

**Baş redaktor:**  
Afaq Məsud

**Redaksiya heyəti:**  
Vaqif Bayatlı Odər  
Zakir Fəxri  
Saday Budaqlı  
Yaşar  
Zahid Sarıtorpaq  
İlqar Əlfi  
Mahir N. Qarayev  
Etimad Başkeçid

**Məsul katib:**  
Əlisəmid Kür

**Redaktor:**  
Kəmalə Cəfərzadə

**Texniki tərtib:**  
Nəriman Veysəloğlu

**Kompüter tərtibatı:**  
Aqil Əmrəhov

**Korrektorlar:**  
Tamilla Rüstəmova  
Əsmər Əlizadə

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında  
Tərcümə Mərkəzi

**“XƏZƏR” 2/ 2015**  
*(Dünya ədəbiyyatı dərgisi)*  
176 səh.

---

ISBN 978 9952-503-11-1

© Azərbaycan Respublikasının Nazirlər  
Kabineti yanında Tərcümə Mərkəzi,  
Bakı-2015

## B U S A Y D A

### NOBEL KÜRSÜSÜ

- Kamilo Xose Sela – Nobel nitqi, .....5  
“Paskual Duartenin ailəsi” (roman) .....11

### BƏŞƏRİ POEZİYA

- Enn Sekston – şeirlər .....39

### BUKER MÜKAFATI LAUREATLARI

- İen Makuyen – “Şkaf-adamlı söhbət” (hekayə),  
müsahibə .....44

### YADDAŞ

- “Tarixin axarını dəyişən məktublar”  
(Türk xaganlarının yazılmaları) .....56

### CƏMİYYƏT

- Con Perkins – “Killerin etirafları” .....68

### ÇAĞDAŞ MISİR NOVELLASI

- İhsan Abdul-Qaddus – “Avtobus oğrusu” (novella) ..82

### DEBÜT

- Günel Şamilqızı – Yuri Kuznetsovdan tərcümələr ...89

**PORTRƏT**

- Yuri Bezelyanski – Absurd klassiki .....92  
Ejen Ionesko – “Dörd nəfərlik səhnə” (pyes) .....100

**KORİFEYLƏR**

- Avqust Strindberq – “Vicdan əzabı” (hekayə).....105


**MEMUAR**

- İvan Zaxaryin (Yakunin) – “Şeyx Şamil” .....129

**LATIN AMERİKASI ROMANI**

- Mario Benedetti – “Yaxın sahil” (roman).....141

- ƏDƏBİ MOZAİKA** .....170



5

2015

## KAMİLO XOSE SELA

“Paskual Duartenin ailəsi” (1942), “Ari yuvası” (1951), “İki ölü üçün mazurka” (1983) romanlarının müəllifi, Nobel mükafatı laureati (1989-cu ildə).

“Xəzər”in oxucularının nəzərinə çatdırduğumuz “Paskual Duertenin ailəsi” romani İspaniyada qadağan olunduğu səbəbindən, ilk dəfə kiçik tirajla Argentinada nəşr edilib və müəllifinin adına dünya şöhrəti qazandırıb. Roman ayrı ayrı ölkələrdə yüz otuz dəfə nəşr olunub və bu günə qədər də İspaniyada əcnəbi dillərə tərcümə edilən kitabların siyahısında birincidir.



6

2015

*Nobel nitqi*

## TƏXƏYYÜLÜN TƏRƏNNÜMÜ

Hörmətli akademiya üzvləri!

**K**öhnə dostum və ustادım Pio Baroxanın evində bir divar saatı var idi. Saatin ön tərəfində zamanın keçdiyini xatırladan ibrətamız sözər yazılmışdı: "Hər şey yaralayıır, sonuncu isə öldürür". Əqrəblər isə "artıq geriyə dönüş yoxdur" deyir. Mənim də qəlbimdə və ruhumda çoxlu saat zəngləri çalınıb. Geridə qoyduğum uzun bir ömrə rəğmən, bu gün burada, sizlərin qarşısında sözdən, ədəbiyyatdan və azadlıqdan danışmaq üçün dayanmışam.

Fransisko de Kevedonun "hamı qocalıq yaşına çatmaq istəyir, amma heç kim qoca olduğunu qəbul etmək istəmir" sözünü xatırlatmaq istəyirəm. Bilirom ki, həqiqətdən qaçmaq olmaz. Onu da bilirom ki, zaman amansız və qəddardır. Əvvəlcədən hazırlaşmadan və burada nədənsə ilhamlanmadan, nə qədər lazımdırsa, o qədər danışmağa hazırlam.

Bu gün çətinliklə də olsa, yetişdiyim bu mərtəbədə sizlərin qarşısında danışa-danışa düşünürəm ki, layiq olduğum dəyər, məni layiq gördünüz bu mükafat üçün, əslində çox azdır. Allahların biz ispanlara hədiyyə etdiyi bu dildə yazmaq çətin deyil və əslində, bu mükafat bu dilin daşıyıcısına, ona xidmət edənə yox, bu şərəfli dilin özünə verilmiş mükafatdır. Mənə təsəlli verən də, məhz budur. Ədəbiyyat hamı tərəfindən yaradılır və hamiya xidmət edir. Ədəbiyyat insanlara zövq verir, onları iibrətləndirir, amma heç kimə və heç nəyə tabe olmur.

Yazmağım, hətta danışmağım da tənhalıqdan irəli gəlir. Mateo Aleman "Qusman de Alfaraçə" əsərində, Frensis Bekon isə "Tənhalıqda" adlı essesində yazıblar ki, tənhalıq axtaran adam ya Allaha bənzəyir, ya heyvana.

Amma mən tənhalığı axtarmadan tapdim. Tənhalığında mənə yoldaş olan isə, dostum Pikassonun söylədiyi bir cümlədir: "Böyük tənhalığa qapılmışdan, ürəklərdə iz buraxan əsər yaratmaq mümkün deyil".

Özümü aqressiv biri kimi göstərirəm. Lakin tənhalıq barəsində utanmadan, çəkinmədən, hətta məmnunluq hissi ilə danışa bilərəm.

Sahibi olduğumuz ən böyük mükafat – danışmağı bacarmaq, səsləri ötürmək, eşyaları, hadisələri, hissələri adlandırma bilməkdir.

İnsan, üzü qədimdən bəri filosofların tədqiqat predmeti olub. İnsanın mənşəyi, onu

heyvandan fərqləndirən cəhətlər uzun illərlə öyrənilib, tədqiq edilib. Aristotelin “zoon politikon” nəzəriyyəsindən Dekartın “karteziyan” fəlsəfəsinə kimi, insanı heyvandan fərqləndirən ən mühüm əlamətlər təhlil və tənqid olunub. Etoloqlar fikrime nə qədər şübhə ilə yanaşsalar da, dilin bizi heyvanlardan fərqləndirən ən başlıca xüsusiyyət olduğunu qəbul edənlər kifayət qədər çoxdur.

Biz heyvandan fərqlənirik. Hətta Darwinə görə onlardan yaranmışaq. Dilin təkamül prosesinin də mühüm bir aspekti var ki, buna etinasız yanaşa bilmerik. İnsan növünün filogenesi, səsləri yaradan, onları müəyyən edən orqanları ve onlara məna verən beyin, bəşər yarandığı andan təkamül prosesindədir. “Sid nəğmələri” dastanı, Don Kixotdan Kvant nəzəriyyəsinə qədər heç biri, ən sadə şeyləri ilk dəfə adlandıranlarla müqayisə edilə bilməz. Amma indi mən dil təkamülünün bu mühüm və başlıca mənasına yox, ikinci dərəcəli olsa belə, dünyəvi olmayan ədəbi ənənələrə malik cəmiyyətdə doğulanlar üçün xüsusi əhəmiyyət kəsb edən mənasına toxunacağam.

Diamond kimi məşhur etnolinquistlərə görə, bütün dillərin təkamül tarixi sadə cümlələrin qurulması ilə başlayır və zaman keçdiyikcə, həm sintaksis, həm də semantik məzmun baxımından mürəkkəbləşən mərhələyə qədər davam edir. Sadən mürəkkəbə doğru bu irəliliyiş zamanı ünsiyət üçün önce ən ağır yük feillərin üzərinə düşür. Daha sonra isim, sıfat, zərf əlavə olunur və cümlənin həcmi artır. Əgər bu nəzəriyyə doğrudursa, ilk sözün, zərurətdən irəli gələrək, feilin əmr formasında yarandığını düşünə bilərik. Əmr forması ünsiyət zamanı böyük rol oynayır və ondan istifadə edərkən, çox ehtiyatlı olmayı tələb edir. Düzgün istifadə edilmədikdə isə bu, arzuolunmaz nəticələrə gətirib çıxara bilir. Əmr icra edilməzsə, heç bir məna kəsb etmir.

Platonun “Kratil” adı verdiyi fəlsəfi dialoqunun baş personajı Kratil Heraklitin

dialektikasına əsaslansa da, onun həmsöhbəti Germogen Demokritin, həmçinin, Protaqorun nəzəriyyəsindən çıxış edir. Pi-faqora görə insan hər bir şeyin ölçüsüdür: “mövcud olanların mövcudluğunu, mövcud olmayanların mövcudsuzluğunu”.

Dil problemi hər zaman Kratilin diqqət mərkəzində olub. Onun Germogenlə olan dialogu da məhz bu haqqdadır. Kratil adların təbiiliyini, yəni onların predmetlərin təbiətinə uyğun gəldiğini israr edir. Predmet doğulur, yaranır, yaxud kəş edilir. Onun adı, yarandığı andan etibarən mahiyyəti ilə uyğunluq təşkil edir.

Germogen isə belə hesab edir ki, adlar predmetlərə insanlar tərəfindən təsadüfi olaraq verilir. Predmetlər insanın qarşısında peyda olur və ya ona təqdim edilir, o da ilk dəfə gördüyü həmin predmetə ad verir. Predmeti təyin edən, ona ad verən insan, fərd, yaxud bütövlükdə cəmiyyətdir? Həmin predmetlərin ölçüsü insan şüru ilə bağlı deyilmi? Yalnız fiziki predmetlər var, yoxsa hissi predmetlər də mövcuddur? Xatırladıñ ki, Viktor Henrinin məşhur aporiyasına görə, insan predmetlərə ad verir, dili dəyişə bilir, amma istədiyi kimi dəyişmək iqtidarında olmur.

Platon predmetlərə verilən adların həqiqiliyindən danışarkən, üstüortülü olsa da, Kratilin mövqeyinə haqq qazandırır. Yəni adlar predmetlərə insanlar tərəfindən təhrif olunaraq yox, birbaşa predmetin mahiyyətinə uyğun verilməlidir.

Horatsinin məşhur əsəri “Pizonlara məktub”da adlandırılan “Poeziya elmi”ndə yazılır ki, əgər dili təyin edən, onun qayda-qanunlarını müəyyənləşdirən insan istəsə, istifadə etmədiyimiz sözlər yenidən dilimizə qayıdar, işlətdiklərimiz isə öz qüvvəsini itirər. Horatsı bildirir ki, dildən istifadə etmək – düzgün yazmaq və danışmaq üçün hansısa linquistik normaların işlədilməsi deməkdir. Dilə əlavə qaydalar tətbiq etməyin heç bir faydası yoxdur.

Horatsı qismən də olsa, haqlıdır, inkar edə bilmərik. Amma onun fikrinin məntiqsiz

tərəfi də var. Kratilin tutduğu mövqe insanlar arasında tarixən qərarlaşmış təbii dilə, Germogenin fərziyyəsi isə ondan fərqli olaraq, tarixi və psixoloji ənənələrdən kənar və məqsədli surətdə yaradılan süni dilə uyğun gəlir. Bu günün özündə Lüdviq Vitgenşteynin "Məntiqi-fəlsəfi traktat" əsəri Germogenin tutduğu mövqeyin ən bariz nümunəsidir. Bu mənada, düşünürəm ki, təbii və süni dildən danışmağın yeri var.

Aydındır ki, mən də Horatsi kimi, birincini, yəni heç bir texniki və qoruyucu məhdudiyyətləri olmayan yazmaq və yaşamaq dilini nəzərdə tuturam.

Ümumiyyətə, bütün fenomenoloqlar, eləcə Maks Şeler də, dil haqqında danışarkən təbii dilə, yəni Kratilin tutduğu mövqeyə istinad edirlər. Alman linqvisti və filosofu Karl Büler dilin 3 funksiyasını (ifadə, müraciət və təsvir) qeyd edərək, təbii dili nəzərdə tuturdu.

Deməyə ehtiyac yoxdur ki, süni dil (Germogen) öz süniliyini qəbul edir, halbuki təbii dil (Kratil) öz ruhuna yad olan, ona xas olmayan qaydalar tətbiq edildikdə zəifləyir, qüvvəsini itirir.

Dilin insanlar tərəfindən yarandığını qətiyyətlə qəbul etmək risklidir. Xeyr, insanlar dili yaratmır, onu müəyyən edir, nizama salırlar. Belə deyə bilərik ki, onlar predmetlərə təqribi adlar verir, həmçinin, adları dəyişdirir, saxtalaşdırır və hibridləşdirirlər. Əgər insanlar kənar öhdəlikləri öz üzərlərinə götürməsəydi, onda bu məsələnin izahı, məqamında və dərhal baş tutardı. Amma həqiqət göz qabağındadır və bunu dəyişmək nə mənim, nə də bir başqasının əlindədir.

Dil, təbii dil, yaxud Ferdinand de Sos-sürün dilçilik təlimi cəmiyyətdə yaranır və yazıçılar tərəfindən müəyyənləşir, təsdiq edilir, əksər hallarda dilçilik institutları tərəfindən tənzimlənir, nizama salınır və yönəldilir. Cəmiyyət, yazıçılar və dilçilik institutları öz üzərinə düşən vəzifələri heç də hər zaman yerinə yetirmirlər və çox vaxt digər

sahələrə də qarışırlar, hər şeyə müdaxilə edirlər. Deyərdim ki, bu təbəqənin hər bir üzvü öz vəzifəsini yerinə yetirmək əvəzinə, onlara aid olmayan başqa rolları oynaması üstün tutur.

Son həllədici faktor, nə cəmiyyət, nə yazıçılar, nə də dilçilik institutlarıdır. Bu, məhz dövlətdir – hər şeyi müəyyənləşdirən, məhdudiyyətlər qoyan və bununla nizamsızlıq, çəşqinqılıq, xaos yaradaraq, müxtəlif yollarla bu məsələyə öz təsirini göstərən dövlət.

Cəmiyyət, yazıçılar, dilçilər barədə heç kim öz fikrini bildirmək istəmir. Dil isə öz axarı ilə yox, məhz onun üzərində hökmranlıq edən aşkar qüvvələr tərəfindən müəyyən edilmiş yolla irəliləyir.

İnsanlar intuitiv və şüuraltı yox, düşünləmiş və şüurlu şəkildə, lakin yanlış zamanlarda və yanlış yollarla özlərindən sözlər icad edirlər. Bəzi yazıçılar da dilin düzgün istifadəsinə vararaq mahiyyətinə tamamilə yad olan formalar işlədirlər. Dilçilik institutları ilə bağlı məsələ isə, iki ox ətrafında fırlanır: onların mühafizəkarlığı meyilli olması və buna görə tənqid hədəfinə çevrilmək qorxusu.

Zaman ötdükcə, süni dilin təbii dil üzərində fəallaşan eroziya prosesi dirini öldürmək, təbii olanı süniləşdirmək kimi təhlükələr yaradır. Bu təhlükələr həm uydurmalar, həm əlavələr, həm də vaxtsız dirilmələr və ya canlanmalar yolu ilə irəliləyir.

Dilləri mühəsirəyə alanların təkrar hücumları qarşısında yenilməyə, təslim olmağa sövq edən çox xırda siyasi səbəblər də özünü biruze verir. Düşünürəm, bütün bunlar qeyri-müəyyən bir gələcəkdə baş tutsa belə, heç bir nəticə verməyəcək. Purist ənənələrə əsaslanmaq niyyətim yoxdur, amma ilk növbədə yazıçılara, onların ardınca dilçilik institutlarına, hətta dövlətə xəberdarlıq etmək istərdim ki, bütün bu nizamsızlışa, çəşqinqılışa son qoysunlar. İki, ya üç dilin bir-birinə qarışması prosesi bizim

həyata keçirmək istədiyimiz dil azadlığı kateqoriyalarından kənara çıxır. Lakin bu, bizə dilin təbii sərhədlərini aşmağa ixtiyar vermir. Bunun əksini düşünmək isə məglubiyyəti əvvəlcədən qəbul etməye bərabərdir.

Bütün dillərin müdafiəsi üçün iti ağılla düşünməliyik və unutmamalıq ki, sözləri öz ruhundan ayırmak, təkcə ədaletsizliyə yox, nizamsızlığa gətirib çıxarı.

Dilin ayrılmaz tərkib hissəsi olan təfəkkür və azadlıq bütün növ insan fəaliyyətlərinin siğışlığı, bir növ, ümumi bir qəlib yaradır. Bu fəaliyyətlərin bəziləri insan düşüncəsi kimi sərhədlərini kəşf edən, yaxud genişləndirən, digərləri isə onu öz təbiətindən ayırandır. Təfəkkür və azadlıq hissi hamida bərabər yaradılmışdır. Amma təfəkkürün də, azadlığın da əsl mənasını anlamak, dərk etmək lazımdır. Əgər biz şüurun təbiətini və mahiyyətini aydınlaşdırıbilsək, görərik ki, o, insan üçün "azadlıq haqqında düşünməkdən" ibarətdir. Azadlığın nə dərəcədə real, yaxud nə dərəcədə insan təfəkkürü ilə əlaqədar olduğunu sübut etmək üçün bir neçə arqument irəli sürülüb. Lakin onların hamısı gərəksizliyə düşər olub.

Tanınmış bir ispan filosofuna görə, azadlığın əsl və sureti eyni mənəni ifadə edir. Azadlıqdan uzaq, psixologiya, biologiya, sosiologiya və tarix kimi elmlərin öyrəndiyi məteriya ilə əl-qolu buxovlanan insan öz azadlığı haqqında xeyali də olsa, tamamilə obyektiv düşüncəyə malikdir. Əgər azad olduğumuzu düşünəsek, təməli azadlıq olan bir dünya qura bilərik. Cəmiyyətlərin mürekkeb quruluşu insan azadlığının əsas postulatını yaradır və bu, əxlaq normalarını, siyasi prinsipləri, hüquqi ölçüləri azadlıq kimi aşılayır və biz də onun əsasında dəyərləndirir, tərifləyir, təhqir edir, cəzalandırır və əzab çəkirik.

Bilirik ki, düşünürük ona görə ki, azadlıq. Əslində, azadlıq və təfəkkürü bir-biri ilə əlaqələndirən insan, öz quyuşunu tutmağa can atan pişiyə bənzəyir. Azadlıq təfəkkürün ən mühüm şərti olmaqla yanaşı,

onun bilavasitə nəticəsidir. İnsan düşünərkən, təbiətin qanunlarından ayrıla bilər, onları qəbul edə və ya onlara tabe ola bilər. Onun uğuru və nüfuzu bu asılılığa, köləliyə əsaslanır. İnsan yalnız real və mümkün olanı düşünmür, çünki təfəkkür aləmində məntiq imperiyasının yanında parallel olaraq cəfəngiyat səltəneti də qurulur. Beyin öz intriqalarını min yerə ayırib onlardan cəfəng bir təsəvvür yaratmaq imkanına malikdir.

Empirizmə zidd olan azad düşüncə anlayışı abstrakt təfəkkürdə öz əksini tapır. Təxəyyül də, azadlıq və təfəkkür kimi insan təbiətinə xas olan xüsusiyyətdir. İnsan bunun sayesində, hətta mümkün olmayanı belə, həqiqətə çevire bilir.

İnsan, düşüncəsi vasitəsiylə dünya ətrafında fırlanan gizli həqiqətləri aşkaraya çıxara bilər. Həmçinin öz arzu və istəyi ilə fərqli bir dünya da yaradar. Çünki təxəyyül ona bu imkanı verir. Beləliklə, həqiqət, düşüncə, azadlıq və təxəyyül arasında bir əlaqə mövcuddur. Bu isə sanki labirinti xatırladır.

Təxəyyül və elmi həqiqət düşüncənin bir-birinə tamamilə zidd formaları olmaqla yanaşı, qarşılıqlı müqayisəsi mümkün olmayan fərqli xüsusiyyətləri özündə cəmləşdirir. Bunların hər birinin özünəməxsus qayda və üsulları var.

Fərziyyələrlə dolu şübhəli həqiqətlərə inanmaq əvəzinə, insanın ali məna ifadə edən azadlıq və ləyaqətinə gözübağlı bel bağlamaq, əslində, bu yolda bir addım irəliləmək deməkdir. Əlbəttə, bu, kifayət deyil. Bilirik ki, elm azadlıq iddialarını boğur, ona qarşı çıxır.

Düşünürəm, ədəbiyyatın bünövrəsi iki sütun üzərində qurulub. Bunun əsasında isə əsl ədəbiyyat nümunələri yaratmaq olar. Birinci, ilk növbədə, estetik sütundur. Estetik düşüncə olmadan, hər hansı tutarlı fantaziya mümkün deyil. Düzgün estetik seçim öz ardınca həqiqi etik olanını getirəcək. Etik və

estetik düşüncə, əlbəttə ki, eyni mənanın və dəyərin daşıyıcısı deyil. Ədəbiyyat, daha çox “incəsənet incəsənet üçündür” prinsipini əsaslandıran estetik düşüncəyə dayaqlanır. Estetik düşüncənin yaratdığı təessürat etik olanlara nisbətdə daha uzun müddət davam edir. Yunan şəhərlərində və Avropa feodallarında olan etik düşüncəni artıq unutmuş olsaq da, Homerin əsərlərinin və orta əsr dastanlarının qədrini bilmək hələ ki, gec deyil. “İncəsənet incəsənet üçündür” prinsipi, öz-özlüyündə, olduqca çətin bir şeydir və hər an öz həqiqi mənasının təhrif olunması təhlükəsi altındadır.

Bədii əsər yalnız insanın, müəllifin etik düşüncəsini qəbul edir. Aydındır ki, hər hansı bir insan və ya ən ağıllı müəllif belə, hər zaman düzgün, əsaslı düşünmək qabiliyyətinə malik deyil. Hər bir insan düşüncəsizlik, ağılsızlıq təhlükəsi altındadır. Bu zaman azadlıq onlar üçün kifayət qədər qarışq məna kəsb edir ki, bu ad altında dəhşətli səhvler etmək belə mümkündür. Müəllif həm etik, həm də estetik cəhətdən düzgün seçim etməlidir. Çünkü yalnız bu halda bədii əsər məqbul məna daşıyıcısı ola bilər. Zamanın dəbinə uyub bədii əsər yaratmağa çalışan yazıçı heç bir uğur əldə edə bilməz. Həqiqi ədəbiyyat yaratmaq istəyən yazıçı dövrün dəbinə aldanmamalıdır.

Azadlıq axtarışı yolunda, müəllifin təxəyyülü məhz bədii materialın daxili elastilikliyinin ona verdiyi xüsusi üstünlüyə malik olur. Bu zaman o, fantaziya ambisiyaları, yenilikləri, gözlənilməzlikləri mehdudlaşdırıb iləcək heç bir göstərişə, əmrə tabe olmur. Yalnız fantaziya və təxəyyül utopiya bayrağını dalgalandırır. Təxəyyül utopiyaya heç bir məhdudiyyət qoymur.

Ədəbiyyat isə sadəcə utopik düşüncə üçün şərait yaratmır, həmçinin insan davranışlarını sınadıqdan keçirən təcrübə laboratoriyası rolunu oynayır. Ədəbiyyatın eksperimental laboratoriya rolü elmi fantastikanın sayesində dəfələrlə vurğulanıb.

Tənqidçilər yazıçıların gələcəyi öncədən demək qabiliyyətinə heyran qaldıqlarını dəfələrlə qeyd ediblər. Əslində, ədəbiyyatın insan davranışlarını təcrübədən keçirməsinin öncəgörme ilə bir o qədər də əlaqəsi yoxdur, çünkü insan davranışları xüsusi və məhdud mənada keçmişə, indiyə və gələcəyə əsaslanır.

Təxəyyülün dəfələrlə oynanılan şahmatdan başqa bir şey olmadığını bizlərə öyrədən donkixotlar, otellolar və donxuanlar olub.

Azadlığı mütləq şəkildə qəbul edən müəllif dəyişkən, zəif xarakterli, tez təsir altına düşən insan ola bilməz. Şübhəsiz ki, bizə məcburən qəbul elətdirmək istədikləri bütün tarixi və sosial amillərə baxmayaraq, bunu yenidən xatırlatmağa dəyər: bədii əsər sərf müəllifin estetik və etik düşüncəsinin məhsuludur. Bu isə onu əhatə edən cəmiyyətdən tövəyir. İnsan və cəmiyyət arasında olan bu əlaqə, insanın fərd kimi özünə və eyni zamanda cəmiyyətə tabe olması paradoksuunu eks etdirir.

İnsan təfəkkürü tanrıları öz xəyalında canlandırmaq qabiliyyətinə malikdir. Dirlərin insanlar tərəfindən yaradılması da bunun ən bariz nümunəsidir. İnsan təxəyyülü faydalı ədəbi zəmin yarada, ədəbiyyat vasitəsilə öz təxəyyülünün məhsulunu ortaya qoya bilər. Hətta bu yolla belə insanı öz yoldan çıxartmaq və bir qulun şüuraltında közərən azadlıq eşqini məhv etmək mümkün olmazdı. Qula itaət etməyi və ölenə qədər əzab çəkməyi əmr etmək olar, amma onu sevməyə və ya öz dərin düşüncələrini dəyişməyə məcbur etmek olmaz.

Qürur hissi ilə bildirmək istəyirəm ki, bədii təxəyyül bütün dövrlərdə və bütün hallarda, azadlıq aparan yolda necə irəliləmək lazım olduğunu insanlara öyrədən ən mühüm vasitədir...



## PASKUAL DUARTENİN AİLƏSİ

*Bu yazını karyerama çox kömək edən düşmənlərimə ithaf edirəm.*

### ƏLYAZMANI KÖÇÜRƏNİN QEYDİ

Məncə, Paskual Duartenin xatirələrini nəşr etməyin əsl vaxtıdır. Bunu əvvəllər eləmək, yəqin, tələskənlik olardı; xatirələri çapa hazırlamağa tələsmədim, çünkü her bir işə, o cümlədən, əlyazmadakı orfoqrafik səhvlərin düzəlişinə vaxt lazımdı, necə deyərlər, tələsən təndirə düşər. Onu gec eləmək də, mən tərəfdən heç cür haqq qazandırılmayacaq süründürməçilik olardı: əsər yazılıbsa, nəşr edilməlidir.

Kiminsə Almendraləxodakı apteklərin birində qoyduğu bu qeydləri 1939-cu ilin ortalarında tapdım, asudə vaxtlarında onu

araşdırıb qaydaya salmaqla məşğul olmuşam, çünkü qismən xəttin pis olmağından, qismən də səhifələrin dördə birinin nömrələnməməsi və ardıcılığın pozulması ucbatından, əlyazmanı zorla oxumaq olurdu.

Bəri başdan bildirmək istəyirəm ki, indi oxucuya təqdim etdiyim bu əsərdə mənim iştirakım onun üzünü köçürməklə məhdudlaşış; hətta üslubu saxlamaq xatırınə yazının bir hərfinə belə, toxunmamışam. Həddindən artıq ədəbsiz yerlərdə cərrahiyə əməliyyatı üçün qayçıdan istifadə eləmişəm, bu, təbii ki, oxucuya bəzi xırda təfərrüatlarla tanış

olmaq imkanı verməsə də (bunun nə olduğunu bilmədiyindən, oxucu heç nə itirmir), onu çıyrəndirəcək təfsilatlardan xilas edir; bir daha bildirirəm, həmin yerləri düzəltməkdənse, atmağı üstün tutmuşam.

Məncə, qəhrəman öz hərəkətlərinə görə yeganə nümunədir ki (yalnız bunun üçün onu gün işığına çıxarmışam), ona bənzəmək yox, əksinə, onu görəndə tərəddüb etmədən: "Görürsən, o nə eleyir? Məhz onun kimi olmamaq lazımdır", – demək kifayətdi.

Amma gəlin, sözü Paskual Duarteyə verək – onun bizi deyiləsi çox sözü var.

### *ƏLYAZMAYA ƏLAVƏ EDİLMİŞ MƏKTUB*

*Senyor don Xoakin Barrero Lopesə,  
Merida.*

Möhtərəm senyor, məni bağışlayın ki, onsuz da uzun olan bu məktubla birlikdə sizə öz uzun hekayətimi də göndərirəm. Çünkü don Xesus Qonsales de la Rivanın (Allah günahından keçsin, necə ki, onun da məni bağışladıqına şübhə elemirem) dostlarından ünvanını xatırladığım yeganə adam siz olduğunuzdan, canımı qurtarmaq üçün yazınızı sizə yollamaq qərarına gəldim, yoxsa onu yazdığını düşünməyim kifayətdi ki, məni ter bassın. Allahın hökmüylə indi daha çox nəsibim olan çətin anlarımda onu ata bilərəm, bununla da, başqalarını anlamalı olduqları bəzi şeylərdən məhrum eləmiş olaram.

Məsələnin nə yerdə olduğundan sizi bir az agah eleyim. Bədbəxtlikdən, sırr deyil ki, məni daha çox pis adam kimi xatırlaya-caqlar, ona görə hamının qarşısında tövbə etməklə vicdanımı mümkün qədər yün-gülləşdirmək istəyirəm. Bu tövbə xeyli çətin olduğundan, həyatımdan yadımda qalanları danışmaq qərarına gəldim. Yaddaşım heç

vaxt elə də möhkəm olmayıb, çox şeyi, hətta maraqlı mətləbləri unutmuşam, buna baxmayaraq, ağlımdan çıxmayanları və əlim yatanları yazmağı qət elədim; bəzi şeylər də var idi ki, onları yazmağa çalışdım, di gəl, üreyim elə sıxıldı, o haqda susmağa və onları həmişəlik unutmağa qərar verdim. Bu qeydləri aparmağa başlayanda, həyatımda heç cür yaza bilməyəcəyim bir hadisə olduğunu yaxşı bilirdim, – bu mənim ölümümdü, Tanrı onu tez qismət eləsin; bu məsələ barədə çox baş sindirmişam və – ömrümün qalan o miskin hissəsinə and içməyə hazırlam – harda nöqtə qoyacağima cavab tapa bilmədiyim üçün huşumu itirəcəyimdən dəfələrlə qorxmuşam. Fikirləşdim, yaxşısı budur yazmağa başlayım, sonunu isə Tanrıının öhdəsinə buraxım – nə vaxt əlimi saxlasa, onda da qurtarar. O cür də etdim; və bu gün cəfəng şeylərlə yazüb doldurduğum kağızların məni təngə gətirdiyini hiss eleyib, yazmağı büsbütün atıram və həyatımı təsəvvüründə necə bitirəcəyinizi sizin ixtiyarınıza buraxıram – bu da sizə çətinlik törətməyəcək, çünkü həyatımın sonuna az qaldığından, bu dörd divar arasında, çətin ki, başıma yeni nəsə bir hadisə gəlsin.

Size göndərdiyim yazını qaydaya salmağa başlayanda, hekayəni qurtarıb-qurtarmayacağımı və əgər vaxtı düzgün hesablamasam onu harda saxlayacağımı artıq kiminsə bilməsi və bütün işlərimin istər-istəməz əvvəlcədən məlum olan yolla gedəcəyini düşünməyim məni lap dəli eleyir. İndi başqa həyatın astanasında dəyananda özümü toxraq hiss eleyirəm. Allah günahımdan keçsin.

Ürəyimi boşaldandan sonra, bir az rahatlığımı hiss eleyirəm və hətta bəzən vicdanım da mənə az əzab verir.

İnanıram ki, sizə danışmadıqlarına görə məni başa düşəcəksiniz, çünkü onu bilməsəniz yaxşıdı. Yolumu azlığım üçün

indi peşmanam, ancaq heç kimdən bağışlanmamı istəmirəm. Niye? Bəlkə mənimlə nəzərdə tutduqlarını eləsələr yaxşıdı, yoxsa çox güman ki, yenə köhnə eməllərimə başlayaram. Əvv diləmək istəmirəm: həyatda çox pisliklər eləmişəm, vərdişlərimə müqavimət göstərmək üçün də həddindən artıq zəifəm. Qoy göylərdə nə yazılıbsa, o da olsun.

Senyor don Xoakin, sizi narahat elədiyimə görə bağlama ilə birlikdə üzrlərimi də qəbul eləyin və don Xesusun şəxsində size üz tutan itaətkar bəndəniz Paskual Duartenin bağışlanması üçün dualarınızı əsirgəməyin.

*Badaxos həbsxanası,  
15 fevral 1937-ci il.*

**VARİSSİZ ÖLƏN VƏ ƏMLAKINI  
RAHİBƏLƏRƏ VƏSİYYƏT EDƏN DON  
XOAKİN BARRERO LOPESİN ÖZ  
DƏSTİ-XƏTTİLƏ YAZDIĞI  
VƏSİYYƏTNAMƏDƏN BƏND**

4. Əmr edirəm, yazı masamın siyirməsindəki üstünə qırmızı karandaşla "Paskual Duarte" yazılmış iplə bağlı paketi ziyan kar, adət-ənənəyə zidd bir şey kimi oxumadan, dərhal oda atasınız. Buna baxmayaraq, əgər qəzavü-qədərin məsləhətilə həmin paket kiminsə qərəzli müdaxiləsindən sonra mənim isteyimə uyğun olaraq yandırılmayacaqsə, tapan adama əmr edirəm, onu məhv etməsin, öz malı kimi götürüb, mənim iradəmə zidd deyilsə, onunla bildiyi kimi davransın.

Ölüm ayağında Meridada (Badaxos) verilib.

*11 may 1937-ci il.*

Müəllifin əlindən ölümü qəbul edib, ona əzizim, deyərək gülümsəyən Torremexiya

qrafi şöhrətli əsilzadə don Xesus Qonsales de la Rivanın xatirəsinə.

P.D.

**1**

Senyor, mən qəddar adam deyiləm, halbuki qəzəblənməyimə səbəb var idi. Hamımız ölümə məhkumuq, eyni tale ilə doğuluruq, ancaq böyüdükcə fələk bizi mum kimi öz kefi istədiyi formaya salır və müxtəlif yollarla eyni yerə – ölümə göndərir. Bəzilərinin qismətinə güllər səpilmiş yolla getmək, bəzilərinə isə qanqalların, tikanların arasından keçmək düşüb. Birincilər rahatdı, öz xoşbəxtliyinin qoxusuna körpə kimi gülümsəyir, o birilər isə düzənliyin ortasında gün başına döyə-döyə əziyyət çəkir və onlara toxunan olanda vəhi heyvan kimi dişlərini qıcıdır. Böyük fərqdi – bir var ənlik-kırşan vurasan, ətirlənəsən, bir də var heç nə ilə silib təmizləmək mümkün olmayan tatu ilə özünü bəzəyəsən.

Cox illər əvvəl – ən azı əlli beş il olar – Badaxos əyalətinin əldən-ayaqdan uzaq bir kəndində doğulmuşam; kənd Almendrale-xodan iki lig aralıda, ruzisiz gün kimi, ölümə məhkum olmuş adamın günləri kimi hamar, uzun – xoşbəxtliyinizdən siz bu uzunluğu təsəvvür eləyə bilməzsınız, – işlək yolun kənarındadı.

Kəndi gün döyürdü, çoxlu zeytun ağacıları və – üzr istəyirəm – donuzları varıydı, evlər o qədər ağ idi, xatırlayanda da adamin gözləri qamaşır, daş döşənmiş meydanın ortasındaki üç fəvvərəli fontanın gözəlliyyinə isə söz ola bilməzdi. Mən kəndi tərk eləyənə qədər artıq neçə ildi su gəlmirdi, ancaq hovuzun kənarında rozmarinə bənzər çiçəklərə bürünmüş lüt oğlan uşağının fiquru necə də qəşəngdi! Meydanın ortasında tütün yesiyitək böyük və kvadrat-şəkilli divanxana varıydı; divanxananın qülləsindəki kinə həbi kimi ağ saatı sanki bəzək üçün asmışdır, həmişə doqquzu

13

2015

göstərirdi. Kənddəki evlərin, təbii ki, yaxşları da varydı, pisi də; pisləri daha çox idi. Yeganə ikimərtəbəli ev – don Xesusun evi – kaşdan düzəldilmiş fırıldakları, gül dibçekleriylə göz oxşayırdı. Don Xesus, ümumiyyətlə, bitkiləri xoşlayırdı və mənə elə gelir, ətirşahların, günçiçəklərin, palmaların, nanələrin uşaq kimi nazını çəkməyi təsərrüfata baxan qadına bərk-bərk tapşırırdı: qarşı həmişə onları dolçayla sulayırdı, yəqin, ona görə, belə təravətliyidilər. Don Xesusun evi də meydanda idi və qəribəydi ki, – pul xərcleməyə xəsislik etməyən ev sahibinin dövlətli olmasına baxmayaraq, – artıq dediyim kimi, təkcə yaxşı tərəfdən yox, həm də pis tərəfdən başqalarının evindən fərqlənirdi – evin fasadı hamınınkı, hətta ən kasibinkı kimi ağardılmamışdı, necə varsa eləydi (ona görə adı görünürdü), ancaq don Xesusun, yəqin, buna bir səbəbi varındı. Giriş qapısının üstündə, lələkli dəbilqədə olan qədim döyüşü başlarıyla bəzənmiş gerb gözə çarpırdı; evi gələcək təhlükələrdən qorumaq üçün başın biri şərqə, o biri qərbə baxırdı. Meydanın arxasında, don Xesusun eviyle yanaşı daş zəng qülləsi olan və zəngi nəsə bir başqa cür səslənən kilsə ucalırdı; bu səsi təsvir eləyə bilmirəm, ancaq bir addımlıqda səslənirmiş kimi aydınca eşidirəm. Qüllə saat hündürlükdə idi, ancaq uçub gələn leyləklər keçən yayı harda yuva qurdularını bilirdilər: iki qıştı bizdə keçirən axsaq leylek kilsənin üstündəki yuvadandı – ətcəbala olanda qırğıdan qorxub yixilmişdi.

Mənim evim yolun o üzündə, kənddən təxminən iki yüz addım aralıda idi. Ensiz və – mənim ictimai mövqeyimə uyğun – birmərtəbəli olsa da, ona öyrəşmişdim, hətta bəzən qürur da duyurdum. Əslində,

evdə baxılaşası yeganə şey mətbəx idi – içəri girən kimi göze o dəyirdi. Həmişə təmiz, səliqəylə ağardılan, döşəməsi torpaq olmasına baxmayaraq, möhkəm tapdalanmış və xırda daşlarla naxış vurulan mətbəxim, başqalarının sementlənmiş, sahiblərinin belə, daha müasir saydıqları mətbəxindən geri qalmırıldı. Ocaq böyük idi, buxarının yanlarına isə bəzəkli qablar: mavi naxışlı bardaqlar, mavi və sarı rəsmi olan boşqablar düzülmüşdü – birində adam, o birində gül, ya balıq təsvir olmuş, bir başqasına isə ad yazılmışdı. Divardan müxtəlif şeylər: gəminin göyərtəsində yelpikli qız təsviri olan, şəklin altından isə gümüş tozuyla bəzək vurulmuş: "Modesto Rodriges. Yüksəkkeyfiyyətli müstəmləkə malları; Merida (Badaxos)" imzası qoyulan çox gözəl şəkilli təqvim; Esparteronun<sup>1</sup> rəngli portreti; bəzisi kiçik, bəzisi adı ölçüdə – kimlərin olduğunu bilmirəm: ömr boyu eyni yerdə gördüyümdən soruşmağı ağlıma gətirmədiyim üç-dörd fotosəkil asılmışdı. Divardan zəngli saat, – elə-belə saat deyildi dəqiq işləyirdi – və bir də rəngbərəng şüşə başlıqları olan qəşəng sancaqlar taxilan qırmızı məxmər yastıqca asılmışdı. Mətbəxdə mebel az və sadə idi: üç stul (söykənəcəyi, hörmə oturacağı, ayaqları əymə ağacdan olan yaxşı qalmışdı) və stullar üçün alçaq olan, ancaq öz təyinatını yerinə yetirən şam ağacından düzəldilmiş siyirməli stol. Mətbəx səliqəli və rahatdı: yayda ocağı qalamayanda, axşama yaxın qapıları taybatay açıb, daşın üstündə otururduq, – sərin olurdu, qışda kömürü yaxşı düzəndə, istini bəzən bütün günü saxlayırdı. Ocaqdan qalxan alov dillərinin divardakı kölgələrinə baxmaq maraqlı olurdu! Alov dillərinin bəzisi yavaş-yavaş, bəzisi birdən görünüb itirdi, sanki oynayırdılar. Yadımdadı, uşaqlıqda onlar-

<sup>1</sup> Baldomero Espartero (1793-1879) – İspan generalı və dövlət xadımı

dan qorxurdum, hətta indi böyük olsam da, o vaxtkı qorxunu yada salanda üşenirəm.

Evdəki qalan şeyləri təsvir eləməyə dəyməz – hamısı adı və yönəldəmsizdi. Əgər yalnız yaşayış olduğuna görə belə adlandırsaq, mətbəxdən başqa iki yaşayış otağı və çox vaxt boş, baxımsız olan at tövləsi variydi, onu nəyə görə at tövləsi adlandırdığımızı isə indi də bilmirəm. Otağın birində mənimlə arvadım, o birində, Tanrı, bəlkə də Əzrayıl canlarını alana qədər valideynlərim yatırdı; o zamandan həmin otaq, demək olar, boş qalmışdı – əvvəl-əvvəl orda yaşamağa adam yox idi, adam tapılanda isə işiqli və külək döyməyən mətbəxə üstünlük verdi. Bacım evə gələndə mətbəxdə yatırdı, mənim də uşaqlarım olanda, analarının əllərindən qopan kimi, ora can atırdılar. Doğrudu, otaqlar elə də təmiz və xudmani deyildi, amma, sözün düzü, şikayətlənməyə də dəyməzdi – buludlu milad günlərindən tutmuş, Məryəm Ana bayramı<sup>1</sup> bürkülərinə qədər, imkan daxilində, burda daldalanmaq olurdu, əsas da bu idi. Qaranlıq, qaramat, divarlarına iş qoxusu hopan at tövləsi hamisindən betərdi, belə qoxu may ayında, mal-qara cəmdəkləri quzğunlar üçün yem olmağa başlayanda zibillikdən gəlirdi.

Təəccübü məsələdi, ancaq cavanlıqda bu qoxudan ayrı düşəndə, dərd məni alırdı. Yadımdadı, əyalətin paytaxtına əsgər toplanışına gedəndə, bütün günü ov tulası kimi havanı imsileyirdim. Karvansarada yatmağa uzananda öz plis şalvarımı iylədim və qan bədənimdə oynadı. Balıncımı bir tərəfə itələyib, şalvarımı iki qatlayaraq başımın altına qoydum. Həmin gecə ölü kimi yatlım.

At tövləsində yük daşımaq üçün arıq, sümükləri çıxmış eşşək, işlər pis getməyəndə isə, açığını deyim ki, həmişə elə

olmurdu, iki-üç dənə də, üzr isteyirəm, donuz saxlayırdıq. Evin arxasında çox da böyük olmayan, amma bizim təsərrüfata kifayet eləyən ağılımız, orda da su quyusu variydi; suyu içmeli olmadığına görə hərdən onun ağzını tixamaq lazımdı.

Ağılın o tərəfində, hərdən yarıya qədər quruyan və heç vaxt ağızına kimi dolmayan qaraçı köçü kimi çirkli, pis qoxulu axarı olan gölməçə variydi; orda babat ilanbalığı olurdu və axşamlar bekərçılıqdan bəzən bununla məşğul olurdum. Arvadım hər necə olsa da, hazırlıcavabiydi, deyirdi, ilanbalığı ona görə yağılı ki, don Xesusun yediyini yeyir, ancaq bir gün sonra. Balıq tutmağa başım qarışanda, vaxt elə hiss olunmadan keçirdi ki, şələ-küləmi yiğişdirəmq, adətən, hava qaralanda yadıma düşürdü. Almendralexo böyük tısbağa, torpaqdan aralanmağa qorxaraq qırırlıb yatan ilan kimi, uzaqda öz elektrik işiqlarını yandırırdı. Onun sakınları heç unamırdı ki, mən balıq tutub, indi onların işiqlarının necə yanmasına baxıram, üstəlik, onların çoxunun mənim ağlıma gələnlər haqqında danışdığını, ya fikirləşdiklərimi düşündük-lərini xəyalıma getirirəm. Şəhərlərdəki adamlar arxalarını həqiqətə çevirib yaşayırlar, onlar çox vaxt zənn etmirlər ki, səhərdən iki lig uzaqda, düzəngahın ortasında bir kənd adamı tilovu yiğib, bir yığın ilanbalığı olan səbəti yerdən götürə-götürə onlar haqqında düşünüb əylənir!

Ancaq balıq tutmağı kişiye yaraşan məşguliyyət saymirdim və boş vaxtının çoxunu ovda keçirirdim. Kənddə heç də pis ovçu sayılmırdım, lovğalıq olmasın, belə düşünənlər yanılmırdılar. Hiyləger, tutağan, Qiğılcım adlı qancıq tulam variydi, ancaq mənə yaxşı qulaq asırdı; səhərlər onunla tez-tez kənddən lig yarımla uzağa, Portu-

<sup>1</sup> Xristian bayramı, Məryəmin vəfatı günü, 15 avqust

qaliya sərhədine tərəf – bataqlığa gedirdik, heç vaxt da evə əliboş qayıtmırdıq. Geri qayıdanda it qabaqda qaçıb, məni yolayricındaki alçaq kətilə oxşayan yastı daşın yanında gözləyirdi; həmin daşı mehribanlıqla və şübhəsiz, bəzi adamlardan daha çox xatırlayıram. Ortasında çökəyi variydi; oturanda, məni bağışlayın, dalım çökəyə düşürdü və elə rahat idi ki, durmağa həvəsim gəlmirdi; silahı ayaqlarımın arasına qoyub, yolayricındakı həmin daşın üstündə bir xeyli otururdum, fit çalırdım, ətrafa göz gəzdirirdim, eşmə çəkirdim. Qancıq qarşısında şöngüyüb, başını yana əyərək, öz ağılli qonur gözləriyle mənə baxırdı; onunla danışırdım, o isə məni yaxşı başa düşmək istəyirmiş kimi, qulaqlarını şəkleyirdi; mən susanda sıçrayıb circiramaşın arxasında qaćırdı, ya duruşunu dəyişirdi. Duranda həmişə, özüm də bilmirəm niyə, xudahafizleşmək istəyirəm-miş kimi, daşa tərəf dönürdüm və bir dəfə mənə elə geldi, gedisimə kədərlənib, özümü saxlaya bilmədim, geri qayıdaraq təzədən oturdum. Tula qarşısında şöngüyüb, gözünü mənə dikmişdi; indi başa düşürəm ki, onun hər şeyi bilmək istəyən, soyuq, adamın canına işləyən gözləri tövbə qəbul eleyen keşisin gözünə oxşayırırdı. Bədənim əsməcə tutdu, elə bil bu titrəyiş əlim vasitəsiyle canımdan çıxmaga çalışırdı. Eşməm çoxdan sönmüşdü, əlimlə astaca sığalladığım təklüləm dizlərimin arasında idi. Tula inadla gözünü məndən çəkmirdi, elə bil ilk dəfə göründü, ya indice məni nədəsə günahlandıracaqdı; onun baxışlarından qanım damarlarında elə qaynadı ki, təslim olacağım anın yaxınlaşdığını hiss etədim; canım yanındı, dəhşətli dərəcədə yanındı və heyvanın iti baxışları altında gözlərimi endirdim.

Tüfəngi qaldırıb atəş açdım, doldurub yenə atəş açdım. İtin qara və qatı qanı yavaş-yavaş torpağa axdı.

## 2

Uşaqlıqdan o qədər də xoş olmayan xatirələrim qalıb. Atam Esteban Duarte Dinis portugal idi, bu dağ kimi hündür, iri adam mən körpə olanda qırx yaşındaydı. Dərisi gündən qaralmışdı, qara lopa bölgərinin ucları aşağı sallanmışdı. Deyilənə görə, cavanlıqda bığını yuxarı bururmuş,ancaq həbsxanada köpünü alandan sonra ölenə qədər bığının ucları sallaq qalmışdı. Mən onun hörmətini saxlayırdım, həm də bərk qorxurdum, bacardıqca ondan uzaq durmağa çalışırdım; sərt və kobud adam idi, qabağından danışanı xoşlamırdı, – mən də işimi bildiyimdən ehtiyatlı tərəpənirdim. Yerliyərsiz hirslenəndə əlinə keçənlə anamı və məni çırpırdı; anam da dinc durmayıb cavab qaytarırdı, mən isə balacaydım, taleyimə boyun əyməkdən başqa çarəm qalmırdı. Uşaqlıqda adamın bədəni həssas olur!

Həbsxanaya nə üstündə düşdüyüni nə atamın özündən, nə anamdan soruşmağa ürək eləməmişdim; iti niyə hürdürəsən? Ancaq, əslində, soruşmağa ehtiyac da yoxdu, hər şeyi tez-tələsik gəlib deyən adamlar (canıyananlar həmişə tez tapılır, xüsusi də əhalisi bu cür az olan yerlərdə) tapıldı. Atamı qaçaqmalçılıq üstündə tutmuşdular; görünür, bununla çoxdan məşğul olmuştu, su çanağı da gec-tez suda sınar və necə ki, hər işin bir zibili olur, dadandıqca əl çəkə bilmirsən, günlərin bir günü, heç gözləmədiyi vaxtda – igidi saymazyanalıq yixar, – sərhədçilər onu izləyib, yükə yaxalayaraq həbsxanaya basıblar. Bütün bunlar, güman ki, çox əvvəllər olmuşdu, çünki yadımda heç nə qalmayıb; yəqin, hələ dünyaya gəlməmişdim.

Anam boydan babat olsa da, atam kimi irigövdəli deyildi; uzun, arıq qadın idi, sağlamlığıyla öyünə bilməzdi, hətta əksinə, sifəti limon kimi saralmış, ovurduları

batmışdı, baxanda baş çıxara bilmirdin – ya vərəmdi, ya ümumiyyətlə, bu gün-sabah ölcək. Tərsin biriydi, çox ağır xasiyyəti varıydı, təki o dünyada dilinə görə bələya düşməsin, çünki xırda bir şeyin üstündə gözünü yumub ağzını açırdı. Həmişə qara paltar geyinirdi, cımməklə arası yoxuydu, o dərəcədə ki, açığını deyim, yuyunduğunu ömrüm boyu bircə dəfə görmüşdüm – atam ona əyyaş deyirdi, o da sudan qorxmadığını sübut eləmək istəyirdi. Di gəl, çaxırla arası yaxşıydı, əlinə pul düşən kimi, ya ərciyəzinin jiletinin cibindən çırpışdıranda, məni hökmən çaxır dalınca yeməkhanaya göndərirdi, atamın əlinə keçməsin deyə, şüşəni çarpayının altında gizlədirdi. Dodaqlarının qıraqında ağ tüklər bitmişdi, pırtlaşışq gur saçlarını isə yiğib boynunun dalında bağlayırdı. Ağızının yanlarında qırma izləri kimi, xırda, çəhrayı çapılıq yerləri gözə dəyirdi. Məncə, cavaniqliqda çıxardığı sızanaqların yeriyydi; yadda bəzən qızarır, sancaq başı boyda çirk eləyirdi, payızda quruyur, qışda isə tamam yox olurdular.

Valideynlərim bir-biriyle yola getmirdilər; üstəlik, xüsusi bir məziyyətləri və Tanrının iradəsiylə hərəkət etməyə həvəsləri olmadığından (bədbəxtliyimdən, onların nöqsanları ırsən mənə keçmişdi), savadsız adam kimi, ehkamlara riayət etmək, instinktlərini cilovlamaq onları çox da maraqlandırmırıldı, bunun da nəticəsində xırda bir şeyin üstündə aləm bir-birinə qarışındı, dava-dalaş günlərlə çekirdi. Mən, adətən, heç birinin tərefini saxlamırdım, çünki açığı, kimin haqlı olması məni maraqlandırmırıldı; hərdən atamın anamı, hərdən də anamın atamı döydüyüne sevinirdim, ancaq heç vaxt bu mənim üçün həyatı əhəmiyyət kəsb eləmirdi. Anam yazıb-oxumağı bilmirdi, atam bilirdi və bununla fəxr eləyirdi, həftənin yeddi günü savadını anamın başına qaxırdı, yerli-yersiz onu savadsız səfəh adlandırırdı – bu da

anam üçün ağır təhqir idi, onu özündən çıxarırdı. Atam bəzən evə qəzet gətirirdi, istəsək də, istəməsək də, bizi mətbəxə yığıb, son xəbərləri ucadan oxuyurdu; xəbərlər sonra müzakirə olunurdu və bax bu yerde məni əsməcə tuturdu, çünki müzakirə hökmən dava-dalaşla nəticələnirdi. Anam atamın acığına deyirdi ki, qəzətdə belə şeylər yoxdu, onların hamisini özündən uydurub, atam da hirslənirdi, dəli kimi bağırırdı, onu "savadsız səfəh, ifritə" adlandırırdı və uca səsslə "əgər yazıldıqı kimi oxumağı bilsəydi, qətiyyən onunla evlənməzdi" deməyi də yaddan çıxarmırdı. Bu yerde hay-həşir qalxırdı: anam atama "kobud kəndçi, əclaf, səfil, portuqalcıqaz" deyirdi, o da bu sözləri gözləyirmiş kimi qayışı çıxarıb, yorulana qədər anamı mətbəxdə qovurdu. Əvvəllər bir-iki qayış da mənə dəymışdı, ancaq təcrübələnib, islamlaşmaq istəmirsənsə, yaşışa çıxmağın lazımlığı olduğunu başa düşəndən sonra, ara qarışanda, onları qoyub qaçırdım. Qoy özləri həll eləsin.

Nə deyəssən, ailə həyatımız ele də könüləşən deyildi, ancaq seçim imkanı olmadığından, bəxtimə düşənlə barışmağa çalışırdım, – taleyimdən küsməmək üçün başqa yolum yoxdu. Atam tez təsirə düşdüyü vaxtlarda məni məktəbə göndərmişdi; deyirdi ki, yaşamaq üçün mübarizə aparmaq çox çətindi, həyata hazır olmaq lazımdı və çətinliyə qalib gəlmək üçün yeganə silah – ağıl silahıdı. Bütün bunları birnəfəsə deyirdi, belə anlarda onun səsinin titrəməsi məndən ötrü gözlənilməz olurdu. Sonra ele bil peşman olub bərkədən gülməyə başlayırdı, sakitləşəndə, mehribancasına deyirdi:

– Mənə fikir vermə, bala, mən qocalıram!

Nəsə düşünüb astadan təkrar eləyirdi:

– Qocalıram! Qocalıram!

Məktəbə getməyim çox çəkmədi.

Dediym kimi, atam hirsli, hökmlü olsa da, başqa məsələlərdə zəif və cəsaretsiz idi; ümumiyyətlə, sezmişdim ki, boş şeylərin üstündə inad eləyir, vacib məsələlərdə isə – bilmirəm, cəsaretsiz olduğuna, ya nəyə görə, – nadir hallarda öz dediyinin üstündə durdu. Anam məktəbə getməyimi istəmirdi, səbəb oldu, ya olmadı, təkrar-təkrar deyirdi ki, kasıb yaşamaq üçün oxumaq lazım deyil. Onun sözləri münbüt mənbəyə düşürdü; dərsdə oturmaq heç mənim də ürəyimcə deyildi və ikimiz – zaman da bizə kömək oldu – axırda atamı yola gətirdik ki, məktəbi atmağımı razı olsun. Mən yazib-oxumağı bacarıdım, toplama-çıxmayı bilirdim, belə baxanda, müstəqil yaşamaq üçün tamamilə hazırlıydım. Məktəbi atanda on iki yaşındaydım, ancaq irəli qaçmayaq – hər işin qaydası var və biz nə qədər erkən yuxudan oyansaq da, günəş bizə görə tez çıxası deyil.

Bacım Rosario doğulanda mən balaca idim. O çağları aydın xatırlamıram və bu hadisəni nə dərəcədə doğru-düzgün çatdıracağımı bilmirəm; yoxlayaqla, ancaq düşünürəm ki, danışdıqlarım dürüst olmasa da, hər halda, xəyallara əsaslanıb, necə gəldi uydurduğunuzdan həqiqətə daha yaxın olacaq. Yadımdadı, Rosario doğulanda hava isti idi, iyul, ya avqust olardı. Qurumuş çöllərdə meh də əsmir, cırçıramaların səsi aləmi başına götürüb; adamlar, mal-qara gizlənib; göydə günəş ağaqliq eləyir, hər şeyi işıqlandırır, hər şeyi yandırır... Anam həmişə çətin, ağrılı doğurdu; o, qadın xəstəliyindən əziyyət çəkirdi, sısqı idi və ağrısı gücündən artıqdı. Yazığın mənim kimi ağrıya dözümü yox idi, hər şey canından qışkırla çıxırıdı. Rosario doğulana qədər bir neçə saat qışkırdı – bədbəxtlikdən, doğuş uzun çəkdi. Atalar misalı var: bıgli qadının doğuşu uzun çəkər... (bu sətirlər çox hörmətli bir xanım

üçün nəzərdə tutulduğundan atalar sözünün ikinci hissəsini yazmırıam). Anamın mamaçası kəndçimiz senyora Enqrasiyanın həkimliyi də varydı, cadugər kimi nəsə sirli, müəmmalı bir adamdı; gətirdiyi dava-dərmanı ağrısını yüngülləşdirmək üçün onun qarnına yaxdı, ancaq anam onsuza var gücüyle çıçırdı və senyora Enqrasiya nə edəcəyini bilməyib, onu “allahsız, vicdansız” deyə yamanlamağa başladı; bu yerdə anam fəryad qopardı və mən fikirləşdim ki, bəlkə, o, doğrudan da, dəli olub. Şübhəm uzun sürmədi – tezliklə aydın oldu ki, bu qorxunc qışkırigın bəiskarı mənim bacımdı.

Atam çoxdandı metbəxdə gəzişirdi. Rosario doğulan kimi, atam yatağa tullandı, anamın halına baxmayıb, onu “tənbəl, hiyləgər” adlandıraraq, qayışın toqqasıyla nətəhər döydüsə, sağ qaldığına hələ də təeccübənlənirəm. Sonra iki gün gözə görünmədi; qayıdanda lülqənber idi, çarpayıya yaxınlaşış anamı öpdü – anam üzünü döndərmədi... Sonra at tövləsində yatmağa getdi.

### 3

Rosarionın beşiyini çox da dərin olmayan yaşıldən düzəldib, altına bir xeyli yun döşədilər; qızı kətana bələyib həmin yaşıkda anamın çarpayısının yanına qoyurdular, üstünü də elə bərk örtürdülər, indicə boğulacağından qorxurdum. O vaxta qədər – bilmirəm nəyə görəsə – körpələri süd kimi aq təsəvvür eləyirdim və suda qaynamış xərcəng kimi selikli, qırmızı bacımın məndə necə pis təəssürat oyatdığı çox yaxşı yadımdadı; siğırçın, göyərcin balası kimi, başında narın seyrək tükər varydı – sonra onları tökdü – balaca əllərini isə göyərənə qədər bir-birinə elə sıxırdı, adam birtəhər olurdu. Üç-dörd gün sonra silib təmizləmək üçün bacımın bələyini açanda, ona diqqətlə baxdım və deyə

bilərəm ki, bu dəfə ondan elə də zəhləm getmədi: dərisi ağarmışdı, gözləri hələ açılmamışdı, ancaq, deyirdin, bu saat kirpiklərini qaldıracaq, əlləri də pilə kimi olmuşdu. Senyora Enqrasiya – necə olsa da, çətinlikdə həmişə əl tuturdu – onu rozmarin kövhəriyle tərtəmiz sildi, çirkilərini yumaq üçün kənara qoyub, nisbətən təmizləriylə yenidən bələdi və rahatlanan körpə ele möhkəm yuxuya getdi ki, evdə çəga olduğu heç kimin ağılına gəlməzdı. Atam yaşının yanında yerdən oturub, saatlarla qızına baxırdı – elə bil aşiq olub, senyora Enqrasiya deyirdi. Hətta atamın əsl xasiyyətini unudurdum. Sonra durub kəndin içində çıxırdı; bizim üçün gözlenilməz, özünün isə vərdiş eləmədiyi vaxtda qayıdırıcı, yenə yaşının böyrünə çökürdü – elə mülayim, elə fağır görünürdü ki, onu tanımayanlar, deyərdi, qarşısındaki müqəddəs Roxdu<sup>1</sup>.

Bacım çox sisqa idi, – əgər anamın döşləri boşdusa, gücü hardan olasıydı – bir neçə dəfə az qalmışdı ölsün. Atam bundan qüssələnirdi, dərdini isə həmişə çaxırla yüngülləşdirirdi, ona görə anamlı günümüz bir müddət heç də yaxşı keçmədi və daha betərini görənə qədər, bir vaxtlar bize ağır görünən keçmişin həsrətini çəkdik. Adamlar həmişə belədi – əlinən körəkini qorur, itirəndə də ağlayırlar! Doğuşdan sonra zəiflədiyindən anamın payına danlaq, mənimse payıma, əlinə keçəndən keçənə təpik düşürdü; bu təpiklərdən, üzr istəyirəm, hərdən dalımdan qan gəlirdi, qabırğalarının üstündə isə közərmış dəmir basılıbmış kimi ləkələr qalırdı.

Qonşuların anama məsləhət gördükəri qırmızı çaxırla bişən supdan yeyib qız yavaş-yavaş dirçəldi. Gec yeriməyə başlasa da, diribaş idi, – vaxt öz işini görürdü, – elə tezçə danışmağa başladı ki, məəttəl qaldıq.

Bütün uşaqların eyni cür olduğu vaxt ötüb-keçdi. Rosario böyüdü – artıq ərlik qızdı; göz qoyanda onun zirək kərtənkələ olduğunu sezirdik. Allah beyini işlətmək üçün versə də, ailədə heç kim onu qətiyyən qurdalamadı; bir də gördük qız evdə çariçaya çevrilib, biz də qarşısında tir-tir əsirik. Əgər əvvəldən yaxşıya can atsaydı, ondan nəsə çıxardı, ancaq Allah bizlərin xeyirli bir şeyə həvəs göstərməsini istəmədi və bacım öz ağılnı başqa şeylərə yönəltdi. Onun axmaq olmadığı tez üzə çıxdı, ancaq kaş axmaq olaydı. Yaxşı işdən başqa əlindən hər şey gəlirdi: qaraçı kimi cəld, məharətlə oğurluq eləyirdi, çox erkən içkiyə qurşandı, qoca arvadın eşqbazlığında vasitəcilik eləyirdi; onu düz yola çıxartmağa və ağıllı başını faydalı işə yönəltməyə bir adam tapılmadı, get-gedə özünü lap itirirdi və günlərin bir günü – onda on dörd yaşı olardı, – çəkidə yüngül, qiymətdə ağır nə varsa, evdən götürüb, Truxilyoya qaçaraq, Elviranın fahisəxanasına düzəldi. Onun qaçmasının bizim evdə necə qarşılandığını təsəvvür eləyə bilərsiniz: atam anamı günahlandırdı, anam atamı... Rosarionun getməsi ən çox atamın vərdişlərində özünü bürüzə verdi: bacım evdə yaşayanda, atam çalışırdı onun gözünün qabağında dava salmasın, indi isə yerin, vaxtın fərqi yox idi. Maraqlıdı ki, kobudluqda və tərslikdə tayıbərabəri olmayan atam təkcə onu eşidirdi; Rosarionun bircə baxışı kifayətdi ki, hirsı yatsın və onun yanımızda olması bizi dəfələrlə şillə-yumruqdan xilas eləmişdi. Zəif bir uşağın zorba kişini sakitləşdirəcəyi kimin ağılına gələrdi!

O, Truxilyoda beş ay qala bildi, sonra yarımcان halda, qızdırma içinde evə qayıdır, bir ilə yaxın yataqda yatdı. Qızdırma təhlükəli xəstəlikdi, az qala onu qəbərə aparacaqdı. Atamın təkidiylə – əyyaş

<sup>1</sup> Müqəddəs Rox – taundan qorumaqla məşhurlaşan katolik müqəddəsi

və davakar olsa da, dindar nəslindəndi, qaydalara ciddi riayət eləyirdi – onun bədəninə yağı sürtüb son mənzilə hazırladılar. Xəstəliyin, adətən, öz dönüşləri olur, xəstənin sanki bir az dirçəldiyi gündüzlərin arxasında, xəstənin sonunu gözlədiyimiz gecə gəlirdi; valideynlərimin üzü gülmürdü və həmin kədərli günlər yalnız bir şəyle yadda qaldı: divarlarımız bir neçə ay şapalaq səsi eşitmədi; qocalar bax bu qədər ruhdan düşmüşdülər!.. Qonşu arvadlar ona ot dəmləyib içirtməyi təklif eləyirdi, ancaq biz hamidan çox senyora Enqrasiyaya inanırdıq və Rosarionun şəfa tapması üçün ona üz tutduq; kim bilir nə içməyi məsləhət gördü, ancaq vicdanla hazırlanmışdı, yəqin, ona görə də faydası oldu – səhhəti tədricən düzəlməyə doğru getdi. Atalar demiş, pis adama heç nə olmaz (Rosarioya pis demək istəmirəm, ancaq yaxşı olduğunu deməyə də dilim gəlməz), – Enqrasiyanın ot çaylarından içirib, yalnız gözləmək qalırı – sağlamlığıyla birlikdə gözəlliyi və coşqunluğu da yerinə qayıtdı.

Ancaq bacım sağalmağa, ata-anam sevinməyə macal tapmamış – qızları sarıdan narahatlıqdan başqa, onları birləşdirən heç nə yox idi, – yenə pis yola düşdü: atamın yığdığı pulu götürüb, fransızsayağı, salamsız-kəlamsız bu dəfə Almendrälexoya gedərək, "Yeni Madrid"ə düzəldi. Əlbəttə, ən islaholunmaz yaramazın da üreyində həmişə yaxşı nəsə qalır, hər halda, mən belə hesab edirəm, ona görə Rosario da bizi tamam-kamal unutmadı, hərdən ad gününə, milad bayramına jiletdən-zaddan yollayırdı – bize çox lazımiydi ki, yağlı yeməkdən sonra onunla qurşaq kimi belimizi çəkək, ancaq orası da variydi ki, məşgul olduğu işə görə bəzənib-düzənsə də, var-dövlət içinde üzmürdü. Almendrälexoda bir nəfərə qoşuldu, həmin adam da onu məhv elədi; o

vaxta qədər çoxdan məhv olan namusunu yox, namusunu itirəndən sonra qoruması lazımlı olan yeganə şeyi – pul kisəsini də məhv elədi. Ləqəbi Ədabaz olan o adamın adı Pako Lopes idi və etiraf etməliyəm ki, hara baxdığı bilinməsə də, yaraşlıqlı oğlanydı – kim bilir, nə üstündəsə itirdiyi bir gözü şüşəydi, ona görə hətta karıxdırmaq çətin olan adamı da çasdırırdı; hündür, kürən, qayışbaldır, özünü də elə dartırdı ki, ona Ədabaz adını qoyan hər kimdisə, düz onluğa vurmuşdu; çörək pulunu öz görkəmiylə qazanırdı, başqa bir məşgülüyyəti yoxuydu – əgər qadınlar öz səfəhlikləri ucbatından onu dolandırırdısa, niyə də işləməliydi, ancaq bəlkə mən rast gəlmədiyimə görə belə şeyi pis hesab edirəm. Danışırlar ki, bir zamanlar Əndəlüs meydanlarında öküz döyüşünə çıxmış; bilmirəm, buna inanım, ya yox, – mənə elə gəlir, Ədabaz yalnız qadınların içində qoçaqdı, onlar, həmçinin bacım bu adama kor-koranə inandığından firavan yaşıyırı – qadınların torero üçün sinov getdiyini siz axı yaxşı bilirsınız. Bir dəfə Pöhrəliyə (don Xesusun mülkü) kəklik ovuna gedəndə, Almendrälexodan beş yüz addım aralı, xəlvət bir yerdə onunla rastlaşdım; geyinib-geçinmişdi, – əynində qəhvəyi kostyum, başında uzun günlülü kepka, əlində çubuq. Biz salamlaşdıq, bu bicbala görəndə ki, bacımı soruşmuram, qurdalayıb məndən söz qopartmaq istədi, ancaq özümü bilməzliyə qoymam və yəqin, narahatçılığımı sezib, əl verib uzaqlaşmaq istəyəndə, qəfildən söz atdı:

- Bəs Rosario necədi?
- Sən yaxşı bilərsən...
- Mən?
- Bəsdi! Guya bilmirsən!
- Mən hardan bilim?

Bunu elə ciddi tərzdə dedi ki, başqası elə bilərdi, bu adam ömründə yalan danışmayıb; Rosario barədə onunla

danişmaq mənim üçün çətindi, məni başa düşərsiniz.

O, cubuğu kəklikotu koluna çırkırdı.

– Əgər bilmək isteyirsənsə, sağ-sala-matdı! Bunu bilmək istəyirdin, elədi?

– Bilirsən, nə var, Ədabaz! Mən arvad deyiləm, boş-boşuna danışmırıam... Sən məni acıqlandırma! Məni acıqlandırma!

– Nə deyib acıqlandırıram? Rosario haqqında nə bilmək isteyirsən? Onunla nə işin var? Bacındı? Nə olsun? Əgər bilmək isteyirsənsə, biz bir-birimizi sevirik!

O məni sözlə döyürdü, ölenlərimin goru haqqı, mənə barmağını toxundurmamış, onu öldürərdim. Hırsımı soyutmaliydım, çünkü xasiyyətimə bələdiydim, həm də kişilərə dalaşmaq yaraşmaz – əgər biri silahlı, o biri silahsızdırısa.

– Bura bax, Ədabaz, bu söhbəti qurtaraq. Sevgi? Qoy olsun! Mənə nə dəxli.

Ədabaz gülürdü; görünür, dava istəyirdi.

– Bilirsən, nə var?

– Nə?

– Əgər sən mənim bacımla gəzsəydin, səni öldürərdim!

Allah şahiddi ki, o gün susmaq mənə sağlamlığım bahasına başa gəldi, ancaq onunla dalaşmaq istəmirdim, niyə – bilmirəm. Mənimlə belə danışmağı təəccüblü idi: kənddə heç kim onun dediklərinin yarısını da mənə deməyə cəsarət eləməzdi.

– Əgər arxamca gəldiyini görsəm, meydanın ortasında, hamının gözü qabağında öldürərem.

– Sən ağ elədin!

– Doğrayaram.

– Qulaq as, Ədabaz!...

O vaxtdan böyrümə elə bil tikan soxublar, hələ də onu hiss eləyirom.

Niyə onu dərhal çıxarmadığımı indi də bilmirəm. Vaxt ötdü, bacım bir də təzə qızdırmasını saqlamğa gələndə, o

söhbətin nəyle qurtardığını mənə danışdı. Ədabaz axşam Rosarionu görmək üçün “Yeni Madrid”ə gələndə, onu kənara çəkib demişdi:

– Sənin qardaşın kişi deyilmiş, cindiriyimış!

– ...

– Şıqqılıtlı gələndə, dovşan kimi aradan çıxır.

Bacım mənim tərefimi saxlasa da, nə xeyri – o, üstün gəlir. Yeganə döyüşdə məğlub oldum, çünkü öz üsulumla döyüşməkdən vaz keçmişdim.

– Yaxşı, bala, söhbəti dəyişək. Nə qədər varındı?

– Səkkiz peset.

– Elə bu?

– Ha. Nə isteyirsən? Çətin zamanlardı!

Ədabaz özü bezənə qədər çubuqla onun sıfətine vurur. Sonra da:

– Sənin qardaşın kişi deyilmiş, cindiriyimış! – deyir.

Bacım öz canına and verdi ki, kənddə qalırm.

Böyrümədəki tikan məni sizildadırı. Niyə onu dərhal çıxarmadım, hələ də bilmirəm...

#### 4

Yazım dağınıq olduğuna görə məni bağışlayın. Hadisələrin ardıcılılığıyla getməyib, adamlardan danışdığını üçün, çeyirtkə kimi burdan ora, ordan bura sıçrayıram; hətta başqa cür yazmaq istəsem də, yenə dağınıq alınacaq, çünkü ağlıma necə gəlirse yazıram və roman kimi qurmağa çalışıram. Çünkü bu məndə alınmazdı da, həmişə təhlükə olacaqdı, özümü elə dolaşdırardım, ordan necə çıxacağımı bilməzdim.

Hamı kimi bizim də üstümüzdən illər ötündü; həyat mənim evimdə öz adı qaydasıyla keçirdi və o vaxtlar barədə

təsəvvürünüzə gəlməyən çox az şeylər söyləyə bilərəm.

Qızının anadan olmasından on beş il sonra anamın bize qardaş doğacağı heç kimin ağılna gəlməzdı; çox arıq idi, hələ bir belə də vaxt keçmişdi. Arvadın qarnı burnuna dəyirdi (çoxdan senyor Rafaelə yaxınlığından şübhələnirdim), istəməsək də, istəməsək də, öz müddətində ailədə artım olacağı məlumdu. Yazıq Marionun – qardaşımızı belə adlandırmışdıq – doğuşu hər cəhətdən bəxtsizlik və narahatlıqla müşahidə olundu: anamın qara-qışqırıq salması bir yana, hələ atamın ölümüylə də üst-üstə düşdü; əgər belə faciəli olmasaydı, soyuq başla düşünəndə buna gülmək də mümkünüdü. Mario dünyaya gələndə, atamı artıq iki gündü anbara salıb ağızını bağlamışdıq: onu qudurmuş it qapmışdı, əvvəl elə bildik, xəstəlik ona yoluxmayıb, ancaq sonra hamımızı ehtiyatlı olmağa vadar eləyən isitməyə tutuldu. Senyora Enqrasiya dedi ki, onun baxışlarından anam uşağı salacaq və başqa çıxış yolu olmadığından qonşuların köməyilə – elə dişləyirdi ki, kiminsə əli ağızına keçsə qoparardı, – onu ehtiyatla anbara saldıq. İndiyə qədər də o dəqiqələri ağrı və qorxuya xatırlayıram... İlahi, onun öhdəsindən nə müsibətlə gələ bildik! Şir kimi nərildəyirdi, and içirdi ki, hamımızı qıracaq, gözləri də alışib-yanırdı, Allah imkan versə, öz andını yerinə yetirərdi. İki gün təpiklə anbarın qapısını sindirib bağırdı; məcbur olub qapını şalbanla bərkitmışdıq və anamın çığırtılarından narahat olan Marionun gic kimi hürkək doğulması indi də məni təəccübəldəndirmir. Atam o biri gün axşam susdu – kahinlərin İsaya sitayışə gəlmə günüydü və öldüyünü fikirləşib, onu anbardan sürüyüb çıxarmağa gedəndə, üzündəki cəhənnəm ifadəsi ilə döşəmədə uzanmışdı. Meyitin qan sağılmış bərələ qalan gözlərini, yarıya

qədər bayırı çıxmış qıpçırmızı dilini görüb, gözlədiyim kimi, anam ağlamaq əvəzinə güləndə mən bir az qorxdum və göz yaşımı boğmaqdan savayı çarəm qalmadı. Onu dəfn eləyəndə keşş don Manuel mənimlə təsəlliverici səhbət elədi. Dediklərinin çoxunu xatırlamıram, ancaq səhbət axiret dünyasından, göylərdən, cəhənnəmdən, Məryəm anadan, atamın xatırəsindən gedirdi və mən deyəndə ki, atamı heç xatırlamasaq yaxşıdı, don Manuel başımı sıqallayıb cavab verdi ki, ölüm insanı bir dünyadan o birinə, Tanrıının dərgahına apardığına görə ölümə nifrət eləyirikse, ölüm istəyir bundan da pis olsun. Əlbəttə, bunları başqa cür dedi, sözləri ədalətli və doğru idi, ancaq mənim yazdığınımdan elə də fərqlənmirdi. O gündən don Manueli görəndə təzim eləyib əlini öpürdüm, ancaq evlənəndən sonra arvadım dedi, belə şeylər eləyəndə qadına oxşayırsan və aydın məsələdi ki, təzim bununla da bitdi. Sonra eşitdim, don Manuel haqqında deyib ki, heç nəyə baxmayaraq, mən peyin yığınında qızılıgül kimi bir şeyəm və Tanrı şahiddi, ilk anda içimdə onu boğmaq istəyi oyandı; sonra bu istək tədricən yoxa çıxdı – uşaqlıqdan tez qızıb, tez də soyuyanam – nəhayət, tamam unuduldu, üstəlik də, onu düzgün başa düşdüyümə əmin deyildim; bəlkə, don Manuel, ümumiyyətlə, heç nə deməmişdi – adamların boşboğazlılığına fikir vermək lazım deyil, hətta demiş olsa da, nəyi nəzərdə tutduğunu hardan bilsən?! Bəlkə, heç mənim başa düşdüyüm kimi deyil!

Əgər Mario bu məşəqqətli həyatı tərk eləyəndə ağılı olsaydı, şübhəsiz, bu dünyadan bir o qədər də razı getməzdı. O bizim aramızda az yaşadı, görünür, onu necə qohumlar gözləyini hiss etmişdi və cənnətin astanasında dayanan günahsız körpələrin arasında olmayı seçdi. Tanrı şahiddi, o, düzgün yol seçdi – həyata

birlikdə saysız-hesabsız əzablardan canını qurtardı! Bizi tərk eləyəndə heç on yaşı olmazdı – nə qədər əziyyət çəkdiyini düşünəndə bu yaş azdı, ancaq ayağa qalxıb danışmaq üçün kifayətdi, di gel heç birini dadmaq ona qismət olmadı: yazıq lap uşaqlıqdan suilanı kimi sürünürdü, siçovul kimi ciyildiyirdi və görüb-götürdüyü vur-tut bunlar oldu. Lap əvvəldən başa düşdük ki, zavallı gic doğulub, gic də öləcək. İlk dişİ ancaq yaşı yarımində çıxmışdı, elə də əyriyidi ki, senyora Enqrasiya (o neçə dəfə bizim xilaskar mələyimiz olmuşdu!) onu ciyə ilə çəkəsi oldu, yoxsa dilini deşəcəkdi. Elə həmin günlərdə, bəlkə də çəkilən dışindən Mario bolluca qan udduğuna görə, üzr istəyirəm, dalını dəmrova oxşar sərgi bürüdü, sizanağın çırkı sidiyə qarışığından, yanının bütün dərisi soyuldu; ağrıyan yerinə sirkə və duz qoyub müalicə eləyəndə, elə zar-zar ağlayırdı ki, ən daşürəkli adam da mütəəssir olardı. Sonra onun həyatında bir müddət sakitlik dövrü oldu; kəmağıl uşaq butulkalarla oynayırdı (butulkalar onun diqqətini xüsusilə cəlb eləyirdi), səhhətinə görə uzatdıqları ağılda, ya giriş qapısının ağızında özünü güne verirdi, beləcə özü üçün yaşayırıdı – hərdən yaxşı, hərdən pis, her halda, əvvəllər olduğundan dinc idi, o vaxta qədər ki, – özü axtarmamışdı, istəməmişdi, heç kimə mane olmamışdı, Tanrı yolunu azmamışdı, – dörd yaşında taleyi üzünə gülmədi: hər iki qulağını, üzr istəyirəm, donuz yedi. Aptekçi don Raymundo yarasına sarımtıl dərman tozu – kseroform səpdi və bu saralmış, qulaqsız uşağa baxanda adamı hirs boğurdu; bazar günləri qonşular təskinlik üçün ona peçenye, badam, yağı qoyulmuş zeytun, ya bir tikə hisə verilmiş sosis gətirildilər... Zavallı Mario, bu xırda sovqatlara görə qara gözləriylə onlara necə də minnətdarlıq eləyirdi! Əvvəller də həyatı bir həyat deyildi, üzr istəyirəm, donuzdan

sonra lap zülmə düşdü; kimsəsiz kimi gecə-gündüz ağlayıb zığıldayırdı, onsuZ da dözümsüz olan anamın hövsələsi qalmadığından, aylarla yerdə sürüñürdü, nə atsalar onu yeyirdi və elə çirk basmışdı ki, çimməklə mənim də aram olmasa (niyə yalan danışım?), ondan iyrənməyə başlamışdım. Gözünə, üzr istəyirəm, donuz sataşanda – bizim əyalətdə isə donuz nə qədər desəndi, – qardaşım hürkürdü, həmişəkindən bərk qışqırırdı, tez hardasa gizlənmək istəyirdi, üz-gözündən elə qorxu yağırdı ki, şeytanın özü belə həmin anda ona yaxın düşməzdi. Yadımdadı, bazar günü belə tutmalarının birində, atamın ölümündən sonra bizim evə işğal etdiyi ərazi kimi gələn senyor Rafaelin üstüne atıldı; qocanın ayağından dişləməkdən savayı yazığın ağılna başqa şey gələ bilməzdi və təki bunu heç vaxt eləməyəydi, çünkü senyor Rafael o biri ayağıyla qulağındakı yara yerinə elə vurdu ki, Mario ölü kimi yerə düşdü və yaradan su gələndə fikirləşdim ki, qanı qurtarıb; qoca kaftar qəhrəmanlıq edibmiş kimi, qəhqəhə çekdi. Həmin gündən ona elə nifrət elədim, and içirəm, Tanrı onu məndən uzaq tutmasayıd, elə ilk fürsətdə onu vurardım.

Körpə ağızüstə düşmüştü, anam isə – sizi inandırırm ki, onun necə eclaf olduğunu görəndə qorxdum, – uşağı yerdə qaldırmaq bir yana, üstəlik, Rafaelə qoşulub gülündü; Tanrı şahiddi, mən onu qaldırmaq istədim, ancaq özümü saxladım... Əgər senyor Rafael məni ağlağan adlandırsayıdı, Tanrı haqqı, anamın yanındaca mitilinə çirpardı!

Fikrimi dağıtmak üçün kəndə çıxanda, o vaxt bizimlə yaşayan bacıma rast gəldim; nə baş verdiyini ona danışarkən, gözündə elə nifrət gördüm ki, qeyri-ixtiyari fikirləşdim: ondan təhlükəli düşmən çıxardı; nəyə görəsə yadına Ədabazı saldı və bacımın nə vaxtsa ona belə baxacağını düşünüb, özlüyümdə güldüm.

Hadisədən iki saat sonra evə qayıdanda senyör Rafael xudahafizləşirdi, Mario isə zariyaraq hələ də həmin yerdə uzanıb qalmışdı; yarası oruc vaxtındakı təlxeyin sıfəti kimi qıpçırmızıydı. Bacım (fikirləşirdim, hay-küy salacaq) onu yerdən qaldırıb, beşiyinə qoydu. Həmin gün bacım mənə həmişəkindən gözəl göründü, – mavi paltarda, balasını qoruyan ana ədasiyla, halbuki uşağı yox idi, heç vaxt da olma-yacaqdı...

Senyör Rafael axır ki, rədd olub gedəndən sonra, anam onu qucağına alıb, yatırımağa çalışaraq, qancıq yenicə doğulan balasını yalayırmış kimi, bütün axşamı onun yarasını yaladı; körpə nazlanıb gülümşəyirdi... Dodağında təbəssüm eləcə də uyudu. Sizə olanı deyirəm – onun necə gülümsədiyini ömründə yeganə olaraq onda gördüm...

## 5

Sonra bir müddət təlatümsüz yaşadı – ancaq tale kimisə qovursa, daşın altında gizlənsən belə, səndən əl çəkməz – və günlərin bir günü gözdən itib, yağı küpündə boğulmuş halda tapıldı. Onu bacım Rosario tapdı. Şiddətli küleyə düşən bayquş kimi, aşmış küpün içine başı üstə girmişdi. Biz onu qaldıranda, ağızından qızıl sap kimi yağı süzülürdü, elə bil qarnında yumaq açırdılar; sağlığında kültək tutqun olan saçı elə parıldayırırdı, sanki ölüm onu diriltmişdi. Marionun ölümüyle bağlı xatırladığım nə varsa, hamısı budur...

Anam oğlu üçün də ağlamadı; öz bədbəxt balasının üstündə bir damcı göz yaşı axıtmayan belə mərhəmətsiz qadının ürəyi gərək daşdan ola! Özüm haqqında deyim ki, mən ağladım, bundan da utanmırıram, hə, bacım Rosario ilə birlikdə ağladım və anama qarşı nifrət hissi məndə elə şiddətləndi ki, özümdən qorxdum. Göz yaşı axıtmayan qadın – heç nəyə yarama-

yan qurumuş bulaq, ya oxumayan quş kimi bir şeydi – ilahi, elə et ki, onun qanadları qopsun, çünkü yırtıcıya qanad lazım deyil!

Mən nə səbəbə əvvəl-əvvəl anama hörmət eləməyi, illər keçdikcə sevməyi yadırğadığımı çox düşünmüşəm, dönen-dən düşünmüşəm, düzünü desəm, indiyə qədər də düşünürəm; ona görə fikirləşirdim ki, yaddaşında elə bir yer aacam, onun nə vaxta qədər ürəyimdə ana olduğu, nə vaxtdan isə düşmənə çevrildiyi görünə. Bu qəddar düşmənə – axı öz doğmalarına bəslədiyin nifrətdən güclüsü yoxdu, – bütün hırsımı tökmüşdüm, çünkü ən çox öz oxşadığına nifrət eləyirsən və bu oxşarlıq səni boğaza yiğir. Çox düşünsəm də, axıra qədər heç nə aydınlaşdırıa bilmədim, yalnız bunu deyə bilərəm ki, anama hörmət etməyi çoxdan, onda bənzəmək istədiyim yaxşı xüsusiyyət, əxz olunası bir keyfiyyət olmadığını anlayandan sonra yadırğadım, onda gördüğüm pisliklər, sadəcə, köksümə sığışmayanda onu ürəyimdən qoparıb atdım. Amma ona nifrətim xeyli gec yarandı – nifrət sevgi kimi bir günün işi deyil, – və əger desəm ki, bu nifrət Mario ölü gün özünü bürüzə verdi, bəlkə elə də yanılmaram.

Uşağı cındırla möhkəmcə sildik ki, məhşər günü oyananda elə də çirkli olmasın. Onu evdə əlimizə keçən çit parçaya bükdük, məst üçün kəndə getdim, boynuna bağladığımız çəhrayı banti, bilməzə uçub ölüünün üstüne qonan kəpenəyə oxşatdıq. Sağlığında mərhumla pis rəftar eləyən senyör Rafael mərhəmət göstərib, tabut düzəltməyə kömək elədi; əlində gah mismar, gah taxta, ya ağ boyan olan tənəkə qutu, toydan sonrakı gəlin kimi vacib görkəmdə cənfəşanlıqla vurnuxurdu, mənse onun cənfəşanlığından və vacib görkəmindən başqa heç nə barədə düşünə bilmirdim, çünkü – nə səbəbə belə düşün-düyümü onda da, indi də bilmirəm, – ürəyim mənə deyirdi ki, əslində, o, çox xoşbəxtidı.

Dalğın halda: "O, Tanrıya lazımdır! Göydə balaca mələklərə ehtiyac var!" – mızıldayanda, çəşib qaldım. Mənə nə olduğunu indi də anlamıram. Taxtanı mixlayanda, tabutu rəngləyəndə nəqərat kimi təkrar eləyirdi: "Balaca məlek! Balaca məlek!" Bu sözlər ürəyimdə saat kimi tiqqıldırdı... Tiqqılıtsı üreyimi partlamaq həddinə çatdırın saat... İlən kimi sulu mavi gözləri canıyananlıqla mənə baxanda, bu gözlərə qarşı içimdə nifrət qaynayırdı... "Balaca məlek! Balaca məlek!" O günü xatırlamağı xoşlamıram. İt oğlu, özünü tülkülüyə qoymuşdu! Yaxşısı budur, başqa şeydən danışaq.

Doğrusu, mələklərin nə görkəmdə olduğunu düz-əməlli bilmirəm, çünkü bu haqda ciddi fikirləşməmişəm; bir vaxt onları sarışın və mavi, uzun çəhrayı ətəkdə təsəvvür eləyirdim; sonra isə mənə elə gəldi, onlar bulud rəngdədi və saman çöpündən də zərifdilər. Hər necə olsa, onları heç vaxt qardaşım Marioya oxşatmamışdım, yəqin, elə buna görə də senyor Rafaelin sözlərində nəsə bir qərəz duyurdum – belə əclafdan özgə nə gözləmək olardı. Marionun dəfni, atamın bir neçə il əvvəlki dəfni kimi kasıbyana və cansıxıcı keçdi; tabutun arxasında vur-tut yeddi-səkkiz adam gedirdi: don Manuel, keşiş xidmətçisi Santyaqo, Lola, üç-dörd qarı və mən. Qabaqda əlində xaç fit çalaçala, daşlara təpik vura-vura Santyaqo, onun arxasında tabut, tabutun arxasında sutananın üstündən, dəlləkhanada müştərilərin boynuna doladıqları dəsmala oxşayan ağ yaxalıq taxmış don Manuel, ardına da indi torpağa tapşırılacaq uşağı hamısı birlikdə doğubmuş kimi, ağlaşan qarılar gedirdi.

Lola o vaxt, az qala, mənim nişanlım idi – ona görə, az qala deyirəm ki, istəkli baxışsaq da, sevgi haqqında danışmağa cəsarət eleməmişəm, qorxurdum mənə

gülə, intəhası, həvəsə getirmək üçün özü arxamca düşürdü, hər dəfə utancaqlıq mənə güc gəlirdi, hər dəfə də təxirə salasala məsələni sonsuzluğa qədər uzatmışdım. Mənim iyirmi səkkiz-otuz yaşı, onun isə – bacım Rosariodan kiçik idi – iyirmi bir-iyirmi iki yaşı olardı; hündür boyu, əsmər, qara gözləri adamın bağını dəlirdi; tökməbədənliydi, sağlamlığa gəlincə – buz baltasıydı, baxansa deyərdi, bir qarın doğmuş olar. İntəhası, həqiqətdən kənara çıxmamaq və sonrakı söhbətimizi davam etdirmək üçün, yadımdan çıxmamış deyim ki, ona əl dəyməmişdi, rahibəliyə hazırlaşan qız kimi, kişi nə olduğunu bilmirdi, – bunu xüsusi vurğulamaq isteyirəm ki, onun haqqında yanlış fikir yaranmasın. Sonralar nə oyunlardan çıxbı – göydəkinə məlumdu və öz günahıdı, ancaq o vaxtlar şəhvət nə olduğunu bilmirdi, buna o qədər əminəm, ləp qəlbimi şeytana satmağa razıyam – qoy əksini sübut eləsin. Ayaqlarını yerə möhkəm basırdı, qətiyyətli və vüqarlıydı – deməzдин, adı kənd qızıdır, kürəyinə atdığı hörüyü isə adamı heyrətə salırdı; bir ay sonra ona ər kimi hökm eləyəndə, yoğun hörükleri elə yumşaq, elə ətirliydi ki, – günəş, kəklikotu və Lolaya isti olanda üst dodağında puçurlayan soyuq tər qoxuyordu, – onu üzümə çırpmağı xoşlayırdım...

Qayıdaq hekayəmizə. Dəfnə ləngimə olmadı: qəbir əvvəldən qazılmışdı, qardaşımı ora qoyub, üstünü torpaqlamaq qalırdı. Don Manuel latinca dua oxumağa başladı, qadınlar diz çökdülər. Diz çökmüş Lolanın qara corablarının altından sardelka kimi yoğun ağ baldırları görünürdü... Demək ayıbdı, qoy bunu Tanrı ruhumun xilası naminə etiraf hesab eləsin, çünki bunu etiraf eləmək mənim üçün çətindi: bu yerdə qardaşının ölümünə sevindim... Lolanın baldırları gümüş kimi parıldayırdı, mənimsinə damarım alnimda atırdı, ürəyim az qalırdı sinəmdən çıxa.

Don Manuelin və qadınların necə getdiyini görmədim. Ətrafdakıları ayırd etməyə başlayanda, Marionun tabutunu örtən torpaqda hallanmış kimi oturduğumu hiss elədim; qəbrin üstünə necə çıxmışam, nə qədər vaxt keçib – mənim üçün həmişəlik sərr olaraq qaldı. Qanımın yenə gicgahlarimdə atlığıni, ürəyimin indice sinəmdən çıxacağını hiss elədim. Günəş batırıldı, onun son şüaları mənim tənhalığımı bölüşdürən sərv ağaçına yaxınlaşındı. Hava isti idi, ancaq titrəyirdim və qurd baxışlarıyla sehrlənmiş kimi, durduğum yerdən tərpənə bilmirdim.

Lola yanında dayanmışdı, nəfəs alıqca sinəsi qalxıb-enirdi.

- Sənsən?
- Gördüyün kimi.
- Burda neyləyirsən?
- Heç nə, elə-bele...
- Sıçrayıb əlindən yapışdım.
- Burda neyləyirsən?
- Dedim ki, heç nə! Görmürsən? Heç nə!

Lolanın baxışları məni vahimələndirdi. Səsi elə bil o dünyadan gelirdi.

- Sən də qardaşın kimisən!
- Mən?
- Hə, sən!

Tutaşdıq. Yerə yıldığım Lola daha gözəl idi... Nəfəs alıqca sinəsi daha tez-tez qalxıb-düşürdü. Onu saçından yapışıp yerə yıxmışdım və buraxmirdim. Əlimdən çıxməq üçün çapalayırdı...

Onu bərk dişlədim, dayça kimi tabe olub sakitləşdi...

- Bunu istəyirsən?
- Hə!

Lola gülümseyib, dişlərini ağartdı... Sonra mənim saçımı siğallamağa başladı.

- Sən qardaşın kimi deyilsən!.. Sən kişisən!.. – Sözlər dodağında cingildəyirdi.
- Sən kişisən!.. Sən kişisən!..

Torpağın yumşaq olduğu yaxşı yadimdadı. Və torpaqda ölmüş qardaşım üçün lalələr – altı damcı qanvardı...

– Sən qardaşın kimi deyilsən!.. Sən kişisən!..

- Məni sevirsən?
- Hə!

## 6

Əvvəlkiləri yazdığını vaxtdan taleyin hökmüylə iki həftə keçib; istintaq, vəkillə görüş, təzə yerə dəyişdirilməyim başımı qatlığından, əlimə qələm almağa vaxtim olmayıb. Hələ qalın olmayan kağız qalağını indi oxudum, başım qarma-qarışq fikirlərlə o qədər doludu, bilmirəm, nə qərara gəlim. Burda yazılınlarda, gördüğünüz kimi, pis şey çoxdu və qorxuram, qalanlarını yazmağa gücüm çatmaya – onlar daha betərdi; yaddaşımı qurdalayanda dəhşətə gəlirəm, əfsuslar ki, ömrü geri qaytarmaq, yazı lövhəsi kimi silmək mümkün deyil, dərk eləmək də ağır və kədərlidir: əgər yaddaşımı illər əvvəl gücə salsaydım, indi təkadamlıq kamerada oturub cızma-qara eləməzdəm, ağılda özümü günə verərdim, göldə ilanbalığı tutardım, dağ döşündə dovşan qovardım. Ya da çoxlarının heç nə düşünmədən elədiklərini eləyərdim: öz kefimə azadlıqda gəzərdim, tələsmədən yaşaya biləcəyindən xəbərsiz olan çoxları kimi asudə yaşayardım, kim bilir, irəlidə hələ nə qədər ömrüm varıydı...

Məni dəyişdirdikləri yer əvvəlkindən yaxşıydı; kiçik pəncərədən otaq kimi səliqəli bağ görünür, bağdan o yanda isə dağlara qədər dəri rəngində düzənlik uzanır və o düzənliliklə hərən Portuqaliyaya qatır karvanı hərəkət etəyir, qadın və uşaqlar eşşəklə quyudan su daşıyırlar.

Pəncərədən kameraya dolan havayla nəfəs alıram – axı bu heç nəyi dəyişmir – həmin o havayla sabah, ya haçansa yoldan keçən çarvadar nəfəs alacaq... Mən boş

yerə günəbaxanların üstündə uçusan, kameraya girib dövrə vuraraq uçub gedən rəngbərəng kəpənəkləri görürəm, – axı bu heç nəyi dəyişmir – hələ bəlkə həbsxana rəisinin yastığına da qonacaq... Mənim yeməyimin artığını daşıyan siçanı kep kamla tuturam, baxıb sonra buraxıram – axı bu heç nəyi dəyişmir – və onun sakitcə öz yuvasına sivişib girdiyini görürəm. Yuvasından çıxır ki, kimlərinse payını yesin; o adamların ki, kamerada çox az müddət, həm də tamamilə tək yaşayır, çox vaxt da burdan birbaşa cəhənnəmə gedir.

Əgər desəm ki, bu günlər ürəyimdə nə qədər kədər, qəm-qüssə var, əmin ola bilərsiniz, peşmançılığım sidq-ürəkdəndi; yəqin, mənə inanmayacaqsınız, çünkü haqqımda həddindən artıq pis fikirlər, rəylər var... Hər halda, bunu sizə yazıram, mənə elə gəlir, bu sözlərə görə məni başa düşəcəksiniz, ruhumun xilası üçün sizə and verməsəm də, mənə inanacaqsınız, çünkü bu andın sizin yanınızda dəyəri olmayıacaqdı... Qəhərdən elə boğuluram ki, sanki ürəyim qan yox, əzvay şirəsi vurur; dolub-boşalaraq özündən sonra damağımda turş tam qoyur, buxarıyla dilimi qarsıyr, ağır sərdaba havasıyla içimi qurudur.

Yazıdan ayrılib başımı qaldırdım – iyirmi dəqiqə ötüb, ya bir saat, ya iki... Cığırla – mənim pəncərəmdən onlar necə aydın görünür! – adamlar gedir. Kiminse onlara baxdığı, yəqin, ağıllarına gəlmir; özlərini çox sərbəst aparırlar. İki kişi, qadın və uşaqdı, şad-xürrəm gedirlər. Kişilərin otuz, qadının bir qədər az, oğlanın isə altından çox yaşı olmaz. Oğlan ayaqyalındı, əynində göbəyinə çatmayan köynəyi, keçi kimi kolların üstündən tullanır. İrəli qaçırl, dayanır, quşlara daş atır... Heç bir oxşarlıqları olmasa belə, qardaşım Marionu necə də yadına saldı!

Qadın, görünür, onun anası; yerli qadınlar kimi qarabuğdayı və görkəmin-dən elə sevinc yağır ki, tamaşa eləməyin özü belə xoşbəxtlikdi. Anamdan çox fərqlənir, ancaq niyə mənə anamı xatırlatdı?

Məni bağışlayın, daha yaza bilmirəm. Bir az da keçsə, ağlayacağam... Sizsə məndən yaxşı bilirsınız ki, özünə hörmət eləyən kişi, arvad kimi ağlamamalıdır.

Hekayəmi davam etdirirəm; onun kədərli olduğunu bilirəm, ancaq bu düşüncələr mənim üçün daha kədərlidi, xəncər zərbəsiylə qanı axan ürəyim – qanı qovan bu maşın belə düşüncələrə tab gətirmir.

## 7

Siz, əlbəttə, Lola ilə münasibətimizin necə inkişaf etdiyini başa düşürsünüz və bir müddətdən sonra, – qardaşımın ölümündən heç beş ay keçməmişdi – əslində, təccübənməli olmadığım bir xəbərə (görürsünüz, belə də olur) təccübəldim.

Bu əhvalat noyabrda, müqəddəs Karlo gündündə baş verdi. Lalagilə gəlməşdim, son aylar hər gün gəlirdim; anası, həmişəki kimi, dərhal durub çıxdı. Lolanın rəngi ağarmışdı, həm də nəsə qəribəydi, bunu sonra başa düşdüm; görünür, bir az əvvəl ağlamışdı, hansısa bir narahatlıq ona əzab verirdi. Aramızda heç vaxt qızığın söhbət olmamışdı, ancaq o gün sisəy addım səsindən, kəklik yolçunun nəgməsindən hürküdüyü kimi, öz səsimizdən qorxurdum; hər dəfə danışmağa cəhd eləyəndə, sözərə boğazımda ilişib qalırdı.

- İstəmirsənsə, danışma.
- İsteyirəm!
- Onda danış. Sənə mane oluram?
- Paskual!
- Hə.
- Bilirsən, nədi?
- Nədi?
- Hiss eləmirsen?

– Yox.  
Mənə bu qədər gec çatlığına indi də  
gülməyim gəlir.

– Paskual!  
– Hə!  
– Mən hamiləyəm!

Əvvəl başa düşmədim. Bu xəbəri  
gözləmədiyimdən quruyub qalmışdım; bu  
qədər təbii olan bir şeyin, həqiqətən baş  
verəcəyi heç vaxt ağlıma gəlməmişdi. O  
vaxt nə düşündüyümü bilmirəm.

Qan başıma vurdu, qulaqlarım köz kimi  
qızardı; gözlərim sabunlu su dolubmuş kimi  
acışdı...

Ən azı on dəqiqə heç kim dinib-  
danışmadı. Ürəyim saat kimi gicgahlarimdə  
vururdu, ancaq bunu dərhal hiss etmədim.  
Lola nəfəs aldıqca elə bil fleyta üfürürdü.

– Hamiləsən?  
– Hə.

Ağladı. Ona təsəlli vermək ağlıma da  
gəlmirdi.

– Səfehləmə. Kimsə ölürlər, kimsə  
doğulur...

Bəlkə həmin axşam keçirdiyim xoş  
duygulara görə Tanrı məni cəhənnəm  
əzabından xilas eləyə.

– Burda qeyri-adi nə var ki? Anan da  
səni doğana qədər hamilə gəzib... mənim  
anam da...

Nəsə demək üçün dəridən-qabıqdan  
çıxırdım. Mən hələ əvvəl də Lolada  
dəyişiklik hiss etmişdim – kimsə ona dil  
verirdi.

– Həmişə belə olur, məlum şeydi.  
Narahat olmağa dəyməz.

Lolanın qarnına baxırdım, ancaq heç nə  
sezmirdim. Solğun sıfəti, dağıniq saçlarıyla  
o son dərəcə gözəl idi.

Yaxına oturub yanağından öpdüm. O,  
meyit kimi soyuqdu, öpəndə zorla  
gülümseyirdi, ləp qədim əyyamların  
əzabkeşinə oxşayırıdı.

– Sevinirsən?

– Hə! Çox sevinirəm!  
– Məni o qədər sevirsən?

– Hə, Lola, o qədər...

Bu doğru idi, həqiqətən onu sevirdim –  
gənc, bətnində mənim oğlum; həmin vaxtlar  
uşağıma təhsil verib, adam arasına  
çixarmağı arzulayırdım.

– Lola, biz evlənəcəyik, qoy kağızları  
düzəldək. Belə qoymaq olmaz...

– Hə.

Lola danışanda elə bil köks ötürürdü.

– Sənin anana göstərəcəyəm ki, kişi  
necə hərəkət eləyir.

– O bilir...

– Yox, bilmir!

Mən getməyə hazırlanışanda, hava artıq  
qaralmışdı.

– Ananı çağır.

– Anamı?

– Hə.

– Niyə?

– Ona deyəcəyəm.

– O bilir.

– Qoy bilsin... Özüm ona demək istəyi-  
rəm!

Lola durub – necə də hündür idi! – çıxdı.  
Onun yerisinə baxmaq mənə lezzət eləyirdi.

Bir az keçmiş anası gəldi.

– Nə istəyirsən?

– Özünüz bilirsiniz.

– Görürsen, başına nə gətirdin?

– Yaxşı eləmişəm.

– Yaxşı eləmişən?

– Hə, yaxşı eləmişəm! Məgər həddi-  
buluğa çatmayıb?

Anası susdu; onun bu qədər üzüyola  
olacağını fikirləşmirdim.

– Sizinlə danışmaq isteyirdim.

– Nə barədə?

– Qızınız barədə. Onunla evlənmək  
isteyirəm.

– İstəmək azdı. Qəti qərara gəlmisən?

– Hə, gəlmisəm.

– Bəs yaxşı-yaxşı düşünmüşən?

- Cox yaxşı düşünmüşəm.
  - Belə az vaxtda?
  - Kifayət qədər vaxt olub.
  - Gözlə, onu çağırırm.
- Anası otaqdan çıxıb bir xeyli ləngidi; görünür, mübahisə eləyirdilər. Qayıdanda Lolanın əlindən tutub gətirdi.
- O, səninlə evlənmək istəyir. Ona əre gedərsən?
  - Gedərəm.
  - Cox gözəl, çox gözəl... Paskual yaxşı oğlandı, necə hərəkət eləyəcəyini əvvəlcədən bilirdim... Di öpüşün!
  - Coxdan öpüşmişük.
  - Yenə öpüşün ki, mən görüm.
- Qızı yaxınlaşış, anasına məhəl qoymadan, qucaqlayaraq bərk-bərk öpdür. İntəhası, bu ilk icazəli öpüş xoşuma gəlmədi, qəbiristanlıqdakı öpüş daha dadlıydı.
- Gecəni qalsam olar?
  - Qal.
  - Yox, Paskual, olmaz, hələ olmaz.
  - Olar, qızım, olar. O axı sənin ərin olacaq, məgər elə deyil?
- Gecəni onunla keçirdim.
- O biri gün tezdən kilsəyə yollanıb, don Manuelin əynini dəyişdiyi otağa girdim; don Xesus, onun qulluqcusu və iki-üç qarı üçün sübh ibadətinə hazırlaşırıdı. Məni görəndə təəccübəldi.
- Xeyir ola?
  - Don Manuel, sizinlə söhbət eləmək istəyirəm.
  - Cox çəkər?
  - Hə, senyor.
  - İbadəti qurtarana qədər gözləyə bilərsən?
  - Hə, senyor, tələsik deyil.
  - Onda gözlə.
- Don Manuel qapını açıb, bütün kilsələrdə olduğutək, rənglənməmiş, daş kimi bərk, soyuq, ancaq hərdən gözəl anlar yaşıdagın adı taxta skamyani mənə göstərdi.

– Orda oturarsan. Görəndə, don Xesus diz çökür, sən də çök; görəndə, don Xesus qalxır, sən də qalx; görəndə, don Xesus oturur, sən də otur.

– Oldu, senyor.

Həmişə olduğu kimi ibadət yarım saatdan bir az çox çəkdi, amma bu yarım saat mənim üçün hiss olunmadan keçdi.

İbadət qurtaranda, don Manuelin əynini dəyişdiyi otağa qayıtdım.

– Di danış.

– Bilirsiniz, mən evlənmək isteyirəm.

– Cox gözəl, çox pakizə, övladım. Allah kişi və qadını elə insan nəslinin davam etməsi üçün yaradıb.

– Hə, senyor.

– Cox yaxşı. Bəs kimlə evlənirsən? Lolayla?

– Hə, senyor.

– Coxdan qərara almışan?

– Yox, senyor, dünən...

– Necə, elə dünən?

– Yalnız dünən. Dünən mənə öz məsələlərindən danışdı.

– Nəsə olub?

– Hə.

– Yoxsa boyludu?

– Hə, senyor, boyludu.

– Nə olar, övladım, evlənməyiniz məsləhətdi. Tanrı sizi bağışlayar, adamların gözündə isə ucalarsınız. Nikahsız doğulan uşaq günahdı, valideynlər üçünsə xristian qaydalarıyla evlənmək Tanrı yanında savab qazanmaqdı. Sənin kağızlarını hazırlayaram. Əmiuşağı, xalauşağı deyilsiniz?

– Yox, senyor.

– Lap yaxşı. İki həftədən sonra gəl, hər şey hazır olacaq.

– Yaxşı, senyor.

– Bəs indi hara gedirsən?

– İsləməyə, özgə hara gedəsiyəm.

– Bəlkə əvvəlcə tövbə eləyəsən?

– Yaxşı...

29

2015

Mən tövbə elədim və özümdə bir yüngüllük duydum, elə bil məni isti suda çımdırmışdilər.

## 8

Bir aydan az keçmiş, o il çərşənbəyə düşən 12 dekabrda, Qvadalupalı Məryəm ana günündə, Kilsə qanunlarıyla əvvəlcə-dən hər şeyə əməl eləyib, Lola ilə evləndik.

Atacağım addım qarşısında məni qorxu, narahatlıq üzürdü, — lənət şeytana, evlənmək asan məsələ deyilmiş! — hərdən özümü elə itirirdim, elə gücsüzlük hiss eləyirdim, inanın, hər şeyi atıb, geri dönməyə hazırlıydım və o cür də eləyərdim, əgər səs-küy qalxacağı fikri əl-qolumu bağlamasaydı, çünkü bir yana baxanda, ondan heç də az qorxmurdum, yaxşısı budur, sakitcə dayanım, nə olur olsun. Yəqin, sallaqxanaya aparılan qoyunlar da bu cür düşünür, özüm haqqında isə bunu deyə bilərəm: elə an oldu ki, məni gözləyən şeydən dəli olacağımı sanırdım. Bəlkə də, məni bədbəxtlik gözlədiyi ürəyimə damlaşdı. Ən pisi o idi ki, əgər subay qalsam, xoşbəxt olacağımı da bilmirdim.

Qənaət etdiyim pulları əsirgəmədiyim-dən, — istəmədən evlənmək bir şeydi, cəmiyyətdə öz mövqeyini qorumaq bir başqa şey, — toyumuz təmtəraqlı olmasa da, hər halda, başqalarınınından pis keçmədi. Tapşırıdım ki, kilsədə lalə və çiçək açmış rozmarin qoysunlar, belədə rahat ab-hava yarandı, ona görə bəlkə şam ağacından düzəldilmiş skamyaların, daş döşəmənin soyuğu elə də hiss olunmadı. Gelin — əynində əla parçadan qara paltar, başında xaç atasının bağışladığı krujevalı duvaq, əlində portağal çiçəklərindən buket — elə sərrast, elə əminliklə yeriyirdi, deyərdin, kralıçıdı; mənim əynimdə Badaxosdan alınmış qırmızı zolaqlı qəşəng mavi kostyum, həmin gün ilk dəfə qoyduğum atlas parçadan kepka, boynumda ipək

yaylıq, belimdə zəncir variydi. Sizi inandırırm ki, biz gənc, yaxşı geyinmiş gözəl cütlük idik! Ah, o çağlar necə də uzaqlarda qaldı, hərdən adama elə gəlirdi ki, xoşbəxtlik mümkündür!

Şahidlərimiz senyora Sebastyan, aptekçilər don Raymundo ilə oğlu və keşisin bacısı senyora Aurora idi. Don Manuel bize xeyir-dua verdi və axıra yaxın ondan üç dəfə uzun bir moizə oxudu; Tanrı şahiddi, məcburiyyət qarşısında dözdüm, çünkü çox darıxdırıcı idi; o yenə bizə insan nəslinin davam etdirilməsindən, həmçinin papa XIII Levən, həvari Paveldən və qullardan nəsə danışdı... Görünür, çıxışını vicdanla hazırlamışdı!

Qurtaracağından əlimi üzdüyüm kilsə mərasimi başa çatanda, elə bir rahatlığı olmasa da, gələnlərdən iki dəfə artığını gen-bol yedirib-içirmək üçün hər şeyin açıq ürəklə süfrəyə düzüldüyü evimə yollandıq. Qadınlara çubuqlu şokolad, badamlı tort, pryanik, kişilərə isə mansilya çaxırı, hisə verilmiş sosis, qan kolbasası, bankada zeytun, sardina. Ancaq nahar vermediyimə görə məni kəndə məzəmmət eləyənlər də tapıldı, — əşi, cəhənnəm olsunlar! Sizi əmin eləyə bilərəm ki, onları razı salmaq mənə baha başa gəlməzdi,ancaq arvadımla tez çıxıb getmək istədiyim-dən, çox da dərinə varmadım. Mənim vicdanım təmizdi – lazımlı olanları heç də başqalarından pis eləməmişdim, bu da kifayətdi, dedi-qodulara gelincə – onlara baş qosmağa dəyməz!

Qonaqları yola verib, fürsət düşən kimi, arvadımı, senyor Visentenin mənə müvəq-qəti verdiyi, belə mərasimlər üçün bəzədilən madyanın tərkinə alıb, yixılmasın deyə, yavaş-yavaş böyük yola çıxdım və ömrümün ən xoşbəxt üç gününü keçirdiyim Meridaya üz tutdum. Dincəlmək üçün yolda, az qala, altı dəfə dayandıq; necə həvəslə çobanyastığı dərib, bir-birimizin saçına taxdiğimizi indi xatırlayanda, özümün də

inanmağım gəlmir. Görünür, bütün yeni evlənənlərə uşaqlığa xas sadəlövhüklər qəfildən qayıdır.

Löhrəm yerşələ Roma körpüsündən şəhərə girəndə, bəxtimiz getirmədi – madyan, kim bilir, çaydan qorxdu-nədi, elə təpik atdı ki, qarşımıza çıxan bir qarı, az qaldı, dombalaq aşib Quadianaya yixılsın. Tez onun köməyinə tələsdim: alicənab adama aradan çıxməq yaraşmaz, intəhası, mənim təessüratıma görə, qarı canını yaxşı qurtarmışdı; ona bir real verdim ki, heç kimə şikayətlənməsin, əlimi kürəyinə çekib, geri, Lolanın yanına qayıtdım. Lola gülürdü və inanın, onun gülüşü mənə pis təsir elədi; bilmirəm, bəlkə də, sonralar onun başına gələcək şeyləri duymuşdum. Yaxın adamın bədbəxtliyinə gülmək olmaz – bunu size ömrü boyu bədbəxt olan adam deyir; kiməsə əl qaldırıranı Tanrı daşsız, ağacsız döyü... Bir yana qalanda, insansevərliyin, onsuž da, heç kimə ziyanı yoxdu.

Biz Mirloda karvansaraya düşdük, girişdən sağda böyük otaqdı və ilk iki günü sevişməklə keçirib, başımızı çölə çıxarmadıq. Otaq genişdi, möhkəm şabalıd tırlərin saxladığı tavan hündürüydü; tava daşları düzülmüş döşəmə təmizdi, çoxlu rahat mebel vardı. Bu yataq otağı, sadiq dost kimi, ömrü boyu yadımdan çıxmadı; baş tərəfdə ceviz ağacından oyma naxışları, içində təmiz yun doldurulmuş dörd döşəyi olan çarpayı, gördüğüm bütün çarpayıların ən möhtəşəmi idi... Kral kimi onda necə şirin yatırdı! Otaqda hündür, dəstəkləri qızıl suyuna salınmış, dörd dərin siyirməsi olan, arvad kimi qarınlı kamod, tavana dəyən enli şüşəli şkaf və elə həmin ağacdan iki qəşəng şamdan var idi – yaxşı işıqlandırmaq üçün hər tərəfə biri qoyulmuşdu. Bu otaqda, adətən, hamisindən pis olan əlüzyuyan da gözəl idi: ayaqları əyme bambukdan və yanlarına quş rəsmləri çəkilən ağ saxsı tas onu cazibədar

göstərirdi. Çarpayının üst tərəfindən – divardan pasxaya bir həftə qalmış İsanın başına gələnlərin təsvir olunduğu dördrəngli böyük litoqrafiya, qırmızı, sarı lentli, qotazlı və üstündə Sevilyanın rəngbərəng zəng qüllələri çəkilmiş dəf; yan tərəflərində iki cüt kastanyet, həmçinin yüksək qiymətləndirdiyim “Roma sirk” rəsmi asılmışdı. Kamodun üstündə, yer kürəsi formasında kiçik siferblatı çilpaq kişinin çiynində dayanan saat və mavi naxışı bir az solsa da, ona gözəllik verən parıltısını saxlamış iki Talaver vazası da var idi. Vur-tut altı stulun ikisi qoltuqlu, hündür söykənəcəkli, möhkəm ayaqlıydı, al-qırmızı döşəkçə elə rahatdı, evə qayıdanda onları yada salıb heyif silənirdim, – indi burda oturub necə heyif siləndiyimdən heç danışmağa dəyməz. İllər keçməsinə baxmayaraq, hələ də onları xatırlayıram!

Arvadımla vaxtıımızı ixtiyarımızda olan rahatlıqdan ləzzət alaraq keçirirdik, dediyim kimi, heç küçəyə də çıxmırıldıq. Küçədə nə işimiz, əgər şəhərin başqa yerində tapa bilməyəcəyimiz hər şey burda vardısa?

Ancaq mənə inanın, bəxtin getirməməsi pis şeydi: həddindən artıq dolğun olduğuna görə bu iki günün xoşbəxtliyi məni təəccübəldirməyə başlamışdı.

Üçüncü gün, əlbəttə ki, atla vurdugum qarının qohumlarının təhrikiylə polis qəfildən tökülsüz qapını kəsdirdi. Polisin gəldiyini eşidən bir dəstə uşaq o saat qapıya yığıldı, onların səs-küyü düz bir ay qulağımdan getmədi. Məhbus qoxusu uşaqlarda nəsə bir qəddarlıq oyadır: onlar bizə gözləri qayır-qayır yanın, pis-pis gülümşəyən əcaib məxluq kimi baxırlar, sallaqxanada kəsilən qoyuna, – onlar məsti qoyunun isti qanında isladırlar, – ya arabanın altında qalan itə, – sağ olub-olmadığını bilmək üçün onu ağaclarla qurdalayırlar, – ya suvat novdanında boğulan yenice doğulan pişik balalarına belə baxırlar, onları

daşlayır, hərdən də oynatmaq üçün çıxarır, ömrünü artırıb, ezbabını uzadırlar – onlara qarşı bu qədər amansızdır! Polisin gelişи kefimi pozdu, özümü sakit göstərməyə çalışsam da, həyəcandan, deyəsən, bunu bacarmadım. Polislərlə birlikdə qarının iyirmi beş yaşlarında caydaq, təkəbbürlü nəvəsi də gəlmışdı, bu da məni xilas elədi, ona qoçaq deyib, ovcuna altı peset qoyan kimi, sevincindən gözü ayağının altını seçmədi, otaqdan güllətək çıxdı və əminəm, Allaha yalvarırdı ki, nənəsi atın ayağı altına tez-tez düşsün. Polis bığlarını siğallayıb, boğazını arıtlayaraq, bərk sürməməyi tövsiyə edib, zərər görmüş tərəf tez yola gəldiyinə görə, məni daha narahat etməyib getdi.

Lola çağırılmamış qonaqları görəndə donub qaldı, ancaq ürkək olsa da, qorxaq qadınlardan deyildi, tezçə özünə gəldi – yanaqları yenə allandı, gözləri parıldadı, dodaqlarına təbəssüm qondu, gözəlliyi, cəsarəti dərhal özünə qayıtdı. Yaxşı yadımdadı ki, qarnını ilk dəfə onda sezdim; onun bu görünüşü ürəyimi sizildatdı, mərhəmət hissi isə, oğlum olacağı fikri hələ də məndə həyəcan yaratmadığına görə, narahat olan vicdanımı sakitləşdirdi. Qarnı o qədər də sezilmirdi, əgər heç nə bilməsəydim, yəqin, fikir verməzdim. Meridada ev üçün bəzi xırda-xuruş aldıq, ancaq özümüzlə az pul götürmüştük, hələ qarının nəvəsinə də altı peset vermişdim. Kəndə dönməyi qərara aldım, çünkü ehtiyatlı adam cibinin pulunu qəpiyinə qədər xərcleməz. Yenə senyor Visentenin qəşəng yəhərini madyanın belinə qoydum, çulu bürmələyib yəhərin qaşına bağladım və arvadım atın tərkində, gəldiyim kimi də Torremexioya qayıtdım. Mənim evim, bildiyiniz kimi, Almendralexo yolunun üstündəydi, biz isə Meridanadan gəldiyimizdən, evə çatmaq üçün kəndin içindən

keçməliydik və şər qarışan vaxt olduğuna görə, camaat təntənəli qayıdışımızı görüb, o zaman hələ tükənməmiş sevgilərini ifadə edərək, Lola ilə məni çox mehriban qarşılıdlılar. Subaylıq dostlarımın və iş yoldaşlarının sözündən çıxa bilməyib, ayağım Lolaya dəyməsin deyə, atın başının üstündən hoppandım. Onlar məni əllərinin üstündə Xoruz Martineta meyxanasına apardılar; biz hay-küylə içəri girəndə, meyxana sahibi məni özünə elə sıxdı ki, ağrıdan və aq çaxırın iyindən, az qaldı nəfəsim kəsilsin. Lolanın yanağından öpüb, rəfiqələriylə görüşməsi üçün evə yolladım, o da şahzadə kimi şəstlə atın belində oturub getdi, heç ağlına da getirmədi ki, elə ilk bələni bu heyvan bizim başımıza gətirəcək.

Meyxanada yaxşıca əylənirdik; gitara varıydı, çaxır nə qədər desən, kefimiz də yerində – özümüzdən başqa dünyada hər şeyi unudub, mahniyla, içkiylə vaxtin necə keçdiyini hiss etmirdik. Xuliananın oğlu Sakarias seqidiya<sup>1</sup> oxuyurdu. Onun payız bülbülü kimi incə səsinə qulaq asmaq xoş idi! O, ara vermədən oxuyanda, heyranlıqla dinməzcə qulaq asırdıq, çaxırdan, söhbət-dən başımız dumanlananda isə, elə bir səsimiz olmasa belə, ağız-ağıza verib oxuyurdug.

Təəssüf ki, adamlar əylənmeyin axırının necə olacağını bilmirlər, əgər bilsəydi, bəzi pis hadisələrdən, şübhəsiz, qorunardılar! Sözümü ona gətirirəm ki, bizim heç hansımız vaxtında dayanmayı bacarmağımızdan, Xoruzdakı gecə məclisi qırılan təsbeh kimi tökülbər dağıldı. Nə oldusa, adı bir şeydən oldu – həyatımızı çətinləşdirən hər şey, əslində, heç nədən olur.

Belə deyirlər ki, balıq ağızından qarmağa düşər, dil başa bələdi, yumulu ağıza milçək düşməz və and olsun, bunların hamısında qismən həqiqət var, çünkü

<sup>1</sup> Seqidiya – İspanyada gitaranın müşayeti ilə oxunan şiir

Sakarias süssaydı, başını lazı̄m olmayan yerə soxmasayı̄dı, özünü pislikdən qoruyardı və bu gün üç çapığı sayəsində yağış yağacağını qonşulara qabaqcadan xəbər verməzdi. Çaxır – pis məsləhətçidi.

Sakarias kefli havasına bize – bilmirəm belə şey olub, ya olmayıb, –başqa göyərçinlərin balasını aldadıb öz yuvasına gətirən ana göyərçindən danışdı və həmin an and içerdim ki (elə indi də and içməyə hazırlam), o məni nəzərdə tuturdu; mən heç vaxt xırda şeylərdən inciyən olmamışam, ancaq hərdən yerinə düşməyi var – ya sizə elə gəlir, – onda özünüzü bilməzliyə vurub, ələ ala bilmirsiniz.

Mən ona dedim:

– Doğrusu, başa düşmürəm, burda maraqlı nə var ki?

– Hər şeyi başa düşürsən, Paskual.

– Olsun, inkar etmirəm, ancaq mənə elə gəlir, ədəbli məclisdə hamını güldürən, kimisə güldürməyən belə zarafatlar eləmək yaxşı deyil.

– Hirslənmə, Paskual, kimlərin hirsləndiyini sən ki bilirsən...

– Həm də mənə elə gəlir, zarafatdan təhqirə keçmək kişiyyə yaraşmaz.

– Bunu mənə deyirsən?

– Yox, qubernatora deyirəm.

– Mənə isə elə gəlir, sən işdən çox, sözdə qoçaqsan.

– Mənim işimlə sözüm birdi.

– Birdi?

– Hə!

Mən ayağa qalxdım.

– Bəlkə, küçəyə çıxaq?

– Vacib deyil!

– Cox qoçaqsanmış!

Dostlar kənara çekildi – haqq-hesab çürütmək istəyənlərə mane olmaq kişiyyə yaraşmaz.

Mən bıçağı səliqəylə açdım: belə dəqiqələrdə tələsikliyin, istənilən yanlışlığını ölümcül nəticəsi ola bilər. Elə sakitlikdi, milçək uçsaydı, viziltisi eşidilərdi.

Mən Sakariasın üstüne atıldım və özünü toparlamağa macal tapmamış, ona üç bıçaq vurdum. Onu don Raymundonun aptekinə aparanda qanı şoralanırdı.

## 9

Hədisədən dilxor olan üç-dörd ən yaxın dostumla evə yollandım.

Yenə bəxtim gətirmədi... Toydan üç gün sonra! Dəfndən qayıdırılmış kimi, başımızı aşağı salıb dinməzcə gedirdik.

– Özü vadər etdi, mənim vicdanım rahatdı. Çərənləmək lazı̄m deyildi!

– Özünü üzmə, Paskual.

– Necə üzməyim! Axi yazığım gəlir, başa düşürsən! İş-işdən keçəndən sonra...

Səhər açılırdı, xoruzların səsi kəndi başına götürmüdü. Qızılğülüñ, kəklikotunun qoxusu çölü bürümüşdü.

– Harasından vurdun?

– Ciynindən.

– Neçə dəfə?

– Üç dəfə.

– Keçib gedər?

– Əlbəttə! Məncə, heç nə olmaz!

– Təki.

Evə gedən yol mənə o gecəki qədər uzun gəlməmişdi.

– Hava soyuyub...

– Bilmirəm, hiss eləmirəm.

– Yəqin, mən üşüyürəm!

– Yəqin...

Qəbiristanın yanından keçirdik.

– Torpağın altda yatmaq çətin olar!

– Niyə belə danışırsan? Ağlına qəribə şeylər gəlir!

– Hə, doğrudu...

Nazik, hündür sərv ağacı cənazənin yanındakı qarovalçuya oxşayırdı.

– Eybəcər ağacdı...

– Eybəcərdi.

Bayquş sərv ağacının başında sırlı-sırlı vağıldıyırıldı.

– Murdar quşdu.

– Murdardı...  
 – Hər gecə burdadi.  
 – Hər gecə...  
 – Elə bil ölürlərlə bir yerdə olmaq xoşuna gelir.  
 – Elə bil...  
 – Sənə nə olub?  
 – Heç nə! Mənə heç nə olmayıb! Sənə elə gelir...  
 Mən Daminqoya baxdım; o, meyit kimi ağarmışdı.  
 – Xəstələnmisən?  
 – Yox...  
 – Qorxursan?  
 – Qorxmaq? Mən? Kimdən qorxmalıyam?  
 – Heç kimdən, qardaş, heç kimdən!  
 Bunu elə-belə dedim.  
 Senyorito Sebastian söhbətə qarışdı:  
 – Bəsdirin! Bircə o qalıb ki, indi də siz tutuşasınız.  
 – Yox eşi...  
 – Hələ çox var, Paskual?  
 – Yox, nədi ki?  
 – Heç.  
 Elə bəl kiminsə sehrli əli evimi get-gedə uzaqlaşdırırıdı.  
 – Birdən keçib gedərik?  
 – Nə danışlığındı! Yəqin, indi lampaları yandırıblar.  
 Yenə susduq. Lap az qalmışdı.  
 – Yoxsa odu?  
 – Hə.  
 – Bəs niyə demirdin?  
 – Nə üçün deməliyəm? Məgər sən bilmirsən?  
 Evin sakitliyi məni təəccübləndirdi.  
 Qadınlar, adəti üzrə, hələ burda olmaliydilər, onların boşboğazlığı sizə yaxşı məlumdu.  
 – Deyəsən, yatırlar.  
 – Ola bilməz! İşıqları yanır!  
 Evə yanaşdıq: doğrudan da, işiq yanındı. Senyora Enqrasiya kandarda

oturmuşdu; sərv ağacındaki bayquş kimi vağıdayırdı, sıfəti də elə ona oxşayırıdı.

– Siz burda neyləyirsiniz?  
 – Səni gözləyirəm, oğlum.  
 – Məni?  
 – Hə.  
 Senyora Enqrasiyanın müəmmalı danışıği ürəyimcə olmadı.  
 – Buraxın mən keçim!  
 – Getmə!  
 – Niyə?  
 – Çünkü getmə!  
 – Bura mənim evimdi!  
 – Bilirəm, oğlum, çoxdan bilirəm... Ancaq evə girməyin lazımlı deyil.  
 – Axı niyə?  
 – Çünkü olmaz, oğlum. Arvadının hali pisdi!  
 – Pisdi?  
 – Hə.  
 – Ona nə olub?  
 – Heç nə. Uşağı salıb.  
 – Salıb?  
 – Hə. Madyan onu belindən atıb... Hırsımdən gözüm ayağımın altını görmürdü, deyilənlər mənə çatmırıldı.  
 – Madyan hanı?  
 – Tövlədə.  
 Tövlənin ağıla açılan qapısının üst tiri alçaq idi. İçəri girəndə başımı əydim. Heç nə görünmürdü.  
 – Ay səni, madyan!  
 Madyan axura qıslımsıdı. Bıçağı ehtiyatla açdım: belə anlıarda bircə səhv addım fəlakətlə neticələnə bilərdi.  
 – Ay səni, madyan!  
 Yenə xoruz banladı.  
 – Ay səni, madyan!  
 Madyan künçə sıxıldı. Ona arxa tərəfdən yaxınlaşdım. Heyvan qulaqlarını şəkləmişdi.  
 – Ay səni, madyan!  
 Hər şey bir anda bitdi. Üstüne yeriyib bıçaqla zərbələr endirməyə başladım; ona iyirmiyə yaxın bıçaq vurdum.

Madyanın günü Sakariasın dərisindən qalındı... Tövlədən çıxanda qolum sizildiyirdi, əllərim biləyə qədər qanın içindəydi. Heyvan cinqirini da çıxarmadı. Yalnız tövşüyürdü; ayğırı onun üstünə buraxanda heç belə tövşüməmişdi.

### 10

Dəqiq deyirəm, ancaq hırsım soyuyanda başqa cür düşündüm, həmin an isə bənim bir fikir deşirdi – Lolanın uşağı axı biz evlənənə qədər də düşə bilərdi! Bu dərd, bu peşmançılıq da mənim başıma gəlməzdi!

Bu bədbəxt hadisə məni üzmüdü, qara-qura fikirlər başından çıxmırıldı; dilxor halda kənddə dolaşırdım, özümə gələnə qədər düz on iki ay ötdü. Bizə üz verən bədbəxtlikdən təxminən bir il keçər-keçməz Lola yenə uşağa qaldı və ilk dəfə olduğu kimi, səbirsizliyin, narahatlığın məni yenə diddiyini sevincə hiss elədim: vaxt süründü, istədiyim kimi tez keçmirdi, hara getsəm də, içimdəki acığın soyuda bilmirdim.

Adamayovuşmaz, qaraqabaq, xoflu olmuşdum, arvadım və anam isə mənim bu halimdən baş çıxara bilmədiklərinə görə, hamımız ehtiyatlı tərpənirdik, hər dəqiqə qalmaqla olacağından qorxurduq. Gərginlikdən üzülürdük, ancaq özümüz sanki onu qəsdən artırırdıq; hər şeydə eyham, hiylə, biclik gördük. Bu ayların necə ağır keçdiyini təsəvvür eləyə bil-məzsiniz!

Arvadımın yenə uşağı salacağı fikri məni dəli eləyirdi; dostlarım özümdə-sözümüzə olmadığımı sezirdilər, Qiğılcım isə – o vaxt hələ sağ idi – mənə elə də mehribançılıq göstərmirdi.

Mən həmişəki kimi onunla danışırdım:

– Sənə nə olub, hə?

Gözlərindən yalvarış oxunurdu, tez-tez quyuğunu bulayırdı, zingildiyirdi; gözləri ürəyimi parçalayırdı. Onun da balaları bətnində boğulmuşdu. Buna necə kədərlən-

diyimdən xəbəri yoxdu. Ölü doğulan küçükklər üç dənə idi, – hamısı bir-birinə oxşayırdı, şirə kimi yapışqan, siçovul kimi dəmrovlu. Lavanda kolunun altında çala qazib onları basdırdım. Təpəyə dovşan ovuna çıxıb, dincəlmək üçün dayananda, qaçıb balalarının qəbrini iyliyirdi.

Səkkiz aylığında, işlər artıq öz yoluya gedib, senyora Enqrasiyanın məsləhəti sayesində arvadımın hamiləliyi öz uğurlu sonluğuna yaxınlaşanda, vaxt azalanda, təhlükə sovuşanda, mənim həyəcanım, narahatçılığım elə həddə çatdı ki, çətin vəziyyətdən aqlımı itirmədən çıxaraq, daha heç nədən dəli olmayacağımı inandım.

Lola saat kimi işləyirdi: senyora Enqrasiyanın dediyi müddətdə – hər şey o qədər sadə oldu, hətta təəccübəndim, – ikinci oğlum, daha doğrusu, xaç suyuna salanda atasının, sadiq bəndənin şərəfinə adını Paskual qoyduğumuz birinci oğlum dünyaya gəldi. Müqəddəs Eduardo gündündə anadan olduğu üçün, adını Eduardo qoymaq istəyirdim, biz tərəflərdə adət belədi, ancaq o zaman çox mehribanlıq göstərən arvadım təkid elədi ki, uşağa mənim adımı qoyaq və hissə qapıldığımdan saqqızımı öğretirdi. İndi özümün də inanmağım gəlmir, ancaq arvadımın mehribanlığı məni, bığ yeri tərləyen oğlan kimi, yanıldım, and içirəm, o vaxt bu nəvazişə görə ona ürəkdən minnetdar idim.

Anadangəlmə möhkəm və güclü olan Lola iki günün içində elə qaydaya düşdü ki, sanki heç doğmamışdı. Həyatda çox az şey məni bu lövhə qədər sarsıdıb – Lola saçları dağınıq halda körpəni əmizdirir; bütün acılarımı unutmağa bircə bu bəs eləyirdi.

Mən saatlarla çarpayının yanında, döşəmədə otururdum. Lola utanmış kimi astadan mənə deyirdi:

– Sənin üçün artıq birini doğmuşam...

– Hə.

- Gözəl birini...
- Şükürler olsun.
- İndi onu qorumaq lazımdı.
- Hə, indi ancaq qorumalıyıq.
- Donuzlardan qorumalıyıq...

Zavallı qardaşım Marionun xatirəsi mənə rahatlıq vermirdi; əgər oğlumun başına elə bədbəxtlik gəlsəydi, əzabdan qurtarmaq üçün onu öz əllərimlə boğardım.

- Hə, donuzlardan...
- Həm də qızdırmadan.
- Hə.
- Gündürmadan da...

Bu bir elcə tifili – mənim oğlumu – bu cür təhlükələr gözlədiyini fikirləşəndə tüklərim biz-biz oldu.

- Onu çıçeyə qarşı peyvənd eləyərik.
- Qoy bir az böyüsun...
- Həmişə ayaqqabı geyindirərik ki, ayağını yaralamasın.
- Yeddi yaşı olanda isə məktəbə yollayarıq...
- Mən də ona ovçuluğu öyrədərəm...
- Lola güldü – o, xoşbəxt idi! Nə gizlədim, Məryəm ana kimi qucağında körpə tutmuş bu qadına baxanda, mən də özümü xoşbəxt hiss eləyirdim.
- Biz onu adam arasına çıxaracağıq!

Hardan biləydik ki, dünyani nizama salan Tanrı, bizim arzumuzu, bütün varımızı – oğlumuzu – əlimizdən alacaq, onu həyata qədəm qoymamış itirəcəyik! Niyə sevgi həmişə ona xüsusişlə ehtiyac olanda bizi tərk edir?

İzahını bilməsəm də, uşaqla bu qədər fərəhlənməyimiz məni çox narahat eləyirdi. Ömür boyu fəlakəti əvvəlcədən hiss eləmişəm – bilmirəm, bu mənim xeyrimədi, ya ziyanıma – və üstündən bir neçə ay keçəndən sonra, elə bil bu duyumum korşalmasın deyə, ürəyimə daman yenə doğru çıxdı.

Arvadım tez-tez oğlumdan söhbət salırdı:

- O, gümrahdı, hə?

Körpədən belə tez-tez danışlığına görə arvadımdan zəhləm getməyə başlamışdı. Bilirdim ki, o bizi tərk edəcək və biz ümidsizliyə qapılacağıq, böyürtkən, gicitkan basmış, qurbağaların, kərtənkələlərin ümidiñə qalmış xaraba yurd kimi kimsəsizləşəcəyik, – buna əmin idim, onun ölümünü duyurdum, gec-tez bundan qaça bilməyəcəyimizə şübhə eləmirdim və ürəyimə damanlar qarşısında acizliyim mənə son dərəcə əzab verirdi.

Hərdən uşağa baxanda, gözlərim dolurdu. Ona deyirdim:

- Paskual, oğlum...
- Yumru gözlərini üzümə dikib gülümşəyirdi. Arvadım söhbətə qarışırıdı:
  - Paskual, körpəmiz gümrahdı, hə?
  - Hə, Lola. Təki həmişə belə olsun.
  - Nəyə görə belə deyirsən?
  - Körpə uşaqların necə zəif olduğunu özün bilirsən.
  - O nə sözdü, pis şeylər düşünmə!
  - Düşünmürəm, ancaq biz onu çox qorunmalıyıq.
  - Cox.
  - Çalışaq, soyuqlamasın.
  - Hə... Bu onu öldürərdi!
  - Körpə uşaqlar soyuqdəymədən ölürlər...
  - Bir az qapı-pəncərəni açıq qoysan...
  - Ölən quşlar, solan çiçəklər kimi, söhbət də yavaş-yavaş sönübü gedirdi, yelçəkəndə soyuqlayan körpələr də o cür müticəsinə, yavaş-yavaş ölürlər...
  - Mən qorxuram, Paskual.
  - Nədən?
  - Birdən ölər?
  - Nə danışırsan!
  - Uşaqlar bu yaşda çox zəif olur!
  - Bizim körpə möhkəmdi, bədəni çəhrayıdı, həmişə gülür.
  - Elədi, Paskual. Mən axmağam!
  - Körpəsinə sinəsinə sıxıb əsəbi halda gülürdü.

- Qulaq as.
- Nədi?
- Karmenin uşağı nədən öldü?
- Nəyinə lazımdı?
- Necə yəni? Bilmək istəyirəm...
- Deyirlər, burnu axırmış.
- Qapı-pəncərəni açıq qoyublar?
- Deyəsən.
- Yaziq Carmen, oğluna görə necə sevinirdi! Sifətdən atasının özüdü, deyirdi, yadındadı?
  - Yadımdadı.
  - Nə qədər çox istəsən, itki bir o qədər acı olur...
  - Elədi.
  - Hər uşağın alın yazısını, nə qədər yaşayacağını adam əvvəlcədən bilsəydi...
  - Sus.
  - Niyə?
  - Sənə qulaq asa bilmirəm!

Lolanın sözləri başıma daş kimi dəyirdi.

  - Eşitdin?
  - Neyi?
  - Pəncərəni.
  - Pəncərə?
  - Cırıldadı, elə bil yel çekir...

Pəncərənin cırıltısına bir ufultu da qarışdı.

  - Uşaq yatır?
  - Hə.
  - Deyəsən, yuxu görür.
  - Eşitmirəm.
  - Həm də inildəyir, elə bil harasısa ağırıyır...
  - Sənə elə gelir.
  - Təki elə olsun! Ona canım qurban...

Uşaqın yataq otağındaki iniltisi küləyin yırgaladığı palid yarpaqlarının xışlıtısına oxşayırdı.

  - İnildəyir!

Lola körpəyə baş çəkməyə getdi; mən eşmə çəkə-çəkə mətbəxdə qaldım – bədbəxtlik məni həmişə eşmə çəkəndə haqlayır.

O bir neçə gün də yaşadı. Biz onu torpağa tapşıranda on bir aylıq idi – məkrli soyuqdəymə on bir aylıq həyatı və zəhməti puç elədi...

## 11

Əlbəttə, keçmiş və gələcək günahlarına görə Tanrı məni cəzalandırdı! Əlbəttə, Tanrıñın yaddaşına yazılıb ki, bədbəxtlik – mənim yeganə qismətim, kədərli günlərimə aparan yeganə yoldur! İnanın mənə, bədbəxtliyə öyrəşmək olmaz: hər dəfə özümüzü aldadırıq ki, bu bəla – axırındı, ancaq sonra daha betərinin irəlidə olduğunu görürük...

Lola uşaq salanda, Sakariasla dalaşanda çəkdiyim iztirablar, qarşıda hələ nələr olacağını güman etmədiyimə görə idi.

Paskual bizi tərk eləyəndə, yanında üç qadın variydi, bu üç qadınla məni hansısa tellər bağlayırdı, ancaq hərdən onların ilk qarşıma çıxan adamdan mənə heç də yaxın, doğma olmadığını hiss eləyirdim və inanın, bu üç qadından heç biri nəvazişlə, hansısa bir sözlə itkimin ağırlığını yüngülləşdirməyi bacarmadı; əksinə, həyatımı zəhərləmək üçün elə bil sözü bir yerə qoymuşdular. Bu üç qadın mənim arvadım, anam və bacımdı.

Kimin ağılına gələrdi, ancaq onların dərdimə şərik olacağına çox ümid eləyirdim!

Qadınlar dolaşa kimidir – nankor və kinlidilər.

Elə hey təkrarlayırdılar:

- Lənətə gəlmış külək mələyimizi apardı!
  - Göylərə, bizim kimi günahkarlardan uzağa apardı!
  - Ay parçası kimi balamızı apardı!
  - O necə əziyyət çəkdi!
  - Mənim əllərimdə canını tapşırıdı!
- Dəfndəkəi ah-fəğan gecə əyyaşlığı kimi kədərli və cansıxıcı, eşşəyin yerişi kimi ağır və könülsüzdü.

Günlərlə, həftələrlə beləcə davam elədi... Bu, dəhşət idi, göyərin cəzası, Tanrı lənətiyidi. Mən özümü zorla saxlayırdım.

"Sevgi, – mən fikirləşirdim, – iradələrindən asılı olmayaraq, onları amansızlaşdırır".

Onları eşitməməyə, kukla teatrında olduğu kimi çıxardıqları oyunlara baxmamağa, fikir verməməyə, sözlərini ürəyimə salmamağa çalışırdım... Deyirdim, vaxt keçdikcə dərd dərilmış qızılıgül kimi solar və mümkün qədər az əzab çəkmək üçün sükutumu ən qiymətli şey kimi qoruyurdum. Məni xoşbəxt etməyən bu mənasız arzuların xəyallarımda kök salmasını Tanrı necə də rəva görür!

Günəşin batmasından, oddan, quduzluqdan qorxan kimi qorxurdum; axşam saat yeddiyə yaxın mətbəxdə lampanı yandırmaq mənim üçün gün ərzində ən əzablı iş idi. Hər şey oğlumu xatırladırdı – kölgələr, alovun yanıb-sönməsi, gecə səsləri... O səslər ki, zorla eşidilir, ancaq qulaqlarında elə cingildəyir, elə bil zindanı çəkicə döyürlər.

Qarğı kimi qara yas paltarında üç qadın meyit kimi dinməzcə, sərhəd keşikçisi kimi qaşqabaqlı oturublar. Süketun buzunu sindirməq üçün hərdən onlarla danışram.

- Havalar soyuqdu.
- Hə...

Yenə susduq. Mən geri çəkilmədim.

– Senyor Qreqorio, deyəsən, qatırını satmaq fikrindən daşınib. Yəqin, özünə lazımdı.

- Hə...
- Siz çaya getmişdiniz?
- Yox...
- Qəbiristana?
- Ora da yox...

Onları bu vəziyyətdən çıxarmaq heç cür mümkün deyildi. Həyatında nə əvvəl, nə sonra heç kimə bu qədər dözüm göstərməmişəm. Özümü elə aparırdım,

guya onların qəribəliyini sezmirəm, istəyirdim qalmaqaldan qaçam, ancaq buna baxmayaraq, mərəkə qopdu, xəstəlik və yanğın kimi, günəşin çıxması, ya ölüm kimi, heç nə onun qarşısını almaq gücündə deyildi.

Ən dəhşətli fəlakət insana canavar kimi xəlvətcə yaxınlaşır və əqrəb kimi qəfil干涉 calır.

Hələ də qarşımıda oturublarım kimi, onları təsvir eləyə bilərəm, – dodaqlarında sevgi hissi olmuş qadınların istehzalı təbəssümü, baxışları divarı deşib, evdən çox-çox uzaqlara dikilib. Dəqiqələr insafsızcasına uzanır, səsləri elə bil o dünyadan eşidiir...

- Gecə düşüb.
- Görürük...
- Bayquş, yəqin, sərv ağacına qonub.
- O gecə də beləydi...
- Hə.
- Bundan bir az gec olardı...
- Hə.
- Zalımlı külək hələ çöllərdə uçurdu...
- ...
- Zeytunluqda dolaşırıdı...
- Hə.

Sükut zəng səsi kimi yenə otağı doldurdu.

- O külək indi harda uçur?
- ...

– O zalımlı külək!

Lola ləng cavab verdi:

- Bilmirəm...
- Yəqin, dənizə uçub!
- Körpələri öldürüb...

Heç yaralı şir də dişlərini mənim arvadım kimi qıcamazdı.

– Doğub nar kimi çatlayırsan! Xeyri nədi? Doğduğunu külək aparsın? O bunun cəzasını çəkəcək!

– Əgər bataqlığa damcı-damcı yiğilan su, o küləyi batırı bilsəydi!

*Davamı gələn sayda*



## ENN SEKSTON

39

2015

*Amerikalı şairə, yazıçı.*

*9 noyabr 1928-ci ildə ABŞ-in Massachusetts ştatının Nyuton şəhərində anadan olub, 1974-cü il noyabrın 4-də intihar edib.*

*Son dərəcə açıq-saçıq lirik şeirləriylə məşhurlaşan şairə 1967-ci ildə “Yaşa, ya da Öl” şeirlər kitabına görə Pulitzer mükafatına layiq görüldü. Uzun müddət əzab çəkdiyi ruhi sıxıntılar lirikasının əsas mövzusu olmuşdur.*

*“Ürəkdə iynə”, “İkili surət”, “Məhəbbət poeması” və bir sıra başqa əsərlərin müəllifidir.*

## ENN SEKSTON

### EY MƏRYƏM, KÖVRƏK ANA...

Ey Məryəm!  
Kövrək ana...  
Məni eşit...  
eşit məni daha...  
Dilini bilməsəm də  
Sən eşit məni...  
Axı bu yarıcan,  
xəstəhal övlad  
sənindı...

Əlimin içində  
yonulub-yontanmamış,  
gümüşü təsbəh...  
hər muncuğu dəyirmi,  
daş kimi soyuq...  
Hər biri bir anlam,  
Hər biri fələk...  
Barmaqlarım arasında  
Balaca, qara mələk...  
Mən ki Allaha inanmirdim...

Ey Məryəm, kövrək ana!  
İzn ver, dəyişim  
gözəlləşim mən...  
İzn ver, çirkinəm,  
bunu bilirəm...  
İzn ver, dəyişim,  
Nolar, izn ver...

İndi keçmişimdə  
itib batmışam...  
Dağınıq xeyallar səhralığında  
azib qalmışam...  
Mənzilim masalar, kətillər dolu  
Çarpayım bomboşdu,  
mən – döşəmədə...  
Ruhum da itibdi...  
Ruhsuzam daha...

Orijinaldan sətri tərcümə əsasında  
çevirdi: Zakir Fəxri



Ey Məryəm,  
kövrək ana...  
Eşit məni, deyirəm,  
Söz-söz inildəyirəm...  
Ey uca Yaradan!  
Hiss eləyirəm...  
necə dodaqlarım  
dodağına toxunur...  
Bəlkə də  
son nəğməm oxunur  
dodaqlarında...

Dalğa-dalğa mənə sarı  
çırpılan  
muncuqları sayıram...  
Olsun, can üstəyəm mən  
bu bürkülü yay günü  
çarəsiz bir xəstəyəm.  
Məni tək bir dinləyən  
başımın üstündəki  
bu boş pəncərə...  
Ağrılar sinəmə saplanır  
dönüb xəncərə

İçi boş...  
 qəlsəməsində nəfəs tükənən  
 bir böyük balıq kimiyəm...  
 Addım-addım, mənə sarı  
 ölüm saatım gelir...  
 İçimdə, ovcumda  
 adı ölüm qoxuyan  
 bir dalan var qarşida...  
 ona sarı ləpələrin üstüylə  
 üzən təki gedirəm...

Bir gərəksiz bədənəm  
 İki sökük xaraba...  
 Xalçanın üzərində  
 ittək bükülüb yatan,  
 bu bədən tərk edilib.  
 Eh, Məryəm, kövrək ana...  
 Eşit, eşit məni bir daha...

## MÜVAZİNƏT

Buludların köçüylə  
 Göydə veyllənəndə  
 Fevral yuxularında  
 İlk görüş yerimizdə  
 sevgini gözləyəndə  
 Yellənən quşlar gördüm  
 Ağac budaqlarında...  
 Quşların sayı artı  
 sayalı yuvalarda...  
 Körpə quş həvəsiylə  
 göylərdə havalanıb  
 uçuşub asta-asta  
 torpağın dizlərinə  
 qonmaq istəyi gördüm  
 quşların süzməsində...

Od-alov püskürən avqust günləri  
 göydə veyllənib xatırladıqca  
 o uzaq illərdə qalan sevgimi  
 Anladım hər şeyi...  
 Anladım, andım...

Payızın solğun telini  
 Yerə düşən xəzəli  
 dimdikləyən quşları gördüm  
 açıq yuvalarda mən...  
 Cənuba doğru uçuşub  
 göydə nöqtətək süzüb  
 özündən nişan qoyan  
 quşları gördüm...  
 Bu quşlar  
 göylər bəzəyi...  
 Bu quşlar yanaqda  
 xala bənzəyir...

Gördüm ki, bu quşlar  
 havanı əlek-vələk edib  
 nəsə axtarırlar  
 göylərdə... nəsə...  
 Gördüm,  
 quş lələyi  
 qanaddan qopub  
 enir Yer üzünə  
 havada süzə-süzə...



## ULDUZLU GECƏ

Bu şəhər mövcud deyil  
olmayıb elə bil heç...  
Alovlanan səmadan  
bir qarasaçlı ağacdı  
sürüşüb yerə enir,  
Sanki batmış bir qızçıqaz  
Suyun dibiñə sinir...

Bu şəhər mövcud deyil  
olmayıb elə bil heç...  
Ulduzlarla gizlənpaç oynayır gecə...  
On bircə ulduzla  
alışır gecə...  
Eh, ulduzlu, ulduzlu gecə  
İşıqların göyləri bəzər...  
Bu, mənim ölüm arzuma  
Gör necə bənzər...

Hər şey hərəkətdə,  
hər şey diridi...  
Bədirlənmiş Ay da  
Budu, görsənir...  
özünü narıncı zəncirləriyle  
bize göstərir...  
Bax, bu odur  
Görünməz ulduzları  
bir-birinin ardınca  
içinə alan  
qosqoça ilan...  
Eh, ulduzlu, ulduzlu gecə,  
Sənin işıqların göyləri bəzər...  
Bu, mənim ölüm arzuma  
gör bir, necə bənzər...  
Bu dünyadan –  
nəhəng əjdaha bətninə  
sümrülmüş, udulmuş  
bu gecənin içindən...  
bayraqsız,  
hay-küysüz ayrılməq,  
qopmaq isteyirəm mən...  
Yox olanda var olub  
rahatlıq tapmaq isteyirəm...



## DƏLİLİK

Mən heç tənbəl deyiləm

Köhnə vərdişlərimi

Bir kənara gizləyib

Ruhumu kökləyir,

təzələyirom...

Hər gün, hər gün, hər saat

Yaradanın adını

həkk edirəm qəlbimə.

Allaha çox inanır

mənim bu çap maşınınım.

Qıvraq çevikliyilə

diri canavar təki

durmadan işləyir o...

Mən heç tənbəl deyiləm

Deyirlər ki,

tənbəl insan

göy üzünə baxanda,

mələklər bağlayır pəncərələri.

Tənbəl adam

gözlərini çəkməyincə göylərdən,

bağlı saxlayarlar

bu nəfəsliyi.

Siz ey gözəl mələklər!

Açın pəncərələri!

Onları açıq tutun

Əllərim çata bilsin

Nə varsa oralarda

mənim əlimə gəlsin...

Axi onlardı deyən

dənizin ölmədiyini...

Nəfəssiz, boz palçığın

yaşamaq istəyini

onlardı deyən mənə.

Onlardı mənə deyən

bu müqəddəs torpaqda

mənə görə yeriyib

müqəddəs İsa Məsih...

Bəlkə də bu dəlilik

qəlbimi parçalayan

bu kəskin ağrılar açacaq

üzümə bağlı qalan

o pəncərələri...

Taybatay açacaq

ingilis hamamının  
qapılarıtək...

## XATIRLAMA

Avqustun birindən  
səs-səsə verdilər  
gözlərə görünməz  
circıramalar...

Hər yanı bürüdü  
solğun, sarı ot...  
saralmış çəmən –  
çətənə lifitək  
cod...

Biz ayağı yalın...  
lyunun iyirmisiydi...  
O zaman

sübə tezdən yuxudan durub  
ayağa qalxmağı  
biz unutmuşduq...

Saat zəngini də  
burub qurmağı  
yaddan çıxarmışdıq  
o zaman...

O gecə  
köhnə bir badəyə  
isti cecədən süzüb

dinməz-söyləməz  
gecə keçirdik...  
Gözdən uzaq yerlərdə  
Günəş də qızarırdı...  
Al-qırmızı şlyapatək  
Uzaq, sakit üfüqdə...


Saçlarımı lent vurub  
Arxadan bağladım mən...

Sizsə mənə dediniz  
puritanlı lordların  
xanımlarına bənzəyirəm...

Bu bənzətmə olsun ki  
bəlkə də bir təsəlli  
içinizi göynədən  
acı-ağrıydı bəlkə...  
Ən çox yadımda qalan –  
sizin otaq qapısı...  
üzü mənə açılan...

43

2015



44

2015

Məşhur ingilis yazıçısı İen Makyuen 1948-ci ildə Olderşot şəhərində dünyaya gəlib. Atasının orduda xidməti ilə əlaqədar gələcək yazıçının uşaqlıq illəri Uzaq Şərqdən Almaniyaya, Şimali Afrikaya qədər dünyani dolaşmaqla keçir. O, 1970-ci ildə İngiltərənin Sasseks Universitetinin İngilis ədəbiyyati fakültəsini bitirir və East Anqlia Universitetində Yaradıcı yazı üzrə magistr dərəcəsi qazanır. Makyuen ədəbiyyat səhnəsinə 1970-ci illərin ortalarında iki hekayələr toplusu ilə çıxır: "İlk eşq, son mərasimlər" (1975) və "Mələfələrin arasında" (1976). Hər iki kitabda seksual anomaliyalarдан, qəhrəmanların fikrindən çıxmayan kabuslardan, qəribə personajlardan bəhs edilir. Əsərləri ona Macabre (Qorxunc) təxəllüsünü qazandırır. Cox keçmədən, 1976-ci ildə

## İEN MAKYUEN

*Makyuen ilk hekayələr toplusuna görə nüfuzlu "Somerset Moem" mükafatına layiq görülür.*


1980-ci illərdə o, əsasən, kino və televiziya üçün ssenarilər, eləcə də, "Yadların təsəllisi" və "Zaman içində uşaqlıq" romanlarını yazar. Makyuen yaşa dolduqca əsərlərində inest, sadizm və psixi davranış pozuntuları kimi mövzulardan uzaqlaşaraq, insan faciələrinin təhlilinə yönəlir. 1987-ci ildə "Zaman içində uşaqlıq" romanına görə Vitbred mükafatını alır. "Beton bağ", "Yadların təsəllisi", "Dözülməz sevgi" romanları əsasında filmlər çəkilir. Əsərləri yeddi dəfə "Buker"ə namizəd göstərilən yazıçı, bu mükafatı 1998-ci ildə "Amsterdam" romanına görə alır. 2001-ci ildə yazdığı "Arınma" romanı "Times" jurnalı tərəfindən ilin ən yaxşı romanı seçilir və Buker mükafatının qısa siyahısına düşür. Bu gün Makyuen çoxsaylı yazıçının arzu edə biləcəyi mövqedə qərarlaşış. Onun kitabları həm bestsellerə çevrilir, həm də tənqidçilər tərəfindən yüksək qiymətləndirilir. "Times" jurnalı Makyuenin adını Britaniyanın "1945-ci ildən sonra ən böyük yazıçıları" siyahısına daxil edib.

## ŞKAF-ADAMLA SÖHBƏT

(hekayə)

**S**oruşursunuz, o qızı görəndə neylədim? Qoy deym. Oradakı şkafı görünüşünüz, otağın böyük hissəsini tutur. Qayıdır bura qaçdım, şkafa girib əlimə güc verdim. Elə düşünmeyin ki, qızı təsəvvür edirdim. Yox. Belə bəs elədi. Təsəvvürümüzə boyumun bir metrdən az olduğu günlərə qayıtdım. Onda daha çox ehtiraslanıram. Bilirəm, indi fikirləşirsiniz ki, murdarın, pozğunun birisiyəm. Amma, heç olmasa, sonra əllərimi yudum. Bəziləri heç onu da eləmir. Xeyli yüngülləşdim. Sakitləşdim, başa düşürsünüz? Daha nə? Aha, məni qınamırsınız. Mərc gəlirəm ki, təmiz bir evdə yaşayırsınız, arvadınız döşək ağlarını yuyur, insanlar haqqında məlumat toplamaqdan ötrü dövlət sizə pul ödəyir. Yaxşı, bilirəm ki, siz... nə idi o?... hə, sosial işçisiniz, mənə kömək etməyə çalışırsınız. Amma mənə qulaq asmaqdan başqa yaxşılıq edə bilməzsiniz. Olsun, danışmaq da xoşdur. Özüm haqqında danışacağam.

Atamı heç vaxt görməmişəm, mən doğulmamışdan əvvəl ölüb. Məncə, bütün tərsliklər də elə buradan başlayıb. Məni anam böyüdüb. Başqa heç kim. Staynsda çox böyük bir evdə yaşayırdıq. Anam başdanxarab idi, bu xüsusiyyət mənə də elə ondan keçib. Birçə arzusu var idi: çoxlu uşaqlı sahibi olmaq, amma təzədən ərə getmək istəmirdi. Əlində isə birçə



mən var idim. Ömrü boyu arzuladığı bütün uşaqları əvəz eləmək mənim boynuma düşündü. Büyüməyimə ciddəcəhdə mane olmaq istəyirdi və uzun müddət buna nail ola bildi. On səkkiz yaşına çatana qədər ağıllı-başlı danışa da bilmirdim. Məktəbə getməmişəm, məni evdə saxlayırdı, deyirdi ki, orada uşaqlarla pis rəftar edirlər. Gecə-gündüz qolunu boynuma salır, məndən ayrılmırıdı. Artıq beşiyimə siğmadığımı görmək ürəyincə olmadı. Hərracdan mənə qoruyucu kənarları olan xəstəxana çarpayısı almışdı. Belə qəribəlikləri çox idi. Evdən çıxıb gedənə qədər o çarpayıda yatdım. Adı çarpayıda yata bilmirdim, elə bilirdim yixılaram, ona görə

də yuxuya gedə bilmirdim. Artıq anamdan beş santimetr hündür olsam da, yaxamda döşlükle yemək yeyirdim. Xəstə idi, çəkic, mismar və bir neçə taxta parçası götürüb, mənim üçün hündür uşaq stulu hazırlamışdı. On dörd yaşım var idi. Təsəvvür eləyə bilərsiniz, üstündə oturan kimi, o əcaib stul necə parça-parça oldu. İlahi! Hələ mənə yedirtdiyi sıyığı demirəm. Ona görə qarnım hələ də mənə əziyyət verir. Özümün heç nə eləməyimə imkan verməzdi, hətta çimməyimə də. Onsuz hərəkət edə bilmirdim, xoşuna gəldirdi leçərin.

Böyüdükdən sonra niyə qaçmadım? Deyə bilərsiniz ki, məni saxlayan heç nə yox idi. Bura baxın, heç ağlıma da gəlməyib. Heç ağlıma da gəlmirdi ki, başqa cür də yaşamaq olar. Üstəlik, evdən əlli metr uzaqlaşan kimi qorxudan özümü batırırdımsa, necə qaşa bilərdim. İş tapmaq bir yana, ayaqqabımın bağlarını güclə bağlayırdım. Elə bilərsiniz, indi heyif silənirəm? Sizə gülməli bir söz deyim. Özümü bədbəxt hiss eləmirdim. Həqiqətən, anam pis qadın deyildi. Mənə kitablar oxuyardı, kartondan əşyalar düzəldərdik. Meyvə yeşiklərindən özümüze oyuncaq teatr hazırlamışdıq, kağızdan və kartonlardan adamlar düzəldirdik. Yox, başqalarının haqqında nə düşündüyünü öyrənənə qədər özümü pis hiss etmirdim. Məncə ömrümün axırına qədər həyatımın ilk iki ilini təkrar-təkrar yaşaya və bədbəxt olmadığımı düşünə bilərdim. Anam yaxşı qadın idi, həqiqətən. Bir az dəli idi, vəssalam.

Necə böyüdüm? Deyim də. Böyükmişəm, özümü elə göstərirəm. Sizin qeyri-ixtiyari gördüğünüz bütün işlərə mən güc sərf edirəm. Səhnədəki aktyorlar kimi hər addımımı düşünüb atıram. Əlimi

qoynuma qoyub stulda oturmuşam, amma sizinlə danışmaqdansa, yerdə uzanıb öz-özümə qığıldamaq isteyirəm. Elə bilirsiz, zarafat edirəm. Səhər paltarımı dəyişmək hələ də vaxtımi çox aparır, son zamanlar heç özümü əziyyətə də salmırəm. Çəngəl-bıçaqla yeyə bilmək üçün nə qədər əziyyət çəkdiyimi də gördünüz. Kimsə gəlib başımı sığalla-yaraq qaşıqla xörəyimi yedirseydi, daha xoş olardı. Mənə inanırsınız? Mədənizi bulandırıram? Məncə, bundan iyrənc heç nə ola bilməz. Odur ki, məni bu hala saldığına görə anamı gözümün qabağına gətirib üzünə tüpürürəm.

Sizə özümü böyük adam kimi göstərməyi necə öyrəndiyimi danışacağam. On yeddi yaşım olanda, anamın cəmi otuz səkkiz yaşı vardı. Hələ də cazibədar qadın idi, yaşından çox gənc görünürdü. Fikri-zikri mən olmasayıdım, asanlıqla ikinci dəfə ailə qura bilərdi. Amma məni “bətninə qaytarmağa” çalışmadan başqa heç nəyə macəli yox idi. O cavan oğlanla qarşılaşana qədər. Sonra vəziyyət birdən-birə dəyişdi. Mənə düşkünlüyü bir gecənin içində yox oldu. İllərlə, özünü məhrum etdiyi seks həyatının heyfini çıxmaga başladı. Onsuz da sağlam olmayan başına oynaşından sonra tamam hava gəlmişdi. Oğlanı evə gətirmək istəsə də, on yeddi yaşlı uşağı onu qorxudub qaçıracağından çəkinib cəsareti eləmirdi. Odur ki, iki aya on yeddi il böyüməli idim. Yeməyi tüpürəndə, sözləri səhv deyəndə, hətta eləcə durub ona baxanda, məni döyməyə başladı. Axşamlar məni evdə tək qoyub gedirdi. Bu sərt təlim-təbiyə məni əldən saldı. On yeddi il üstümdə əsən adam birdən-birə mənə düşmən kəsilmişdi. Baş ağrılarım başladı. Sonra ürəkkeçmələr, xüsusən,

axşamlar o getməyə hazırlaşanda. Əllərim, ayaqlarım, dilim sözümə baxmırdı. Hər şey qorxulu yuxu kimi idi. Sonra hə yer qaralır, gözlərimə zülmət çökürdü. Gözümü açanda görürdüm ki, qaranlıq otaqda nəcisin içində uzanmışam. Anam isə çoxdan gedib.

Deyəsən, o, oynasını evə gətirəndə tutmalarım azalmışdı. Nisbətən abırlı görünürdüm, artıq ona təqdim edilə bilərdim. Anam oğlana ağıldankəm olduğumu dedi. Yalan deyildi. Oğlanı yaxşı xatırlamıram, yadımda ancaq o qalıb ki, yekəpər idi və yağıl üzün saçını arxaya darayırdı. Həmişə mavi kostyumlar geyinirdi. Klephemdə qarajı var idi, iricüssəli olduğuna və həyatda uğur qazandığına görə mənə ilk baxışdan nifrət elədi. O vaxt necə göründüyümü təsəvvür edə bilərsiniz, evdən, demək olar, heç vaxt çıxmamışdım. İndikindən də arıq və zəif idim. Mən də ona nifrət edirdim, çünki anamı əlimdən almışdı. Birinci dəfə anam məni təqdim edəndə başı ilə salam verdi və bir də heç vaxt məni dindirmədi. Məni heç görmürdü də. O qədər yekə, güclü və özünə aşiq idi ki, mənim kimi insanların mövcud ola biləcəyi ağlına siğmirdi.

Evimizə tez-tez gəlməyə başlamışdı, çox vaxt anamı harasa aparmağa gəlirdi. Mən televizora baxırdım. O vaxt özümü çox tənha hiss edirdim. Gecə verilişləri bitəndə, mətbəxdə anamı gözləyər, on yeddi yaşım olsa da, çox ağlayardım. Bir səhər aşağı endim, anamın sevgilisinin xələtdə səhər yeməyi yedyini gördüm. Mətbəxə keçdim, üzümə də baxmadı. Anama baxdım, özünü elə göstərdi ki, guya fikri-zikri yuduğu qabdadır. Oğlan həmişəlik bize köçənə qədər tez-tez evimizdə qalmağa başladı. Bir axşam

geyinib-kecinib evdən çıxdılar. Evə sərxoş qayıtdılar, elə hey gülür, ayaq üstə dayana bilmirdilər. Görünür, çox içmişdilər. Həmin gecə anam dedi ki, artıq evləniblər və bundan sonra ona ata deməliyəm. Mənim üçün bu dünyadan axırı idi. Ən güclü ürekkeçməm o vaxt oldu. Necə ağrılı olduğunu izah edə bilmərəm, bir saatə yaxın çəksə də, elə bilirdim, günlərlə davam edib. Gözümü açanda anamın üzündəki ikrah ifadəsini gördüm. Belə qısa müddətdə insan nə qədər dəyişə bilərdi. Həmin baxışı görəndə başa düşdüm ki, o da mənə atam qədər yaddır.

Üç ay onlarla yaşadım, sonra məni göndərməyə ev tapdılar. Bir-birləri ilə o qədər məşğul idilər ki, məni heç görmürdülər də. Mənimlə, demək olar kəlmə kəsmir, yanlarında olanda bir-birləri ilə danışmırıldılar. Bilirsınız, öz evim olsada, oradan getdiyim üçün sevinirdim, gedəndə bir az ağladım. Amma onlardan ayrıldığımı görə daha çox sevinirdim. Məncə, onlar da məni axırıncı dəfə gördükərinə görə sevinirdilər. Məni apardıqları ev pis yer deyildi. Harada olduğumun mənim üçün fərqi yox idi. Mənə öz qayğıma qalmağı öyrətdilər, hətta oxumağı və yazmayı da öyrənməyə başlamışdım, amma indi, demək olar, tamam yadımdan çıxbı. Mənə göndərdiyiniz anketi oxuya bilməmişdim. Biabırçılıqdı. Nə isə, orda pis yaşamırdım. Orda əcaib adam çox idi, odur ki, özümdən daha əmin idim. Həftədə üç dəfə məni və daha bir neçə nəfəri emalatxanaya aparırdılar, orda saatları təmir etməyi öyrəndik. Guya evdən getdikdən sonra bu yolla dolanmalı idim. Hələ bu yolla bir penni də qazanmamışam. İş axtarırsan, peşəni harada öyrəndiyini soruurlar. Cavabı

eşidəndən sonra isə səni görmək belə istəmirlər. Ən yaxşısı da bu oldu ki, o evdə mister Smitlə tanış oldum. Bilirəm, ən adı addır. Özü də çox adı görünürdü. Əslində isə qeyri-adi insandı. Evin məsuliyyəti onun üzərindəydi. Mənə oxumağı öyrətməyə çalışan da o idi. Pis öyrənmirdim. Evdə "Hobbit"i təzəcə oxumuşdum, çox xoşuma gəldi. Evdən gedəndən sonra belə şeylərə vaxtım qalmadı, amma qoca Smit məni öyrətmək üçün çox çalışmışdı. O, mənə çox şey öyrətdi. Ora gələndə sözləri hələ də düz deyə bilmirdim. Mən danışanda hər sözümü düzəldirdi. Sonra sözləri öz dediyi kimi təkrarladırdı. Bir də deyərdi ki, daha zərif hərəkət etməliyəm. Bəli, zərif. Otağında nəhəng valoxudan var idi. Valı oxudur, istəyirdi ki, rəqs edim. Əvvəl özümü axmaq kimi hiss etdim. Sonra mister Smit dedi ki, harada olduğumu unutmalı, özümü sıxmamalı, musiqiyə uyğun hərəkət etməliyəm. Qollarımı yelləyə-yelləyə, yeri təpikləyə-təpikləyə otaqda atılıb-düşür, ümid edirdim ki, pəncərədən baxan yoxdur. Sonra oynamaqdan xoşum gəlməyə başladı. Özündən getmək kimi idi, amma xoşuma gəlirdi. Həqiqətən özümü unudurdum, təsəvvür edirsınız? Sonra musiqi kəsildirdi, tər içinde fışıldaya-fışıdaya dayanırdım, özümü dəli kimi hiss edirdim. Həftədə iki gün – bazar ertesi və cüme günləri onun üçün rəqs edirdim. Bəzən mister Smit val oxutmaq əvezinə, özü pianoda çalışırdı. Belə rəqs etməyi sevməsəm də, heç nə demirdim, mister Smitin xoşuna gəldiyini görüb susurdum.

Sonra mənə şəkil çəkdirməyə başladı. Özü də adı üsulla yox. Deyək ki, ağac çəkmək istəsəniz, aşağısını qəhvəyi, yuxarısını yaşıl rəngləyərsiniz. O deyirdi ki,

belə düz deyil. Orada böyük bağ var idi, bir gün məni qocaman ağacların yanına apardı. Birinin altında dayandıq, nəhəng ağac idi. Dedi ki... necədir?.. Ağacı hiss etməli və onu yenidən yaratmalyam. Nə demək istədiyini gec başa düşdüm. Həmişəki kimi çəkməyə davam etdim. Sonra mənə nə demək istədiyini göstərdi. Dedi ki, təsəvvür elə ki, bu palid ağacını çəkmək istəyirsən. Ağlına hansı sözlər gelir? Büyüklük, möhkəmlik, qaranlıq. Kağızda qalın qara xətlər çəkdi. Nə demək istədiyini başa düşdüm. Əşyaları yox, onlara baxanda hiss etdiklərimi çəkməyə başladım. Mister Smit öz şəklini də çəkdirdi. Qəribə sarı-ağ rəngli fiqurlar çəkdir. Sonra isə anamı. Kağızı qırmızı, iri ağızlarla doldurdum, – onun dodaq boyası idi – aralarını qara rənglə boyadım. Çünkü ona nifrət edirdim. Əslində isə, o qədər də yox. Sonralar şəkil çəkməyi tərgitdim – başımı qarışdıranda o, yadına düşmür...

Sizi bezdirirəmsə, deyin. Bilirəm, çox adamlı görüşməlisiniz. Mənimlə oturub qalmaq üçün səbəb yoxdur. Yaxşı. Evin qaydalarından biri bu idi ki, iyirmi bir yaşında çıxıb getmək lazımdı. Yadımdadır, vidalaşanda mənə tort hazırladılar. Amma mən tort xoşlamıram, başqa uşaqlara verdim. Mənə tövsiyə məktubları və yanına getməli olduğum insanların adlarını, ünvanlarını verdilər. Amma kömək almaq istəmirdim. Ömrü boyu başqalarının (hətta niyyətləri yaxşı olsa da) himayəsində yaşamış insan üçün bu çox vacibdir. Odur ki, Londona gəldim. Əvvəl qorxmurдум, elə bilirdim Londonda yaşamağa gücüm çatar. Bura birinci dəfə gələn adama hər şey yeni görünür, həyəcanlanırsan. Masvel Hillde bir otaq tapdım və iş axtarmağa başladım. Daşımak, qazmaq, ya da yük qaldırmaq tələb olunan işlərə məni götürmürdülər, ötəri

süzüb deyirdilər ki, yaramıram. Axırda bir oteldə iş tapdım – qab yuyurdum. Qəşəng yer idi – qonaqların olduğu hissə. Tünd-qırmızı xalçalar, büllur çılcıraqlar və dəhlizin bir küncündə kiçik orkestr. Ora birinci gün səhvən gedib çıxmışdım. Mətbəx o qədər də qəşəng deyildi. Əslində çirkli donuz damı idi. Deyəsən, işçi çatışmazlığı var idi, çünki məndən başqa qab yuyan yoxuydu. Hər nə idisə, qırx beş dəqiqəlik nahar fasılısı ilə gündə 12 saat tək işləməli idim.

Nə iş saatlarına, nə də işə etirazım yox idi, həyatımda ilk dəfə özümü dolandırığıma görə sevinirdim. Yox, məni təngə gətirən baş aşpaz oldu. Maaşları o paylayırdı, həmişə pulumu əskik verirdi. Qalan pul, əlbəttə, birbaşa onun cibinə gedirdi. Özü də bədheybətin biriydi. Heç kəsin üzündə o qədər sizanaq görməzsiniz. Üzündə, alnında, çənəsinin altında, qulağının yanında, hətta qulaq mərcəklərində. İri, qabarlıq, qırmızı və sarı sizanaqlar və qaysaqlar... Bilmirəm, onu niyə yeməyə yaxın buraxırdılar. Amma o mətbəxdə belə şeylərə fikir vermirdilər. Tuta bilsəydilər, tarakanları da bişirərdilər. Baş aşpaz, doğrudan, məni bezdirirdi. Mənə "qorxunc" deyirdi, guya çox gülməli zarafat edirdi: "Ey Qorxunc! Bu gün heç quş qorxutmusan?" Bir bunu deyənin özünə bax! Heç bir qadın onun irinli sıfətinə baxmazdı. Başı irinlə dolu idi, çünki pozğun və eclaflın biriydi. Bütün günü, jurnallara baxıb seliyini axırdırdı. Kaftar xadimələrin dalınca qaçırdı, heç birinin yaşı altmışdan aşağı deyildi, çoxu qara, çirkin idi. İndi də gözümün qabağındadır, hırıldaya-hırıldaya, ağızı tüpürçəklənə-tüpürçəklənə elini yubkalarının altında gəzdirirdi. Xadimələr isə qovulmaqdan qorxur, heç nə demirdilər. Belkə sizin gözüñzdə o, normal sayılır. Ancaq mənim kimi olmaq daha yaxşı idi.

Başqaları kimi onun zarafatlarına gülmürdüm. İrinsifət getdikcə murdarlaşırırdı. Məni daha çox işlətmək üçün əlindən gələni edirdi, bütün çirkli işləri mən görürdüm. Lağlağılarından təngə gəlmişdim, bir gün bütün qazanları üç dəfə təzədən yudurdanda dözməyiib dedim: "Cəhənnəm ol, İrinsifət". Bu söz ona çox toxundu. Heç kim bu sözü üzünə deməmişdi. Günün axırına qədər özünə gələ bilmədi. Amma səhəri gün birinci işi mənə yaxınlaşmaq oldu: "Get, əsas sobani təmizlə". Böyük çuqun soba var idi, məncə, ildə bir dəfə təmizlənirdi. Divarları qapqara his tutmuşdu. Təmizləmək üçün bir vedrə su və şotka ilə sobanın içinə girdim. İçəridən ölü pişik iyi gəlirdi. Qusma-maq üçün burnumu tutub ağızımla nəfəs alırdım. Sobanın qapısı örtüləndə on dəqiqə idi ki, içəridə idim. İrinsifət məni içəridə qıfillamışdı. Dəmir divarların arxasından onun gülüşündən başqa heç nə eşitmirdim. Nahar vaxtım keçənə qədər beş saat məni orada saxladı. Üfunətlı qara sobada beş saat. Bundan sonra məni qabları yumağa da məcbur elədi. Necə hırslındiyimi təsəvvür edə bilərsiniz. İşimi itirmək istəmədiyimdən heç nə demədim. O biri gün səhər yeməyindən qalan qabları yumağa başlayanda, İrinsifət mənə yaxınlaşış dedi: "Qorxunc, sənə demədim sobani təmizlə?" Mən yenə su və şotka götürüb sobaya girdim. Mən içəri girən kimi qapı çırıldı. Dəli oldum. İrinsifətə ağlıma gələn hər söyüyü söydüm, əllərimin dərisi soyulana qədər divarı yumruqladım. Bir azdan sakitləşib yerimi rahatlamağa çalışdım. Qıç olmasın deyə ayaqlarımı tərpədirdim. Təxminən altı saatdan sonra İrinsifətin gülüşünü eşitdim. Sonra soba isinməyə başladı. Əvvəl inanmadım, özümdən şübhələndim. Amma yox. İrinsifət sobanı vam odda yandırılmışdı. Bir azdan istidən otura bilmədim, çömbəlməli

oldum. Ayaqlarımın, üzümün, burun dəliklərimin yandığını hiss edirdim. Tər içində idim, hər nəfəsdə boğazım yanırırdı. Divarı döyə bilmirdim, çox qaynar idi. Qışqırmaq istəyirdim, amma havaya qənaət etməli idim. Dedim, ölücəyəm, çünkü bilirdim ki, İrinsifət gözünü qırpmadan məni diri-diriyə yandırıa bilər. Axşam gec saatlarda qapını açdı. Özümdə olmasam da, nə dediyini eşitdim: "Qorxunc, harada idin? Axi səni sobanı təmizləməyə göndərməşdim". Sonra güldü, başqaları da ona qoşuldu. Evə taksi ilə getdim, yatağa girdim. Halim pis idi. Səhəri gün vəziyyətim lap pisləşdi. Ayaqlarım, belim (görünür, sobanın divarına söykənmışdım) suluqlamışdı, qusurdum, təkcə onu bilirdim ki, ölsəm də, işə gedib İrinsifətdən qisas almaliyam. Ayağımın ağrısından yeriyə bilmirdim, taksi tutdum. Nahar fasiləsinə qədər birtəhər işə gedib çıxdım. İrinsifət dinib-danişmirdi. Fasilə vaxtı tək oturub, pozğun jurnallarından birini oxudu. Bir az əvvəl yağı qazanlarından birinin altını yandırmışdım. Qazan iki litrdən çox su tutradı. Yağı qaynayanda qazanı İrinsifətin yanına apardım. Ayaqlarımın ağrısından ağlamaq isteyirdim. Ürəyim tez-tez döyüñürdü. Yanına yaxınlaşdım. Başını qaldırıb üzümə baxdı, niyyətimi başa düşdü. Amma qaçmağa macal tapmadı. Yağı qucağına boşaldım, özümü də elə göstərdim, guya ayağım büdrədi. İrinsifət vəhşi kimi bağırdı. İnsanın belə səs çıxara biləcəyi ağlıma gəlməzdi. Paltarı istidən parçalanmışdı, bayırda qalan xayaları qızardı, şişdi, ağardı. Yağı ayaqlarından axırdı. Həkim gəlib morfi vurana qədər iyirmi beş dəqiqə bağırdı. Sonradan öyrəndim ki, paltarın parçaları bədənindən çıxarıllana qədər doqquz ay xəstəxanada qalıb. Onun cavabını belə verdim.

Zədələrimə görə işdə qala bilmədim. Yaxşı ki, kirayə pulunu əvvəlcədən

ödəmişdim, kənarda bir az pulum var idi. İki həftə hər gün axsaya-axsaya otağımdan həkimin kabinetinə getdim. Suluqlar çəkiləndə başqa iş axtarmağa başladım. Artıq özümdə güc tapa bilmirdim. London məni əzirdi. Səhərlər yatağımdan durmaq istəmirdim. Yorğanın altında təhlükəsizlikdə idim. Minlərlə insan, gurultulu maşın yolları, növbələr və sair haqda düşünəndə boğulurdum. Anamla keçirdiyim günləri xatırlayırdım. O günlərə, əvəzimə bütün işlərin görüldüyü, təhlükəsiz və isti həyata qayıtməq isteyirdim. Bilirəm, axmaqlıq idi, amma fikirləşməyə başlamışdım ki, bəlkə də anam artıq ərindən bezib, evə qayıtsam, köhnə həyatımıza davam edə bilərik. Başqa heç nə düşünə bilmirdim. Özümü inandırmışdım ki, anam məni axtarır, məni tapmaq üçün polisə xəbər verib. Evə qayıtmalı idim, anam məni görüb boynuma sarılacaq, qaşıqla yemək yedizdirəcəkdi, yenə birlikdə kartondan teatr düzəldəcəkdir. Bir axşam onun yanına getmək qərarına gəldim. Nəyi gözləyirdim? Küçəşağı qaçmağa başlamışdım. Az qala, sevindiyimdən oxuyaçaqdım. Qatarla Staynsa getdim, stansiyadan evimizə qədər qaçıdım. Pis günər arxada qalacaqdi. Küçəmizə dönəndə, addımlarımı yavaşıtdım. Evin aşağı mərtəbəsində işıqlar yanırırdı. Zəngi çaldım. Ayaqlarım ele möhkəm əsirdi ki, divara söykənməli oldum. Qapını açan anam deyildi. On səkkiz yaşlarında qəşəng bir qız idi. Deməyə söz tapmadım, mən fikirləşənə qədər araya axmaq bir sükut çökdü. Sonra qız kim olduğunu soruşdu. Bir vaxtlar bu evdə yaşadığımı, anamı axtardığımı dedim. Qız cavab verdi ki, artıq iki ildir valideynləri ilə bu evdə yaşayır və anamın mənim üçün ünvan qoyub-qoymadığını öyrənmək üçün içəri keçdi. O gedəndən sonra mən dəhlizə boylandım.

Hər şey yenilənmişdi. İçeridə böyük kitab şkafi, telefon (bizim telefonumuz yox idi) var idi, divar kağızı dəyişmişdi. Hər şeyin bu qədər dəyişdiyinə görə çox kədərləndim, elə bil mənə kələk gəlmışdilər. Qız yanımı qayıdır ünvanı bilmədiyini dedi. Mən sağıllaşib cığırla geri qayıdım. Unudulmuşdum. O ev mənim idi, istəyirdim ki, qız məni içəriyə – istiyə çağırırsın. Kaş qolunu boynumdan aşırıb deyəydi: "Gəl, bizimlə yaşa". Çox axmaq səslənir, amma stansiyaya qayıdarkən başqa heç nə fikirləşə bilmirdim.

Beləliklə, yenə iş axtarmağa başladım. Məncə, sobaya görə belə oldu. Staynsa qayida biliçeyimi sobanın içinde düşünməyə başlamışdım. O soba haqqında çox düşünürdüm. Sobada qıflınlıq qalmaq istəyirdim. Sobanın xəyalı başından çıxmırıdı. Ağlaşıgmazdı. Xüsusən də, İrinsifətə elədiklərimdən sonra. Amma özümlə bacarmırdım. Fikirləşdikcə başa düşürəm ki, ikinci dəfə sobanı təmizləməyə gedəndə, əslində, içəridə qıflınlıq istəyirdim. Özüm də bilmədən istəyirdim, başa düşürsünüz? Ümidsizləşmək istəyirdim. Çıxa bilməyəcəyim bir yerdə qalmaq istəyirdim. Sobadayken çöle çıxmak üçün o qədər narahat, İrinsifətə o qədər qəzəbli idim ki, heç bir zövq ala bilmədim. İndi isə buna heyifsilənirəm.

İş tapa bilmirdim, pulum qurtarırdı, mağazalardan oğurluq etməyə başladım. Səfəhlik olduğunu düşünə bilərsiniz, amma çox asan idi. Həm də başqa nə edə bilərdim? Yemək yeməliydim. Oğurluq elədiyim hər mağazadan çox az şey götürürdüm, adətən, supermarketlərdən oğurlayırdım. İri cibləri olan palto geyinirdim. Adətən, donmuş ət, konserv oğurlayırdım. Kirayə haqqını da ödəməliydim, odur ki, daha dəyərli əşyaları oğurlayıb, işlənmiş mallar mağazasına

satmağa başladım. Bir aya yaxın belə dolandım. İstədiyimi götürüb cibimə qoya, hər arzuladığımı sahib ola bilirdim. Amma, görünür, bir müddət sonra ehtiyatı əldən verdim. Piştaxtadan saat oğurlayarkən mağazanın təhlükəsizlik əməkdaşı məni tutdu. Yox, məni iş başında yaxalamadı, saatı götürməyimi gözlədi və küçədə məni təqib etdi. Qolumdan tutanda artıq avtobus dayanacağına çatmışdım. Mağazaya qayıdırıq. Polis çağırıldılar. Məlum oldu ki, neçə vaxtdır, məni izləyirmişlər, başqa bir neçə oğurluğa görə də ittiham olundum. Daha əvvəl belə iş tutmadığımdan şərti azadlığa buraxıldım. Həftədə iki dəfə nəzarət məmuruna məruzə etməliydim. Bəxtim gətirmişdi. Birbaşa altı ay həbs edilə bilərdim. Polis serjantı belə demişdi.

Şərti azadlıqda olmaq qarnımı doyurmdu, kirayə haqqını ödəmirdi. Məncə, məmur yaxşı insan idi, əlindən gələni edirdi. Kitabçasında o qədər insanın adı var idi ki, bazar ertəsindən cümə axşamına qədər adımı unudurdu. Məni düzəltmək istədiyi bütün işlərdə oxumaq və yazmaq bacarığı tələb olunurdu, qalan bütün işlərdə isə yük qaldıra bilmək üçün güclü olmaq lazımdı. Əslində isə başqa iş istəmirdim. İnsanları görmək və yenə "Qorxunc" adlandırılmaq istəyim yox idi. Neyləyə bilərdim? Yenə oğurluğa başladım. Bu dəfə daha ehtiyatlı idim, eyni yerdən iki dəfə oğurluq etmirdim. Amma bilərsiniz, bir həftənin içinde dərhal yaxalandım. Bir mağaza şöbəsindən naxışlı bıçaq oğurlamışdım, görünür, paltomun cibləri çox sürtülübmüş. Qapıdan keçirdim ki, bıçaq cibimdən yerə düşdü. Dönməyə macal tapmamış üç nəfər üstümə atıldı. Yenə həmin məhkəmə hakiminin qarşısına çıxdım. Bu dəfə iki ay iş verdilər.

Qazamat maraqlı yerdir. Təbii ki, kef çəkmək üçün yox. Elə bilirdim, orada çoxlu

amansız qanqsterlər, iricüssəli kişilər olacaq. Amma belələrinin sayı çox az idi. Qalanları anamın məni göndərdiyi evdəki kimi kəməgil idilər. Orada günüm pis keçmirdi. Hər halda, gözlədiyim qədər pis yer deyildi. Kameram Masvel Hilldəki otağımdan o qədər də fərqlənmirdi. Əslində kameram yuxarı mərtəbədə olduğundan, həbsxanadakı pəncərəmdən görünən mənzərə daha gözəl idi. Kamerada bir çarpayı, stol, kiçik kitab şkafı və əlüzyuyan var idi. Jurnallardan şəkil kəsib divara yapışdırı bilərdin. Masvel Hilldəki otağında buna icazə verilmirdi. Kamera gündə bir neçə saat bağlı qalırdı. Qalan saatlarda dəhlizdə gəzə, başqa kameralara qonaq gedə bilərdik, amma yalnız öz mərtəbəmizdə. Pilləkənlə yuxarı qalxmağa və ya aşağı enməyə mane olan dəmir qapı idi.

Həbsxanada bir neçə qəribə adamla rastlaşdım. Yemək vaxtı cavan bir oğlan stula çıxb soyunurdu. Birinci dəfə çox heyrətləndim, amma hamı heç nə olmamış kimi yeməyə və danışmağa davam elədi. Mən də onlara baxıb özümü elə apardım ki, guya qeyri-adi heç nə olmayıb. Bir müddət sonra öyrəşdim. Qəribədir, insan nələrə öyrəşmir. Bir də Ceko<sup>1</sup> var idi. İkinci gecənin səhəri kamerama gəlib özünü təqdim elədi. Dələduzluğa görə tutulduğunu dedi. Atasının at təlimçisi olduğunu, sonradan müflisləşdiyini danışdı. Dayanmadan çox şey danışdı, amma yadımda qalmayıb, sonra çıxb getdi. Səhər yenə yaxınlaşıb, məni birinci dəfə görürmüş kimi, özünü təqdim elədi. Bu dəfə xeyli qadını zorladığına görə tutulduğunu, cinsi tələbatını heç vaxt ödəyə bilmədiyini dedi. Elə bildim məni ələ salır, çünkü hələ də bi-

rinci danışlığı rəvayətə inanırdım. Amma çox ciddi idi. Hər dəfə məni görəndə tamam başqa əhvalat danışındı. Heç vaxt nə son söhbətimizi, nə də kim olduğumu xatırlamırdı. Sonradan mənə dedilər ki, silahlı basqın zamanı başından zərbə alıb. Bilmirəm, düz deyirdilər, yoxsa yox. Heç kimə inanmaq olmur.

Məni düz başa düşün. Yaxşı oğlanlar da var idi, ən yaxşısı da Defi<sup>2</sup> idi. Heç kim əsl adını bilmirdi. Defi də adını deyə bilmirdi, çünki lal və kar idi. Məncə, demək olar həyatı boyu qazamatda yaşamışdı. Həbsxanada ən rahat kamera onunku idi, yalnız ona özü üçün çay dəmləməyə icazə verilirdi. Çox vaxt onun otağında otururdum. Əlbəttə, susurduq. Oturub çay içirdik, bezən bir-birimizə gülümsəyirdik, vəssəlam. Bu günə qədər Definin dəmlədiyindən dadlı çay içməmişəm. Bəzən axşamlar Defi kamerasının bir küncündə qalaqlanmış jurnalların arasından seçdiyi müharibə haqqında komiksləri oxuyar, mənsə onun kreslosunda mürgülüyərdim. Ağlıma nəsə gələndə onunla danışardım. Bir söz də başa düşməz, amma üzümün ifadəsinə baxıb başını yırgalayaraq gülümsəyər, ya da kədərlənərdi. Məncə, nədəsə iştirakının olduğunu hiss etmək xoşuna gəlirdi. Qalan məhbusların çoxu ona məhəl qoymurdu, amma qarovulçular arasında sevilirdi, ona istədiyi hər şeyi gətirirdilər. Bəzən çayımızı şokoladlı tortla içerdik. O yaza, oxuya bilirdi, odur ki, məndən yaziq vəziyyətdə deyildi.

Evdən gedəndən sonra keçirdiyim ən yaxşı günlərim qazamatda oldu. Kameramı rahatlamaşdım, rejimlə yaşayırdım. Defidən başqa çox adamlı danışmirdim.

<sup>1</sup> Ceko – şimpanze (ing.)

<sup>2</sup> Defi – adın səslənişi ingiliscə "deaf" – kar sözünü xatırladır.

İstəmirdim. Həyatımı mürəkkəbləşdirmək fikrində deyildim. Düşünə bilərsiniz ki, kamerada qalmaq sobada qıflı qalmağa bənzəyir. Yox, qəzəbdən yaranan ağrının həzzi tamam başqadır. Təhlükəsizlikdə olduğunu hiss edəndə, daha dərin məmənuniyyət hissi keçirirsən. Əslində, azadlığımın daha da məhdudlaşdırılmasını arzuladığım vaxtlar olurdu. Kameralarımızda qalmaq məcburiyyətində olduğumuz saatlarda böyük həzz alırdım. Bizi bütün gün orda qalmağa məcbur etsəydilər, yəqin, şikayət eləməzdəm. Bircə Defini görə bilməyəcəkdir. Heç nəyi planlaşdırımlı olmurdu. Hər gün dünənin təkrarı idi. Yemək və kirayə haqqına görə narahat olmaq lazımdı. Zaman mənim üçün gölün suyu kimi dayanmışdı. Azadlığa çıxacağım üçün narahat olmağa başlamışdım. Rəis köməkçisinin yanına gedib qalmaq üçün icazə istədim, amma o dedi ki, hər məhbus həftədə on altı funt sterlinqə başa gəlir və növbədə içeri girmək üçün gözləyən xeyli adam var. Hamımız üçün yer çatmırı.

Çıxmali oldum. Məni fabrikdə işe düzəldilər. İndi də yaşıdığım bu çardağa köçdüm. Fabrikdə işim moruq bankalarını konveyerdən götürmək idi. Narazı deyildim, çünkü çox səs-küy olduğundan heç kimlə danışmaq olmurdu. Axı mənim qəribəliklərim var. Bunu çoxdan bilirdim. Sobadan sonra içəridə qıflanıb çıxa bilməməkdən başqa arzum yoxdur. Balaca olmaq istəyirəm. Yanımdakı insanları və ətrafimdakı səs-küyü istəmirəm. Qaranlıqda oturmaq istəyirəm. Oradakı şkafı görünüz, otağın çox hissəsini tutur? İçinə baxsanız, görərsiz ki, heç bir paltar asılmayıb, yastiqlarla, yorğanlarla doludur. Ora girib qapısını örtürəm, saatlarla


qaranlıqda otururam. Axmaq olduğumu düşünə bilərsiniz. Orada özümü yaxşı hiss edirəm, bezmirəm. Eləcə otururam. Bəzən istəyirəm ki, şkaf ayağa qalxsın, mən içində ola-ola otaqda gəzişsin. Əvvəllər burası az-az girirdim. Sonra getdikcə burada daha çox vaxt keçirməyə başladım. Bütün gecəni şkafda olurdum, səhər də çıxməq istəmədiyimdən işə gecikirdim. Sonra, ümumiyyətlə, işə getmədim. Üç aydır. Çöle çıxmada zəhləm gedir. Şkaf yaxşıdır.

Azad olmaq istəmirəm. Ona görə də küçədə gördüğüm, analarının bələkdə daşıdığı uşaqlara həsəd aparıram. Onlardan biri olmaq istəyirəm. Niyə mən onların yerində ola bilmirəm? Niyə mən yeriməli, işə getməli, yemək bişirməli və sağ qalmaq üçün lazım olan yüzlərlə başqa işi görməliyəm? Uşaq arabasına dırmanmaq istəyirəm. Nə olsun ki, boyum altı futdu? Mənim üçün fərqi yoxdu. O gün uşaq arabasından ədylə oğurlamışam. Bilmirəm niyə. Bəlkə də hərdən sizin dünyınızda olmaq üçün. Özümü atılmış hiss edirəm. Seks haqqında da düşünüb eləmirəm. Qəşəng qız görəndə içim alt-üst olur, dediyim kimi, gəlib şkafə girirəm. Mənim kimiləri çox ola bilməz. Oğurladığım o ədylə şkafda saxlayıram. Şkafı çoxlu belə ədyallarla doldurmaq istəyirəm.

Küçəyə çox çıxmırıam. Axırıncı dəfə iki həftə olar çıxmışam. Onda bir neçə konserv aldım, hərçənd ki, iştaham yoxdu. Çox vaxt şkafda oturub, Staynsda keçən günlərimi xatırlayıram. Gecə yağış yağış damı döyəcləyəndə oyanıram. İndi evimizdə yaşayan qızı fikirləşirəm, küləyin, maşınların səsini eşidirəm. İstəyirəm yenə bir yaşam olsun. Amma mümkün deyil. Bilirəm, heç vaxt olmayıacaq.

# YALANDAN YAZMAĞA ÇALIŞSAM, AĞLIMI İTİRƏRƏM

(Ien Makyuenin "Boltype" jurnalına  
müsahibəsi)



54

2015

Ien Makyuen. Yalandan yazmağa çalışsam...

– Əvvəla, *Buker mükafatına görə təbrik edirəm. Buker almaq necə hissdir? Bu mükafat sizin üçün nəyi ifadə edir?*

– Doğrudan da, bu mükafatın qeyri-adi enerjisi var. Fikrimcə, mən bu və ya digər dərəcədə əvvəlki qaliblərin keçirdiyi hissələri yaşayıram. Mənim daimi oxucularım var və illərdir insanlar imzamı tanıayırlar. Mükafatdan sonra isə potensial oxucuların

sayı ani sürətlə birə-beş artır. Bu günə qədər əsərlərini oxumaq fikrində olmayan insanlar kitablarla maraqlanmağa başlayırlar. Fərq çox böyükdür.

– Amerikalıların *Bukerlə müqayisə edilə biləcək, bu qədər ictimai maraq və səs-küy doğuran mükafatı yoxdur. Bu mükafatın Britaniya üçün əhəmiyyətini izah edə bilərsiniz?*

– Məncə, *Bukerin* təsiri bir sıra təsadüflər nəticəsində bu qədər güclənib. Qısa siyahının açıqlanmasından, qalibin elan edilməsinə qədər, bir aya yaxın vaxtin keçməsi marağın və gərginliyin artmasına səbəb olur. İkincisi, qalibin elan edildiyi şam yeməyi televiziyyada canlı yayılmışdır. Bu tədbir bir növ yazıçılar arasında açıq at yarışını xatırladır. Üstəlik, bu yarış doğrudan da çox sərt keçir. Deyim ki, artıq üç dəfə bu şam yeməyində iştirak etmişəm. Qəlebəyə ümid etdikləri halda, seçilməmiş, qalibin elan edildiyi an üzlərinə təbəssüm qondurmağa hazırlaşan beş nəfərdən biri olmaq çox çətindir. Əsəbləri alt-üst edən prosesdir. Hər halda, seçilməyən beş namizəd üçün zor olsa da, bu proses *Bukerin* güclənməsinə əhəmiyyətli töhfə verib. Mükafat bir növ Britaniya institutuna çevrilib.

– *Mükafatın yazıçı kimi mövqeyinize və yazıya münasibətinizə təsiri oldumu?*

– Ümid edirəm ki, heç bir təsiri olmadı. Kitab sərf mükafat verildiyinə görə dəyişib başqa kitab olmur. *Buker* komitəsi hər il dəyişir və şübhəsiz, komitənin tərkibi fərqli olsayıdı, başqa kitab seçilərdi. Deməli, bu münsiflər keçən il toplansayıdı “Dözülməz sevgi”, ya da tamam başqa bir əsər seçilə bilərdi. Məncə, “Amsterdam”ın nəinki qalib olmaq, heç namizədlər sırasına düşməmək ehtimalı da var idi. Ona görə də fikrimcə, mükafatın zahiri təzahürlərini (çox əyləncəli olsalar da) kitab biznesindən ayırmalı,

qaçılmaz ani təbliğata uymamalı, artıq fərqli bir yazıçı olduğumu düşünməməliyəm. Məncə, mükafata sevinmək lazımdı, amma həddindən artıq təsir altına düşmək olmaz.

— “Amsterdam” son əsərlərinizdən fərqlənir. Məsələn, “Dözülməz sevgi” romanından xeyli qıсадır. Dəyişikliyə təkan verən nə oldu?

— Uzun müddət idi, üç-dörd saatda oxuna bilən, cəlbedici və bitkin roman formasına qayıtmak istəyirdim. İstəyirdim ki, oxucu bütün strukturu yadında saxlaya, arxasındaki məqsədi başa düşə bilsin. “Amsterdam”da hədəflərimdən biri oxucuları süjetin qurulmasına ortaq etmək idi. Onlar öz süjetlərini qurmaqdan həzz almalı idilər. Ümid edirəm, oxucunu buna sövq edə bilmişəm. Bir növ nəzəri təcrübə kimi, bu haqda hər zaman düşünmüşəm. Romanın ilkin forması komik faciə idi, beş səhnədən ibarətdi. Həmin səhnələr indi də qalır. Əsəri müxtəlif yollarla uzada biledim, amma bir-birini izləyən qaralamalar “Amsterdam”ın getdikcə qısalması ilə nəticələndi. O vaxta qədər ki, artıq heç bir hissəni çıxarmaq mümkün olmadı.

— *Bu həm də ənənədən uzaqlaşmağın başqa bir üsuludur.*

— Bu həm də İvlin Vonun erkən yaradıcılıq dövrünün romanlarının təsiri altında yazılmış sosial satira olduğu üçün uzaqlaşma sayıla bilər. Üstəlik, “Amsterdam”, “Zaman içinde uşaqlıq”dan “Dözülməz sevgi”yə qədər son on ildə yazdığım romanlarından çox fərqlənir: Həmcinin kinayəli yumoruna baxmayaraq, “Amsterdam”ın təhkiyəsinin daha işıqlı olmasına, sosial reallığa əsaslanmasına çalışmışam.

— *Yazı prosesi də fərqli idi?*

— “Amsterdam”ı yazmaqdan böyük zövq alırdım. Ovqatımı təsvir etməli olsam, deyərdim ki, bu romanı sevinc içinde

yazmışam. Demək olar, kabus qədər gərgin “Dözülməz sevgi” romanından tamamilə fərqli bir yazı təcrübəsi idi. Yaza-yaza düşünürdüm: “Başqa heç kimin xoşuna gəlməsə də, vecimə deyil, çünkü özüm əylənirəm”. Xoşuma gələn xüsusiyyətlərdən biri də bu idi ki, peşələr aləminə nüfuz edirdim. Həm qəzet redaktorunun, həm də bəstəkarın işinə can vermək xoşuma gəlirdi. Məsələn, Kiplinqin insanların müxtəlif peşələrinin dərinliklərinə varan hekayələrini təqdir edirəm. Con Apdaykın da bu xüsusiyyətinə heyranam. O, ayrı-ayrı iş proseslərinə ustalıkla nüfuz edir.

— *Yeni layihə üzərində çalışırsınız?*

— Çoxlu qeydlərim var, amma hələlik Bekerin dadını çıxarıram. Məncə, bu dəqiqə yalandan yazmağa çalışsam, ağlımı itirərəm. Amma hansısa məqamda qapını bağlayıb, zehnimi təmizləyib yeni kitaba başlayacağam.

— *Mükafat ədəbiyyatla bağlı hədəflərinizə təsir edibmi?*

— Bu günə qədər yazdıqlarımdan fərqlənən çox yaxşı bir roman yazmaqdan başqa heç nə istəmirəm.





Tərcümə: Əhməd Oğuz

# TARİXİN AXARINI DƏYİŞƏN MƏKTUBLAR

56

2015

(Türk xaganlarının yazılmaları)

Məktublar, məktublaşmalar hələ yazı mədəniyyətinin yaranmadığı vaxtlardan mövcud idi. Dünyanın duru çağlarında sevgililər də bir-birinə sözünü məktublarla deyirdi: çiçək məktubuyla, yovşan məktubuyla, alma, heyva, nar məktubuyla, xalçalardakı ilmə məktubuyla...



Bir də fironların, şahların, xaqanların məktublaşmaları vardı ki, ləp qədim dövrlərdə bir təref o biri tərefə öz sözünü rəmzlərlə, təsvirlərlə çatdırı bilirdi. Yazının meydana çıxmışla məktublaşmaların önəmi birəmin artdı. Dövlət və ölkələrin bir-birinə qarşı münasibətlərini aydınlaşdırmaq, problemlərini həll etmək sahəsində, bir sözlə, beynəlxalq əməkdaşlıqda məktublaşmalar o dərecədə əhəmiyyətli rol oynadı ki, dünyanın ölkə və dövlətlərinin taleyi bir əlcə kağızdan asılı qaldı. Diplomatik yazışmalar özüyle bərabər həm də bir dildən başqasına tərcümə məsələsini də gündəmə getirdi. Bu mənada ən qədim dövrlərdən bu günümüze qədər dövlətlər arasında yazışmalar, şahların, xaqanların məktublaşmaları həm o dönenmlərin ab-havasını, həm də bu güne tarixin hansı mərhələsindən keçib gəldiyimizi öyrənmək baxımından xüsusi əhəmiyyət daşıyır. Katiblərin əliyə yazılsa belə, hər şah məktubu bütöv bir xarakteri ehtiva etməkdədir. Çin imperatorunun Hun xaqanına, Sultan Səlimin Şah İsmayıla və yaxud da Teymurun Bəyazidə məktubları – üslubu, yazı manerası və təhkiyə tərzi etibarı ilə bir-birindən nə qədər fərqli, həm də nə qədər oxşardır... Tarixin bu qədər uzaqlığından baxanda o məktubların hər sətrində döyünen bir ürək, hirs-hikkə, hökm, əzəmət görünür. Bir də həmin məktubların hamısında ilk nəzərə çarpacaq bir cəhət var – özünə inam, gücünə, qüvvətinə arxayınlıq... Ancaq yüzillər sonra o məktubları oxuyanlara yaşanmış tarixi aqibətlər bəlli olduğuna görə, bəzən kədər, bəzən təəssüf, bəzən də qürur hissi hər şeyi üstələyir. Və tarixin axarını dəyişən kiçik bir məktubun gücü qarşısında donub qalırsan.

## Metenin Çin imperatoruna məktubu

(e.ə. 176-cı il)

Hunların Çinlə qonşuluğu tarixdən hamiya yaxşı məlumdur. Böyük Hun imperatoru Metenin Çinə qarşı yürütdüyü siyaset, aralarında baş verən tarixi hadisələr barədə əski Çin salnamələrində xeyli məlumat və faktlar var. Bunlar yazıya alındığı kimi, min illərin o üzündən təbə güñümüze qədər gəlib çıxmışdır. Metenin Çin imperatoruyla yazışmaları, həm tarixili, həm də ulu soydaşlarımız barədə qiymətli informasiyaları özündə saxlaması baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu məktubların məzmununu daha aydın qavramaq üçün onların yazıldığı dövrə, baş verən tarixi hadisələrə qisaca nəzər salmaq yerinə düşər.

Hunlar Çin imperatorluğu ilə həmişə sülh şəraitində yaşamağa çalışırdılar və bu barədə aralarında andlaşma vardı. Çin imperatoru Ven-ti (e.ə. 179-156-cı il) taxta çıxdığı zaman hunlara sülh və dostluq müqaviləsi yenidən imzalandı.

E.ə. 177-ci ilin may ayında Hun sərhədlərinin sağ tərefini qorumağa məsul olan şahzadə Sarı İrməğin güneyindəki bölgəyə gəlib düşərgə saldı. Çin ərazisi sayılan Peiti sərhəd bölgəsinə girərək ərazini taladılar, sərhədi qoruyan əsgərləri öldürdüler və əsir götürdülər.

Bunu eşidən Çin imperatoru Baş nazir Kuan Yuiqə 85 minlik atlı-arabalı bir ordu verərək Hunların üzərinə yürüməyi əmr etdi. Hun şahzadəsi Çin ordusunun geləcəyini hiss edərək dərhal Çin sınılarından geri çıxdı.

Hadişə ilə bağlı Çin imperatorunun bir ay sonra – e.ə. 177-ci il iyun ayında verdiyi bəyanat salnamələrdə belə qeydə alınmışdır:

“Imperator belə dedi:

– Biz çinlilər Hunlara özümüzü qardaş bilərək, birimiz digərinin sərhədini keçməmək barədə müqavilə bağlamışdıq. Buna görə

də, hunlara hər il səxavətlə çox qiymətli ərməğanlar göndərmişik. (Bu müqavilə Mete ilə Çin imperatorluğu arasında e.ə. 192-ci ildə bağlanmışdı. Çin e.ə. 177-ci ilə qədər, yəni 15 il hunlara illik vergi vermişdi – tərc.)

Halbuki indi hunların sağ sərhəd komandanı öz dövlətini qoyub, başının dəstəsiylə gəlir, Sarı ırmağın güneyində bizə aid torpaqları alıb orda düşərgə salır. Bu hərəkət bizim əvvəlki dostluq və sülh haqqında müqaviləmizə uyğun deyil. Sərhədlərimiz içində ora-bura soxulur, məmür və əsgərlərimizi öldürür. Sınırlarımızı qoruyan yabançı əsgərləri əsir götürür. (Bunlar hər halda Çinə siğınan müxalif hunlardır – tərc.) Beləliklə, onların öz köhnə yurdlarında yaşamalarına əngəl olurlar. Sərhəd bölgəsindəki məmurlarımız onun arabalarının təkərləri altında əzilir.

Bundan başqa çalıb-çapıb soyğunçuluqla da məşğul olurlar. Bu, namərdlik və əxlaqa siğmayan bir iş olmaqla yanaşı, aramızdakı andlaşmanı da pozmaq deməkdir...”

### Metenin Çin imperatoruna məktubu:

E.ə. 176-ci ildə Hun imperatoru Mete Çin hökmdarına bu məktubu göndərdi:

“Göylər tərəfindən taxta çıxarılmış Böyük Hun imperatoru saygı ilə Çin imperatorunun hal-əhvalini soruşur.

Daha öncələr cənabınızla sülh və dostluq məsələlərini müzakirə edirdik. Yazdığınız məktubda duyduqlarınızı da mənə bildirirdiniz. Beləcə anlaşırsınız və xoşbəxt olurdum.

Fəqət sərhəddəki məmurlarınız sağ sərhəd komandanımı hücum etmiş, onlarla nalayıq davranmışlar. Komandan da mənim icazəmi almadan əsgərlərinə Çin zabitlərinə qarşı dostluğa yaraşmayan hərəkətlər eləməyə izn vermişdir. Beləliklə, bu iki xaqan arasındakı andlaşma pozulmağa və aramızdakı qardaşça əlaqələr kəsilməyə səbəb olmuşdur.

Siz cənabların şikayət dolu iki məktubunu almışam. Mən də bir elçi ilə yazılı cavab verdim. Fəqət nə elçim geri döndü, nə də Çindən bir elçi gəldi. Bunu Çin imperatorunun bize qarşı dostcasına davranışmadığı kimi qiymətləndirdik. Deməli, qonşu dövlətimiz, (yəni Çin – tərc.) bizə bağlı olmadığını göstərir (Burada Mete, Çini özünə tabe olan bir dövlət kimi qəbul edir – tərc.)

Andlaşmamızancaq kiçik məmurlar (və zabitlər) üzündən pozulmuşdu. Buna görə Sağ sərhəd komandanımı cəzalandırdım. Yüçəiləri ələ keçirib məhv etməsi üçün onu qərb istiqamətinə göndərdim.

Tanrıının lütfü və inayəti ilə, əsgər və zabitlərimin yüksək istedad və bacarıqlarıyla, dözümlü atlarının yenilməz gücü ilə şahzadə komandanım yüçəiləri dərhal əzərək darmadağın etdi. Hamisinin başını kəsib öldürdü. Bizə tabe etdi və nəzarətimiz altına alıb yerində oturdu.

Bundan sonra Lou-lan, Vusun, Hu-kai ilə onların yaxınlığındakı 26 dövlətin hamisi ələ keçirildi və həmin ərazilərdə nizam-intizam bərqrər olundu.

Onların hamısı artıq “Hun” oldular (yəni hunlara tabe olub, Hun əyalətləri oldular – tərc.)

Yay çəkib, ox ata bilən bütün qövmlər vahid bir ailə halında birləşdirilər.

Quzeydəki ölkələr mənim güclü iradəm altında qəti şəkildə yenidən qurularaq sahmana salındı.

Ordunun silahlarını artıq çıxarıb rəflərə yığmaq, əsgər və zabitlərimi dincəldib xoşbəxtliyə qovuşdurmaq, atlarını bordağa alıb bəslətdirmək istəyirəm.

Köhnə hesab və düşmənciliyi bir yana qoyub əvvəlki müqaviləmizi yeniləmək, sərhəd boyunda yaşayan xalqın rifahını və rahatlığını təmin etmək, əlaqələrimizi başlanğıcda olduğu kimi yenidən qurmaq istəyirəm.

Körpələr böyüyüb boy-a-başa çatmaq üçün zəruri mühit əldə edəcək, yaşıllar (və

ağsaqqallar) isə öz yurdlarında sakitcə və rahatlıq içində yaşayacaqlar. Nəsildən-nəslə bütün hunlar sülh və əmin-amanlıq şəraitində həyat sürəcəklər.

Cənabınızın düşündükləri və arzuları barədə məlumat əldə edə bilmədim. Buna görə iç saray vəzirim Asi-fu-ch-ieni (hun adının Çin yazısı və tələffüzündə təhrif olunmuş şəkli – tərc.) yazılı məktubumu Sizə təqdim etmək üçün həzurunuza göndərirəm.

Məxsusən Sizə bir dəvə, hər biri 8 atdan ibarət iki böyük minik atı, iki böyük də qosqu atı bağışlamaq istəyirəm.

Əgər cənabınız hunların Çin səddinə yaxınlaşmasını istəmirsə, orda yaşayan əhali və zabitlərinizə müdafiə divarlarından aralı, bir az da uzaqda məskunlaşmaları barədə əmr verməyinizi istərdik.

Elçim Sizə çatınca, lütfən onu (saxlamayın), geri göndərin. Elçim altıncı ayın ortasında sərhəddəki Asinvang adlı yerdə olacaqdır”.

### Çin sarayında toplantı

Metenin məktubu gəlinçə, Çin sarayında yüksək səviyyeli dövlət adamlarının iştirakıyla bir toplantı keçirildi. Yaranmış vəziyyət hərtərəfli müzakirə və təhlil olundu. Büyük Çin vəzirləri problemin sülh yolu ilə həllinə üstünlük verərək yekdil qənaətlərini belə əsaslandırdılar:

– Mete yüceşləri məğlub etdi. Bu uğuruna güvənərək (bəlkə də) özünün yenilməz olduğunu zənn etməkdədir. Hunların ölkəsini almış olsaq belə, bataqlıqlar və şoran çöllərlə örtülü olan yurdlarında yaşaya bilmərik. Ən yaxşısı (hunlarla) sülh və dostluq əlaqələri yaratmaqdır!

Çin (sarayı) bu nəticəni doğru hesab etdi və Çin imperatoru Meteyə məktub göndərdi.

E.e. 174-cü il tarixli məktubunda Çin imperatoru Meteyə yazdı:

“Çin imperatoru saygı ilə Hunların böyük xaqanının əhvalini soruşur və ona xoşbəxtlik diləyir.

Elçi göndərdiyiniz İç saray vəziri Asi-fu-ch-ieni həzuruma gələrək məktubunuzu təqdim etdi. Məktubunuzda buyurursuz:

Sağ sərhəd komandanım məndən icazəsiz Hou-İ-luhu/Nanchi ilə digər Çin zabitlərinə (sınırdakı Hun komandirlərinə), qarşı dostluğa yaraşmayan hərəkətlər etməyə şərait yaradıb. Beləliklə, iki xaqan arasındaki andlaşmanı pozmuş və aramızdakı qardaşça əlaqəni kəsmişlər. Bu səbəbdən Çin sülhü davam etdirə bilmədi. Qonşu dövlətlərin (bir-birilərinə) sədaqəti qalmadı. Andlaşmalarımız kiçik məmurlar tərəfindən pozuldu.

Ordumun silahlarını artıq (çıxardıb) saxlanc yerindən asdırmaq, əsgər və zabitlərimi dincəltmək, atlarımı bordamaq, əski düşmənçiliyi bir tərəfə buraxıb əzəlki andlaşmaları yeniləmək, sərhəddəki əhalini rifah və əmin-amanlıq içində yaşatmaq, körpələrə böyümələri, yaşlılara öz yurdlarında sakit və rahatlıqla ömür sürmələri üçün lazımı şərait yaratmaq, nəsildən-nəslə sülh və qayda-qanun içində həyat vermək istəyirəm, – deyirsiniz!

Bu istəklərinizi böyük bir sevincə qarşılıdım. Cünki əski və mübarək (Çin) imperatorlarının düşüncələri də beləydi. Mən hunlarla böyük və kiçik qardaşlar kimi bir müqavilə bağlamış və bu münasibətlə Hun xaqanına çox qiymətli ərməğanlar göndərmişdim. Andlaşmaların pozulmasına və qardaşca münasibətlərin qırılmasına həmişə hunlar bais olmuşdur.

Sağ sərhəd komandanızı törətdiyi günah işlərə görə əvvəlcə əfv edirsiniz. Siz, Hun

xaqanı, onu cəzalandırmırınız. Əgər Hun xaqanı məktubunda yazdığını duyğuları doğrultmaq istəyirsə, bütün komandirlərinə andlaşmalarımızı poza biləcək hər hansı bir hərəkətdə bulunmamaları üçün açıq və qəti əmr versin! Bu halda xaqanın məktubunda (çatdırmaq istədiyi) xoş duyğular və saygı-hörmət sübuta yetirilmiş olar.

*Elçimiz mənə bunları da söylədi ki, siz, möhtərəm xaqan, bəzi dövlətlərə qarşı döyuşlarda bilavasitə sərkərdələrinizin önünə keçib savaşırmışsınız. Bu onu göstərir ki, yüksək ləyaqət, ərdəm və nəcabət sizin halal haqqınızıdır. Ordu işləriylə çox məşğul olduğunuz üçün yorulur və çox zəhmət çəkirsiniz!*

*Bu ərməğanları Hun Xaqanı ilə (sizin) İç-saray vəziriniz I-yeh-che-nin geymələri üçün hədiyyə olaraq göndərirəm.*

Hunlarla Çin imperatorluğu arasında tarixin müxtəlif dönenlərində məktublaşmalar, yazılmalar olmuşdur. Bunların çoxu Çin salnamələrində qorunub saxlanılmışdır. Türk xalqlarının tarixi yaddaşında isə bu məktublardan bəzilərinin məzmunu nağıllı, rəvayət, aqsaqqal öyüdü kimi yaşamış, üstünü min illərin “unutqanlıq yosunu” basmışdır...

Bu mövzuda son olaraq e.e. 89-cu ildə Hun xaqanının Çin imperatoruna göndərdiyi bir məktubun məzmununu diqqətinizə çatdırırıq:

*“Güneydə Böyük Çin, quzeydə isə güclü Hunlar vardır. Hunlar Göyün (Tanrıının-tərc.) məğrur uşaqlarıdır. Hunlar təntənəli rəsmi mərasim və protokol işlərinə baş qoşmazlar. Gelin, sərhədlərimizi yenidən açağın. Əvvəlki andlaşmalarımızda olduğu kimi Çin Hunlara yenə 10.000 tuluq şərab, 5000 çanaq dari və düyü, 10.000 top qarşıq ipəklər və digər şeyləri versin. O zaman sınırlarımızda heç bir yağmalama və qarşıqlıq olmayıacaqdır”.*

## Əmir Teymurla İldirim Bəyazidin məktublaşması

Türk tarixində qanı qanından, soyu soyundan olan qüdrətli hökmədarların bir-biriylə savaşı az olmayıb. Bunlar sırasında Əmir Teymurla İldirim Bəyazid, bir də Şah İsmayıllı Xətai ilə Sultan Səlim Yavuz arasındaki savaş öz miqyasına, dünya tarixində oynadığı rola, yaratdığı dönüşə görə, bu gün də tarixçilərin mübahisə və müzakirə mövzusu olaraq qalmaqdadır.

Teymur Çingiz xan imperiyasını yenidən qurmaq məqsədiylə fəaliyyətə başlamışdı. İranı almış, Hindistana da yürüşlər etmişdi. Azərbaycan və Bağdad əmirləri qorxularından İldirim Bəyazidə sığındılar. Teymur onları geri qaytarmayı tələb etsə də, Bəyazid onun bu tələbini rədd etdi. Belə bir vəziyyətdə Teymur bunu bəhanə edib Sivası tutdu. Sultan Bəyazidə belə bir məktub yazdı:

*“Rum diyarında məlik olan İldirim Bəyazid! Bil ki, biz qüdrət və iqtidarımlızla insanlıq aləminin ən böyük qisminə öz təbəəliyimizi qəbul etdirən bir hökmədarıq. Bu fəvqəladə işi tək başımıza gördük. Bunca ölkələri sənin kimi atamızdan miras almadıq. Ağlını başına topla və Qara Yusiflə Əhməd Cəlayiri torpaqlarından qov. Əmrlərimizə qarşı çıxan hökmədarların aqibətini yəqin ki, eşitməsiz. Siz də o hökmədarların sırasına girməkdən çəkinin!”*

## İldirim Bəyazidin Teymura cavabı:

*“Ey Teymur deyilən quduz, kafir, soysuz köpək! Məktubunda yazdığını sözlərlə mənim kimi bir hökmədar qorxudacağını sanaraq, nə qədər axmaq bir boşboğaz olduğunu göstərdin. Məni qabağından qaçan əcəm və tatar hökmədarlarıyla ölçürsən? Mənim ordumu Hind, İraq və Herat əsgərimi sanırsan? Anadolunu da Şami, Hələbi,*

*Bağdadı aldığın kimi alacağınımı zənn edirsən? Sən bizim ordunun tək bircə dəfə məğlub olduğunu eşitdinmi heç? Ömrünü dünya malına həris köpəklər kimi döyüşməklə keçirdin, bununlamı öyünürsən? Bizim həyatımız din və dövlət uğrunda döyük meydanlarında keçmişdir. Bu – sən, bu da – döyük meydan! Gözləyirəm, nə zaman istəyirsən, gəl! Allah cəzani versin, sənə uyanları da lənetə gəlsin ki, müsəlmanlara zülm etmək imkanın qalmasın!"*

Məlum olduğu kimi, 1402-ci il 28 iyulda Ankara yaxınlığındakı Çubuk ovalığında Teymur Bəyazidi məğlub etdi və əsir aldı.

Teymur, İldirim Bəyazidi ləyaqətlə qarşıladı və ölüncə yanından ayırmadı. 7 ay, 12 günlük əsir həyatı keçirən Bəyazid 1403-cü ildə 43 yaşında vəfat etdi.

Əmir Teymur Bəyazid sultanın ölüm xəbərini eşidəndə: "Çox heyif, ən böyük mücahidit itirdik," – demişdi...

### **Sultan Mehmet Fatehin Uzun Həsənə məktubu**

Ağqoyunlu hökmdarı Uzun Həsən güclü bir dövlət qurmuşdu. Bu dövlətin sərhədləri günü-gündən böyük və xristian dünyasının gizli təhrikiylə Osmanlı təhdid etməyə başlayırdı. Məsələnin mahiyəti beləydi: xristianların yardımıyla Uzun Həsən Mehmet Fatehin ordusunu məğlub edəcək və qazanılacaq zəfərdən hərə öz payını götürəcəkdi.

Bu istəklə alışib-yanan Uzun Həsən Mehmet Fatehə aşağılayıcı məktublar yollayır, ona "Osmanoğlu", bəzən də "Xain Osmanoğlu" deyə müraciət edirdi. Yazdığı bir məktubda Fatehə "Sultan" ünvanını belə çox görərək, "Mehmet bəy" deyə xıtab edir, bütün "Fars iqlimini" fəth etdiyini, düşmənlərini diz çökdürüyüni, Şirazı özünə paytaxt elədiyini, Hüseyn Bayqaranın da onu qəbul etdiyini vurğulayırdı.

Sultan Mehmet Fateh cavabında Uzun Həsənə belə yazdı:

*"Mən Sultan Bəyazid oğlu Mehmetin oğlu Muradın oğlu Sultan Mehmetəm. Sən Əcəm ölkəsinin sərdarı, böyük xan, Həsən xansan! Bil ki, kişi dövlətiylə qürrələnib həddini aşarsa insafi, mürvəti itirər, nəticədə dövləti də, ölkəsi də əlindən çıxar.(...) Ağlinı başına yiğ. Bil ki, bizim məmləkətimiz İslam yurdudur. Dədələrimizdən bəri dövlətimizin çırığı küfr əhlinin ürək yağıyla yanmışdır. Əgər müsəlmanlara qarşı qəlbində bəd niyyətlər bəsleyirsənsə, sən də, sənə yardım edənlər də iman düşmənləridir. Bütün dövlət və şəriət düşmənlərini yox etmək üçün atımızı yəhərləyib, qılıncımızı qurşamışıq. Sonra "bilmədim, qafil oldum," – deməyəsən!"*

11 avqust 1473-cü ildə Uzun Həsənə Sultan Mehmet Fatehin orduları Otluqbeli deyilən yerdə qarşılaşdı. O dövrün ən böyük mühəribələrindən olan "Otluqbeli döyük" Fatehin qələbəsiyle sona çatdı.

Uzun Həsən qaçarkən Qaramanoğlu Pir Mehmet bəyə (Fatehə xəyanət edib Ağqoyunlulara siğınan Pir Mehmet bəyin üzündən bu müharibə olmuşdu) belə qarşış eləmişdi: "Xanədanın xarab olsun, ey Qaramanoğlu! Bədnəm olmağımı sən səbəb oldun. Mənim Osmanoğlu ilə nə işim vardı?"

### **Dünyaya demokratiya mesajı – Fatehin Bosniya fərmani**

*"Bir zamanlar biz də millət olmuşuq, həm də necə millət... Gəlmişik, mədəniyyətin nə olduğunu dünyaya öyrətməşik".*

**Mehmet Akif Ərsoy**

*"Mən Sultan Fateh xan, bütün dünyaya elan edirəm ki, barələrində padşah fərmani verilən bu **bosniyalılar** (Bosniyalı fransiskenlər) himayəm altındadır və əmr edirəm:*

*Heç kimsə bu adıçəkilən insanları, nə də onların kilsələrini narahat etməsin və onlara zərər vurmasın. İmperatorluğumda əmin-amənlilik içində yaşasınlar. Köçkün vəziyyətinə düşən bu insanların azadlığı və əminlik şəraitində yaşamaları təmin olunsun. İmperatorluğuma daxil olan bütün məmləkətlərdəki monastırılarda qorxmadan ibadət etsinlər.*

*Nə saray adamlarından, nə vəzirlər və ya məmurlardan, nə də qulluqçularından heç kimsə bu insanların şəxsiyyətini alçalda, onlara zərər verə bilməz. Heç kim bu insanların həyatına, mallarına və kilsələrinə təcavüz etməsin, xor baxmasın və ya təhlükə altına salmasın. Hətta bu insanlar başqa ölkədən dövlətimə birini gətirərsə, onlar da eyni hüquqlara malik sayılsın.*

*Bu padşah fermanını elan edərək burada yerlərin, göylərin yaradıcısı və əfəndisi Allaha, onun elçisi, əziz peyğəmbərimiz Məhəmmədə və 124 min peyğəmbər adına qurşadığım qılıncı and içirəm ki, əmrimə əməl edib, mənə sadiq qaldıqları müddətdə təbəəmdən heç kimsə bu fərmando yazılanların əksinə hərəkət etməyəcəkdir".*

### Sultan Səlim Yavuzla Şah İsmayılin məktublaşmaları

24 avqust 1514-cü ildə Çaldıran ovalığında Şah İsmayılin məglubiyyətilə bitən, türk dünyasının üz qarası olan savaşa qədər Sultan Səlim Şah İsmayıla 3 məktub göndərmiş, 1 cavab almışdı.

### Sultan Səlimin Şah İsmayıla I məktubu

*"Bayanduriləri pərişan etdikdən sonra Şərqi vilayətlərinə müsəllət oldunuz. Zındıqlığı mülhidliklə birləşdirərək bu qədər fitnə-fəsad törətdiniz. Şeyxan-e-mükərrəminə (Hz.Əbu Bekr və Ömər) həqarət etməyinizə və digər*

fəsadlarınıza son qoymaq üçün fitva verilmişdir. Səfərdə (səfər ayı – tərc.) o tərəfə təvəccüh edəcəyəm. Qılıncdan yapışmazdan əvvəl İslam təklifi şəriət hökmündədir:

*Tövbə və istiğfar ediniz, atlarınızınayaqları dəyən yerləri geri qaytarın. Belə etməsəniz, zorla aldiğiniz məmləkət əsgərimiz tərəfindən zəbt olunacaqdır.*

### Səfər, 920".

### Sultan Səlim Yavuzun Şah İsmayıla II məktubu

*"Biləsən və agah olasan ki, ilahi hökmlərdən üz çəvirənlərin, dini və şəriəti yixmağa çalışanların bu hərəkətlərinə bütün müsəlmanların və ədalətsevər hökmdarların öz güc və qüdrətlərinin imkan verdiyi dərəcədə mane olmaları fərzdir. Bunu deməkdə məqsədimiz belədir: təkkə küncündən hakimiyyətə yüksələn sən, bu yolla getdin, müsəlmanların məmləkətinə təcavüz etdin, şəfqət və utanlığı bir tərəfə atıb, zülm qapılarını açdın, fitnə və fəsadı törətmək əsas qayən oldu. (...) Məscidləri yixmaq, türbə və məzarları dağıtmaq, ülema və peyğəmbər nəslindən gələn seyidlərə xəyanət və bunun kimi başqa işlər sənin pis əməllərindən sadəcə bir neçəsidir. Dillərdə dolaşmaqda olan bu və buna bənzər hərəkatlərinə görə üləmalar dəqiq dəlilsübutlara əsaslanaraq sənin küfr və irtidadına, sənin və sənə tabe olanların qətlə yetirilməsinin vacib olduğuna, var-dövlətinizin talan, qadın və çoluq-çocuqlarınızın isə əsir edilməsinin məqbul olduğuna qərar vermişlər. Belə bir vəziyyətdə mən, Allahın əmrini yerinə yetirmək, zülmə məruz qalanlara yardım etmək və "merasim-namusi Padişah" üçün ipək paltarlarımi soyunub zireh geydim, qılınc qurşadım, ata*

*mindim və səfər ayının başında Anadolu tərəfə keçdim. Məqsədim Allahın köməyilə sənin padşahlığını yox etmək və beləliklə, acizləri sənin zülm və fitnə-fəsadından qurtarmaqdır. Ancaq qılıncdan öncə sənə şəriətimizin buyruğunu rəhbər tutaraq öz şərtlərimi teklif edirəm. Əgər etdiklərindən peşman olub, sidq ürəkdən günahlarını etiraf etsən, aldiğın qalaları geri qaytarsan, biz tərəfdən dostluqdan başqa bir şey görməzsən. Fəqət pis əməllərindən əl çəkməyəcəyin təqdirdə zülmündən qapqara boyanmış yerləri nura qərq etmək və sənin əlindən geri almaq üçün, inşallah, yaxın vaxtda gələcəyəm. Təqdir nə isə, elə də olacaqdır. Salam – hidayətə tabe olanlarıdır”.*

Yavuzun Şah İsmayıla yazdığı ikinci məktub da birincisi kimi fars dilində, həm nəsrə, həm də fars şairlərinin şeirlərindən parçalarla dəbdəbəli üslubda yazılmışdı. Sultan Səlim Şah İsmayıla bir şeyx ailəsindən çıxdığına, yəni hakim zümrədən olmadığına görə istehza edir, onu ələ salırı. Bu məqsədlə məktubla bərabər ona Xırqə (dərviş libası), əsa, misvaq və qurşaq göndərmişdi. Bununla demək istəyirdi ki, səndən padşah olmaz, dərvişsən, get dərvişliyini elə.

Şah İsmayıl Sultan Səlim Yavuzun təhqir və hədələrlə dolu məktublarına çox soyuqqanlı, qüdrətli bir dövlət başçısına layiq cavab göndərmişdi. Şah İsmayılin məktubunu və qızıl qutu içərisində yolladığı anaşanı səfiri Şahqulu ağa gətirmişdi. Anaşa göndərməklə Şah Sultan Səlimi “bu ifadələr inanmırıam sənin kimi dövlət adamının dilindən çıxa, yəqin ki, katiblərin nəşəliyim, ancaq onlar belə yazardılar,” – deyə dövlət başçısı kimi həm özünə, həm də başqalarına qarşı ləyaqətli və nəzakətli olmağa dəvət edirdi. Lakin Sultan Səlim bundan daha da əsəbiləşib tarix boyu türk millətinin “Elçiye zaval yoxdur” ənənəsini pozaraq Şahqulu ağanı parça-parça elətdirmişdi.

## Şah İsmayılin Sultan Səlimə cavab məktubu

“Sultan Səlim şaha.

Məktubların gəlib çatdı. Cənnətməkan atanızın dövründə ölkənizə yürüşümüz Dulqədirli Əlaüddövlənin axmaqlığı üzündən olmuşdu. Yoxsa hər iki tərəf də bir-birindən dostluqdan başqa bir şey görmədi. O məmləkətin əksər əhalisi əcdadımızın qiyometli törəmələrindəndi. Sonra o xanədanla ta qədimlərdən dostluğumuz vardi. Teymur zamanındaki kimi qarşıqlıq, qarğısalıq düşməsini istəməzdik.

Münasibətsiz sözlərə heç bir ehtiyac yoxdur. Bunların hamısı yəqin ki, katiblərinizin uydurmasıdır, yazılıclarınızın anaşadan qurumuş zehirlərindən çıxan sözlardır. Bu münasibətlə onlara Şahqulu ağadan möhürümüzlə möhürlənmiş qızıl qutuda anaşa göndərirəm ki, istifadə etsinlər.

Hal-hazırda İsfahan tərəflərdə ov ovlamaqdayam. Dərhal dostcasına bu cavabı yazdıq. Sizə qarşı da bu andan hazırlığa başladığ. Heç kimdən qorxumuz yoxdur. Sənin bu istəyini çoxları təcrübədən keçirdi. Əli övladları ilə savaşanların özləri yox olub gedərlər. İş müharibə ilə nəticələnəcəksə, onu gecikdirmək doğru olmaz. Fəqət sonunu da düşünmək lazımdır. Vəssalam”.

Qarşılara ordu çıxmadiğina görə günlərdi yol gələn yeniçərilər zəncir gəmirirdi. Artıq Yavuzun ordusunda çalxantılar, narazılıqlar baş qaldırmaqdaydı. Yeniçərilər cırıq ayaqqabılарını nizəyə keçirib üsyən etmək istəyirdilər. Belə bir vəziyyətdə Sultan Səlim Şah İsmayılı qızışdırıb müharibəyə çəkmək üçün üçüncü məktubunu yazıb şaha göndərdi. Bu məktub əvvəlkilərdən fərqli olaraq türkçə yazılmışdı. Türkçə yazılsa da, o dövrün yazı dili üçün xarakterik ərəb-fars kəlmələriylə dolu olan bu məktubun qısa xülasəsini diqqətinizə çatdırırıq:

63

2015

**“Ey İsmayıll! Ölkənin sərhədlərində görünməkə mənə meydan oxudun.**

Sənə bəlli olsun ki, əcdadımızdan gələn cürətlə uzaq yerlərdən yol yorub hökmün altında olan ölkəyə girdim. Hökmdarların əlinəki torpaqlar onun nikahlı qadını kimidir. Özünü kişi sayan adam bir başqasının ona təcavüz etməsinə dözə bilməz. Halbuki bu qədər vaxtdır, müzəffər əsgərlərim yurduna girərək doyumluqlar (qənimət – tərc.) almaqdadır. Amma səndən hələ bir xəbər yoxdur. Ölüsənmi, dirisənmi – bilinmir.

Ortada olan budur ki, indiyə qədər səndən bir ığidlik və mərdlik nişanəsi görülməyib. Hiyət və kələk gəlməkdən başqa bir iş bilmirsənmi?

Düçar olduğun dərdin çarəsini (şahın göndərdiyi anaşanı nəzerdə tutur – tərc.) özün bilirmişsən. İstifadə etməyində ol. Bəlkə bununla üreyinə təpər gəldi, qarşımıza çıxmaga cəsarət tapa bildin. Səni daha çox qorxutmamaq üçün say-seçmə əsgərlərimdən qırx minini Kayseri yaxınlığında qoydum. Düşmən haqqında ancaq bu qədər lütf göstərilə bilər. Bundan sonra da keçmişdəki kimi qaçıb bir küncdə gizlənəcəksənse, kişi adı sənə haramdır. Dəbilqə yerinə çalma, zireh yerinə çarşab geyib sərdarlıq və şahlıq sövdəsindən vaz keç!”

Bu məktubla bərabər, Sultan Səlim Şah İsmayıla bir arvad paltarı da göndərmişdi – yəni sən arvad kimi qorxaqsan, şah libasını çıxar, bunu gey.

Salnaməçilərin “kiçik qiyamət” adlandırılduğu Çaldıran döyüşü bundan sonra olmuşdu...

### **Qanuni Sultan Süleymanın Fransa kralı ilə məktublaşmaları**

Müqəddəs Roma-German imperatoru Şarlken Fransa kralı Fransuanı 24 fevral 1525-ci ildə İtaliyada Pavia müharibəsində

məğlub edib əsir aldı. Fransızlar Şarlken qarşısında aciz qalınca o dövrdə xristianlığın ən böyük düşməni kimi qəbul edilən Osmanlılardan yardım istədilər. Qanuninin 1526-ci ilin yanvarında Fransuanın yardım istəyinə cavab olaraq göndərdiyi məktub Fransanın nə dərəcədə aciz bir vəziyyətdə olduğunu açıq-aşkar göstərirdi...

### **Fransa kralı I Fransuanın anası tərəfindən Sultan Süleymana göndərilən məktub**

*“İspaniya kralı Şarlken oğlum Fransuanı Pavia müharibəsində tutub həbs etdi. İndiyə qədər Şarlın oğlumu xilas edəcəyinə ümidiim vardı. Halbuki gözlədiyimiz insaniyyəti icra etməyi bir yana, oğluma qarşı bir sıra başqa hərəketlər də eləməye başlamışdır. Əzəmət və şan-şöhrəti aləmə yayılan cənabınızdan oğlumu düşmən pəncəsindən xilas edib bizə qaytarmağınızı acizanə şəkildə rica edirəm.”*

### **I Fransuanın Sultan Süleymanı sığınma məktubu**

(məktub XVI əsr türkçəsində yazılıb)

*“Dünyanın cihatı-məmurəsindən bir çox ölkə və biladın hakim və padşahı (dünyada neçə-neçə ölkə və vilayətlərin hakimi və padşahı – tərc.) və bincümle məzlmuların dadxahı (yəni bütün məzlmuların pənahı – tərc.) olan əzəmətli sultan və fəxarətli xaqan həzrətlərinə ərzim budur ki, Macarıstan kralı Birinci Ferdinandın üzərinə hücum etdiyinizdə biz də hümmət və inayətiniz sayəsində həbsdən xilas olub İspaniya kralı Şarlkenin üzərinə hücum edib öcümüzü (qisasımızı – tərc) alarıq. Siz ki, cəlalli və şanlı bir şahənşahsınız, onun öhdəsindən gəlmək nəsib olarsa, məni qədirşunas bəndələrinizdən biri qəbul edərsiniz”.*

## Sultan Süleymanın Fransa kralına 6 dekabr 1525-ci il tarixli cavab məktubu

“Mən ki,

Sultanlar sultani, Xaqqanlar xaqanı, hökmətlərlərə tac verən Allahın yer üzündə kölgəsi,...) atəş saçılan qılıncımla fəth etdiyim neçə diyarın sultani və padşahi Sultan Bəyazid xan oğlu, Sultan Səlim xan oğlu Sultan Süleyman xanam.

Sən ki,

Fransa vilayətinin kralı Françeskosan.

Sultanların siğınma yeri olan qapıma adamin Frankipon ilə məktub göndərib məmləkətinizin düşmən işğalına uğradığını, hal-hazırkı qədər həbsdə olduğunuzu bildirib, qurtulmağınız üçün biz tərəfdən yardım və mədəd istəmişsiniz. Dedikləriniz hüzurumda mənə ərz olundu, hər şeyi təfərrüatiylə öyrəndim.

Padşahların məglub olması və həbs edilməsi yaxşı deyil. Könlünüüzü xoş tutun, özünüzü sixmayın. Bizim ulu əcdadımız daima düşməni qovmaq və məmləkətlər fəth etmək üçün səfərdən geri qalmamışdır. Biz də onların yoluyla gedərək hər zaman məmləkətlər və qüvvətli qalalar fəth etdik, gecə-gündüz atımız yəhəri, qılıncımız qurşalı oldu. Tanrı xeyirlə əməllər müyəssər etsin, iş Allah deyəndir. Bundan sonrası adanızdan soruşub öyrənərsiniz. Belə biləsiniz”.

Qanuni Sultan Süleyman Fransız kralını qurtarmaq üçün Almaniya əyalətinin kralı Şarlkenə göndərdiyi məktubda belə deyirdi:

“Mən ki,

(...) Neçə diyarın sultani və padşahi Sultan Bəyazid xan oğlu, Sultan Səlim xan oğlu Sultan Süleyman xanam!

Sən ki,

Almaniya əyalətinin kralı Şarlkensən!

Sənə deyirik ki, tez Fransız kralı qulumuuzu sərbəst buraxasan!”

Buna görə 1532-ci ildə Qanuni böyük bir ordu ilə Almaniya üzərinə hücuma keçdi. Aylarca Almaniyada gəzdiyi halda nə Ferdinand, nə də qardaşı Şarlken Qanuni ilə savaşmağa cəsəret etmədilər. Vəziyyəti belə görən Sultan Süleyman Şarlkeni döyüş meydanına çəkə bilmək üçün aşağıdakı məktubu yazdı:

“Bu qədər zamandı kişilik davası eyləyib durursan. Nə səndən, nə də qardaşından bir nam-nişan yoxdur. Sizlərə səltənət və ərlik davası haramdır. Bəlkə qadından da utanmazsan. Bəlkə qadında qeyrət var, sizdə yox. Kişisənsə, gəl meydana, təqdir nədirse qoy elə də olsun. Gəl səltənəti səninlə Beç (Vyana) səhrasında bölüsdürək. Bu kərə də meydana çıxmasan arvadlar kimi başına çalma salıb, padışahlıq tacını taxmasan yaxşıdı”.

65

2015

### Qanunidən Fransaya “qulaqburması” – rəqs yasağı

Bu gün bütün dünyada 7-dən 70-ə hamının icra etdiyi və bir mədəniyyət göstəricisi kimi qəbul edilən rəqs (burda qadın-kişi rəqsi, bal dansları nəzərdə tutulur) ilk dəfə Sultan Süleyman dönəmində Fransada yayılmağa başlamışdı. O zaman Osmanlı imperiyasının sərhədləri Avropanın ortalarındaydı və bir ucu da Fransa torpaqlarına dayanırdı. Bu rəqsin ilk dəfə meydana çıxdığını duyan Qanuni Fransa kralına məktub yazdı:

“Ey Fransa kralı Fransua! Səlahiyyətli səfirimin verdiyi izahatdan məlumat əldə etdim ki, məmləkətində “dans” adında “əl-əmələ – innas fəhiyyat və löbiyyat” (qadınlarla fahisəlik əməlləri və oyunbazlıq) keçirilmişsən. Bu nameyi-hümayunum (hümayun-Osmanlı dövlətini, sarayı, rəsmi dairəni ehtiva edir; yəni rəsmi məktubum – tərc.) əlinə çatdıqdan sonra belə bir məlunluğa və rəzalətə son qoymadığın

*təqdirdə, hümayun ordumla gəlib səni yox etməyə hazırlam".*

Qanuninin bu məktubundan sonra Fransada təxminən 100 il boyunca "dans" qadağan olundu.

XVI əsrin əvvəllərində, Sultan Süleymanın hakimiyyəti illərində xristian dünyası həmişə olduğu kimi müxtəlif vasitələrlə Osmanlısı zəiflətmək üçün əlindən gələni edirdi. Osmanlı imperiyasına qarşı açıq səlib yürüşləri bir nəticə vermədiyindən avropalılar başqa məkrli planlara əl atırdılar. 1541-ci ildə Almaniya kralı Karlos sahib olduğu Avropa qıtəsinin yarısından topladığı, ümumi sayı 36.200-ə çatan döyüşcüdən ibarət böyük bir donanma ilə Əlcəzairə hücum etdi. Əlcəzair xaçlılar tərəfindən ələ keçirilərdi, Şimali Afrikadakı Türk hakimiyyəti təməlindən sarsılıcaqdı. Təpədən-dırnağadək müasir silahlarla təchiz olmuş bu donanma qarşısında heç bir gücün dayana bilməyəcəyinə əmin olan ispan, alman, italyan, malta əsilzadələri, generallar, admirallar, kübar qadınlar, qızlar Karlosun zəfərini gözləriylə görmək üçün səfərə qatılmışdır.

Bu vaxt Əlcəzairin bəylərbəyi Hasan bəyin sərəncamında cəmi 600 türk ləvəndi (dəniz döyüşçüsü) və 2000 əreb könüllü atlısı vardı. Belə bir durumda Kral Karlos Hasan bəyə türkçə məktub yazır:

*"Bu gördüğün qüvvətə qarşı neinki sənin, heç Gran Senyorum (Sultan Süleymanı nəzərdə tutur – tərc.) belə taqəti çatmaz. Əgər gözün görür, ağıln bir zərrə qədər kəsirse, qılincini çıxar, başına yaylıq bağla, Cəzair qalasının açarını mənə gətir. Hüzurumda yeri öpüb, əfv diləsən, həyatını bağışlaram. Mən İspaniyanın, Napolinin, Siciliyanın, Hollandiyanın, Belçikanın, Amerikanın kralı, Almaniyadan imperatoruyam. Sənin atan və aqsaqalın olan Barbaros (Barbaros Xeyrəddin paşa – Osmanlı ordusunda Dəniz qüvvətləri*

*komandanı, "kaptani-dərya" – tərc.) belə Tunisdə qabağımdan ayaqyalın qaçmışdır. Nəbadə, mənə silah qaldırmaq kimi bir sərsəmliyə qapılısan. Yoxsa, İsa eşqinə, sənin hər parçanı Cəzair bürclərindən birinə asaram".*

Qara Hasan bəyin kral Karlosa cavabı:

*"Qala və ölkə mənim deyildir ki, sənə verim. Sultan Süleymanın ölkəsini sənə təslim edib, dünya və axirətdə bədnəm ola bilmərəm. Səndən də zərrə qədər qorxum yoxdur. Həyatın atam Xeyrəddin paşadan toxmaq yeməklə keçmişdir. İnşallah, uca Tanrı mənə də zəfər verəcəkdir!"*

Kaptani-dərya Barbaros Xeyrəddin paşa xatirələrində bu savaşçı təsvir edir və kiçik bir güclə o boyda donanmanın darmadağın edən Hasan bəyin igidliyindən, adlı-sanlı adamları, kübar qadınları, qızları necə əsir alınmasından, Karlın acıdan öz sevimli atını kəsib yeməsindən bəhs edir...

## XVI əsr Osmanlı-Poşça ilişkiləri məktublarda

Lehistanın (Poşanın) fransız kralı Henri Sultan II Səlimin istəyi ilə digər avropalı rəqiblərini arxada qoyub taxta çıxmışdı. Osmanlı dövlətinin Lehistan yönetimini ələ keçirmək istəyi Avstriyaya qonşu olan iki müttəfiqə sahib olmaq məqsədindən irəli gəldi.

Fransızlarla Sultan Süleyman vaxtından yaxşı münasibətlər vardı. Lehistan yönetiminə də hakim olmaq Osmanlı imperiyasını Avstriya qarşısında daha da gücləndirəcəkdi. Ancaq bir müddətdən sonra Fransanın taxt-tacı boş qaldı və belə bir vəziyyətdə Henri Lehistandan ayrılaraq kral olmaq üçün Fransaya getdi. Lehistanda yaranan iqtidar boşluğununu aradan qaldırmaq üçün Sultan III Murad vəziyyətə müdaxilə etdi. Başda Rusiya olmaqla, digər dövlətlərin

də planlarını alt-üst edən Osmanlı, özünə tabe olan Erdel bəyi Bateri Leh krallığına seçdirdi və Lehistan vergiye bağlanaraq 1578-ci ilə qədər Osmanlı himayəsində bir dövlət oldu. Osmanlı dövlətinin Lehistan üzərindəki hakimiyyətini Sultan III Murad tərəfindən yazılın məktublar daha aydın göstərir.


### Sultan III Muradın imperator II Maksimilyana məktubu

*“Şahanəniz tərəfindən Lehistan krallığı taxtına oturdulan Etiyen Bater bəzi fitnə-fəsad əhlinin Lehistan krallığına xətər yetirmək təsəvvüründə olduğunu yazır. Bu hökumət məməliki-məhrusəmizdən (himayəmizdə olan məmləkət – tərc.) və əhalisi digər təəbələrimiz kimi şahanə təəbələrimizdəndir; bir ovuc torpağına belə təcavüz olunmasına razı ola bilmərik. Zatən sizinlə bağlılığımız*

*müqavilələrdə də Erdel və Lehistan hüdudlarına təcavüz edilməyəcəyi açıqca bildirilmişdir. Əger siz də daima Lehistana göz dikən Moskov kralı ilə ittifaqa girib, qoşun göndərəcəyi halda ona yardım edəcəksinizsə, bu əhdnaməyə müğayir və yolverilməz hərəkətdir. Bir hökmədar kimi sizə layiq olan müqavilələrə və onun şərtlərinə riayət etmək, hər vaxt verdiyiniz vergiləri elçilərlə dərhal göndərməkdir. Verginin hələlik göndərilməməsi sülhün pozulmasına səbəb olar. Bu məktub sizə çatan kimi vergini göndərməli, sərhəddəki komandanızda da heç kəsin öz vəzifəsi dairəsindən kənara çıxmaması barədə əmr vermelisiz. Sülhün və dostluq münasibətlərinin saxlanması istəyirsizsə, Erdel və Lehistan haqqındaki iddialarınızdan əl çəkib vergini göndərin, başqa bir məqsədiniz varsa bildirin ki, hakimi-aləm (aləmin hakimi) olan himayeyi-şahanəmizi (şahanə himayədarlıq) icra eyləyək”.*



Yaddaş. Tarihin axarını dəyişən məktublar



Xüsusi xidmət organlarının peşəkar qulquşusu Con Perkins bir zamanlar transmilli korporasiyalarda yüksək vəzifələr tutub, iqtisadi müşavir kimi bir neçə ölkənin hökumətlərinə işləyib, iqtisadi gerilikdən çıxarmaq pərdəsi altında həmin ölkələrdə Amerikanın korporativ maraqlarını güdüb.

Con Perkins həm də bir tapmacadır. Axi niyə yazar burları? Nədən uzun illərdən bəri qapalı qalmış, qalın sırr pərdəsi altında yad gözlərdən gizlədilmiş, neçə-neçə ölkənin rəzil vəziyyətə düşməsinə səbəb olmuş, özünün də iştirak etdiyi mexanizmləri bu qədər çüpaqlığıyla açıb göstərir? Bu sualın cavabını nə kitabın özünü oxuyanda, nə də müəllifi barədə araşdırmaımızı aparanda tapa bildik. Amma qlobal imperiya qurulmasına qulluq edən bu mexanizmlər, yəqin, Azərbaycan oxucusu üçün də maraqlı olacaq.

Birləşmiş Ştatların “həyatı maraqları” olan İndoneziya, Panama, Ekvador, Kolumbiya,

## CON PERKINS

Səudiyyə Ərəbistanı, İran və sair ölkələrdə geniş-miqyaslı iqtisadi dəyişikliklərin keçirilməsi əməliyyatlarında müəllifin birbaşa iştirakı olub. O, Səudiyyə Ərəbistanının neftdən gələn milyardlarla dollarının Amerikaya axmasına yönəlmış məxfi planın icraçılarındanandır. Məhz bu plan Yaxın Şərqi ABŞ-nin bu gün at oynatmasına səbəb olan amillərdəndir. Con Perkins öz kitabında müasir tariximizin ən dramatik hadisələri arxasında duran gizli imperiya nəzarəti mexanizmi barədə həvəslə söhbət açır. Həmin hadisələrdən bir neçəsini xatırladaq: sonuncu İran şahının süqutu, Panama prezidenti Omar Torrijosun qətl, İraq və Panamaya silahlı müdaxilə, qanuni yolla seçilən Venesuela prezidentini devirmək cəhdləri və sairə. Amerika maraqlarının bu hadisələrin içindən keçən şəffaf xətti məhz Perkins kimi insanların qətiyyəti nəticəsində qırmızıya boyanır, biz bu xəttin sağ-solunda çalxalanan dibsiz qan dəryasını əyani görürük.

Yaxşı, bəs bu kitab nə barədədir, nəyi anlatmaq istəyir? Bəlkə müəllif təkqütblü dünyada heç nəyin sadə insanların iradəsindən asılı olmadığını, miskin vəziyyətə düşən xalqların öz mənliklərinin, hüquqlarının müdafiəsinə qalxacağı təqdirdə dəhşətli qlobal imperiyanın onların başına nə oyunlar açacağına göstərmək istəyir?

Hər halda, Con Perkinsin kitabı müasir dünyanın necə qurulduğuna, qloballaşdırma çarxının necə hərləndiyinə, yer kürəsinin bəzi yerlərində nədən günəş parladıguna, bəzi yerlərdə isə daim çıskın olduğuna əyani sübutdur. Elə buna görə də, Azərbaycan Respublikası Nazirlər Kabinetini yanında Tərcümə Mərkəzində çapa hazırlanan bu romanın bəzi parçalarını “Xəzər” jurnalının oxucularına təqdim etməyi lazımlı bildik.

**Tərcüməcidən**

# KİLLERİN ETİRAFLARI

## ÖN SÖZ Əvəzi

**I**qtisadi killerlər (Ekonomik Killers – EK) peşəkarlardır. Bütün yer üzündə müxtəlif ölkələri aldadan, onlara trilyonlarla dollar məbləğdə ziyan vuran yüksək məvacibli Dünya Bankı, Beynəlxalq inkişaf üzrə Amerika agentliyi (USAİD) və digər beynəlxalq humanitar təşkilatların vəsaitini nəhəng korporasiyaların hesabına, planetin təbii sərvətlərinə nəzarət edən bir neçə varlı ailənin cibinə yönəldirlər. Onların arsenalına yalançı maliyyə informasiyaları, seçeneklərə manipulyasiya, rüşvət, seks, qətillər daxildir. Onlar imperianın özü qədər qədim, lakin bu qloballaşma dövründə yeni, daha dəhşətli miqyaslara çatmış bir oyun oynayırlar.

Bunu mən bilməyəndə kim biləcək ki...  
axı mən də EK idim.

\*\*\*

Bu sətirləri 1982-ci ildə, şərti adı “İqtisadi qatilin vicdanı” olan kitabımın əvvəlində yazmışdım. Kitab iki ölkənin prezidentinə – mənim məsləhətlərimlə işləyən Ekvador prezidenti Hayme Roldos və Panama prezidenti Omar Torrijosa həsr olunurdu. Hər ikisi o vaxt dəhşətli qəzada həlak olmuşdu. Ölümləri isə heç də təsadüfi deyildi: məqsədləri qlobal imperiya yaratmaq olan korporasiya, hökumət və bank idarəciliyinin “qardaşlığına” qarşı çıxırdılar. Mənim kimi EK-lər Roldosa, Torrijosa təsir edə bilmədi deyə, məsələyə başqa killerlər qarışdı –



hər arxaya baxanda gördüyüümüz, gözlərimizi yağır eləyən, qarabaqara bizi izləyən Mərkəzi Kəşfiyyat İdarəsinin muzdlu “çaqqalları”...

O vaxt məni də inandırdılar ki, bunları yazmasam daha yaxşıdır. Bu kitabı iyirmi il ərzində düz dörd dəfə yazmağa cəhd göstərmişəm. Hər dəfə də həyatımı təzədən başlamaq qərarına dünyada gedən hadisələr mane olub: 1989-cu ildə Amerikanın Panamaya hərbi müdaxiləsi, Birinci Körəz müharibəsi, Somali, Usama ben Ladenin yüksəlişi... Qarşımı ya təhdid, ya da rüşvətlə kəsirdilər.

2003-cü ildə çox nüfuzlu nəşriyyat evinin prezidenti sonradan “İqtisadi qatilin etirafları”na çevriləcək qeydlərimi oxuyub, haqqında danışmağa dəyən, son dərəcə maraqlı hadisələr olduğunu dedi. Sonra isə qüssəylə gülümsünüb başını buladı və əlavə elədi ki, özü bu kitabı nəşr etmək kimi riskli bir addıma heç vaxt ürək etməz, çünki beynəlxalq korporasiyaların top-menecərləri buna mane olar. Kitabımı belletristika janrında bir daha işləməyimi məsləhət görüdü: “Onda biz sizi Con Le Karre, yaxud Qrem Qin tərzində bir romançı kimi təqdim edə bilərik”.

Axı bu belletristika deyildi. Mən kimsənin yox, öz həyatımın həqiqi tarixçəsini yazmışdım...

Amma mənə kömək etdilər. Daha cəsarətli, beynəlxalq korporasiyalardan asılı olmayan bir naşır kömək etdi ki, həyat tarixçəmi hamıya danışım.

Bu tarixçəni mütləq danışmalıydım. Biz həm dəhşətli böhranlar, həm də nəhəng imkanlar dövründə yaşayırıq. Bir iqtisadi killerin həyat tarixcəsi həm də indiki vəziyyətə necə düşdüyümüzün, bizə həlledilməz görünən problemlərlə necə üz-üzə qaldığımızın tarixçəsidir. Bu tarixçə həm də ona görə danışılmalıdır ki, yalnız keçmiş səhvərimizi dərk etməklə, gələcək imkanlarımızı düzgün dəyərləndirə, ondan öz maraqlarımız naminə istifadə edə bilərik. Ona görə danışılmalıdır ki, İkinci İraq müharibəsinə prinsipcə mümkün etmiş 11 sentyabr hadisələri artıq baş verib; çoxları bilmir ki, 11 sentyabr 2001-ci ildə terrorçuların əliylə qətlə yetirilən üç min insanın üzərinə ele həmin gün dünyanın müxtəlif yerlərində aqılıqdan, səfalətdən ölen iyirmi dörd min nəfər də gəlib. Faktiki olaraq, hər gün iyirmi dörd min adam yalnız ona görə ölü ki, həyatını davam etdirmək üçün zəruri olan qidarı tapa bilmir. Və ən mühümü – bu tarixçə ona görə danışılmalıdır ki, tarixdə ilk dəfə olaraq məhz indi bir ölkənin bu vəziyyəti dəyişmək üçün imkanı da var, pulu da, hakimiyyəti də. Bu ölkə mənim anadan olduğum və EK işlədiyim ölkədir: Amerika Birləşmiş Ştatları.

Bəs necə oldu ki, mən bu təhdidlərdən çəkinmədim və rüşvət alıb susmadım?

Yeganə qızım Cessika artıq kolleci bitirib, müstəqil həyata qədəm qoyub. Bu yaxınlarda öz tərəddüdlərimi onunla bölüşüb deyəndə ki, kitabımın nəşri barədə düşünürəm, mənə belə cavab verdi: "Narahat olma, ata. Əgər onlar sənə mane olsalar, sən durduğun yerdən mən davam edəcəyəm. Biz bunu ikilikdə etməliyik; nə vaxtsa sənə bağışlayacağım nəvələrin üçün etməliyik!" Bu, yuxarıdakı sualın qısa cavabıdır.

Cavabin daha uzun versiyası boy-a-başa

çatdığım ölkə qarşısında öhdəliklərim, bu ölkənin təməlini qoyan qurucu Ataların ifadə etdiyi ideallara məhəbbətim, hər yerde, bütün insanlara "həyat, azadlıq və xoşbəxtliyə aparan yol" vəd etmiş Amerika Respublikasına dərin hörmətim və 11 sentyabrdan sonra EK-lərin bu respublikanı qlobal imperiyaya çevirdiyi bir zamanda boş-bekar oturmamaq niyyətimlə bağlıdır.

Bu, həqiqi tarixçədir. Mən onun hədəfinqəsini yaşamışam. Təsvir etdiyim bütün yerlər və insanlar, söhbətlər və duyğular həyatımın bir parçası olub. Şəxsi həyatımla bağlı olsa da, həm də ümumi tariximizi formalasdırı, bizi bu gün durduğumuz məqama çatdırın və balalarımızın gələcəyi üçün bir təməl yaradan dünyəvi hadisələrin geniş kontekstindədir. Bu hadisələri, bu insanların və onlarla söhbətlərimi mümkün qədər dəqiq çatdırmaq üçün bütün səyimi ortaya qoymuşam.

Naşırım məndən soruşdu ki, biz özümüzü həqiqətən iqtisadi killer adlandırdırdıq? Onu əmin etdim ki, əlbəttə, adlandırdırdıq, amma daha çox qısaca "EK" deyirdik. Hələ 1971-ci ildə müəlliməm Klodinlə yenicə işləməyə başlayanda o belə demişdi: "Mənim vəzifəm sizdən iqtisadi killer düzəltməkdir. Sizin təyinatınız barədə kimsə bilməməlidir, hətta arvadınız belə". Bunu gülümşəyərək dedi və sonra birdən ciddiləşdi: "Bizim sıralarımıza girdinizsə, ömrünüzün sonunadək orada qalacaqsınız". Klodin de ondan sonra bizim tam adımızı nadir hallarda çəkirdi deyə, biz sadəcə, "İK" olaraq qaldıq.

Klodin gələcək işimi mənə başa saldı. Onun sözlərinə görə, əsas işim "dünya liderlərini Amerika kommersiya maraqlarının təmin olunmasına yönəlmış geniş şəbəkəyə qoşulmağa inandırmaqdı. Son nəticədə bu liderler dörd tərəflərini hörümçək toru kimi sarmış borcun içində boğulacaq, Amerikaya loyallıq göstərməkdən başqa yolları qalmayacaqdı. Bundan sonra siyasi, iqtisadi, yaxud hərbi maraqlarımızı təmin etmək yo-

lunda onlara bel bağlaya biləcəkdik. Onlar da ölkə əhalisine yeni texnoparklar, elektrik stansiyaları və aeroportlar vermeklə siyasi mövqelərini möhkəmləndirəcəkdilər. Birləşmiş Ştatların layihə və inşaat şirkətləri isə bu müamilədən əfsanəvi dərəcədə varlanacaqdırlar".

Bu gün biz mövcud sistemin nəticəsi olan bir divanəliyin şahidiyik. Ən nüfuzlu şirkətlərimizin top-menecərləri Asiyanın əməyi tələb edən müəssisələrində ağır işlər görmək üçün az qala su qiymətinə fəhlə tapır. Neft şirkətləri çaylara min tonlular zəhər axıdır, insanları, heyvanları, bitkiləri məhv edir, qədim mədəniyyətə malik xalqların aşkar genosidi ilə məşğul olurlar. Əczaçılıq sənayesi isə QıçS-e yoluxmuş afrikalıların nicasına çevriləcək dərmanların istehsalından boyun qaçırır. Başqa yerləri demirəm, elə öz Amerikamızda on iki milyon ailə dərd çəkir. Energetika sənayesi "Enron"u, mühəsibat industriası "Andersen"i yaradıb. Dünya əhalisinin ən inkişaf etmiş ölkələrdə yaşayan beşdən birinin payına düşən gəlirin ən yoxsul ölkələrdə yaşayan beşdən birinin gəliriylə nisbeti 1960-ci ildəki 30:1 nisbətindən, 1995-ci ildə 74:1 nisbətinə dəyişib... Birləşmiş Ştatlar İraq müharibəsinə 87 milyard dollardan artıq vəsait sərf etdi, halbuki, BMT-nin qiymətləndirməsinə görə bu məbləğin yarısı planetimizin hər bir adamını təmiz su, normal yemək, sanitariya xidməti ilə təmin etmək, hamiya ən azı ibtidai təhsil vermək üçün bəs edərdi.

Bununla belə, biz hələ də təəccübənlənirik ki, terrorçular niyə bizə hücum edir?

Bəziləri çox istərdi ki, mövcud problemlərimizin məsuliyyətini dünya miqyaslı müteşəkkil bir qəsdin üzərinə atsın. Amma məsələ bu qədər də bəsit deyil. Qəsdçiləri aşkar edib məhkəməyə vermək olardı. Lakin bu sistem ümumdünya qəsdindən qat-qat dəhşətli mənbələrdən qidalanır. Bu sistem bir qrup adam tərəfindən deyil, az qala İncil qədər müqəddəs sayılan bir konsepsiya

tərəfindən idarə olunur. Bu konsepsiya nə deyir? Onu deyir ki, iqtisadi yüksəlişin bəşəriyyətə böyük xeyri var; inkişaf nə qədər genişdirse, bəhrələri də bir o qədər çox hiss edilir. Bu ehkamlar artıq öz nəticələrini də verir: yer üzünü alov kimi saran iqtisadi yüksəliş həvəsini körkləməyə başqalarından daha çox səy göstərənlər ucaldılmalı, təltif olunmalıdır; bu yüksəlişdən qıraqda nə varsa, hamısı yalnız istismar etmək üçün yararlıdır.

Qlobal imperiyanın genişlənməsinə can atan korporasiyalar, banklar və hökumətlərin (onların hamısına bir yerdə "korporakratiya" deyirik) ən mühüm məqsədlərdən biri onu qidalandıran sistemin əbədileşməsi, durmadan genişlənməsi, güclənməsidir. Korporakratiya üzvü olan şəxslərin həyat tərzi, sahib olduqları mülklər, yaxtalar, şəxsi təyyarələr bir təqlid obyekti kimi təbliğ olunur ki, bizi durmadan istehlaka həvəsləndirsin. Mənim kimi adamlara ona görə yüksək məvacib verirlər ki, bu sistemi irəli aparıb daha geniş yayaq. Əger bunun öhdəsindən gələ bilməsək, daha bədniyyət killerlərin – əsl "çaqqalların" növbəsi çatacaq. Onlar da bacarmasa, dallarınca hərbçilər gələcək.

Bu kitab az əvvəl əsl "EK"lərdən ibarət məhdud dəstəyə daxil olan bir insanın etiraflarıdır. İndi belələrinin sayı əvvəlkindən də çoxdur. Onlar dünyanın "Minsanto", "General Electric", "Nike", "General Motors", "Wal-Mart" kimi böyük korporasiyalarının dəhlizlərində inamla addımlayırlar. Düzünü desək, "İqtisadi killerin etirafları" mənim qədər, elə onların da həyat hekayətidir.

Əslində, problemin etirafı onun həlli yollunda atılan ilk addımdır. Günahın etirafı isə onu yumaq yolunda ilk addımdır. Qoy, bu kitab nicasımızın başlanğıçı olsun. Qoy, harmonik, layiqli cəmiyyət haqda arzularımızı həyata keçirməyin düzgün yolunu bu kitabdan öyrənək.

Avqust, 2004-cü il.

## İQTİSADI KİLLERİN ETİRAFLARI

Ekvadorun paytaxtı Kito, And dağlarının doqquz min fut yüksəklikdə qərar tutmuş vulkanik yaylasında yerləşir. Təməli Kolumbun Amerikaya gəlmişindən xeyli qabaq qoyulmuş bu şəhərin sakinləri ekvatordan cəmi bir neçə mil cənubda yaşasalar da, ətraf dağlarda qar görməyə adət ediblər.

Həm sərhəd zastavası, həm də hərbi baza olan Şell şəhərini, adını daşıdığı neft şirkətinin ehtiyacları üçün, Kitodan təxminən səkkiz min fut aşağıda Amazonka cəngəlliliklərini qıraraq salıblar. Şəhərin əhalisi əsas etibarıylə əsgərlər, neftçilər, şürə və kiçvə qəbilələrindən olan, fəhləlik və fahiqəliklə dolanan hindulardan ibarətdir.

Bir şəhərdən digərinə getmək üçün adamın nəfəsini kəsən dolanbac dağ yollarından keçmək lazımdır. Yola çıxanda, bircə günlük səferinizdə ilin dörd fəslini öz gözünüzlə görə bilecəyinizi yerli camaat sizə mütləq deyəcək.

Bu yollardan dəfələrlə keçməyimizə baxmayaraq, bənzərsiz mənzərələrdən heç vaxt usanmadım. Bir yanda şəlalə hörüklərə bəzənmiş sıldırımlar göz oxşayır, başqa tərəfdə isə məcrasını yuxarı Amazon hövzəsindən, dünyanın ən böyük fəal vulkanlarından biri və eyni zamanda inklər dövrünün tanrılarından olan Kotopaksidən götürüb And dağlarının bağrını ilan kimi qırırlaraq yaran, dərin uçurumun dibiyə sürətlə axan Pastaza çayı üç min mildən artıq məsafədə olan Atlantik okeanına sarı baş alıb gedir.

2003-cü ildə Kitonu "Subaru autbek" maşınınında tərk edib Şellə yola düşdüm – budəfəki missiyam indiyədək iştirakçısı olduqlarından heç birinə bənzəmirdi. Başlanmasına kömək etdiyim bir məharibəni dayandırıa bilecəyimə ümid edirdim. Bu, məsuliyyətini həmişə biz EK-lərin daşıdığı, baş verdiyi ölkənin sərhədlərindən kənardı

kimsənin xəbəri olmayan kiçik məharibələrdən biriydi. Mən şüarlar, kiçəvalar, onların qonşuları olan açuarlar, zaparolar və şivişlarla görüşmək üçün ora gedirdim. Bu hindu qəbilələri imkan vermirdi ki, bizim neft şirkətləri onların evini, ailələrini, torpaqlarını dağıtsın. Qarşidakı məharibənin onların tam məhvivələ nəticələnəcəyi ehtimalı çox böyük olsa da, yerli xalq fikrindən daşınmaq istəmirdi. Onlar üçün bu məharibə mədəniyyətlərini yaşadacaq gələcək nəsillərin normal həyatı naminə idisə, bizim üçün hakimiyyət, pul, təbii sərvətlər davası idi. Bu məharibə bir ovuc acgöz insanın dünya hökmranlığı, qlobal imperiya arzusu uğrunda gedirdi.

Bax, biz EK-lər də bütün səylərimizi məhz buna yönəldirik – biz qlobal imperiya qururuq. Biz kişilərdən, qadınlardan ibarət elitar bir dəstəyik, başqa ölkələrdə xalqların korporativenin təsiri altına düşməsinə səbəb olan vəziyyətlər yaradırıq. Korporativə özü idə, elə bir hakimiyyət sistemidir ki, onun sıralarına yalnız və yalnız bizim olan iri korporasiyalar, hökumət və banklar daxildir.

İK-lər, eynən mafiya üzvləri kimi, hamiya öz qəyyumluğunu təklif edir. Bu qəyyumluq infrastrukturun – elektrik stansiyaları, şoselər, limanlar, aeroportlar, yaxud texnoparkların inkişafına yönəldilən kreditlər şəklində meydana gəlir. Belə kreditlərin ilkin şərti isə, nəzərdə tutulan işlərin bizim ölkədən olan layihə və inşaat şirkətləri tərəfindən aparılmasıdır. Əslində, bu pulun çox böyük hissəsi Amerika Birləşmiş Ştatlarının ərazisindən heç vaxt çıxmır, sadəcə, Vaşinqtondakı bank ofislərindən Nyu-Yorkda, Hyüstonda, San-Fransiskodakı layihə şirkətlərinin ofislərinə köçürülür.

Pulların korporativenaya (kreditor elə korporativenin özüdür) daxil olan korporasiyalara təcili qayıtmamasına baxmayaraq, borc altına girən ölkə həm götürdüyü pulu,

həm də faizləri son sentinə kimi ödəməlidir. Əgər EK tam uğur qazana bilibse, kredit o qədər böyük olur ki, borclu bir neçə ildən sonra öz ödənişləri üzrə "defolt" elan etməyə məcbur qalır. Zamanı yetişəndə, biz əsl mafiya kimi bölgüdə öz payımızı tələb edirik. Bu pay, adətən, aşağıdakılardan ibarət olur: BMT-dəki səsvermə üzərində tam nəzarət, hərbi bazaların yerləşdirilməsi, yaxud ölkənin neft və Panama kanalı kimi qiymətli resursları. Nə qədər versə də, borclu onsuza da götürdüyüünü tam ödəyə bilmir və daha bir ölkə qlobal imperiyanın ağışuna düşür.

Kito-Şell şəsəsiylə irəliləyərkən xəyalən otuz beş il əvvələ, bu yerlərə ilk dəfə gəldiyim zamanlara döndüm. Oxumuşdum ki, Ekvador öz ərazisinə görə Nevada ştatından böyük olmasa da, burada otuzdan artıq aktiv vulkan, dünyadakı bütün quşların 15 faizi və minlərlə hələ təsnif edilməmiş bitki növü var; bu ölkə mədəniyyətlərin yanaşı yaşıdagı yerdir, burda qədim dillərdə danışan insanların sayı elə ispan dilində danışanlar qədərdir. Mən bu ölkəni gözəl və ekzotik sayırdım, baxmayaraq ki, o zamanlar ağlıma gələn bu fikirlər bəsit və sadəlövh idi.

Bu otuz beş il ərzində çox şey dəyişib...

1968-ci ildə bura ilk gəlmişdə, "Texaco" Amazonun Ekvadora aid hissəsində nefti təzəcə tapmışdı. Bu gün neft ölkə ixracının az qala tən yarısını təşkil edir. Bura ilk gəlmişdən sonra inşa edilmiş Trans-And neft kəmərindən çox kövrək ekologiyaya malik tropik meşələrə sızan neftin miqdarı nə az, nə azacıq, yarım milyon barreldən çox olmuşdu – qəza neticesində "Exxon Valdez" tankerindən okeana axan neftin miqdardan düz iki dəfə çox. Bu gün lob-biçiliyini EK-lərin etdiyi, uzunluğu üç yüz mil, qiyməti 1,3 milyard dollar olan yeni neft kəməri Ekvadorun Birleşmiş Ştatlara neft satan ixracatçılarının ilk onluğuna düşəcəyini güman etməyə əsas verir, vəd edir. Tropik meşələrin nəhəng ərazisi artıq, demək olar

yoxdur, tutuquşular, yaquarlar da yoxa çıxıb, Ekvadorun üç yerli mədəniyyəti məhv olmaq ərəfəsindədir, qədim çaylar isə çirkab axıdılan qanovlara çevrilib.

Və belə bir zamanda yerli xalqlar müqavimət göstərməyə başladı. Belə ki, 2003-cü il, may ayının 7-də bir qrup amerikalı vəkil otuz min Ekvador hindusunun adından "Chevron Texaco Corp."a qarşı 1 milyard dollar məbləğində məhkəmə iddiası qaldırdı. İddiada deyilirdi ki, 1971-1992-ci illər arasında bu nəhəng neft şirkəti açıq əraziyə və çaylara gündə dörd milyon qallon neftlə, ağır metallar və kanserogen maddələrlə kirlənmiş zəhərli çirkab suları axıdib; şirkət insanların və heyvanların düşərək öldüyü 350 ağızlaçıq kollektor çalası qoyub.

"Autbek"imin pəncərəsindən meşələrdən sürünen Pastazaın dərələrini lay-lay bürüyen duman görünürdü. Tərdən köynəyim islanmışdım, həyəcanlıydım, ancaq bu, təkcə yüksək tropik temperaturdan, daim burulaburula gedən yollar üzündə deyildi. Halımın pis olmasına bu gözəl ölkənin məhv edilməsində oynadığım mənəhus roldan xəbərdarlığımın da təsiri vardı. Mənim və başqa bir EK dostumun səyi ucbatından indi ölkənin vəziyyəti bizim müasir iqtisadiyyat, bank işi və geniş quruculuq layihələrinin yalancı, ilgim mənzərəsini onlara təqdim etməklə həvəsləndirdiyimiz vaxtlardan daha pis gündə idi. 1970-ci illərdən başlanan, "Neft bumu" kimi qondarma ad qoyulmuş dövr ərzində rəsmi yoxsulluq həddindən aşağı səviyyədə yaşayan əhalinin sayı artaraq 50 faizdən 70 faizə, qismən məşğul olan və tam işsiz insanların sayı 15 faizdən 70 faizə, dövlət borcu isə 240 milyondan 15 milyard dollara çatmışdı. Bu müddət ərzində əhalinin ən yoxsul hissəsinin istifadə etdiyi milli resursların həcmi isə 20 faizdən 6 faizə düşmüşdü.

Təəssüf ki, Ekvador istisna deyil. Biz EK-lərin Qlobal Imperiyanın çətiri altına

saldığımız az qala hər dövlət eyni taleyi yaşıyır. Üçüncü Dünya ölkələrinin borcu 1,5 trilyon dollara, kredit faizləri isə 375 milyarda qalxıb – bu, inkişaf etməkdə olan bütün dövlətlərin səhiyyə və təhsilə sərf etdiyi vəsaitdən çoxdur və xarici yardım kimi alındıqları məbləğdən düz iyirmi dəfə artıqdır. Yer üzündə insanların yarısından çoxu günə iki dollardan da az pula yaşıyır və bu gəlir təxminən 1970-ci illərin əvvəllərindəki qədərdir. Amma eyni zamanda, Üçüncü Dünyadan sayılan ölkələrdəki ailələrin bir faizi öz ölkələrindəki bütün kapitalın və daşınmaz mülkiyyətin 70-90 faizinə sahibdir (bu faiz müxtəlif ölkələrdə elə bu civarda dəyişir).

Çox aktiv Tunquraqua vulkanının ətəklərindəki isti çeşməleriyle məşhur olan gözəl kurort şəhəri Banyosun küçələrindən ötərkən "Subaru"nun sürəti yavaşdı. Uşaqlar maşının qabağında yüyürür, əl-qollarını yelləyə-yelləyə bizə saqqız, peçenye satmağa çalışırdılar. Bir azdan Banyos da arxada qaldı. "Subaru" təbii cənnətdən çıxıb Dante cəhənnəminin müasir təcəssümünə yetişən kimi, yolboyu göz oxşayan mənzərə də yoxa çıxdı.

Çayın içindən bir bədheybət boz divar ucaldı. Onun tökmə betonu ətraf mənzərəyə qətiyyən uyuşmur, bu yerlərdə çox qondarma görünürdü. Amma onun görünüşü mənə heç də təəccübü gəlməməliydi. Axı bu divarın harda pusquda durub yolumu gözlədiyini yaxşı bilirdim. Onu qabaqlar da çox görmüşdüm, EK-lərin nailiyyət rəmzi sayırdım bu divarı. Amma görəndə, elə bil canıma bir qoşun qarışqa doldu...

Bu yüksək bənd Partaza çayının qarşısını kəsib onu dağlarda açılmış nəhəng tunellərə yönəldir, çayın enerjisini elektrikə çevirirdi. Qarışmdakı nəhəng obyekt 156 meqavattlıq Aqoyan hidroenerji layihəsinin əyani təcəssümü idi. O, zavodları enerjiylə təmin

edərək bir ovuc ekvadorlu ailəni varlandırır. Həm də çayaşağı vadidə yaşayın fermerlər və bütün yerli əhali üçün təsəvvüredilməz dərdlərin, acıların mənbəyidir. Bu elektrik stansiyası mənim və digər EK-lərin səyiyle həyata keçmiş neçə-neçə layihədən yalnız biridir. Ekvadornun artıq qlobal imperiyaya daxil olmasının, şuar və kiçvaların bizim neft şirkətlərini mühabibə ilə təhdid etməsinin səbəbi elə bu cür layihələr idi.

EK-lərin əməllərinə görə Ekvadornun əl-qolu xarici borclarla qandallıdır və tehlükəli həddə yoxsullaşmış milyonlarla vətəndaşına kömək etmək yerinə, öz milli büdcəsinin çox böyük bir hissəsini borc faizlərinin ödənişinə yönəltməli olur. Ekvador üçün özünün xarici öhdəliklərini yerinə yetirməyin yeganə yolu tropik meşələri neft şirkətlərinə satmaqdır. Əslində, EK-lərin Ekvadora diqqət yetirməsinin başlıca səbəblərindən biri məhz Amazon regionundakı meşə ərazilərinin təkində mövcud olan neft dənizinin Yaxın Şərqi dəki ehtiyatlarla müqayisəyə gələcək qədər nəhəng olması idi. Qlobal imperiya öz payını neft konsessiyalarıyla almaq isteyirdi.

Bu tələblər 11 sentyabr 2001-ci ildən sonra xüsusi israrla səsləndi deyə, yerinə yetirilməsi çox təcili oldu. Vaşington o faciədən sonra Yaxın Şərqi neft ixracının tamam dayana biləcəyindən qorxmuşdu. Üstəlik, bizim həcmə üçüncü təchizatçıımız Venesuela da hakimiyyətə populist-prezident Ugo Cavesi gətirmişdi ki, o da Amerika imperializmi adlandırdığı bir nəsnəyə qarşı sərt müqavimətə başladı və Birləşmiş Ştatları neft satışının dayandırılmasıyla hədələdi. EK-lər İraq və Venesuelada uğursuzluğa düşər oldu, lakin Ekvadorda qələbə çaldıq və indi kimi desən, ucuz neftlə "yemləyə" bilərdik...

Ekvador EK-lərin iqtisadi-siyasi çevriliş gətirdiyi ölkələr arasında tipik nümunədir.

Ölkənin tropik meşələrindən götürülen xam neftindən gələn hər 100 dollardan 75-i neft şirkətlərinə qalır. Qalan 25 dolların isə dörddən üçü xarici borcların ödənilməsinə sərf olunur. Yerdə 6 dollar qalır ki, onun da çoxu hərbi xərclərə, dövlətin digər məsəflərinə gedir. Səhiyyə, təhsil və yoxsullara yardım proqramlarının hamisəna bir yerdə isə təxminən 2,5 dollar qalır. Beləliklə, Amazonkadan zorla qoparılmış hər 100 dolların 3 dollardan da azı dünyada pula ən çox ehtiyacı olan, həyatlarını dambaların, bəndlərin, qazma qurğularının və neft kəmərlərinin cəhənnəmə döndərdiyi yerlərdə hər gün ərzaq qılığından, içmeli suyun yoxluğundan ölü insanlara sərf olunur.

Belə insanlar Ekvadorda milyonlar, planetimizdə milyardlarladır və onların hamisini potensial terrorçu saymaq olar. Ona görə yox ki, bu insanların əqidəsi kommunizm, anarxizmdir, yaxud ələ anadangəlmə şər tərəfdaridirlər. Səbəb qətiyyən bu deyil; səbəb onların çarəsizliyindədir. İndi qarşımızdakı bu bəndə baxanda, özümə sual verirdim ki, görəsən, nə vaxt bu mezlam insanlar qəti addımlara – amerikalıların 1770-ci illərdə İngiltərəyə, yaxud latın amerikalılarının 1800-cü illərdə İspaniyaya yönəli bənzər addımlara əl atacaqlar?

Bu müasir imperiya ələ incə alətlərlə qurulur ki, Roma senturionları, ispan konkistadorları və 18-19-cu əsrlər Avropanın müstəmləkəçiləri onları görəydi, möhkəm utanardı. Biz EK-lər həm bicik, həm də dərsimizi birbaşa tarixin özündən alırıq. Bu gün nə silah gəzdiririk, nə zireh taxarıq, nə də bizi başqalarından fərqləndirəcək döyük paltarı geyirik. Biz Ekvador, Nigəriya və İndoneziya kimi ölkələrdə yerli müəllimlərin, sadə dükəncilərin geyindiyi kimi geyinirik. Paris və Vaşinqtonda hökumət məmurlarına, bankırlarə oxşayıraq. Mütləq

sadə, adı görünməli, gözə girməməliyik. Biz inşaat meydancalarını gəzir, var-yoxdan çıxmış kəndləri dolaşırıq. Yeri gəldi-gəlmədi, altruizm dəm vurur, yerli qəzetlərdə həyata keçirdiyimiz gözəl humanitar layihələri müzakirə edirik. Biz hökumət komissiyalarının iclas masalarını öz lövhələrimizlə, maliyyə layihələrimizlə doldurur, Harvard Biznes Məktəbində makroiqtisadiyyatın möcüzələrindən mühazirələr oxuyuruq.

Biz üzdəyik, ünsiyyət üçün açığıq. Ya da, ən azından özümüzü ələ göstəririk. Bu sistem belə işləyir. Biz nadir hallarda qanuna zidd olan nələrəsə əl atrıq, çünki bu sistemin bütün qanunsuzluğu yalnız gözə Görünməz yollardadır və zahirən tam qanunidir.

Əgər biz uğursuzluğa düşcar oluruqsa, işə daha bəd cinsdən olan, biz EK-lərin nifrətlə “çaqqal” adlandırdığı, öz başlanğıcını qaranlıq keçmişin imperiyalarından götürən bədheybət məxluqlar gəlir. “Çaqqal”lar həmişə düz yanımızda, amma kölgədədirlər, yad gözlərdən gizlənlərlər. Onlar gözə dəydimi, hökumət başçıları ya qiyam nəticəsində devrilir, ya da “bədbəxt hadisə”lərdə helak olurlar. Və işdir, birdən “çaqqal”lar da uğur qazana bilməsə, məsələn, Əfqanıstandakı, İraqdakı kimi, onda meydana daha qədim modellər çıxır, cavan amerikalıları harasa öldürməyə, ölməyə göndərirlər...

Çayın ortasından ucalan bu nəhəng, boz beton bəndi ötəndə, köynəyimi tamam islatmış tər, mədəmin sancısı məni əldən salmışdı. Aşağı, cəngəlliklərə sarı yerli əhaliyə görüşməyə gedirdim. Onlar qurdüğüm bu imperiyanın iri addımlarını dayandırmaq üçün sona qədər döyüşmək qərarına gəlmişdilər. Mən isə içimi gəmirən vicdan əzabından sarsılmışdım...

Özümdən soruşurdum: axı necə oldu ki, Nyu-Hempşirli sadə bir kəndli balası belə rəzil biznesə qosuldu?..

## SİVİLİZASİYA TARİX MƏHKƏMƏSİ QARŞISINDA

“Mən sizi dalanqın yanına aparacağam, – Rasi sevincək dedi, – siz İndoneziyanın məşhur kukla oynadanlarını mütləq tanımlısınız”. O məni Bandunqda yenidən görməsinə yaman sevinirdi: “Bu gün şəhərdə çox vacib bir tamaşa göstərəcəklər”.

Məni öz motorollerində şəhərin elə yerlərindən keçirib apardı ki, oraların varlığından heç xəbərim yox idi. Şəhərin bu yerləri Yava üçün ənənəvi olan, damlarının görkəmindən kiremitli balaca məbədləri xatırladan, amma çox yoxsul kamponq-evlərlə dolu məhəllələrdən keçdi. Biz bura holland üslublu əzəmətli malikanələri, ofis binaları olan yerlərdən gəlirdik. İnsanlar gözlə görünəcək dərəcədə yoxsul idilər, lakin özlərini ləyaqətlə aparırdılar. Onlar nimdaş, lakin tərtəmiz batik saronqlar, rəngbərəng, güllü-güllü köynəklər geyir, enli qıraqları olan həsir şlyapalar qoyurdular. Biz dayananda başıma uşaqlar yığışdı, əllərini maraqla cins şalvarımın parçasına sürtüb elə bil yoxlayırdılar. Balaca bir qız saçımı gözəl qoxulu çiçək taxdı.

Motorollerini teatrın qarşısında, elə səkidəcə qoyduq. Buraya yüzlərə adam toplanmışdı – bəziləri ayaq üstəydi, bir qismi isə açılıb-yığılan xırda stillarda oturmmuşdular. Aydın, buludsuz bir gecə idi. Bandunqın lap mərkəzində olmayıza baxmayaraq, küçələrdə fənər-zad gözə dəymirdi, odur ki, göy üzündəki parlaq ulduzlar gözlerimizin dərinliyində əks olunurdu. Yandırılmış ədavalı çöplərin havada gözəl ətirli tüstü, araxis, mixək qoxusu vardı.

Rasi adamların arasında gözdən itdi və az sonra kafedə gördüğüm cavanlardan biriyə qayıtdı. Onlar mənə çay, kiçik pirojnalar və araxis yağında qızardılmış xırdaça ət tikələri – sate təklif etdilər. Görünür, yeməyə baxarkən içimdə baş qaldıran tərəddüd

kənardan da aydın sezildirdi, çünki qadınlardan biri qarşısındaki xırdaça ocağa işarə edib sıxıla-sıxıla dedi: “Lap təzə ətdir, indice bişirmişəm”.

Sonra musiqi səsi gəldi – məbəd zinqirovlarını xatırladan, gamalonq adlanan alətdən sözülən ecazkar musiqi.

“Dalanq özü bütün alətlərdə çala bilir, – Rasi piçıldadı. – Kuklaların hamisini da özü idarə edir, onların səsiyle danışır. Narahat olmayın, tamaşanın sözlərini sizin üçün tərcümə edəcəyik...”

Bu, qədim əfsanələrin və müasir hadisələrin sıx çuqlaşlığı ecazkar bir tamaşa idi. Sonralar öyrəndim ki, dalanq da şaman kimi tamaşa vaxtı transa düşür. Onun yüzdən artıq kuklasıvardı və hər biri üçün tamam fərqli bir səslə danışırıdı...

Heç vaxt unuda bilməyəcəyim, bütün sonrakı həyatıma təsir edən bir gecə yaşayırıdım. Dalanq “Ramayana”nın klassik mətnlərindən sonra ortaya uzun burnu və xırda çənəsi olan bir kukla çıxardı – bu, Riçard Nikson idi. Amerika prezidenti Sem dayı kimi ulduzlu, zolaq-zolaq silindr və uzun ətəkləri olan frak geymişdi. Yanında nazik zolaqlı kostyum geymiş başqa bir kukla da vardı. İkinci kuklanın bir əlindəki vedrənin üzərinə dollar işarəsi çəkilmişdi. O biri əliyə Amerika bayrağını Niksonun başı üzərində yelpik kimi yelləyirdi. Kuklaların arxasında Yaxın və Uzaq Şərqi xəritələri görünürdü – rəmzi xəritələr dəmir qarmaqdan asılmışdı. Nikson xəritənin yanına cumdu, Vyetnamı qarmağından çıxarıb ağızına soxdu. Nəsə qışkırırdı, uşaqlar mənim üçün tərcümə elədi: “Vay! Acidır! Bunu rədd eləyin, bize lazımdır!” Onu ikrəhla vedrəyə atdı, sonra Yaxın Şərqə girdi, ordakı ölkələrin də “dadına” bir-bir baxıb eyni hərəkəti elədi.

Məttəl qalmışdım: görəsən, Vyetnamdan başqa Cənub-Şərqi Asiya ölkələrinin qalanlarına toxunmadan, niyə Yaxın Şərqə girdi? Fələstin, Küveyt, Səudiyyə

Ərəbistanı, İraq, Suriya və İran... Sonra Pakistanla Əfqanistana tərəf çöndü. Niksonun kukası hər dəfə vedrəyə tulladığı ölkənin ünvanına söyüslər, lənətlər yağıdır və bu təhqirlerində onların müsəlman olmasına işarə edilirdi: "müsəlman itləri", "müsəlman şeytanları..."

Kütlə həyəcanlanırırdı, vedrəyə atılan hər yeni ölkəylə gərginlik bir az da artırdı. Adama elə gəldi, bu insanlar əsəbi qəhqəhəylə qəzəb arasında parçalanırlar. Kuklaları oynadan şəxsin təhqirəmiz sözlərindən getdikcə, daha çox inciyir, qəzəblənlərlə. İçimə bir qorxu doldu. Bu kütlənin arasında boyuma görə aşkar fərqlənirdim və qorxurdum ki, bütün hırslılarını mənim üstümə tökələr. Həmin an Nikson yenə nəsə dedi və Rasi onun sözlərini mənə tərcümə edəndə, başımın tükləri qabardı.

"Bunun hamisini verin Dünya Bankına. Görək onlar İndoneziyadan bizim üçün bir az pul düzəldə bilərlərmi". O, İndoneziyanı da qarmaqdan çıxarıb yavaş-yavaş vedrəyə sallamağa başladı, amma həmin an kölgədən üçüncü kukla çıxdı – bu kukla bir indoneziyalını təsvir edirdi, əynində ipək köynək və xaki şalvar vardı – üstünə ad yazılmışdı.

"Bandunqda çox populyar siyasetçidir", – Rasi izah elədi.

Bu kukla sıçrayıb Niksonla Vedrəli Adamın arasında durdu, prezidentin əlindən yapışdı.

"Dayanın! – kukla çığirdı. – İndoneziya suveren ölkədir!"

Kütlə alqışlar yağıydı. Onda Vedrəli Adam əlindəki bayraqı qaldırıb nizə kimi indoneziyalının sinəsinə vurub öldürdü... Tamaşaçılar qısqırır, yumruqlarını qaldırıb qəzəblə havada oynadırdılar. Niksonla Vedrəli Adam isə sakit-sakit bize baxırdılar. Sonra da baş əyib səhnədən çıxdılar – tamaşa bitdi.

"Mənə elə gəlir ki, getsəm yaxşıdır", – Rasiyə dedim.

O məni müdafiə edirmiş kimi, ciyinlərimi qucaqladı. "Hər şey yaxşıdır, – dedi. – Şəxsən size qarşı onlar heç bir hərəkət etməzlər – narahat olmayın". Rasinin sözlərinə baxmayaraq, buna onun qədər əmin deyildim.

Sonra özümüzü kafeyə verdik. Pərt olmuşdum. Rasi də, o biri cavanlar da məni əmin edirdilər ki, Niksonla Dünya Bankı barədə səhnəcikdən xəbərsizmişlər. "Bu kukla oynadanın nə hoqqa çıxaracağını qabaqcadan bir kimsə bilməz...", – oğlanlardan biri dedi.

Bilərəkdən soruşdum ki, bəlkə bu tamaşa elə mənim gelişim münasibətiylə, məxsusi seçilib? Oğlanlardan hansıa ucadan güldü, özüm barədə, deyəsən, çox yüksək fikirdəyəm. "Amerikalılar üçün çox xarakterik bir şeydir", – deyə əlavə elədi, sonra da əlini dostyana ciyinmə vurdu.

Yanımdakı kresloda oturan oğlan isə dedi: "İndoneziyalılar siyaset məsələsində çox həssasdırlar. Məgər amerikalılar buna bənzər şoulara getmirlər?..."

İngilis dilini universitet səviyyəsində bilən, mənimlə üzbeüz əyləşmiş çox gözəl bir qadın soruşdu: "Siz Dünya Bankına işləyirsiniz, elədir?"

Ona dedim ki, yox, indi Asiya İnkışaf Bankına və USAID-ə işləyirəm.

Məgər eyni şey deyil? – O, cavab gözləmədi. – Bəyəm bugünkü pyesdə buna işarə etmirdilər? Məgər sizin hökumətin gözündə İndoneziya rahatluqum deyil?....

...Sizin imkanlarınız genişdir, istədiyinizi edə bilərsiniz. İngiltərəni qoruyub gözünüzün üstündə saxlayarsınız, Çini yeyərsiniz, İndoneziyanı isə atarsınız gedər".

"Amma neftimizin hamisini sümürüb aparandan sonra". – başqa bir qadın əlavə etdi.

Müdafiə olunmağa cəhd göstərirdim, amma buna gücüm çatmadı. İstəyirdim şəhərin bu hissəsini gəzməyimlə, şəxsən

mənim üçün təhlükəli ola biləcək anti-amerikan tamaşaya baxmağımla fəxr edim; istəyirdim, cəsarətimi qiymətləndirsinlər. Bilsinlər komandamızın yeganə üzvüyəm ki, bahasa dilini öyrənmək üçün əziyət çəkmişəm, onların mədəniyyətiylə dərindən maraqlanıram. Amma fikirləşdim bu mövzunu indi qabartmamaq daha ağıllı iş olar. Bunun əvəzinə söhbətin səmtini dəyişdim. Soruşdum ki, necə bilirlər, niyə dalanq Vyetnamdan sonra müsəlman ölkələrinə keçdi?

Mənə gülə-gülə, əla ingilis dilində cavab verdilər: "Çünki bütün plan elə bundan ibarətdir".

"Vyetnam fikri yayındırmaq üçün manevrdır, – kişilərdən biri dedi. – Nasistlər üçün Hollandiya nə idisə, eləcə. Sadəcə, kecid pilləsidir".

"Həqiqi məqsəd, – qadın fikrini davam etdirdi, – müsəlman dünyasıdır".

Mən bunu cavabsız qoya bilməzdəm. "İcazə verin, – deyə, etiraz etdim, – ümidi varam siz Birləşmiş Ştatları antiislam dövləti saymırıınız, eləmi?"

"Niyə ki? Sayıram. Məgər elə deyil? – qadın soruşdu. – Siz gərək, heç olmasa, elə öz tarixçilərinizi oxuyasınız. Toynbi adlı britaniyalının yazdıqlarına bir nəzər salın. Əllinci illərin axırlarında yazırı ki, gələn yüzilliyin əsl müharibəsi kommunistlərə kapitalistlər arasında deyil, xristianlarla müsəlmanlar arasında baş verəcək".

"Arnold Toynbi yazıb bunu?" – mən heyrətlənmişəmdim.

"Hə. "Sivilizasiya tarix məhkəməsi qarşısında"ni, "Dünya və Qərb"i oxuyun".

"Axı müsəlmanlarla xristianlar arasında belə düşməncilik hardan ola bilər?" – soruşdum.

Onlar bir-birlərinə baxdılardı. Deyəsən, mənim belə sarsaq bir sual verdiyimə inanmaqları gəlmirdi.

"Məsələ bundadır ki, – qadın sözünü

aramla, başı pis işləyen, yaxud qulaqları yaxşı eşitməyən biriyə danışmış kimi dedi, – Qərb, xüsusilə də onun lideri Birləşmiş Ştatlar bütün dünyani öz nəzarəti altına alıb tarixin ən böyük imperiyasına çevrilmək istəyir. Və artıq uğur qazanmağa çox yaxındır. İndi onun qarşısını Sovet İttifaqı kəsir, amma o da davam gətirə bilməyəcək. Toynbi bunu gördü. Onların dini, imanı yoxdur, ideologiyalarının da arxasında real heç nə durmur. Tarix göstərir ki, iman ruhdur, insandan qat-qat güclü, ilahi bir hakimiyyətin varlığına inam isə imanın kövhəridir. Biz müsəlmanlarda bu var. Xristianlarda olduğundan qat-qat çoxdur. Odur ki, gözləyirik. Biz gözlədikcə güclənirik".

"Bizim zamanımız yetişəcək, – kişilərdən biri söhbətə müdaxilə elədi. – Bax, qəti zərbəmizi onda endirəcəyik, ilan kimi, qəfletən".

"Bu nə dəhşətli fikirdir! – Özümü zorla saxlaya bilirdim. – Bəs biz vəziyyəti dəyişmək üçün nə edə bilərik?"

İngilis dilində yaxşı danışan qadın düz gözlərimin içine baxdı: "Belə acgöz olmayın, bəsdir, – deyə cavab verdi, – bir də belə egoist olmayın. Başa düşün ki, dünyada sizin nəhəng binalarınızdan, dibsiz anbarlarınızdan başqa da nələrsə var. İnsanlar acıdan olur, siz isə yalnız maşınlarınız üçün yanacaq barədə düşünürsünüz. Körpələr susuzluqdan can verir, siz isə son avtomobil modellərinin şəkillərinə baxmaq üçün jurnalları vərəqləyirsiniz. Bizim kimi ölkələr yoxsulluq girdabına qərq olub, siz isə haray salıb yardım istəyənləri belə eşitmirsiniz. Siz belə şeylər eşidəndə, qulaqlarınızı tixayırsınız. Hamiya radikal, kommunist yarılığı yapışdırırsınız. Siz yoxsul, çarəsiz, tapdanmış adamları dilənçiliyə sürükləməkdənsə, onlara qəlbinizi açmalısınız. Vaxtınız elə də çox qalmayıb. Əger dəyişməsəniz, sonunuz yetişəcək".

Bir neçə gündən sonra kuklası Niksonla mübarizə aparan və Vedrəli Adam tərəfindən Amerika bayrağı ilə qətlə yetirilən populyar siyasetçinin özü avtomobilə vurularaq öldürülüdü. Maşın hadisə yerindən bir göz qırpmında yox olmuşdu...

## İSA MƏSİH FƏRQLİ BAXIŞ BUCAĞI ALTINDA


Dalanqı yaxşı yadımda saxlamışam. İngilis dilini yaxşı bilən qadını da. Bandunqdakı həmin gecə elə bil mənim gözlərimi açdı, ətrafımda baş verənləri tamam başqa cür dərk eleməyə başladım. O zamanadək İndoneziyada etdiklərimin əhəmiyyətini tam inkar edə bilmirdim; mənim reaksiyalarım emosiyalarımı eks etdirirdi və adətən, ağlıma, tarixi nümunələrə və bioloji imperativə müraciət etməklə özümü sakitləşdirirdim. Hərəkətlərimizi həyatı zərurətlə əsaslandırır,

Eynar, Çarlı və başqalarının bu cür fealiyyət göstərməsini, sadəcə, ailələrinin qayğısına qalmasıyla izah edirdim.

Gənc indoneziyalılarla diskussiyalarım isə məni problemin tamam başqa aspektinə diqqət yetirməyə məcbur etdi. Onların gözüylə baxanda gördüm ki, xarici siyasetdəki ekoizmimiz geləcək nəsillərimizə xeyir getirməyəcək. Bu xarici siyaset kor idi – həmin bu siyaseti formalaşdırın siyasi liderlərin qondarma strategiyaları, illik korporasiya hesabatları kimi...

Başa düşdüm ki, mənə lazımlı olan məlumat üçün Cakartaya tez-tez səfər etmək gərəkdir. Hər şeyi yaxşıca ölçüb-biçmək, gündəliyimdə lazımı qeydlər aparmaq üçün vaxtımıdan yaxşı istifadə etdim. Küçələrdə dolaşır, diləncilərə sədəqə verə-verə cüzamlıları, fahişələri, sahibsiz uşaqları söhbətə çəkməyə çalışırdım.

Eyni zamanda, xarici yardımın mahiyyəti üzerinde düşünür və üçüncü dünya ölkələrini



yoxsulluqdan qurtarmaq, insan əzablarını yüngülləşdirmək üçün inkişaf etmiş dövlətlərin nələr edə biləcəyini anlamağa çalışırdım. Fikirləşdikcə də sistemimizə Çarlı kimi qeydşərtsiz inanan adamlara yaman həsəd aparırdım. Onlar bu sistemi bütün dünyaya yaymayı vacib bilirdilər. Mən inanmirdim ki, bütün dünya nə vaxtsa Birləşmiş Ştatlar səviyyəsində yaşaya bilər – bunun üçün təbii resurslar azlıq edərdi. Üstəlik, Amerikada guya bütün adamlar yaxşı yaşıyır? Ehtiyac içində yaşayan milyonlarla insan var. Mən inanmirdim ki, başqa ölkələrdəki insanlar məhz bizim kimi yaşamaq istəsin. Tarix boyu dünyanın ən varlı ölkəsi olsaq belə, bizdəki zoraklığın, depressiyanın, narkotiklərdən istifadənin, boşanmaların və cinayətlərin statistikası göstərir ki, xalqların ən bədbəxti də elə bizik. Bəs onda niyə istəyirik ki, başqaları da bu yolu getsin, bizim kimi olmağa çalışın?

Ola bilər Klodin mənə bunu da demişdi. Lakin onun dediklərini və demək istədiklərini dəqiq başa düşdürümə artıq əmin deyildim. Hər halda, bütün intellektual oyunlar artıq arxada qalmışdı və mənim məsum dövrüm çoxdan keçib-getmişdi...

Elə bu düşüncələrlə gündəliyimə aşağıdakı sözləri yazdım:

“Amerika Birləşmiş Ştatlarında kimsə günahkardımı? Piramidanın lap başında duranlar praktiki olaraq hər şeyə malikdirlər, sayı milyonlarla ölçülən bizlər isə yaşamağımız üçün vəsaiti Üçüncü Dünya ölkələrinin istismarından çıxarıraq. Ucuz işçi əməyi İndoneziya kimi ölkələrdən sel kimi axıb gəlir və geriye sisqa çeşmə təki qayıdır... Xarici kreditlər bu ölkələrin indiki əhalisinin nəvə-nəticələrinin çarəsiz girovlara çevriləcəyini təmin edir. Onlar milli sərvətlərini talamaq üçün bizim korporasiyalara geniş imkanlar yaratmalıdır, sonra da təhsili, səhiyyəni, sosial təminatı arxa plana keçirib

borclarını qaytarmağın hayına qalmalıdır. Bizim iri şirkətlər artıq elektrik stansiyalarının, aeroportların və texnoparkların inşası üçün maliyyə vəsaitlerinin əsas hissəsini çoxdan alıb, amma bu da vəziyyəti qəti düzəltmir. Məgər bu məsələdən xəbərdar olmadığı üçün milyonlarla amerikalının günahı azalır? Heç vaxt!”

Mən yaxşı başa düşürdüm ki, bu yazdıqlarından sonra adım mütləq aktiv dezinformatorların siyahısına düşəcək...

Amma din uğrunda aparılan müharibənin kabusu məni yaman narahat edirdi. Bu barədə dərindən düşündükcə, müharibə mənə labüb görünürdü.

Inkişaf etmiş ölkələrdə yaşayan bizlər resursların istehlakçısıyiq. Üçüncü Dünya dövlətləri isə bizi bu resurslarla təmin edənlərdir. Bu, bir müstəmləkəçilik sistemidir və ona görə yaradılıb ki, güclü, lakin resurs qılığı duyan dövlətlər ehtiyatlara malik, amma özlərini qorumaq üçün çox zəif olan ölkələri istismar etsin.

Mənim yanında Toynbinin kitabları yox idi, amma tarix bunu göstərirdi: kifayət qədər uzun müddət istismar olunan resurs təminatçıları axırdı mütləq qiyam edir. Elə Amerika Respublikasını və Tom Peyni xatırlamaq kifayətdir. Yadıma düşdü ki, Büyük Britaniya bir zamanlar amerikalıların üzərinə qoyduğu vergiləri müstəmləkənin fransızlar, hindular qarşısında hərbi müdafiəsiylə əsaslandırrırdı. Amerikalıların isə buna tamam fərqli baxışı vardı.

T.Peynin “Sağlam fikir” əsərində həmvətənlərinə təklif etdiyi də əslində mənim gənc indoneziyalı dostlarının içindəki ölməz ruh idi – ilahi hakimiyyətin ədalətine inam, azadlıq və bərabərlik ruhu. Bütün bunlar Britaniya monarxiyasına və onun elitar sinfi sisteminə dabən-dabana zidd olan şeylər idi. Müsəlmanların təklifi etdiyi də buna çox

bənzəyirdi: ali qüvvəyə inam və dünyada heç bir ölkənin başqalarını istismar etməyə haqqı çatmadığına əminlik. İlk amerikalılar, müstəmləkəçi yiğma qoşunun döyüşçüləri – minitmenlər kimi, müsəlmanlar da dünyani öz hüquqları uğrunda müharibəyə qalxacaqlarıyla təhdid edirdilər, biz isə 1770-ci illərin britaniyalıları kimi, bunun adını terrorçuluq qoyurduq. Deyəsən, tarix yenə təkrar olunurdu...

Özümdən soruşurdum ki, əger Birləşmiş Ştatlar və onların müttəfiqləri Vyetnamdakı müharibə kimi, bütün müstəmləkə müharibələrinə sərf etdikləri vəsaiti dünyadakı acliqla mübarizəyə, təhsilin yayılmasına, hamı üçün, o cümlədən, öz vətəndaşları üçün də əlyetən olan səhiyyə sisteminin qurulmasına yönəltsəydiłər, necə gözəl dünyada yaşayardıq.

Özümdən soruşurdum ki, əger rifah halımızı yüksəltməyə yönəlmış addımlar atmağa başlasaydıq; ruhumuzu və bədənimizi qidalandıran su hövzələrinin, meşələrin qorunmasına diqqət yetirsəydił, gələcək nəsillərimizin həyatına necə gözəl təsir etmiş olardıq... Düşünmürəm ki, ölkəmizin təməlini qoyan Yaradıcı Atalarımız yaşamaq və azadlıq haqqını yalnız amerikalılar üçün tanıydırlar. Bəs onda niyə o gözəl insanların bugünkü nəsilləri, yəni bizlər indi murdar strategiyaları həyata keçirir, imperialist dəyərlərini qoruyuruq? Axı bizim Atalarımız bunlara qarşı qiyam etmişdilər?..

İndoneziyadakı son gecəmdə qəflətən yuxudan oyanıb yerimin içində oturdum, işığı yandırdım. Hiss etdim ki, otaqda məndən başqa da kimsə var. Ətrafıma göz gəzdirdim, "İnterkontinental İndoneziya"dakı otağının kūnc-bucağına, mebellərə, ipək qobelenlərə və çərçivələrin içində divardan asılmış kuk-lalara key-key baxdım. Sonra təzədən yuxuya getdim və yuxu gördüm.

Mən İsa Məsihi gördüm – qarşısında durmuşdu. Balaca olanda hər axşam söhbət etdiyim, dualarında qayğılarımı bölüşdürüm həmin o İsa idi. Fərq bircə bunda idi ki, uşaqlıq çağlarımın əsası ağ dərili, sarışın saçlı idi, bunun isə dalgalı qara saçları, qarabuğdayı üzü vardi. O əyilib yerdən nəsə qaldırıldı, ciyini bərabərində tutdu. Elə bildim əlində xaç görəcəyəm. Amma bunun əvəzinə maşının arxa oxunu gördüm, ucunda təkəri də vardi – başının üstündə halə kimi dururdu. Təkərdən duru yağ başına damcılıyır, ordan da qan kimi damla-damla alnına süzülürdü. O, qəddini bir az da dikəldi, gözlerimin içində baxıb dedi: "Əgər indi gəlsəydim, məni tamam başqa simada görəcəkdim". Mən soruşdum: "Niyə?" – "Çünki, – cavab verdi, – artıq dünya dəyişib".

İndicə dan yeri sökülcəkdi. Bilirdim ki, daha yata bilməyəcəyəm, ona görə də geyindim, liftlə enib hovuzun kənarıyla uzanan xiyabanda gəzisməyə başladım. Ay işığı süzülürdü, orxideyanın şirin qoxusu havanı doldurmuşdu. Eyvandaki kresloda yerimi rahatlayıb fikirləşdim ki, burda nə edirəm, niyə həyatım məni bu yola yönəldi, niyə İndoneziyaya getirib çıxardı? Bilirdim ki, həyatım dəyişib, amma nə qədər başqalaşdırıldıñdan hələ xəbərim yox idi.

Geri dönerkən Ennlə Parisdə görüşdüm – barışmaq istəyirdi. Lakin Fransada keçirdiyimiz bu birgə tətil boyu da elə hey küsüşürdük. Birgə həyatımızda yaxşı şeylər az olmamışdı. Amma daha belə yaşamaq istəmədiyimizi başa düşürdük. Bundan başqa ürəyimdə o qədər deyiləsi şeylər vardi ki, heç birini heç zaman ona danışa bilməyəcəkdir. Bunları danışa biləcəyim yeganə adam elə Klodin idi. Ennlə Boston təyyarə limanında yerə endik və hərə öz evinə, Bek Beydəki mənzilinə yollandı...



82

2015



## İHSAN ABDUL-QADDUS

Çağdaş Misir novellasının yaşı elə də çox deyil. Bu janrin Misirdə yaranma tarixi XIX əsrin sonu, XX əsrin əvvəllərinə, xalqın siyasi təfəkkürünün formalasdığı dövrə təsadüf edir. Bütün ədəbi janrlarda, xüsusilə də, kiçik hekayə və novellalarda real həyat hadisələrini əks etdirənlər arasında Nobel mükafatı laureati Nəcib Məhfuz, Mahmud Teymur, Taha Hüseyn, Tofiq əl-Həkim və İhsan Abdul-Qaddus kimi dünya şöhrətli yazıçılar var.

“Avtobus oğrusu” hekayəsinin müəllifi yazıçı İhsan Abdul-Qaddus (1919-1990) onlarla roman və hekayələr toplusunun müəllifidir.

## AVTOBUS OĞRUSU

**C**ənab hakim! Bu söhbətlərin indi heç bir mənası yoxdur. Hamısı vaxt itkisidir. Əger hər şeyi olduğu kimi etiraf etmişəm, şahidləri dinləməyin nə mənası var? Axı onlar size mənim danışdıqlarından artıq bir şey deməyəcəklər. Bu qədər rəsmiyətə nə ehtiyac var? Mən hələ də həbsxanadayam, bu artıq beşinci məhkəmədir, irəliyə doğru isə bir addım belə atmamışq...

– Cənab hakim! Bir Allah şahiddir ki, məhkəməni tənqid etmək niyyətim yoxdur. Sadəcə, sizin vaxtiniza qənaət etmək istəyirəm. Xahiş edirəm, cənab hakim, əllərinizdən öpürəm, imkan verin, sözümüz axıra çatdırırmı! Axı təqsirləndirilən şəxs mənəm, həbsxanaya salınan da mənəm, ailəsi dağılan da mənəm, uşaqları yetim qalan da mənəm. Arxayın olun, məni müdafiə edən vəkilə heç nə olmaz. Əksinə, o, hələ mükafatını da alacaq. Anam hər zaman sevə-sevə gəzdirdiyi qızıl boyunbağısını satdı. Satdı ki, vəkilin pulunun bir hissəsini ödəsin...

– Yox, yox, mən vəkili günahlandırmaq niyyətində deyiləm. Rəhmətlik atamın ruhuna and olsun, belə şey ağlıma da gəlməyib. Onun məsləhətlərini qiymətləndirirəm. Amma, siz Allah, icazə verin, vəkildən qabaq çıxış eleyim. Səbəbini də az önce dedim axı – təqsirkar mən, həbsxanaya gedən mən, ailəsi dağılan, uşaqları yetim qalan da mənəm!..

– Çox sağ olun, cənab hakim, Allah ömrünüzü uzun etsin! Arxayın ola bilərsiniz, fikrimi qısa çatdırmağa çalışacağam.



– Cənab hakim, görün, avtobus uğurlamaq heç ağlagelən şeydir? Özü də ağızına qədər adamla dolu avtobusu?! Yəni mən dəliyə oxşayıram? Yox, əger sağlam olduğuma dair şübhəniz varsa, onda məni həkimə göndərin! İstəyirsiz, iş yoldaşlarından, çayxana dostlarından soruşun, onlar sizə deyə bilərlər: bütün Bebüş-Şəriyyə rayonunda mənim kimi kart oynayan yoxdur. Sizcə, belə adam dəli ola bilər? Yox, ağlım başımadadır. Amma cənab prokuror məni sərnişinlə dolu avtobusu uğurlamaqda ittiham edir, özü də bunu elə yanğı ilə izah eləyir ki, kənardan baxan onun mənimlə çoxdan qan düşməni olduğunu fikirləşər. Cənab prokuror! Bəlkə siz əsəbilişdirmişəm, ya xətrinizə dəyəsi söz-zad demişəm? Əger elədirlə, deyin, cənab prokuror!

– Bağışlayın məni, cənab hakim! Mən sizi də, burda əyleşənləri də yormaq istəməzdəm. Məsələ bundadır ki, mən ilk dəfədir mühakimə olunuram, indiyə kimi məhkəmə üzü görmədiyimdəm nəyi necə demək lazım olduğunu dəqiq bilmirəm. Dediklərim siz qıcıqlandırasın, cənab hakim! Bir şeyi nəzərinizə çatdırmaq istərdim, cənab prokuror avtobus uğurluğunda məni ittiham etdikdə, fikirləşməyib ki, axı avtobusu uğurlamaq mənim nəyimə lazımdır? Əvvəla,

oğurlamamışam, əgər elə olsayıdı belə, neyləyəcəkdir o avtobusla?..

– Cənab prokuror iddir ki, avtobusu sonradan hissələrə bələd Vıkələt əl-Bələh rayonunda yerləşən, nimdaş məlların bol olduğu mağazalara satmaq üçün oğurlamışam. Tutaq ki, belədir. Bəs sərnişinlər necə olsun? Sərnişinləri deyirəm, cənab hakim! Onları da bazarda satacaqdım? Adamı dəli olmaq həddinə çatdırırlar. Mən dəli deyildim, amma inşallah, burdan sağ-salamat çıxsam, yüz faiz dəli olacağam. Təbii ki, burdan çıxıb-çixmamağım da sizin ədalətinizə bağlıdır.

– Cənab hakim, icazə verin, size hər şeyi olduğu kimi danışım. Mənim qanundan elə də başım çıxmır, amma bu dünyada ədalət olduğuna zərrə qədər də şübhəm yoxdur. Ədalətin təcəlli edəcəyi ilə bağlı ürəyim rahatdır...

– Oldu, cənab hakim, çalışacağam ki, qısa danışım. Beş il bundan önce Ratibə ilə ailə həyatı qurdum...

– Xahiş edirəm, cənab hakim, xahiş edirəm, ayaqlarınızın altından öpüm, qoyun sözümüz axıra çatdırırmı! Mövzudan kənara çıxmıram, cənab hakim, hər şey Ratibənin üzündən oldu, baş verənlerin səbəbkər odur. Allah onun günahından keçsin!

– Cənab hakim, Ratibə yetim böyümüşdü. O, Bəbuş-Şəriyyə rayonunda Dərviş məhəlləsində bizim evimizlə üzbəüz evdə xalası ilə birgə yaşayırırdı. Yaşda məndən çox balaca idi. Aramızda on beş il fərq varydı. Mən Ratibəyə vurulanda onun heç doqquz yaşı yox idi. O, necə gözəldi! Sarışın saçları vardı. Bəbuş-Şəriyyədə sarışın saçlı qız nadir tapılır. Amma əri olmamışdan önce, mən ona qardaşlıq elədim, hətta deyərdim ki, atası oldum. Hər axşam işdən evə qayıdanda anama gətirdiklərimin eynisini Ratibəylə xalasına gətirirdim. Özümüze nə qədər xurma alırdımsa, o qədər də onlara alırdım. Tez-

tez Ratibəni ağ bulkaya qonaq edirdim – onu çox xoşlayırdı. Anam da Ratibəni çox isteyirdi, mənə arvad, ona gəlin olacağı günü səbirsizliklə gözləyirdi...

– Baş üstə, cənab hakim! Artıq metləbe keçirəm... Beləliklə, aradan illər keçdi və Ratibə on altı yaşına gəlib çatdı. Allah üzümə baxdı, həmin vaxt özüme nəqliyyat şirkətlərindən birində iş tapa bildim. Hər gün Qahirədən Səidə yük maşını ilə gedib qayıdırırdım. Şirkətin ofisi əl-Əzər küçəsində yerləşir. Nə başınızı ağırdırm, Ratibə ilə evləndik. O, xalası ilə birgə bizim evə köçdü. Biz o qədər xoşbəxt idik ki, hələ də Bəbuş-Şəriyyədəki qonşularımız bu haqda danışırılar. O vaxtlar çox adam məni bədxərclikdə qınayırdı. Əslində, o insanlar başa düşmürdülər ki, sağa-sola xərclediyim pullar sahib olduğum xoşbəxtliyin, sevginin heç bir faizini belə qarşılıya bilməz, cənab hakim!

Ratibə ilə iki övladımız dünyaya geldi: Fətullah və Zəhra. Anamın duaları sayəsində Allah mənə işimin öhdəsində layiqince gəlmək üçün güc verdi və tezliklə ən yaxşı yük maşını sürücüsü kimi tanınmağa başladım. Məni “usta Fəhmi” deyə çağırırdılar. Həqiqətən də, bu ada layiq idim: işlədiyim bu neçə ildə nə xəbərdarlıq, nə də töhmət almışam. Şəxsi işimə baxıb buna əmin ola bilərsiniz. Bir dəfə də olsun, işimdə ləngimə, gecikmə olmayıb. İşçiler arasında dəqiqiliyimlə seçilirdim. Məsələn, elə olub ki, müdərim saat üçdə əl-Minyə şəhərinə getməyimi əmr eləyib. Mən də ona demişəm ki, bu, mümkün deyil. O isə israrla yenə deyib: “Usta Fəhmi, müştəri yükün saat üçdə çatdırılmasını isteyir”. Onda cavab vermişəm: “Cənab Munir, yük saat dördün yarısı müştəriyə çatdırılacaq”. Müdərim razılaşıb, cünki bilir, mən sözü düz adamam. Dəqiqiliyim müştərilərə də yaxşı bəlli idi, ona görə yüklerini məhz mənim çatdırmağımı tələb edirdilər. Hər daşımada

iki funt qazanırdım, sonra isə, Allaha min şükür, günə üç funt oldu. Bu da ayda təxminən səksən funt demək idi.

Beləcə sakit həyat yaşayırdıq, o vaxta qədər ki, Ratibə qəflətən xəstələndi. Əslində, o, güclü və sağlam qadın idi. Amma neyləmək olar, görünür, Allah belə buyurmuşdu. Ondan sonra ağır həyat başladı. Cənab hakim, bayaq dedim axı, Ratibə üçün mən təkcə ər yox, həm də qardaş, ata idim. Məndən savayı ona baxası kimsə yox idi – xalası da, elə anam da yaşı qadınlardır. Nə isə, oldum xəstə baxıcısı. İşdən məzuniyyət götürüb, günlərlə ona qulluq etməyə başladım. Ən məşhur həkimləri çağırıldım. Hər gəlişinə görə həkimlərə iki, bəzən isə dörd funt verirdim. Konsilium on funta başa gəldi. Qəpik-qəpik yiğdiğimiz pullar xərclənib getdi. Əshi, cəhənnəm olsun pullar! Söhbət əziz bir insanın sağlamlığından gedirse, pulun nə önəmi var axı?!

– Oldu, cənab hakim! Bu dəqiqliq mətləbə keçirəm... İnanın mənə, ağlamağımda məqsəd ürəyinizdə mərhəmət oyatmaq deyil. Bağışlayın, cənab hakim! Mərhum arvadımı yada salanda məni istər-istəməz ağlamaq tutur...

Allah həkimlərin də günahından keçsin, cənab hakim! Onlar dedilər ki, xəstə dərhal əməliyyat olunmalıdır. Ona görə də əl-Ağuza rayonundakı xeyriyyə cəmiyyətinin xəstəxanasına göndərdilər. Orada arvadımı birinci dərəcəli palataya yerləşdirdim. Balalarımın canına and olsun, cənab hakim, Ratibəni ikinci, ya üçüncü dərəcəli palataya yerləşdirmək heç ağlıma da gəlmədi. Hərçənd ki, o, mənə yalvarırdı: “Fəhmi, onuz da indiyə qədər çox pul xərcləmişən. Nə olar, məni ucuz palataya keçir, pulları boş yere xərcləmə!” Yaxşı palatada qalması üçün məcbur olub borc pul götürdüm. Məgər o, cənab Munirin arvadından əskik qadın idi? Amma müdirin arvadı da pis insan

deyil... Yeri gəlmışkən, mənim şirkətə hələ əlli funt borcum da qalıb.

Hər səhər xəstəxanaya gedir, axşamadək yanında oturub üzündə son həyat əlamətlərinin dəqiqliyədə qişə necə yox olduğunu öz gözlərimlə gördüm. Hərdən gözlərini açıb deyirdi: “Fəhmi, çıx get işə!” Mən isə hər dəfə cavab verirdim: “İndi əsas sənin sağlamlığındır. Sən bircə ayağa qalx, hər şey yenidən öz yoluna düşər”.

Lakin işə çıxmaga məcbur oldum. Əlbəttə, səbəb pul idi, cənab hakim! Ratibəni yenidən sağlam həyata qaytarmaq üçün çoxlu pul lazım idi: müalicə bir yandan, xəstəxanada izafi xərclər digər yandan.

... Səhər tezdən şirkətin ofisinə getdim, yük maşınını götürüb Bəni Süveyf əyalətinə yollandım. Heç yerdə ləngimədən geriye – xəstəxanaya qayıtdım. Cənab Mahmudla – xəstəxananın feldşerilə razılaşdım. O, Ratibənin yanındaki skamyada yatıb gecələməyə icazə verdi. Uzaq səfərlərdən imtina etdim, daha Bəni Süveyfə getmədim. Bu müddət ərzində gərginliyimin son həddə çatmasına baxmayaraq, bir dəfə də olsun, yol hərəkəti qaydalarını pozmadım, yükün çatdırılmasında gecikmə olmadı. Hami üçün yənə də usta Fəhmi olaraq qaldım.

Avtobus oğurlığında ittiham olunduğum günə qədər hər şey bayaqdan danışdığım kimi gedirdi. Mən avtobus oğrusuyam! Gör, bu ağlabatan şeydir?!..

Hədisə belə olmuşdu. Səhər tezdən xəstəxanadan çıxbıb şirkətin ofisinə getdim. Elə ofisə təzə çatmışdım, feldşer Mahmud zəng vurub dedi ki, tez xəstəxanaya qayıdım, Ratibənin həli pisləşib və məni görmək istəyir.

Heç kimdən icazə almadan ofisdən güllə kimi çıxdım və əl-Əzhər küçəsi boyu qaçmağa başladım. Nəfəsimi dərmədən, dəli kimi qaçırdım. Qaça-qaça beynimdə vaxtı ölçüb-biçirdim, axı mən vaxt məsələsində çox dəqiq idim: əl-Atəbə əl-

Xadra meydanına qədər on dəqiqəlik piyada yol idi, orada isə altı sayılı avtobusa minib gedə bilərdim. Həmin avtobus hər on dəqiqədən bir gəlir, meydanı dövrə vuraraq yoluna davam edirdi. Amma tərslikdən avtobus da həmin gün gecikirdi.

Xahiş edirəm, cənab hakim! Bir anlıq mənim vəziyyətimi təsəvvür eləyin!

Hamımız bilirik ki, avtobuslar son dayanacaqda gəlib dayanır və on dəqiqə intervalla yola düşürlər. Amma bu dəfə dayanacaq bomboş idi. “Bir az səbir elə, Fəhmi”, – deyə özümü sakitləşdirməyə çalışıb avtobusu gözləyən onlarla adama yaxınlaşdım...

– Soruşursunuz ki, niyə taksi tutmadım? Axı qəpiyi qəpiye calayıb arvadını müalicə etməyə çalışan adam taksiyə necə minsin?! Üstəlik də, bir gün əvvəl borc götürdüğüm pulun hamısını xəstəxana xərclərini ödəmək üçün sərf eləmişdim.

On dəqiqə beləcə keçdi. Təngnəfəs halda yerimdə var-gəl edirdim. Səbrim o qədər daralmışdı ki, avtobusu gözləmədən durub xəstəxanaya qaçmaq isteyirdim.

Bir on dəqiqə də keçəndən sonra, nəhayət, avtobus gəlib çıxdı. Sərnişinlər töküldüslər, bir neçə saniyəyə avtobus yenidən ağızına kimi doldu. O qədər sıxlıq idi ki, içəri keçə bilməyib, qapıdan sallandım. Sürücü də elə bu zaman motoru yanılı qoyub harasa yoxa çıxdı. Beş dəqiqə keçdi, ondan bir xəbər yox idi.

Bir azdan konduktor göründü. “Niyə getmirik”, – deyə ondan soruşduqda məni qəzəbli baxışlarla sözüb: “Səbir elə, ay insan, səbir elə!” – dedi və üzünü çevirib getdi. Arxasında qışkırdım: “Sürücü hanı?” Sərnişinlərdən kimsə onun əvəzindən cavab verdi: “Çay içməyə gedib”. “Camaati burda qoyub çay içməyə gedib? Allah bəlasını versin onun!” – qışkırdım. “Özünü ağıllı apar! – qəflətən yenə peyda olan konduktor üstümə bozardı. – Dilini farağat qoy! Biz də

sizin kimi adamıq da!” “Adamsınızsa, vicdanızın hanı bəs?” – deyəndə, konduktor üstümə hücum çəkib məni itələdi.

Hay-küy başladı, hamı qışkırırdı. Sərnişinlər mənim tərəfimdə idi. Dəli oldum, fikirləşdim ki, indi vurhavur başlayacaq, bu isə mənə sərf eləmirdi. Tezliklə özümü Ratibənin yanına çatdırmaq isteyirdim. Çıxış yolu kimi konduktora bir daha yaxınlaşıb dedim: “Səhv elədim, bağışla! Məsələ bundadır ki, arvadım xəstəxanada yatır”. “Bu ki təcili tibbi yardım maşını deyil!” – deyən konduktor əl-qolunu yelləyib məndən aralındı. Özümü güclə saxlayırdım.

Axır ki, çayını içib qurtaran sürücü “gül üzünü” bize göstərdi. Sərnişinlər bir kənara çekilib “əlahərzətə” yol verdilər. Sükan arxasına keçib göstərişlər verməyə başladı: “Dostum, bir kənara çəkil! Sən də dostum, bir az sıxlaşın! Mənim yanımı yığışmayıń!”

Bayaqkı kimi bir ayağım üstə dayanıb dözdürdüm.

Nəhayət, avtobus yerindən tərpəndi. Düşündüm ki, iyirmi dəqiqədən sonra mənzil başına çataram. Lakin meydanı dövrə-ləməmiş sürücü sıqaret köşkü karşısındada tormuzu basdı, yanında dayanmış sərnişinlərin arasından özünə yer eləyib başını avtobusdan azacıq çıxdı və köşkün satıcısına sarı qışkırdı: “Mənə beş dənə Belmon ver!”

Bilə-bilə ki, Ratibənin halı indi pisdir, bu vəziyyətə dözdürdüm. Sürücü sıqaretini alan kimi dedim: “Sən əzizlərinin canı, bir az cəld ol!” Başladı üstümə hürməyə, guya onu təhqir eləmişəm: “İstəyirsən, bu camaati qırımlı?! Bədbəxt hadisə baş versə, sən cavab verəcəksən, yoxsa mən?” Hirsimi boğub sakitcə dilləndim: “Mən də sürücüyəm. Yük maşını sürürəm. Adım da Fəhmidir”. “Sən də müqayisə elədin də! Səndən fərqli olaraq, mən çəllək deyil, adam daşıyıram”... Axır ki, tərpəndik.

Birdən sürücü qabaqda başqa bir avtobusu görüb onu keçmək qərarına gəldi. Həmin avtobusun sürücüsü sürəti bir az da artırırdı. Avtobus yarışı başladı. Sevinirdim ki, xəstəxanaya tez çatarıq, amma digər tərəfdən, avtobus hər dəfə atılıb-düşəndə az qalırdı əlim qapıdan qopsun.

Birdən bizim avtobusun sürücüsü yenə tormozu basdı: sən demə, üzbəüz gələn avtobusun sürücüsü onun tanışı imiş. O avtobus da yolun düz ortasında dayandı. Avtobuslar küçədə gediş-gelişi iflic vəziyyətinə salmışdır. Bizim avtobusun sürücüsü başını pəncərədən çıxarıb qışqırdı: "Sabahın xeyir, Mahmud!.. Yadından çıxarma, bu gün Xəmis müəllimin yanında görüşürük!.. De görüm, Hüseynin dalınca gedəcəksən?.. Yoxsa mən onun dalınca gedim?.. Özün bilirsən də, əger ikimizdən birimiz onun dalınca getməsə, üzünü görə bilməyəcəyik...".

Beləcə bir neçə dəqiqə söhbətləşdirildi. Mən isə yerimdə dayana bilmirdim... "Ratibənin həli indi pisdir, bəlkə də, ölüm ayağındadır... Yeni o ölücək?!.. Aman Allah!.. Uşaqlarımın həli bundan sonra neçə olacaq?.. Ratibəsiz mən neçə yaşayacağam?.." – Qara fikirlər məni boğmağa başlamışdı.

Avtobus yerindən tərpəndi. On beş dəqiqə keçmişdi, amma yolun heç yarısı qət olunmamışdı. Mən isə iyirmi dəqiqəyə oraya çatmağı düşünürdüm... Fikrim dolanıb yenə xəstə arvadımın yanına qayıdırdı. Həmin an ancaq arvadım haqqında düşünmək istəyirdim, çünkü əsəbdən artıq özümü ələ ala bilmirdim, əlimdən bir xəta çıxacağından qorxurdum...

On beş dəqiqə sürünə-sürünə getdikdən sonra gəlib kiçik bir dükən qarşısında dayandıq. Burda avtobusdan nə düşən var idi, nə də ona minmək istəyən. Bizim sürücü sərnişinlərin sakit baxışları altında onların arasından sıvişib buterbrod almaq üçün özünü dükana saldı.

Həmin an sürücünü boğub öldürmək istədim. Möhtərəm hakim, əgər insanları cinayət törətdiklərinə görə deyil, cinayət törətmək niyyətlərinə görə mühakimə etsəydi, onda mən sizinlə razi olardım. Həqiqətən, həmin an mən onu öldürmək istəyirdim.

Səbirim o qədər daraldı ki, keçib sürücünün yerində əyləşdim. Qazı basdım, sürücü isə dükən qabağında buterbrod yeməyində idı.

Avtobusdakılar məni alqışlamağa başladı: "Afərin, usta Fəhmi!.. Allah köməyin olsun!" Heç özüm də bilmirəm, onlar mənim adımı hardan öyrənmişdilər. Konduktor mənə mane olmaq istəsə də, sərnişinlər buna imkan vermədilər. O isə avtobusdan cəld tullanaraq polisə xəbər verməyə getdi. Sərnişinlər isə əl çalır, mənə təriflər, dualar yağıdırırdılar.

Avtobus ağızına kimi dolu olduğundan dayanacaqlarda kiminse minməsinə ehtiyac qalmırırdı. Lakin sərnişinlərdən düşmək istəyəni olanda, əlbəttə, avtobusu saxlayırdım. Avtobus oğrusuna çevrildiyim həmin an heç ağlıma da gəlməzdə. Əksinə, ələ bilirdim camaat özü sükan arxasına keçməyi üzərimə öhdəlik kimi qoyub. Axı sərnişinləri mənzil başına çatdırmaq, dükənin qarşısında buterbrodunu axıra qədər yeməyi özünə borc bilən sürücünün də üzərində bir öhdəlik idi! Əgər ona həvalə olunmuş işi vicdanla yerinə yetirmək iqtidarında deyilsə, həmin halda vətəndaşın borcu onu əvəz etməkdir. Müharibədə olduğu kimi: hansısa əsgər xidməti borcunu yerinə yetirə bilmirsə, başqa bir əsgər əmr gözləmədən onu əvəz eləyir. Burda yalnız nə var ki?! Prokuror isə mənim oğru olduğunu deyir. Hanı burda məntiq?..

Inandırırm sizi – cənab hakim, həmin vaxt mən xəstə arvadımı belə unutmuşdum. Mənə ələ gəlirdi vətəndaşlıq borcumu yerinə yetirirəm.

Beşcə dəqiqəyə xəstəxanaya çatdıq. Özü də bir dəfə də olsun, qaydanı pozmadım.

Xəstəxananın yanında avtobusu saxladım və üzümü sərnişinlərə tutub dedim: "Aranızda sürücülük vəsiqəsi olan varsa, qoy avtobusu sürsün". Cənab hakim, vəziyyəti mən belə qiymətləndirirdim: sürücülük vəsiqəsi olan sərnişin sükan arxasına keçəcək və ona lazımlı olan yerə qədər gedəcək, daha sonra onu başqası əvəz edəcək və beləliklə, mənzil başına çatacaq. Amma mən balaca səhvə yol vermişdim. Məlum oldu ki, avtobusda sürücülük vəsiqəsi olan ele tək özüməm.

Təsəvvür eləyirsiniz, onlar mənim üstümə necə qışkırmışa başladılar. Bir neçə dəqiqə əvvəl mənə təriflər yağıdırırdılar, indi isə ağızlarına gələni deyirdilər. Özümü xəstəxanaya yetirmişdim ki, məni qapı ağzında yaxaladılar. Məcbur olub təzədən sükan arxasına keçdim. Onları lazımlı olan yerə çatdırıb avtobusdan çıxmış istədim, yenə qışkıraq qopdu. Bu dəfə avtobusa təzə minənlər "Qizaya sür!" – deyə çısqırmışa başladılar. Mən onlara deyirdim: "Qardaşlar!.. Ratibənin halı pisdir... Ölüm ayağındadır...

Başa düşün!.. İcazə verin, gedim!.."

Amma onlar məni tərpənməyə qoymadılar. Biri hətta məni itəldi də. Elə bu an əsəblərim dözmədi, həmin adama bir şillə ilişdirdim. Onda hamısı üstümə töküldü... Başladılar məni təpikləməyə... Bir az bundan önce canıma dua eləyənlər indi məni vururdular... Cənab hakim, bilsəydiniz məni necə döyürdüler!.. Məni ağlamaq tutdu... Hırsımdən, əlacsızlıqdan, ağrıdan ağlayırdım... Sonra polis gəlib məni məntəqəyə apardı...

Ratibə isə həmin vaxt xəstəxanada keçinmişdi... Arvadımı son mənzilə belə, yola salmaq imkanım olmadı: o gün-bu gün dəmir barmaqlıqlar arxasındayam... Yenə usta Avvad sağ olsun: dəfn xərclərini öz üzərinə götürdü...

Hər şey əslində belə olub, cənab hakim!

İndi siz deyin, məgər mən oğruyam?.. Məgər mən cinayətkaram? Cənab hakim, hər şeydən əvvəl vicdanınızın səsinə qulaq asın! Mən bəraət isteyirəm... Bir də cənab hakim, sizdən artıq dərəcədə xahiş edirəm, hökm çıxarmamışdan əvvəl, heç olmasa, bircə dəfə avtobusa minin!..





# Debüüt



**YURI KUZNETSOV**

89

2015

Debüüt. Yuri Kuznetsov

*Hərdən elə gözəl ədəbi nümunələrlə rastlaşıraq ki, onu öz dilimizdə oxumaq istəyirik.*

*Məndə tərcüməyə maraq da buradan yarandı. Rus ədəbiyyatının sevilən şairi Yuri Kuznetsov şeirlərini dilimizdə oxumaq istədiyim şairlərdən biridir. O, 11 fevral 1941-ci ildə Krasnodar vilayətindəki bir kazak kəndində, zabit və müəllim ailəsində anadan olub. 1965-ci ildə M.Qorki adına Ədəbiyyat İnstитutuna daxil olub. İlk şeirlər kitabı “Tufan” 1966-ci ildə işıq üzü görüb. 1974-cü ildə “İçimdəki uzaqlıq” adlı, sayca ikinci kitabını nəşr etdirdikdən dərhal sonra, paytaxt tənqidçilərinin diqqətini cəlb edə bilib. Onun yaradıcılığı müasirləri arasında seçilərək özündən sonrakı nəslin ədəbi zövqünə təsir göstərə bildi.*

*Yuri Kuznetsov iyirmiyə yaxın şeir kitabının müəllifi, Rusiya Dövlət Mükafatı laureatıdır. O, 2003-cü il noyabrın 17-də vəfat edib.*

Günel Şamilqızı

SÜPÜRÜM<sup>1</sup> VƏ BİR KAZAKIN GÖZ  
YAŞLARI

Tel-tel sadaladı Tanrı saçımı,  
Çözdü illərimi ququ nəğməsi.  
Nalların altında sindi vüqarım  
Qopardı başımı qılınc zərbəsi.

Anamın “Özünü qoru”nidası,  
Səsləndi dalımcı ayrılıq dəmi.  
Şimşək elə günə qoydu göyləri,  
Göz gözü görməyir bu günə kimi.

Açıb arxasında qanlı bir zolaq.  
Kəlləm diyirlənir belədən-bele.  
İlişib saçlarım yaşıł otlara,  
Mənim dərdim indi dərd olub çölə...

Göylərin bağında alov xətləri...  
Yenə ləngər vurur, yellənir otlar.  
Son telləri sayır başımda Tanrı  
Həyatda hər şeyin başında O var.

2001

\*\*\*

Hanı gözəlim hüzur?  
Sevgi – o halə, yoxdu.  
Səni ceynəyənlərin,  
Dişləri belə yoxdu.  
Bu torpağı həmişə  
Ayaqsızlar tapdadı,  
Doğma, əziz nə varsa  
Əlsizlər qamarladı.  
Bir gün bu əzablara  
Nəhayətdə son qoyan  
Bax, ya Şeytan olacaq,  
Ya da uca Yaradan.

1984



\*\*\*

Bulud görəcəmmi göydə görəsən?  
Gözümə dəyərmi ağac bu çöldə?  
Ağac quruyacaq, bulud keçəcək...  
Səs-küylə xiffəti qovar bu yel də.

Əbədi heç nə yox, saf heç nə yoxdu!  
Getdim dolaşmağa bütün yerləri.  
Rus olan bəndəyə hər yanda birdi –  
Çöllər çox genişdi, göylər çox dərin...

1970

<sup>1</sup> Süpürüm – çöl bitkisi

## TÜSTÜ

Çılpaqdı, boşdu dünya,  
mənse başqayam indi,  
Keçib getdi həyat da,  
heç izi də qalmadı.  
Bir vaxt çiçəkləmişdi  
mənim də ümidlərim,  
Bəhrəsini görmədim,  
neynim, qismət olmadı.

Uğur sıgallayanda  
bir zamanlar bəxtimi  
Ruhumu tufanlara, bəلالara bağladı...  
Təkcə könül işığı, Allah vergisi deyil,  
Zaman-zaman gözümüzde  
nə irmaqlar çağladı...

Moskvanın o cəfəng  
bayram səs-küyü içrə  
Çox mübhəm eşidirəm  
taleyimin hökmünü.  
O göyündə Ay üzən  
kəndimizdəmi görən?  
O bizim tarladımı, tüstü basıb göyünü?

Keçmişli-gələcəkli bütün itkilərimin  
Qoynunda tənhayam mən,  
fərqi də yoxdur bir an.  
Bu tünlükdə kimsə yox  
anlaya varlığımı,  
Kimsənin xəbəri yox,  
mənim tənhalığımızdan.

Külək hara aparır axı bu veyil canı?  
Bir bax göz işlədikcə  
yol uzanar, uzanar...  
Lap gözücü olsa da  
nəzər salıb baxıram  
Bilirəm, unutduğum  
başqa bir həyat da var.

Boş-boş səs-küymüzdən

onun xəbəri yoxdu.  
Eyninə də almayırlar  
mənim dərdimi daha.  
Göydəki Ay işığı üzümüzə nur salır,  
Bir də bir tüstü gelir  
ovcumuza qonmağa.

2000

\*\*\*

Şeirlərim alınmır. Cəhənnəmə ki,  
neynək. Unudaram, gedərəm,  
Çıxararam yadımdan, mürəkkəbi,  
masamı, bürünnəm pencəyimə.  
Şlyapamın altında istəfa verib ömrə,  
sığınnam gecələrə  
Kinayəylə baxaram ətli dodaqlarıma,  
öz dodaq büzməyimə.

91

2015


Ana, anacan, oğlun uğursuzun biridi,  
qərarsız, avaradı.  
Axı nə qədər olar veyillənmək,  
siqaret... siqaret, veyillənmək?  
Şeirlərim alınmır. Başa düşün, axı,,,  
of, həyat özü alınmır!  
Deyirəm bəlkə...  
Bəlkə arvad almaq vaxtıdı,  
ya da bir cüt çəkələk.  
Yandım, yanıram yenə  
beyaz işqlarında doğma yuxusuzluğun  
Külə dönmüş ağızımla bağırıram özümə:  
“Nifrət edirəm sənə!”  
Bel almışam əlimə, qazıyıram  
ruhumda vicdanım olan yeri  
Zəhləm gedir şeirdən.  
İndi, ey Prometey, od lazım deyil mənə!

1965



92

2015



## YURİ BEZELYANSKİ

*Yuri Bezelyanski Rusyanın “Veçernyaya Moskva”, “Nauka i jizn”, “Oqonyok”, “Rabot-nitsa” kimi qəzet və jurnallarında tarixi rubrikaların aparıcısıdır. Öz vətənində və ABŞ mətbuatında 1600-dən çox publisistik yazıları dərc olunub. Uzun illər boyu toplayıb sistemləşdirdiyi kulturoloji və tarixi informasiyaların əksəriyyəti sonralar yazdığı kitablar üçün bir növ təməl rolunu oynayıb. “Ryürikdən Yeltsinə qədər”, “Cakondanın təbəssümü”, “Alovlu əsr”, “Moskva təqvimi” “Qərbin məşhur yazıçıları. 55 portret” və sair bu kimi kitabları oxucuların rəğbətini qazanıb. Rumin əsilli görkəmli fransız dramaturqu, absurd teatrin klassiki Ejen İonesko haqqındaki bu mətn də müəllifin adını çəkdiyimiz sonuncu kitabındandır.*


## ABSURD KLASSİKİ

**K**ütləvi ədəbiyyatın uğurunu üç anlayış təşkil edir: seks, qorxu, ölüm. Bu zaman kitabları isti piroq kimi əldən qapırlar. Fransız ədəbiyyatının ustalarından olan Ejen İoneskonun piroq bişirməyə aidiyyatı yoxdu. Onun pyes və kitabları detektiv intriqalarından kənardı. Seks – ya azdı, ya da tamamilə görünmür. Qorxu – var. Ölüm – təməl sözlərdən biridi. İonesko başqa bir sahənin – intellektual ədəbiyyatın parlaq nümayəndəsidir. O, absurd teatrının yaradıcılarından biridir. Hətta İoneskonu absurd klassiki adlandırmıq olar.

Ejen İonesko 1965-ci ilə qədər SSRİ məkanında tərcümə olunmamışdı, amma ədəbi “həcylərindən” xəbərdar idilər. Onun ilk dəfə “İnostrannaya literatura” jurnalında dərc olunan “Kərgədan” pyesi böyük rezonans doğurmuşdu. Bizim “ədəbiyyat zooparkında” belə “kərgədanlar” saxlanılmırıldı. Bütün maariflənmiş və ziyalı oxucular İonesko haqda bir ağızdan danışmağa başladılar. Savadsız və cahil oxucular isə bu günə qədər onun barəsində heç nə bilmirlər.

Qələmi qüdrətlidimi? Şübhəsiz, çox nadir istedaddı. “Yazı nə gözəl müalicədi! Mürəkkəbindən asılı olaraq, qara və göy hərflərlə yazıb doldurduğum ağ səhifə mənim həyəcanımı canına hopdurur. Dərdini danişir, ürəyini açır. Bu mənə bir rəsm əsəri kimi yaxşı təsir edir...” (İoneskonun “Fasiləli axtarış” kitabından).

Ejen İonesko 26 noyabr 1912-ci ildə rumın şəhəri Braşovda doğulub. Anası fransız, atası isə damarlarında ya polyak, ya da yəhudи qanı daşıyan rumın idi. Hər



93

2015

halda, “Yəhudilər rus mədəniyyətində” məlumat kitabından (1966) İonesko da Kafka və Feytvangerlə birgə Qərbin yəhudii yazıçıları sırasında göstərilib (şəxsən məndə bu barədə dəqiq məlumat yoxdu). Ejenin bir yaşı olanda onu anasının vətəninə gətirirlər, o, Parisdə və La Şanel-Antenezdə yaşayır, katolik qaydalıyla tərbiyə alır, fransız ədəbiyyatına aludə olur və özü də yazmağa başlayır. İonesko deyirdi: “On bir yaşimdən yazımağa başladım, dərhal da memuara girişdim. On iki yaşimdə şeirlər qoşdum və on üç yaşimdə ilk pyesimi yazdım...”

“Mən niyə yazıram?” avtobioqrafik məqaləsində İonesko belə deyir: “Bu barədə özüm-özümdən soruşmalıyam. Mən çoxdan yazıram... Yazmağımın əsas səbəblərindən biri, yəqin ki, bayağılıqların acığına – uşaqlığımın möcüzəli anlarını, faciələrin acığına – sevinc dolu çağları, qəddarlıqların acığına – rəhmi, saflığı geri qaytarmaqdı...”

İonesko 14 yaşında Buxarestə – vəkil işləyən atasının yanına qayıdır və təhsilini

Ruminiyada davam etdirir. Burada şeirlər toplusu və "Əgər Tanrı varsa, o zaman ədəbiyyat nəyimizə gərəkdi? Əgər Tanrı yoxdusa, nəyləsə məşğul olmağımızın nə mənası var?" kimi, ədəbiyyatda radikal şübhələrə yol açan bir sıra paradoksal esselər çap etdirir. İonesko hələ gənclik illerində yaşılarından fərqli orijinal və tamamilə qeyri-standart fikirlər yürüdü. Sonra atasıyla İoneskonun yolları ayrıldı. O, atanının simasında hər şeydən önce, müstəbid və ikiyüzlü bir adamı görürdü. Onu Ruminiyada hökmranlıq edən nasistlərə bənzər totalitar hərəkatın – "dəmir qvardiya"nın qayda-qanunu da ruhdan salırdı. İonesko ömrü boyu totalitarizmə nifrət etmişdi. Prinsipsiz və faşizm tərəfdarı olan bütün rumın cəmiyyəti də ona yad idi və İonesko 1938-ci ildə Fransaya köcdü. O zaman 26 yaşı vardı.

Fransa haqda İonesko dəfələrlə: "Bura mənim əsl vətənimdi, bütün karyeramı burda qurmuşam", – deyib. Parisdə o, teatr sənəti ilə maraqlanmağa başladı. Teatrda oynamağı o hələ Buxarestdə arzulayırdı, amma atası: "Bu, əsl kişi üçün təhqirdir. Bu, peşə deyil, təlxəklikid", – deyərək ona səhnəyə çıxmağa icazə verməmişdi. Ancaq Ejen öz aktyorluq istəyini, qismən də olsa, həyata keçirdi: "Tina" filminə çəkildi. "Bunu öz arzumla etdim, istəyirdim ki, əvvəl-axır insanlar üzümü görsünlər, – İonesko yazır. – Amma filmdən camaatın xoşu gəlmədi, yəqin, mən Qreto Qarbo kimi yaraşlı deyiləm. Bu filmi az adam xatırlayıır, amma dünyanın nöqsanlı, qeyri-mükəmməl olduğu, Tanrı tərəfindən deyil, İblis tərəfindən yaradıldığı ideyasına görə mənim üçün əziz idi..."

Ejen İoneskonu pyeslər özünə cəlb etdi və o super-avanqard teatr – Absurd teatrını yaratdı. Bu yeni və təbii ki, müəmmalı teatrla bağlı xeyli hay-küy qalxdı, əsassız fikirlər səsləndirildi. Başa düşməyənlərə Ejen İonesko dəfələrlə səbirlə izah edirdi: "İstənilən

teatr absurdu. Edipin, ivotun başına gələnlər də absurdu! "Maqbet"də belə sözlər var: "Həyat... Bu, idiotun danışdığı hekayətdi: sözlə, iztirabla dolu bir hekayət, yalnız mənası yoxdu..." Şekspirin bu sözlerini Absurd teatrına münasibətdə mükəmməl hesab edirəm. Absurd teatrı – həqiqət teatrıdır: daim onu hiss edirik. Sözün pis mənasında isə bu, naturalist, realist teatrı..."

1950-ci ildə İonesko "Keçəl müğənni qadın" pyesini yazdı, sonra "Stullar" (1952), "Borc qurbanları" (1953), "Amadey və ya ondan necə xilas olmalı" (1954), "Qatıl doğulmuş" (1958), "Kərgədan" (1959), "Səmada gəzən" (1962) kimi əsərləri meydana gəldi... "Keçəl müğənni qadın" adlı ilk pyesi İoneskonun adını tanıdı. Pyes şərti olaraq ingilis həyatından bəhs edir. İlk pərdə üçün müəllif şərhində deyilir: "...İngilislərin uzun süren sükütu. Ingilis divar saatı 17 dəfə vurur". Xanım Smitin ilk replikası: "Bir bax, saat doqquzdu. Biz şorba, balıq, donuz piyi ilə kartof, andiy salatı yemişik. Uşaqlar ingilis suyu içiblər. Bu gün biz yaxşı nahar etmişik. Çünkü biz London ətrafında yaşayır və Smit soyadı daşıyıraq".

Ardınca bayaqlılıq, absurd həyatın mənitiqsizliyi və İoneskonun final şərhi gəlir:

"Onlar qəzeblənərək hamısı bir-birinin qulağına çığırır. İşıq sönbü. Və artan temple zülmət qaranlıqda çıçırtılar eşidilir: "Oraya get! Buraya gel! Oraya getmə! Buraya gel! Oraya getmə! Buraya gel! Oraya getmə! Buraya gel!" Birdən səslər kəsilir. İşıqlar yanır. Cənab Marten və xanımı tamaşanın əvvəlinde Smitlərin oturduğu kimi əyləşiblər. Tamaşa yenidən başlayır. İlk səhnədə Smitlərin işlətdiyi replikani eynilə Martenlər də dilə gətirir. Pərdə aramlı enir".

Absurd teatrını bəzən "İrrasional teatr" adlandırırlar, burada İonesko insan həyatını dəhşətli bir yuxu kimi, hər şeyi müəmmalı rəmzlərlə təsvir edir, ölüylə dirini qarışdırır, mürəkkəb alleqoriyaya bağlı sırf bayaqlılığı

önə çekir. Dramaturq absurdun onun ixtirası olmadığını, Şekspirin, Qoqolun, Dos-toyevskinin, Kafkanın, Folknerin, Coysun əsərlərində, Maleviçin, Kandinskinin və Şaqlın rəsmlərində absurd elementlərin oldluğunu qeyd edirdi. İonesko deyirdi ki, “yaradıcılıq cavablar silsiləsi deyil, – suallar silsiləsi, izahat yox, – izah tələbidi...”

Müsahibələrinin birində Ejen İonesko deyirdi: “Bekket, Adamov və mən “ağılı” və “bacarıqlı” bir teatr, illüziyadan uzaq bir dramaturgiya yaratdıq. Bu dramaturgiya səhnəye insan varlığını “çılpaq” şəkildə, yəni sırf ekzistensialist bir görkəmdə çıxardı. Bu zaman dilə xüsusi diqqət yetirdik. Sözün boş şuarlılığını, ideologiyasını məhv etdik, yəni burjua teatrını öldürdük. Əvvəl sanırdım ki, teatrın rolü canlı emosiyaları ifadə etməkdi. İlk pyesim olan “Keçəl müğənni qadın”da metn yalnız emosiyanı dəstəkləyen bir dayaq rolu oynayır, amma tədricən sözlər mənasızlaşır, dağılıb gedir. Sonralar daha ənənəvi pyeslər də yazdım...”

İonesko dünya teatrının tarixində söhbət açanda, onun daim tənəzzülə olduğunu qeyd edir. “Rasin<sup>1</sup> teatr dönməndə önəmli rol oynayırdı. Teatrda sevgi vardi. İnsanlar sevgi yolunda ölürdülər. XIX əsrədə də teatrda sevgi vardi. Amma XIX əsrən sonra bu haqda rişxəndlə danışmağa başladılar. Və Rasin sevgisi bir sədaqətsizlik aktına çevrildi...” Yeri gəlmışkən, bu gün biz də bunu müşahidə edirik. Sevgi əvəzinə cismanı meyil önə çıxıb. Və ya seks – sıxıntıdan qurtarmaq üçün dərmana çevrilib.

İonesko – insanların ekzistensial problemlərinin: ümidişliyinin, faciəsinin, absurdluğunun ifadəcisidi.

“Stullar” pyesində kimsəsiz bir adada mayakda yaşayan iki qocanın hekayəti təqdim olunur. Həyatlarının cansıxıcı məngənəsindən qurtulmaq üçün onlar

özlərində “qəbul” təşkil edirlər. Təbii ki, ora heç kim gəlmir. Amma qocalar özlərini elə aparırlar ki, guya yanlarına qonaqlar gelir, yeni insanlar təşrif buyurur və onlar üçün bir ucdan çoxlu stul getirirlər. Nəticədə stullar səhnəni doldurur və bu, əsərin qəhrəmanlarının məhvini səbəb olur. Pyesin bax belə bir süjeti var.

İoneskonun “Borc qurbanları” pyesində meşşan Şuber və arvadı Madlen axşamı dincliklə keçirdikləri yerdə, qəflətən dalandar qadını axtaran bir polis peyda olur. Polisin təvazökarlığına və gəncliyinə heyran qalan ər-arvad onu yanlarına çağırıb, qəhvəyə qonaq edirlər. Nəvazış görən qonaq tədricən bir müstəbidə və cəllada çevirilir. O, Şuberi bu mənzilin keçmiş sakininin adının necə yazılmışıyla bağlı istintaq etməyə başlayır, yəni Mallo (Mallot) sözünün sonunda “t”, yoxsa “d” yazılmasını soruşur. Şuber Mallonu heç vaxt görməyib. Amma detektiv onu təhdid etdiyindən zülmə düşmüş Şuber özünə şər atmalı olur. Bir sıra dəyişikliklər baş verir, nəhayət, yeni personaj – Nikolay peyda olur, detektivi öldürərək polisin funksiyasını özü yerinə yetirir və o da “borcun qurbanına” çevirilir. Mahiyyətinə görə isə borc absurddu: Mallo soyadının orfoqrafik gerçekliyi kime lazımdı axı?!

Mən bilərkədən İoneskonun bir neçə pyesinin qısa məzmununu söyleyirəm. Cünki onlara səhnədə tamaşa etmək hər oxucuya müyəssər olmur, onlar haqda isə bəzi təsəvvürlərə malik olmaq lazımdı (İoneskonun pyesləri də intellektli insanların mədəniyyət xəzinəsinə daxildi).

“Borc qurbanları” – müəmmalı bir hekayədir, cəmiyyət qarşısında “Mallo problemi” kimi istənilən borcun mənasını itirdiyini göstərir. Sosial həyatın istənilən qanunu qarşısında hər hansı bir öhdəliyin yerinə yetirilməsi insanın əl-qolunu bağlayır, onu

<sup>1</sup>Jan Rasin – XVII əsrədə yaşamış məşhur fransız dramaturqu

alçaldır, beynini məhv edir, hissiyatını korşaldır, düşünən varlığı robota, ölüvay canlıya çevirir. İnsanları “yaxşı vətəndaş”, “qanunları pozmayan”, “öz borclarını yerinə yetirən”, “təmiz vicdanlı” fərz edən qorxaq qadın Madlenin, əsassız olaraq özünü aldadıb qanun keşikçisinə – polisə yumşaqlıq göstərən, sonra isə, mənəvi cəhətdən amansızcasına məhv edilən Şuberin, hətta “qanunu” rədd edən, amma özü onun ənənələrinin ovsunlu hökmündən qurtula bilməyən Nikolayın da başına eyni iş gəlir. Hakimiyət həmişə qanunlara söykənərək və təbliğatın köməyi ilə insanları özündən aşağı tutmağa, alçaltmağa, əzməyə, itaetkara çevirməyə çalışır və ya bu gün dediyimiz kimi, cəmiyyətin hər bir üzvünü, hər bir seçicisini zombiləşdirir.

İoneskonun “Mənfəət üçün qətl” pyesində Pip Ana seçicilərə demaqoqcasına deyir: “Söz verirəm ki, hər şeyi dəyişəcəyəm. Hər şeyi dəyişmək üçünsə, heç nəyi dəyişmək lazımlı deyil. Məhiyyət yox – adlar dəyişilir... Biz təqib edəcəyik, həm də cəzalandıracağı və ədalət məhkəməsində hökm çıxaracağıq. Müstəmləkəyə çevirməyəcəyik, amma azadlıq vermək üçün işğal edəcəyik. Məcburi iş könüllü adlanacaq. Müharibəyə sülh deyiləcək”.

Ejen İoneskonun şedevrlərindən biri, insanların küt, təhlükəli və xain heyvana çevriləsindən bəhs edən “Kərgədan” pyesi. Bütün səviyyələrdə, bu, totalitarizm metaforasıdı, “kollektiv” ideoloji epidemiyənin tarixçəsidi, qatı “əminliyi” olan insanların tarixçəsidi. İonesko kərgədanın timsalında, hər şeydən önce nasistləri, həm də tək onları deyil, başqalarını da nəzərdə tutduğunu bəyan edir. “Kərgədanlıq” – bu, “ehkama”, “bütpərəstliyə”, “yeni doktrinaya”, və ya “yeni dinə”, kütlələri çuqlamış, kütləvi psixozun tügħyan etdiyi faşist Almaniyası və Sovet Rusiyası tarixindən bizi tanış olan hər cür ideologiyani özündə birləşdirir. Nədən

İonesko məhz kərgədanı seçib? Dramaturq elə bir heyvan obrazı axtarır ki, qorxunc və inadıl, həm də öz yolundan hər şeyi vurub atmağa qadir olsun. Bir dəfə ensiklopediyarı vərəqlərkən, kərgədan şəklinə rast gəlib. Onun sözlərinə görə bu seçim heç də uğurlu deyilmiş, daha çox qoyun uyğun gəlmiş, amma bu heyvan da hədsiz “yumşaqmış” və o saat Puşkin yada düşür:

*Otlayın, dinc xalqlar, bu da ot payı!  
Sizləri oyatmaz vicdan harayı...  
Əgər ki, nəslindən nəslinə ancaq  
Miras boyunduruq, qamçı qalacaq –  
Yunları qırxılan, başı kəsilən  
sürüyə azadlıq verilir nədən?..*

“Qoyunu otarır, yununu qırxır və kəsirlər. Bu, onların alın yazılıdı. Mənim kərgədanımlımsa, – İonesko etiraf edir, – başına hava gəlmış qoyunlardı. Onlar saççı da ola bilər, solcu da, mərkəzçi də, faşist də, komunist də, liberal da, mühafizəkar da. Onlar bütün rejimlərdə mövcuddu”.

Maraqlıdı ki, İoneskonun “Kərgədan”ından yarım əsr sonra, 2005-ci ildə Andrey Voznesenski öz “Kərgədan”ını yazdı. Doğrudu, o, öz fransız sələfinə istinad etmədi.

*Tanrını unudub ömür sürürük.  
Mənzildə sıxlıq var.  
İnsanlar – kərgədəndi.  
Yoxdu insanlar.*

Amma mütləq “kərgədanlışa” hələ çox vardi və o zaman, 60-ci illerdə fikirləri SSRİ-də yüksək qiymətləndirilən Elza Triole belə bir ideya irəli sürdü ki, “Kərgədan”ı Sovet səhnəsində tamaşaşa qoysunlar, guya, bu, burjua cəmiyyətini məhv edə bilən güclü tənqidi əsərdi. Pyesi dərhal rus dilinə çevirdilər və İoneskonun özünün də qismətinə yaşamaq yazılmış cəmiyyətlə – Tanrı özün saxla! – heç bir gərəksiz paralellər

və təhlükəli assosiasiylar aparmaq fikri meydana gəlməsin deyə, mətndə bəzi düzəlişlər etməyi ondan xahiş etdilər. O, qəti surətdə imtina etdi və "Kərgədan" həmin illərdə bizim teatr səhnəsində oynanılmadı.

Qeyd etmək lazımdı ki, İoneskonun ümumilikdə kommunizmə və xüsusilə də sovetlərin kommunizm anlayışına dəqiq və aydın münasibəti vardi. "Nezavisimaya qazeta"ya müsahibəsində (14 fevral, 1991) o, deyirdi: "Şərqi Avropada kommunist rejiminin süqutu baş verir. Bu, onu bildirir ki, kommunist hərəkatı öz məqsədinə çata bilmədi. Kommunizm – 1789-cu ildə Fransız inqilabının final nöqtəsidir, ən yüksək zirvəsidir, apogeydi, o da öz məqsədlərinə yetməmişdi. 1789-cu ildə inqilabçılar Azadlığı, Bərabərliyi, Qardaşlığı bərqərar etmək istəyirdilər, əvəzində insanın insan tərəfindən istismarına nail oldular. Onlar istismarı ləğv etmək istədilər, əvəzində kommunizm alındı, o da öz növbəsində aşınmaya, mənəviyyatda, siyasetdə, iqtisadiyyatda dağıntılara gətirib çıxardı. Hesab edirəm ki, bu, 200 il önce fransız inqilabı tərəfində başlanılan prosesin son mərhələsidi".

"Heç bir cəmiyyət insan kədərini yox edə biləcək qüvvəyə malik deyil, heç bir siyasi sistem bizi həyatın məşəqqətlərindən, ölüm qorxusundan, can yanğışından xilas edə bilməz..." – Ejen İoneskonun sarsılmaz eqidəsi budur.

İnsanın hədsiz bədbəxtliklərinin səbəbinə İonesko kollektivizmə, onların qruplara bölünməsində, sürüye çevrilməsində görür. İoneskoya görə, insanlara yalqızlıq gərəkdi. Amma yalqızlıq yoxdu. Başqalarının dirsəyinin böyrünü yağır elədiyi yaxınlıq – qaragürüh yalqızlığı var. İnsan daim kütlənin içindədi, – kütleninsə siması olmur, o fərdi əlamətlərdən məhrumdu. Bu, qəddarlıqdır. Yeri gəlmışkən, bu haqda bir çox Qərb filosofları yazıb.

"Mən həmişə sevdiyim insanların əhatəsində yalqız olmuşam, – İonesko

1933-cü ilin yanvarında "İzvestiya"nın müxbirinə deyirdi. – Kütlədən, vulqar sayığım hər şeydən qorxmuşam. Mənimcün başlıcası teatrdı. Teatr mənim 55 il birgə yaşadığım qadınım və doğmaca qızımdı. Mən hər şeydən çox pisliklərə nifret edirəm, sonra isə, yəqin ki, burjua komformizmine.

Həyatımız mənim teatrim kimi absurddur, gülündür, miskin və kədərlidir, – İonesko yad jurnalistə etiraf edirdi, – sizinlə oturub müxtəlif şeylər haqda danışmağımız isə mənə anlaşılmaz bir möcüze kimi görünür... Həyatda ən önemli olan – Tanrıdır. İncəsənətin heç bir məqsədi yoxdu, amma dindar olmayan insan, inamını incəsənətlə əvəzləyə bilər... O ki qaldı dinə, o, çətin suallara olduqca sadə cavablar verir. Təbii ki, yaxın adamını sevməlisən. Amma qafil ruhunu xilas etmək naminə cəhənnəmə getmək istəyən müqəddəs Terezadan fərqli olaraq, mən buna hazır deyiləm. Həm də, od-alovdan qorxuram..."

Ejen İonesko 1971-ci ildə, 59 yaşında "ölmezlər" panteonuna qəbul edilir – onu Fransa Akademiyasına üzv seçirlər. Bir fransız tənqidçinin dediyi kimi, bu "nadir müşahidə qabiliyyətinə malik, insan qüsurları üzrə insafsız bir kolleksiyaçı və nümunəvi axmaqşunas"ı – qiyamçı və filosofu oraya qəbul etdilər. Axmaqşunas niyə? Görünür, bu ad ustاد sənətkara 1968-ci ildə Parisdə tələbələrin may təlatümündə, qiyamçıları və onların "Qadağan etmək qadağan olunur!" və "Tanrı ölüb, Marks ölüb, mən də özümü yaxşı hiss etmirəm" kimi şuarlarını dəstəklədiyi üçün verilib. Bu açıq-saçıq ziyanlı tənqidçi İoneskonun ad-sanına heç bir xələl gətirmədi, əksinə ona bir qədər də kəskinlik əlavə etdi və budur, o, artıq akademikdir. Ardınca da öz ironiya dolu mülahizəsini söyləyir: "Bu institutun (Fransız akademiyasının – Y.B.) əhəmiyyəti onun tam mənasızlığındadı. Akademiklərin başlıca

imtiyazları – qonaq stolunun arxasında, sahibkarın sağ tərəfində, fəxri yerdə oturmaqdan ibarətdi..."

Bir dəfə, dramaturq əlində çamadanı gəminin trapından ayağını torpağa yenice basmışdı ki, "Sizin həyat və ölüm konsepsiyanız nədən ibarətdi?" – deyə bir Cənubi Amerika reportyoru sualla ona müraciət edir. O, çamadanı yerə qoyub alnının tərini silir və bu sualan üstündə 20 il düşünməyə icazə vermasını ondan xahiş edir, bununla belə, bu müddətdə cavabı tapacağını vəd eləmir.

Son illər İoneskoya buna bənzər sualları çox ünvanlayırdılar və fərz edirdilər ki, cavabını bilir. O isə "bilmirəm" deməyə utanmırı. "Mən əhatəsində olduğumuz hər şeyə heyət etməkdən yorulmuram, – deyirdi. – Mənə elə gelir ki, insanlar mənasız bir dünyada yaşayırlar. Biz buraya necə düşmüşük? Nəyə görə Yer üzündə şər xeyirdən çoxdu? Bax, bütün ömrüm boyu özümə verdiyim bu suala hələ də cavab tapa bilməmişəm".

Müsahibələrinin birində İonesko deyirdi: "İnsan həmişə mütləq oları axtarır. Onu axtarmaq da lazımdı, ona can atmaq da. Di gəl, onu heç vaxt tapmaq, fəth etmək mümkün olmayıacaq. Heç vaxt! Amma qətiyyən dayanmaq olmaz. Sevmək lazımdı. Və qatil olmaq gərək deyil".

– Bəs həyatda ən çox nədən qorxursunuz? – İoneskoya verilmiş mühüm suallardan biri də budur.

İonesko uzun müddət susandan sonra cavab verir:

- Tanrısız ölməkdən.
- Bəs ölümdən sonra?
- Ümidvaram ki, nəsə olacaq. Əslində isə buna əmin deyiləm. Amma inandığımı inanıram. Mən hər səhər dua edib: "Rəbbim, sənə inanmaqçın mənə iman ver!" – deyən adam kimiyəm.

İonesko Parisdə, çox da geniş olmayan bir mənzildə yaşamışdı. Təbii ki, çoxlu kitabların əhatəsindəydi. Son illər görünüşü yaxşı deyildi: üzünü xırda qırışlar basmışdı, gözlərinin altı tuluqlanmışdı. Amma yazib-yaratmağa davam edirdi. Yeni pyeslərlə yanaşı, "Tərki-dünya" romanını və "Pərakəndə gündəlik", "Keçmiş indiki, – indiki keçmiş" kimi bir çox nəşr əsərləri yazmışdı. Son kitablarından biri isə "Fasiləli axtarış" avtobioqrafik əsəri idi.

Bu, nələrisə xatırlayan və nələrəsə heyifsilənən yaşlı adamin kədərli kitabıdı. İndi də həmin kitabdan kiçicik bir parça:

"Həyatımın qalan hissəsini nəyə sərf edəcəyim sarıdan məni iztirab üzür. Heç nəyə marağım qalmayıb, hətta dostlarla da söhbət etmək darıxdırıcıdı, onlar isə hərdən məni yoluxmağa gelirlər. Neyləməli? İlahi olanlara əlim çatmır. Kəllə-mayallaq aşağıılara yuvarlanıram. Tanrıının əlini buraxmış kimiyəm.

Ancaq bədbəxt arvadımın xatirinə yaşayıram, daha doğrusu, sürüñürəm.

Neyləməli? Qızlarla məsələ bitib. İçə bilmirəm. Yemək? Az vaxt aparan eyni yeməklərdi, cansıxcıdı, cansıxcı... həyatım bundan ibarətdi..."

"...Əsrin dördə üçünü yaşayıb neyləmişəm axı? Yatmışam, ayılmışam: artıq geddi, şər qarışır. Yatmışam, vaxtı yelə vermişəm, zaman da məni yelə verib. Bəlkə heç vaxt gec olmur? Bəlkə hələ vaxt gələcək. Bəlkə də son anda, son dəqiqədə, son saniyədə yetirecək özünü..."

"...Dünən axşam qəribə sancılar çuqladı məni, ciyinlərimə, kürəyimə üzütmə gəldi, anlaşılmaz ağrılar baş qaldırdı, sehərə sağ çıxmayağımı, ölüm yatağında olduğumu düşünəndə canıma vicvicə düşdü. Təəssüf, qan dövrənim yaxşı deyil. Hə, hə, mən buz kimi soyuq yerlərə, buzlaqlara doğru gedirəm... Həmişə canımda qorxu olub, hətta gəncliyimin ilkin çağlarında. 18, 19 yaşlarında psixas-

teniya adlanan xəstəlikdən əziyyət çəkmişəm... Amma o zamankı qorxularımın bu cür fiziki, fizioloji tərəfləri yox idi. Di gəl, elə o vaxt da canımda üzütmə vardı, bir ağırlıq duyurdum, daha doğrusu, sanki başımın arxasında bir yük vardi. Bəlkə beynim zəifdi?..."

Qocaman yazıçı başa düşürdü ki, kimlərəsə bunlar tamamilə maraqsızdı, sadəcə, darixdircidi, buna görə də "Fasiləli axtarış"ı bir kənara qoyub Aqata Kristini oxumağı məsləhət görürdü.

Əlbəttə, Aqata Kristini oxumaq Ejen İoneskonu oxumaqdan asandı. Amma bunlar fərqli ədəbiyyatlardır. "Mən metafizikəm, – deyirdi İonesko. – Yaziçı kimi də metafizikəm və əminəm ki, ədəbiyyatla məşğul olmanın yeganə mənası insanları mənəvi kateqoriyalar, etik dəyərlər üzərində düşünməyə sövq etməkdən ibarətdir."

Etiraz etmək çətindi. İoneskonun özü isə dərindən ah çəkib sözünə davam edir: "Heyif ki, biz ədəbi deyil, siyasi bir epoxada yaşayırıq. Daha vacib məsələlər olduğu halda, bütün

dünya siyaset xəstəliyinə tutulub, mənim üçün siyasətçilər – ağıllı yelbeyinlərdi. Hakimiyyət isə məlum olduğu kimi korrupsiyaya məşğuldur. Hakimiyyət möhkəmləndikcə, mənəviyyat daha çox pozulur. Əlbəttə, demokratiya – bütün pisliklərin ən yaxşısıdır, amma həqiqət elitaya nəsib olur.


Paradoksçu, absurdçu, fransız ədəbiyatının klassiki, absurd teatrının yaradıcılarından biri Ejen İonesko 1994-cü ildə martın 28-də 81 yaşında Parisdəki evində dünyasını dəyişdi. Haqqa qovuşmamışdan bir neçə il önce gündəliyində belə yazmışdı: "Kral ölüür" adlı pyesimi tamaşaşa qoyacaq və baş rolu özüm oynayacağam".

Kral öldü və tamaşaçıların önündə baş əyməyə qayıtmadı.

"Mənim bu miskin görkəmim Kainatda gözdən itəndə, artıq o başqa cür olacaq, özgə bir Kainata çevriləcək ."

O, başqa Kainata çevrildi. Absurd kralının həyatındakından heç də az absurd olmayan bir Kainata.





100

2015

# DÖRD NƏFƏRLİK SƏHNƏ

## İŞTİRAK EDİRLƏR:

**D y ü p o n** — Dyüran kimi geyinib.

**D y ü r a n** — Dyüpon kimi geyinib.

**M a r t e n** — eynən onlar kimi geyinib.

**G ö zə l Q a d i n** — səhnəyə çıxanda ən azı başında şlyapa, çiyində büruncək və ya əynində xəz şuba olur. Özü də elcəkdə, tuflidə, donda, əlində çanta və sair.

## Dekorasiya

Solda — qapı. Səhnənin ortasında masa. Masanın üstündə içində çiçəklər olan üç güldən var. Bir tərəfdə kreslo və ya divan qoyulub. Tryukları asanca yerine yetirmək üçün masanın üstüne, döşəməyə qədər sallanan böyük, mexmər süfrə salınıb.

### *İlk və yeganə səhnə*

Pərdə qalxır. Dyüpon əlləri arxasında masanın başına hərlənir. Dyüran da qarşı tərəfdən gəlir. Onlar toqquşaraq geri dönür, bir-birinin əksi istiqamətində yenə də hərlənməkdə davam edirlər.

## EJEN İONESKO

Tərcümə: Zahid Saritorpaq



**D y ü p o n.** Yox...

**D y ü r a n.** Hə...

**D y ü p o n.** Yox...

**D y ü r a n.** Hə...

**D y ü p o n.** Yox...

**D y ü r a n.** Hə...

**D y ü p o n.** Sizə deyirəm – yox... Ehtiyatlı olun, çiçəklərə toxunmayın.

**D y ü r a n.** Sizə deyirəm – hə... Ehtiyatlı olun, çiçəklərə toxunmayın.

**D y ü p o n.** Hər halda, yox...

**D y ü r a n.** Hər halda, hə... Təkrar eləyi-rəm – hə.

**D y ü p o n.** Kefiniz istədiyi qədər təkrarlayın. Yox, yox, yenə də yox. Min dəfə yox.

**D y ü r a n.** Dyüpon, ehtiyatlı olun, çicəklərə toxunmayın.

**D y ü p o n.** Dyüran, ehtiyatlı olun, çicəklərə toxunmayın.

**D y ü r a n.** Siz zəhlətökənsiz... Adam lap havalanır, necə də zəhlətökənsiz.

**D y ü p o n.** Mən yox, siz zəhlətökənsiz, zəhlətökən, zəhlətökən...

**D y ü r a n.** Nə danışdığınıizi özünüz də bilmirsiniz. Nəyə görə mənə zəhlətökən deyirsiniz? Ehtiyatlı olun, çicəklərə toxunmayın. Mən heç də zəhlətökən deyiləm.

**D y ü p o n.** Hələ bir soruşur da ki, nəyə görə zəhlətökəndi... Yox, siz məni əməlli-başlı heyrətləndirirsiz!

**D y ü r a n.** Bilmirəm sizi heyrətləndirirəm, yoxsa yox. Bəlkə də heyrətləndirirəm. Amma bilmək istərdim, nəyə görə mən zəhlətökənəm? Əvvəla, mən zəhlətökən deyiləm...

**D y ü p o n.** Zəhlətökən deyilsiniz? Zəhlətökən olmayana bir bax... Qısaçı, mənim bütün dəlillərimin eksinə inad göstərirsiz, dirəşirsiz, tərslik edirsiz, bezdirirsiz.

**D y ü r a n.** Bunlar dəlil deyil, boş şeylərdi. Bunlar məni qane etmir. Zəhlətökən özünüzsünüz. Mənsə zəhlətökən deyiləm.

**D y ü p o n.** Yox, zəhlətökənsiz.

**D y ü r a n.** Yox.

**D y ü p o n.** Hə.

**D y ü r a n.** Yox.

**D y ü p o n.** Hə.

**D y ü r a n.** Hər halda, yox.

**D y ü p o n.** Hər halda, hə.

**D y ü r a n.** Sizə deyirəm, yox.

**D y ü p o n.** Təkrar eləyirəm, hə.

**D y ü r a n.** Kefiniz istədiyi qədər təkrarlayın. Yox, yox və... YOX!

**D y ü p o n.** Necə də zəhlətökəndi, dəhşətdi! Özünüz bir düşünün...

**D y ü r a n.** Çaşmayın. İndice çicəkləri yerə salacaqsınız... Çaşmayın. Vicdanlı olun, boynunuza alın ki, zəhlətökən məhz sizsiniz.

**D y ü p o n.** Nədən axı mən zəhlətökən olmalıyam? Mən haqlıyamsa, demək, zəhlətökən deyiləm. Yəqin, indi, özünüz də görürsünüz ki, mən haqlıyam, hə, hara yozsanız da, mən haqlıyam...

**D y ü r a n.** Mən haqlı ola-ola, nəyə görə siz özünüüzü haqlı sayırsız...

**D y ü p o n.** Üzr istəyirəm, amma mən haqlıyam...

**D y ü r a n.** Yox, mən.

**D y ü p o n.** Yox, mən.

**D y ü r a n.** Yox, mən.

**D y ü p o n.** Yox, mən.

**D y ü p o n.** Yox.

**D y ü r a n.** Yox.

**D y ü p o n.** Yox.

**D y ü r a n.** Yox.

**D y ü p o n.** Yox.

**D y ü r a n.** Yox.

**D y ü p o n.** Yox.

**D y ü r a n.** Yox.

**D y ü p o n.** Yox.

**D y ü r a n.** Yox.

**D y ü p o n.** Yox.

**D y ü r a n.** Yox. Ehtiyatlı olun, çicəklərə toxunmayın.

**D y ü p o n.** Ehtiyatlı olun, çicəklərə toxunmayın.

**M a r t e n (daxıl olur).** Bax, belə... Nəhayət ki, razılığa gəldiniz.

**D y ü p o n.** Heç də elə deyil... onunla əsla razı deyiləm... (*Dyüranı göstərir.*)

**D y ü r a n.** Mən onunla əsla razı deyiləm... (*Dyüponu göstərir.*)

**D y ü p o n.** O, həqiqəti inkar edir.

**D y ü r a n.** O, həqiqəti inkar edir.

**D y ü p o n.** Mən yox, o.

**D y ü r a n.** Mən yox, o.

**M a r t e n.** Bilirsiniz nə var?... Özünüüzü giçliyə qoymayın... ehtiyatlı olun, çicəklərə

toxunmayın. Personajların səhnədə həyatdakindan bu qədər küt olması heç də həmişə vacib deyil.

**D y ü r a n.** Necə variqsa eləyik.

**D y ü p o n (Martenə).** Üstəlik də sizin o sarsaq sıqaranız məni əsəbiləşdirir.

**M a r t e n.** Guya ki, siz məni əsəbi-leşdirmirsiz, əliniz arxanızda, fırıfıra kimi fırlanırsınız, barı, bir-birinize nədəsə güzəşt edəydiniz... Size baxanda, başım gicəllənir... bu saat çiçəkləri aşıracaqsınız...

**D y ü r a n.** Sizin bu zəhirmara qalmış tüstünüzdən ürəyim bulanır... İş tapıb özünə, bütün günü parovoz kimi tüstüleyir.

**M a r t e n.** Təkcə parovoz tüstülemir.

**D y ü p o n (Martenə).** His eləyən parovoz kimi.

**M a r t e n (Dyüpona).** Bayağı bir bənzətmə... Təxəyyül deyilən şey yoxdu.

**D y ü r a n (Martenə).** Əlbəttə, Dyüponun təxəyyülü yoxdu. Sizin də yoxdu.

**D y ü p o n (Dyürana).** Mənim əziz Düyranım, heç sizin də yoxdu.

**M a r t e n (Dyüpona).** Mənim əziz Dyüponum, heç sizin də yoxdu.

**D y ü p o n (Martenə).** Mənim əziz Martenim, heç sizin də yoxdu.

**D y ü r a n (Dyüpona).** Mənim əziz Dyüponum, heç sizin də yoxdu. Özü də mənə "əziz Düyranım" deməyin, çünki sizin əziz Düyranınız deyiləm.

**D y ü p o n (Dyürana).** Mənim əziz Düyranım, sizin də heç bir təxəyyülünüz yoxdu. Özü də mənə "əziz Dyüponum" deməyin.

**M a r t e n (Dyüpona və Dyürana).** Mənə "əziz Martenim" deməyin, mən sizin əziz Marteniniz deyiləm.

**D y ü p o n (Martenə və Dyürana).** Mənə "əziz Dyüponum" deməyin, mən sizin əziz Dyüponunuz deyiləm.

**D y ü r a n (Martenə və Dyüpona).** Mənə "əziz Düyranım" deməyin, mən sizin əziz Düyranınız deyiləm.

**M a r t e n.** Birincisi, sıqarımla sizə mane olmuram, çünki mənim sıqarım yoxdu... Cənablar, izn verin deym: siz lap ağı eləyirsiz... Mən kənar adamam, ona görə də obyektiv mühakimə yürüdə bilərəm.

**D y ü r a n.** Başlayın, mühakimə yürüdün.

**D y ü p o n.** Mühakimə yürüdün, mühakimə yürüdün. Tələsin.

**M a r t e n.** İcazə verin, sizə tam açılıqlıyla bildirim: belə bir üsulla heç bir nəticəyə gələ bilməyəcəksiniz. Öncə, heç olmasa, bir məsələdə razılığa gəlmək lazımdı ki, diskussiya üçün baza yaransın, onda dialoq mümkün olar.

**D y ü r a n (Martenə).** Bu cənabla (*Dyüponu göstərir*) bu şərtlərlə heç bir dialoq mümkün deyil. Onun irəli sürdüyü şərtlər tamamilə qəbul edilməzdirdir.

**D y ü p o n (Martenə).** Mən nəyin bahasına olursa-olsun, nəyəsə nail olmağa çalışıram. Belə ki, bu cənabın (*Dyürani göstərir*) mənə təklif etdiyi şərtlər şərəfsizlikdən başqa bir şey deyil...

**D y ü r a n.** Həyasızlığa bir bax... O, cəsarət edib mənim şərtlərimi şərəfsizlik adlandırır...

**M a r t e n (Dyürana).** Qoy fikrini bildirsin.

**D y ü r a n (Dyüpona).** Bildirin.

**M a r t e n.** Ehtiyatlı olun, çiçəklərə toxunmayın.

**D y ü p o n.** Əger həqiqətən məni dinləmək, başa düşmək istəyirsinizsə, bu saat fikrimi bildirərəm. Amma məni düzgün anlayın, kimise başa düşmək üçün, onu dinləmək lazımdı, bunu isə cənab Dyüran heç cür dərk edə bilmir, çünki onun fəhmsizliyi hamiya bəlli idi.

**D y ü r a n (Dyüpona).** Mənim fəhmsizliyimin hamiya bəlli olduğunu cəsarət edib dilinizi getirirsiniz, əslində isə məhz sizin kütlüyünüz hamiya yaxşı məlumdu. Siz məni heç vaxt başa düşmək istəmirsiniz.

**D y ü p o n (Dyürana).** Əcəb uydurursunuz haa. Sizin ikiüzlüyüňüz heç bir ölçüyə

gəlməz. Bunu üç aylıq körpə də anlayardı. Məsum bir körpə də. (*Martenə*). Yox, siz bir qulaq asın hələ...

**D y ü r a n (Dyüpona)**. Əcəb uydurursunuz haa... Məni başa düşməyi məhz siz istəmirsiniz! (*Martenə*). Yox, siz bunun nə çərənlədiyini heç eşidirsiniz?

**M a r t e n**. Cənablar, mənim dostlarım, biz vaxt itiririk. Əsas məsələyə keçmək lazımdı. Siz burda elə hey danışırsız, danışırsız, amma əslində heç nə demirsınız.

**D y ü p o n (Martenə)**. Nə? Yəni mən heç nə demədim?

**D y ü r a n (Martenə)**. Nə? Yəni mən heç nə demədim?

**M a r t e n**. Bağışlayın, mən demək istəmirəm ki, siz heç nə deməmisiniz, yox, heç də belə deyil.

**D y ü p o n (Martenə)**. Bizim heç nə demədiyimizi söyləyəndə heç utanmadınız? Özünüz indicə dediniz ki, biz danışırıq, danışırıq, amma heç nə demirik. Əslində, nəsə danışarkən heç nə deməmək qətiyyən mümkün deyil. Çünkü hər dəfə kimse nəsə deyirsə, bu, onun nəsə danışdığını bildirir, eləcə də, kimse danışırsa bu, onun nəsə dediyini göstərir.

**M a r t e n (Dyüpona)**. Tutaq ki, mən doğrudan demişəm ki, siz danışırsınız, danışırsınız, amma əslində, heç nə demirsınız. Bununla heç də sizin həmişə bu cür danışığınızı söyləməmişəm. Axi heç nə demədən də hər şeyi söyləmək olar və həddən artıq danışmaqla da heç nə deməmək mümkünüdü. Şəraitdən və insandan asılıdı. Bəs siz bu müddət ərzində nəsə dedinizmi? Tamamilə heç nə. Kimdən istəyirsiniz soruşun...

**D y ü r a n (Martenin sözünü kəsir)**. Danışıb da heç nə deməyən, mən yox – Dyüpon idi.

**D y ü p o n (Dyürana)**. Yox, siz idiniz.

**D y ü r a n (Dyüpona)**. Yox, siz idiniz.

**M a r t e n (Dyüpona və Dyürana)**. Yox, siz idiniz.

**D y ü r a n və D y ü p o n (Martenə)**. Yox, siz idiniz.

**M a r t e n**. Yox.

**D y ü p o n**. Hə.

**D y ü r a n (Dyüpona və Martenə)**. Danışırsınız, danışırsınız, amma heç nə demirsınız.

**D y ü p o n**. Mən heç nə demirəm?

**M a r t e n və D y ü r a n (Dyüpona)**. Məhz siz.

**D y ü p o n və D y ü r a n (Martenə)**. Siz də heç nə demirsınız.

**M a r t e n (Dyüpona və Dyürana)**. Heç nə deməyən sizsiniz.

**D y ü r a n (Dyüpona və Martenə)**. Heç nə deməyən sizsiniz.

**D y ü p o n (Dyürana və Martenə)**. Heç nə deməyən sizsiniz.

**M a r t e n (Dyürana)**. Sizsiniz.

**D y ü r a n (Martenə)**. Sizsiniz.

**D y ü p o n (Dyürana)**. Sizsiniz.

**D y ü r a n (Dyüpona)**. Sizsiniz.

**D y ü p o n (Martenə)**. Sizsiniz.

**Hər üçü (bir-birinə)**. Sizsiniz. Sizsiniz. Sizsiniz...

Elə bu an Gözəl Qadın daxil olur.

**Q a d i n**. Günaydın, cənablar... ehtiyatlı olun... çiçəklərə toxunmayın... (*Kişilərin üçü də qəfil dayanaraq ona sarı çevrilirlər*) Nə üstə belə dalaşırsınız?... (*İşvəyle*) Mənim əzizlərim...

**D y ü p o n**. Mənim əzizim, nəhayət ki, siz gəldiniz! Yaranmış vəziyyəti dəyişmək ancaq sizin ixtiyarınızdadı.

**D y ü r a n**. Hə, əzizim, yalançılığın nə olduğunu görəcəksiniz...

**M a r t e n (Dyüranın sözünü kəsir)**. Hə, əzizim, indicə sizi məsələdən hali edərik.

**D y ü p o n (Martenə və Dyürana)**. Özüm ona hər şeyi deyərəm, çünkü bu cazibədar dilbər mənim nişanlımdı...

Gözel Qadın dodaqlarında təbəssüm hərəkətsiz dayanıb.

**D y ü r a n** (*Martenə və Dyüpona*). Bu cəzibədar dilbər mənim nişanlımdı...

**D y ü p o n** (*Qadına*). Əzizim, bu cənablara deyin ki, siz mənim nişanlımsınız.

**M a r t e n** (*Dyüpona*). Siz səhv eləyirsiniz, mənim nişanlımdı.

**D y ü r a n** (*Qadına*). Əzizim, bu cənablara deyin ki, siz...

**D y ü p o n** (*onun sözünü kəsir*). Səhv edirsiniz, mənim nişanlımdı.

**M a r t e n** (*Qadına*). Əzizim, lütfən, deyin...

**D y ü r a n** (*Martenə*). Səhv eləyirsiniz, mənim nişanlımdı.

**D y ü p o n** (*Qadına*). Əzizim...

**M a r t e n** (*Dyürana*). Səhv edirsiniz, nişanlımdı.

**D y ü r a n** (*Qadına*). Əzizim...

**D y ü p o n** (*Martenə*). Səhv edirsiniz, mənim nişanlımdı.

**M a r t e n** (*Qadına*). Əzizim, lütfən, deyin...

**D y ü r a n** (*Dyüpona*). Səhv edirsiniz, mənim nişanlımdı.

**D y ü p o n** (*Qadının bir əlindən yapışıp var gücüyle özünə sarı çekir*). Ah, əzizim...

Qadının tuflisinin bir tayı çıxır.

**D y ü r a n** (*Qadının o biri əlindən yapışıp var gücüyle özünə sarı çekir*). İcazə verin, sizi öpüm. (*Qadının tuflisinin o biri tayı da ayağından çıxır, əlcəyi isə Dyüponun əlində qalır*.)

**M a r t e n** (*çiçək dolu güldanlardan birini götürüb qadını özünə sarı çevirir*). Bu çiçək dəstəsini məndən qəbul edin (*gülənlə ona təqdim edir*).

**Q a d i n**. Ah, təşəkkür edirəm...

**D y ü p o n** (*Qadını özünə sarı çevirir ikinci güldəni ona təqdim edir*). Bu gözəl çiçəkləri qəbul edin (*Qadın büdrəyir və şlyapası düşür*).

**Q a d i n**. Təşəkkür edirəm, təşəkkür edirəm.

**D y ü r a n** (*Dyüponun etdiklərini təkrarlayır*). Mənim ürəyim kimi bu çiçəklər də size məxsusdu...

**Q a d i n**. Ah, mən od tutub yanırıam... (*Əlləri çiçəklərlə doludu, çantasını yerə salır*.)

**M a r t e n** (*onu qızgıncasına özünə sarı çəkib hayqırır*). Öp məni, öp məni... (*Qadının şubası ciynindən düşür*.)

**D y ü r a n** (*o cür*). Öp məni.

**D y ü p o n** (*o cür*). Öp məni.

Bu oyun bir müddət davam edir. Qadın çiçək dolu güldanları əlindən salır. Yubkasının düymələri açılır, paltarı bir kənara düşür. Dyüpon, Dyüran və Marten qadını bir-birinin əlindən dartib alırlar, bu zaman bayaqkı kimi masanın başına fırlanırlar. Firlana-firlana qadının əlini qoparır, bir-birindən dartib alaraq qalibcəsinə silkeleyir, sonra o biri əlini, sonra ayağını, döşlərini qoparırlar...

**Q a d i n**. Açılin başından... Məni rahat buraxın.

**D y ü p o n** (*Martenə*). Onu rahat buraxın.

**M a r t e n** (*Dyürana*). Onu rahat buraxın.

**D y ü r a n** (*Dyüpona*). Onu rahat buraxın.

**H e r b i r i** (*o biri ikisinə*). O, rahat buraxılmasını sizdən xahiş edir.

**Q a d i n** (*hər üçünə*). Hamınız məni rahat buraxın.


**D y ü r a n, D y ü p o n, M a r t e n** (*təəccüblə*). Mən? Mən? Mən?

Onlar dayanır. Qadın saçları pırıpzı, əyni-başı yaman gündə, yarıçılpaq, əlsiz və yeganə ayağı üstə hoppana-hoppana tamaşaçılara sarı yönəlir.

**Q a d i n**. Xanımlar və cənablalar, mən sizinlə tamamilə razıyam. Bu, büsbütün cəfəngiyatdır.

Pərde

İtaliya, 1959.



105

2015



## AVQUST STRİNDBERQ

Avqust Strindberg (1849-1912) müasir İsvəç ədəbiyyatı və teatrının banisidir. O, "Qırmızı otaq" (1879), "Hemsyo adasının sakinləri" (1887), "Dəlinin etirafları" (1888), "Qara bayraqlar" və başqa əsərlərlə böyük şöhrət qazanmış, XX əsr qərb mədəniyyətinin söz sahiblərindən birinə çevrilmişdir. Yaradıcılığının ilkin mərhələsində yazıçı pozitivizm, darvinizm platformasına istinad etmiş, sosial bərabərlik, qadın azadlığı, pasifizm və internacionalizm ideyalarının tərəfdarı kimi tanınmışdır. Sonrakı illərdə görkəmli sənətkar bir sıra psixoanalitik, mistik səciyyəli əsərlər yazmışdır. XX əsrin əvvəllərində qələmə aldığı əsərlər isə özündə daha çox sosial protest, realist ictimai satira, "bürokratiya bataqlığı"na etiraz ("Qotik otaqlar", "Böyük yol" və s.) kimi motivləri əks etdirir.

## VİCDAN ƏZABI

(hekayə)

**S**edan döyüşlərindən iki həftə sonra, yeni 1870-ci il sentyabrın ortaları idi. Prussiya geologiya idarəsində xəritələrin surətini çıxaran, o vaxtlar artıq ehtiyatda olan leytenant fon Blayxroden kiçik Marlott kəndinin Cafe du Cercle qonaq evində, rahat otaqların birində yazı masasının arxasında əyləşmişdi. Dik yaxalıqlı pencəyini stulun söykənəcəyindən asmışdı. İlk baxışda pencək qic olmuş qollarıyla stulun ayaqlarına sarılan cəsədi xatırladırdı – elə bil qəfildən kəllə-mayallaq aşacağından qorxurdu; sağ ətəyində aşırma qayışın, sol ətəyində qılınc qınınnı izi görünürdü, kürəyi isə kənd yolları kimi tozlu yudu. Leytenant rütbəsini daşıyan cənab geoloq köhnə şalvarının balağına baxıb, Kaynozoy dövründə qalma toz-torpağı axşamın qaranlığında belə, asanca tədqiq eləyə bilərdi. Odur ki, hər dəfə xəbər gətirən adamın çirkli çəkmələrinin izinə diqqət yetirib, onun haradan – eosen, yoxsa pliosen dövründə keçib gəldiyini sehvəsiz müəyyən edirdi.

Cənab leytenant indi əsgərdən daha çox geoloq idi, amma hər şeydən əvvəl məktub yazmağın ustasıydı. Eynəyi alnına qaldırıb, əlində qələm, pəncərəyə zillənmişdi. Bayırda payızın gözəlliyi göz oxşayırdı – bağdakı alma-armud ağacılarının budaqları şirəli meyvələrin ağırlığından yerə əyilmişdi. Narıncı-qırmızı boranılar yaşılımtıl-boz ənginar kolluğunun yanında günəşlənirdi; pambıq kimi ağappaq kələm sıralarının yaxınlığında tünd-qırmızı pomidorlar cubuqlara dırmaşmışdı; boşqab

106

2015



böyüklüyündə sarı günəbaxanların başları güneşin əyildiyi səmtə çevrilmişdi; bütöv bir georgin zəmisi gözə dəyirdi – nişastalanmış kətana bənzəyən aq, ləxtalanmış qan rəngində tünd-qırmızı, təzə kəsilmiş et kimi bulanıq-qırmızı, içalat kimi qırmızımtıl, kəndir lifi kimi xal-xal, sarı-boz, sarı georginlər səs-səsə verib, rənglərin oratoriyasını oxuyurdu. Qumlu cığırı şəbbu çicəkləri qoruyurdu. Yasəməni, gözqamaşdırın gümüşü-göy və küləş rəngli şəbbuların sırası, cığır boyu, qonur-yaşıla çalan üzümlüyə qədər uzanırdı. Üzümlük vakx əsalarından ibarət meşəliyi xatırladırdı – yarpaqların arasında gizlənmiş qırmızımtıl salxımlar o əsaların üzərindəki təsvirə çox bənzəyirdi. Arxa planda çovdar zəmisi görsənirdi. Yetişən sünbüller

boyunlarını kədərlə yana əymışdı, hər dəfə külək qalxanda onların biz-biz duran qılçıqları və pulcuqları havaya sovrulur, torpağın nemətləri özünə qayıdırı. Sünbüllər körpəsini süddən kəsmiş ananın döşü kimi dopdoluydu.

Lap uzaqda qaralan Fonteblo meşəsində palid və fistiq ağaclarının əcaib görünüşü köhnə brabant naxışlarını xatırladırı – qürüuba enən günəşin üfüqi şüaları nəfis işləməli şəbəkədən keçib, ətrafa yayılırdı. Təkəm-seyrək arılar hələ də bağın balla dolu anbarlarına baş çəkirdi. Alma ağacının budağına qonmuş birəbitdən quşu ötməyə başladı. Şəbbu çıçəkləri elə bərk qoxuyurdu, sanki səkiylə gedərkən, birdən-birə qarşında ətriyyat mağazasının qapısı açılmışdı.

Bu füsunkar mənzərəyə heyranlıqla baxan leytenant, qələmi tüfəng kimi qabağa tuşlayıb oturmuşdu. “Nə gözəl ölkədir!” – fikirləşdi və ister-istəməz, öz doğma yurdunu, ucsuz-bucaqsız qumsallıqları xatırladı. O yerlərdə adda-budda bitən küknar ağacları, sanki, öz düyünlü budaqlarını göye açıb yalvarırdılar ki, Tanrı onları tamamilə quma batmağa qoyması.

Bu ecazkar mənzərənin üzərində, kəfkir kimi ara verə-verə, keşikçi tüfənginin kölgəsi sürüşürdü. Tüfəngin parıldayan süngüsü bu gözəl rəsm əsərini ikiye bölür, sonra irəli gedib, ətrafinı kinovar kimi qırmızı, kadmium sayağı sarı napoleona gülləri sarmış armud ağacının altında səmtini dəyişirdi. Leytenant istədi qalxıb keşikçini səsləsin, ona desin ki, “get, başqa yerdə qaroval çek”, ancaq ürək eləmədi. Heç olmasa, süngünün parıltısını görməsin deyə, baxışlarını sola, bağın arxasına çevirdi. Mətbəx orada yerləşirdi – bu, divarlarına sarı suvaq çəkilmiş, pəncərəsiz bir tikili idi. Mətbəxin divarı boyu qıvrıla-qıvrıla üzüm tənəyi uzanırdı. Muzeylərdəki qədim heyvan skeletlərini xatırladan tənəyin üstündə nə üzüm salxımı gözə dəyiirdi, nə də yarpaqlar.

Tənək indi çarmixa çəkilmiş cansız cəsədə bənzəyirdi. Keşikçi hər dəfə mətbəxə yaxınlaşanda, adama elə gəldi tənək indicə uzun, quruyub qaxaca dönmüş qollarını uzadıb, onu özünə sarı çəkəcək.

Leytenant baxışlarını bu mənzərədən ayırb, stola zilləndi. Cavan arvadına yazdığı yarımcıq məktub stolun üstündəydi. Cəmisi dörd ay əvvəl, müharibənin başlamasına iki ay qalmış evlənmışdilər.

Stolun üstündə fransızların baş qərargahının xəritəsi və binoklla yanaşı, Hartmanın “Qeyri-idrak fəlsəfəsi” və Şopenhauerin “Parerqa və Paralipomena” kitabları da gözə dəyirdi.

Leytenant stolun arxasından qalxıb, otaqda var-gəl etməyə başladı. Buraları tərk edib getmiş rəssamlar haçansa bu zalda öz toplantılarını keçirir, birgə nahar edirmişlər. Divarlardakı panelləri yağlı boyalarla çəkilmiş şəkillər bəzəyirdi – hamısı rəssamların bu gözəl, qonaqpərvər diyarda keçirdiyi xoş günlərin xatirəsiydi. Şəkillərdə rəqs edən ispan qızları, Roma rahibləri, Normandiya və Bretani sahilləri, Hollandiyanın yel dəyirmanları, Norveçin balıqçı qəsəbələri və İsveçrənin Alp mənzərələri təsvir olunmuşdu. Ceviz ağacından düzəldilmiş molbert onu hədələyən süngüdən gizlənmiş kimi künçə qısilmışdı. Onun üst tərəfində divardan asılmış hisli-tozlu palitranın rəngləri hələ qurumamışdı. Palitra heyvan içalatı satılan dükandan müsadirə olunmuş iyi-qoxulu qaraciyəre oxşayırı. Asılıqdan ispan miliisinin istifadə etdiyi bir neçə qırmızı beret sallanırdı. Yağışdan, günəşdən soluxub-bozarmış, tər iyi verən bu beretlər rəssamların arasında çox populyardır. Leytenant birdən-birə özünü naqolay hiss etdi, ona elə gəldi buraya icazəsiz girib, indicə mənzilin sahibi gəlib, onu yaxalayacaq. Buna görə otaqda gəzisməyə ara verib, yenidən stolun arxasına kecdi. Yarımçıq

məktubu, nəhayət, yazıb qurtarmaq istəyirdi. Leytenant məktubda öz ürək sözlərini ifadə edir, qayğıkeşliklə suallar verir, narahatlıqlarını bölüşürdü – bu yaxılarda özünün xoş təxminlərini doğruldan bir xəber almışdı, tezliklə ata olacaqdı. Qələmin ucunu mürəkkəbə batırıb, yazmağa başladı: "Mənə təhkim olunmuş yüzə yaxın adamla, acsusuz, on dörd saatlıq yürüşdən sonra meşədə düşmənin atıb qaçdığı bir ərzaq arabası tapdıq. Səncə, sonra nə oldu? Dediym kimi, adamların acından alacalanmış gözləri qranit parçasından qabarən dağ bülürunu xatırladırı. Dəstə arabanı görər-görməz dağıldı, adamlar canavar kimi yeməyə cumdular, ancaq yemək az idi, olsa-olsa, iyirmi beş nəfərlik azuqə vardı, odur ki, hamı bir-biriylə əlbəyaxa oldu. Əmrlərimə fikir verən yox idi, qılıncını çəkib, onları sakitləşdirmək istəyən serjantı tüfəngin qundağıyla vurub yerə sərdilər. On dörd nəfər yaralı, yarımcان halda yerdə uzanılı qaldı. Qalanları o qədər tıxdı ki, hamısı ordaça uzanıb yatdı. Beləcə, yeməyin üstündə bir-birini al-qana qərq etdilər.

İstərsən, sənə başqa bir hadisə də danışım. İstehkam qurmaq əmri almışdıq, tələsmək lazımdı, ancaq bu çılpaq yerlərdə üzüm tənəklərindən savayı heç nə yox idi. Bu dəhşətli mənzərəni təsəvvür edirsənmi: bircə saata bütöv bir üzümlüyü məhv etdilər, üstündə yaşıł yarpaqları, cavan zoqları olan tənəklərdən dəstə bağladılar. Tənək dəstələri əzilmiş kal üzümlərin şirəsindən yamyas olmuşdu. Bizə dedilər ki, bu üzümlük ən azından qırx ildir salınıb. Deməli, biz bircə saata insanların qırx illik əməyini puç eləmişik. Məqsəd də yalnız o olub ki, özümüzə sıpər düzəldib, bu üzümlüyü salan insanlara gülə ataq. Bir dəfə də zəminin ortasında düşmənlə atışmalı olduq. Dən ayağımızın altında xarlanmış qar kimi xırıldayırdı, tapdanmış sünbüllər qamətini düzəldə bilmirdi, onlar elə birinci yağışdan

sonra çürüməyə başlayacaqdı. Əzizim, sevimli arvadım, səncə, belə əməllər törədən adam rahat yata bilərmi? Amma, digər tərəfdən, mən yalnız öz borcumu yerinə yetirmişəm. Bilmirəm kimin sözüdür, deyir ödənilmiş borc ən yumşaq balışı əvəz eləyir!

Ancaq bizi qarşıda daha çətin sınaqlar gözləyir. Yəqin, eşitmisən, fransızlar ordunun sayını artırmaq üçün elliklə ayağa qalxıb, könüllü dəstələri düzəldiblər. "Frantiryerlər" adlanan bu dəstələr öz evlərini və torpaq sahələrini qorumağa çalışır. Frantiryerləri nizami ordunun əsgəri kimi tanımaq istəməyən Prussiya hökuməti onları casus və satqın kimi, yəni sorğu-sual etmədən güllələməyi əmr edib. Ona görə ki, əmrde deyildiyi kimi, müharibəni ayrı-ayrı insanlar yox, dövlətlər aparır. Amma bəyəm əsgərlər ayrı-ayrı insanlar deyilmi? Bəyəm frantiryerlər əsgər deyil? Onlar da yeger bölkələri kimi boz forma geyir, insanı əsgər eləyən də elə formadır. Buna etiraz edənlər deyir ki, onlar orduda qeydə alınmayıblar. Bəli, qeydə alınmayıblar, çünki hökumət macal tapmayıb onları qeydə almağa. Üstəlik, kənd yerləri ilə əlaqələr kəsilib. Hazırda mənim mənzilimin yanındakı bilyardxanada üç belə əsir saxlanılır. Onların taleyi ilə bağlı qərargahdan hər dəqiqə əmr gelə bilər".

Bu yerdə leytenant məktubunu yarımcıq saxlayıb, çaparı çağırıldı. Yemək otağında növbə çəken çapar dərhal özünü yetirdi.

– Əsirlər neyləyir? – cənab fon Blayxroden maraqlandı.

– Hər şey yaxşıdır, cənab leytenant, keflərindən qalmırlar, bilyard oynayırlar.

– Onlara bir-iki şüşə ağ şərab göndər, amma tünd olmasın... Başqa nə var, nə yox, heç bir hadisə baş verməyib?

– Yox, cənab leytenant.

Cənab fon Blayxroden məktubun davamını yazmağa başladı.

"Fransızlar çox qəribə xalqıdır! Yuxarıda qeyd etdiyim əsir frantiryerləri, ola bilsin,

(“ola bilsin” yazıram, hər halda, ümid edirəm ki, hər şey yaxşı qurtaracaq), bir neçə gündən sonra ölümə məhkum edəcəklər, amma hazırda onlar qonşu otaqda bilyard oynayır, mən şarların səsini eşidirəm. Ölüm vəclərinə deyil! Əslində, ölümü bu cür şəhər-həval-ruhiyyədə qarşılıqla yaxşıdır. Əlbəttə, bu, həyatın mənasız bir şey olduğunu göstərmirsə. Baxmayaraq ki, insanlar həyatla çətinlik çəkmədən vidalaşırlar. Demək istəyirəm əgər insan mənim kimi həyata bağlı deyilsə... Ümid edirəm, mənim sözlerimi başqa yerə yozmayacaqsan. Sənə elə gəlməsin özümü əli-qolu bağlı adam sayıram... Eh, özüm də bilmirəm, nə yazıram, neçə gündür yatmırəm, başım...”

Qapı döyüldü. Leytenant başını qaldırıb, “gəlin” deyən kimi qapı açıldı və kəndin keşisi içəri girdi. Əlli yaşlarında, xoş üzülü bir kişiydi. Amma bu dəfə qətiyyətli və qayğılı görünürdü.

— Cənab leytenant, — keşiş sözə başladı, — gəlmışəm xahiş edəm ki, əsirlərlə danışmağımı icazə verəsiniz.

Leytenant qalxıb, pencəyini geyindi və əlinin hərəkətiylə keşisə divanda yer göstərdi. Ancaq dar pencəyi axıra kimi düymələdikdən sonra, geyimin qaba yaxalığı onun boynunu sıxmağa və sanki nəcib hissələrini boğmağa başladı, ürəyinin sırlı yollarında qanın hərəkəti dayandı. O, əlini Şopenhauerin kitabının üstünə qoyub, stola söykənərək cavab verdi:

— Qulluğunuzdayam, cənab pater, məncə, onlar sizinlə görüşməyə ehtiyac duymur, bax, elə bu dəqiqələrdə kefdədirər — bilyard oynayırlar.

— Cənab leytenant, — keşish dedi, — mən xalqımı sizdən yaxşı tanıyıram. Elə isə, icazə verin soruşum: onları güllələyəcəksiniz?

— Şübhəsiz, — cənab fon Blayxroden öz rolunu ifa etməyə başladı, — cənab pater, müharibəni fəndlər yox, dövlətlər aparır.

— Bağışlayın, cənab leytenant, bəs

özünüüzü və əsgərlərinizi fərd hesab etmirsiniz?

— Bağışlayın, cənab pater, indiki halda, yox, — leytenant yazdığı məktubu quruladıqdan sonra əlavə etdi, — hazırda mən yalnız Şimali German Dövlətləri Birliyinin təmsilçisiyəm, vəssalam.

— Haqlısınız, cənab leytenant, sizin xeyirxah imperatriçəniz — qoy Allahın lütfü onun üzərində olsun, — alman qadınlarına müraciət edib, yaralılara qayıq göstərməyə səsləyəndə, o da sizin kimi dövlətlər birliyinin təmsilçisi idi. Mən Fransada imperatriçaya alqış eləyən minlərlə fərd tanıyıram, amma bütövlükdə fransız xalqı ona lənət oxuyur. Cənab leytenant, Uca Məsih xatirinə, — pater ayağa qalxıb, düşmənin əlində yapışdı və titrək səslə sözünə davam etdi, — ona çatdırı bilərsinizmi ki...

Leytenantın hövsələsi daralsada, özünü elə alıb dedi:

— Bizdə indiyəcən qadınlar siyasetə qarışmayıb.

— Çox təəssüf, — keşish dikəldi.

Leytenant sanki çöldən gələn səsləri dinşəyirdi, odur ki, paterin sözlərini qulaqardına vurdu. Sifeti ağappaq ağardı, çünkü pencəyin dar yaxalığı onu narahat etməyə başlamışdı.

— Xahiş edirəm, əyləşin, cənab keşish, — leytenant səbirsizliklə dedi, — sizin əsirlərlə görüşünüzə mane olmayıacağam, ancaq xahiş edirəm, bircə dəqiqəliyə əyləşin. Yenə də bayırdan gələn səslərə qulaq kəsildi. O, açıq-aydın at ayaqlarının səsini eşitdi — dördnala çapırıldalar. — Yox, yox, cənab pater, dayanın, hələ getməyin, — leytenantın səsi qırıldı.

Pater ayaq saxladı.

Leytenant başını pəncərədən çöle çıxarıb, boylanmağa başladı. At ayaqlarının səsi getdikcə yaxınlaşırıdı, nəhayət, dördnala qaçış yorğaya keçdi və səslər kəsildi. Qılınc və mahmızın cingiltisi, ayaq səsləri gəldi...

Budur, məktub artıq fon Blayxordenin əlindədir. Onu açıb oxumağa başladı.

– Saat neçədir? – Saatına baxdı. – Altı? Deməli, iki saatdan sonra, cənab pater, əsirlər sorğu-sualsız güllələnəcək.

– Ola bilməz, cənab leytenant, insanları haqq dünyasına belə yola salmırlar.

– Haqdı və nahaqdı – mənlik deyil, əmrde yazılıb ki, onlar şər qarışana kimi güllələnməlidir. Əks halda, partizanlarla əlbir olmaqda günahlandırla bilərəm. Əsirləri avqustun otuz birində güllələmədiyim üçün, mənə burada, ağır sözlər də yazıblar. Cənab keşiş, gedin, onlarla danışın, məni bu xoşagelməz vəziyyətdən qurtarın...

– Deməli, sizcə, ədalətli bir hökmü insanlara çatdırmaq, sadəcə, xoşagelməz vəziyyətdir?

– Mən də insanam axı, yoxsa, elə bilirsiniz, insan deyiləm? – O, pencəyin düyməsini açıb, dərindən nəfəs aldı və otaqda obaş-bubaşa gəzışməyə başladı, – niyə həmişə insan ola bilmirik? Niyə ömür boyu ikili həyat yaşamalıyıq? İlahi, cənab pater, gedin, onlarla səhbət eləyin. Evlidirlərmi? Arvad-uşaqları, ata-anaları varmı?

– Üçü də subaydır – keşiş cavab verdi, – heç olmasa, bu gecə onlara toxunmayın.

– Olmaz! Əmrde deyilir: axşama kimi hökm yerinə yetirilməlidir, səhər tezdən yeri-mizi dəyişəcəyik. Gedin, cənab pater, gedin, onlarla danışın.

– Danışaram, cənab leytenant, amma siz də unutmayın: hərbi pencəyi geymədən bayırı çıxmayıñ. Yoxsa, siz də bu əsirlərin gününə düşərsiniz, axı insanı əsgərə çevirən məhz mundirdir.

Pater sözünü deyib, otaqdan çıxdı.

Cənab fon Blayxorden həyecandan əli əsə-əsə məktubu yazıb qurtardı, onu möhürləyib, zəngi çaldı.

– Bu məktubu göndərin, – içəri girən köməkçiye dedi, – serjantı da mənim yanımı çağırın.

Bir azdan serjant geldi.

– Üç dəfə üç, iyirmi doqquz eləyir... yox, üç dəfə yeddi... serjant, iyirmi yeddi adam götürün və bir saatdan sonra əsirləri güllələyin. Bu da əmr.

– Güllələyək? – Serjant təəccübə soruşdu.

– Hə də, güllələyin. Ən intizamsız əsgərləri götürün, bu işi bacaran adamlar olsun. Başa düşdünüz? Məsələn, səksən altı nömrə – Bezel, on doqquz nömrə – Gever kimilərini. Bundan başqa, mənə yardımçı dəstə toplayın, on altı nəfər olsun, təcili. Ən yaxşıları seçin. Fontenbloya kəşfiyyata gedəcəyik. Biz qayıdana kimi bu işi bitirin.

– Leytenant üçün on altı nəfər, əsirlər üçünsə – iyirmi yeddi. Allah sizi qorusun!

Serjant otaqdan çıxdı.

Leytenant yenidən pencəyini sonacan düymələdi, qayışı çıyninə aşındı, revolveri cibinə qoydu. Sonra sıqaret yandırdı, ancaq çəkə bilmədi, çünkü havası çatmadı. Yazı stolunun tozunu aldı, cib dəsmalını çıxarıb, kağızkəsən bıçağı, surğuçu və kibrıt qutusunu sildi. Xətkeşi və qələmi bir-birinə paralel, yanaşı qoydu, qovluğu onların yanına sürüdürdü. Bundan sonra stulları yerbəyer elədi və darağını götürüb, güzgünen qarşısında saçlarını qaydaya salmağa başladı. Divardan asılmış palitranı əline alıb, diqqətlə boyalara baxdı, qırmızı papaqları bir-bir başına qoyub-çıxardı, yoxladı, görsün molbert iki ayağı üstə durabilir, yoxsa yox? Yardımcı dəstənin əsgərləri pəncərənin önüne toplaşıb, səs-küy salmağa başladı. Artıq otaqda leytenantın toxunmadığı heç bir əşya qalmamışdı. O, əsgərlərin qarşısına çıxb, komanda verdi: "Sola dön, addımla marş!" Əsgərlər kənd yoluyla irəliləməyə başladı. Leytenant, elə bil, onu üstələyən düşmən qüvvələrindən qaçıb qurtulmağa çalışırdı – əsgərlər onunla güclə ayaqlaşırdı. Açıqlığa çıxan kimi əsgərlərə

əmr etdi, otu boş yerə tapdamasınlar, ardarda düzülüb, hərəkət etsinlər. Bundan sonra leytenant bir daha dönüb, geriyə baxmadı. Yalnız onun arxasıyla yeriyən əsgər görə bilərdi ki, leytenantın pencəyinin kürəyi tez-tez yığılib-açılır, elə bil, bədəni uçunurdu, ya da, hər dəqiqə arxadan zərbə gözləyirdi. Meşənin kənarında leytenant adamlarına əmr etdi, səs-küy salmadan burada dincəlsinlər, özü isə meşəyə girdi. Tək qaldığına və əsgərlərin onu görmədiyinə əmin olduqdan sonra, dərindən nəfəs alıb, baxışlarını meşənin qalın yerinə dikdi. Qorj-de-Luya aparan cığırlar buradan keçirdi. Kiçik ağaclar və kolluqlar artıq kölgədə qalmışdı, ancaq palid və fistiq ağaclarının çətirində quruba enən günəşin şəfəqləri hələ də oynasırdı. Leytenantə elə gəlirdi ki, sanki qaranlıq gölün dibində uzanıb, başı üzərindəki qalın su laylarının içindən gün işığını görür; artıq bir daha suyun üzünə qalxmayacaq. Əvveller onun xəstə ruhunu oxşayan füsunkar, sıx meşəlik indi leytenantə soyuq və yad görünürdü. Həyatı o qədər amansız, idbar və dağınış idı ki, onun qeyri-iradi, sürünen-sürünen yaşamağından, sanki təbiətin özü də əziyyət çekirdi. Burada da yaşamaq uğrunda amansız mübarizə gedirdi; qan tökülməsə də, bu mübarizə meşədən kənarda, şüurlu varlıqların arasında baş verən qovğalardan çox da fərqlənmirdi. Cavan palid ağacları sıralarını sıxlaşdırıb, seyrək fistiq pöhrələrini boğub-öldürməyə çalışırdı. Bu pöhrələr heç vaxt böyüyüb ağac olmayıacaq. Olsa-olsa, min pöhrədən biri gün işığına çıxacaq, irilənib nəhengləşəndən sonra isə öz növbəsində, başqalarına qənim kəsiləcək. Öz düyünlü, çopur qollarını açıb, sanki bütün gün işığını özünə götürmək istəyən palid, qəddar palid yerin altında da başqalarına göz verib, işiq vermir. Uzun köklərini hər tərəfə yayıb, torpağı parçalayır, başqa bitkilərin qidalanmasına imkan vermir, kölgəsi ilə

məhv eləyə bilmədiklərini,aclıqdan öldürür. Palid ağacı artıq küknarların axırına çıxmışdı, ancaq fistiq, daşürəkli qatil kimi, onu qarabaqara izləyirdi – fistığın zəhərli şirəsi ərtafda hər şeyi məhv etməyə qadirdir. Fistiq elə zəhərli maddələr icad eləyib ki, təbiət onun qarşısında acizdir, kölgəsində ot da bitmir, altındakı torpaq isə qapqaradır, ona görə də, gələcək onundur.

Leytenant kolluqlara qılınc vura-vura, dayanıb-durmadan irəliləyirdi, nə qədər palid pöhrəsinin həyatına bais olduğunu, neçəsini vurub şikəst elədiyinin fərqində deyildi. Artıq heç nə barədə düşünmürdü – sanki ruhunu həvəngdəstədə döyüb, mitilini çıxarmışdılar. Fikrini heç cür cəmləyə bilmirdi. Yaddaş, ümidi, hiddət, digər ölüzmüş hissələr və təbiətin sırlı qüvvələrinin köməyilə dünyaya qənim kəsilmiş ədalətsizliyə qarşı sonsuz nifrət – beynində bunların hamısı bir-birinə qarışmışdı, sanki daxilindən qalxan atəş bütün bədən üzvlərini əridib, maye halına salmışdı. Birdən-birə səksəndi və yerə mixlənmiş kimi quruyub qaldı – kənd tərəfdən pərdə-pərdə yayılan gurultu, canavar dərəsinin lağımlarında daha da güclənirdi. Təbil səsləri idi. Əvvəlcə qırıq-qırıq gələn – tra-ta-ta-tra-ta-ta! – sonra bir-birinin ardınca guppuldayan ağır, boğuq səslər... Adətən, tabutun qapağını ölüyə hörmət naminə ehtiyyatla mixlayanda belə səslər çıxır. Tra-ta-ta-ta-ta! Saatını çıxarıb baxdı. Yeddiyə iyirmi beş dəqiqə qalırdı. On beş dəqiqə sonra... Ürəyindən keçdi ki, hər şeyi öz gözlərilə görsün... Ancaq bu, mümkün deyildi, axı başını götürüb qaçmışdı! Bir də ki, bu mənzərəyə baxmağa heç vaxt ürək eləməzdil! O, ağaça dırmaşdı.

Əvvəlcə yaşıllığa qərq olmuş, işıqlı, ürəkaçan kənd mənzərəsini – kilsə qülləsini və evlərin damında at başı şəklində bəzəkləri gördü. Başqa heç nə gözə dəymirdi. Onda əlində tutduğu saatın saniyəölçən əqrəbini baxışlarıyla izləməye

başladı. Tik-tak-tik-tak! Əqrəb kiçik dairəni elə tez başa vururdu ki... Uzun əqrəb hər dəfə iri sıçrayış eləyir, saatı göstərən əqrəb isə elə bil donub qalmışdı.

Artıq yeddiyə beş dəqiqə qalırdı. O, qara hamar budaqdan bərk-bərk yapışdı; saat tutduğu əli əsirdi, damarlarındakı qanın hərəkətini gicgahlarında hiss edirdi, bədəninə qəribə bir istilik gəlmışdı. Bum! – birdən bərk gurultu qopdu, sanki yaxınlıqdə taxta sindirdilər; qara kırəmitlə örtülen damın, ağ çiçəklər açmış alma ağacının üstündən maviyə çalan tüstü qalxdı. Bahar buludları kimi açıq-mavi tüstü topasıydı. Ancaq bu kiçik buludu ağ həlqələr müşayiət edirdi, bir həlqə, iki həlqə, çoxlu həlqələr... Elə bil di-vara yox, uçan göyərçinlərə atəş açırdılar.

“Düşündüyüm qədər də qorxulu deyilmiş”, – ağacdən enib, hər şey arxada qaldığı üçün bir qədər rahatlanan leytenant öz-özünü dedi. Bu vaxt öz borcunu yerinə yetirdiyinə görə öldürülənlərin ruhunu əbədiyyətə uğurlayan kənd kilsəsinin kiçik zəngi vurmağa başladı. Günəş batdı, günortadan göy üzünə qalxan solğun-sarı ay yavaş-yavaş qızarılıb, parlaq rəngə boyandı. Leytenant öz dəstəsi ilə Monkura doğru yol aldı. Yolboyu onları kilsə zənginin səsi müşayiət edirdi. Dəstə Nemura aparan böyük şoseyə çıxdı, qovaq ağaclarıyla haşıyələnmiş yol, sanki xüsusi olaraq, yürüş üçün çəkilmişdi. Onlar şər qarışana, hər tərəf ay işığına qərq olana kimi yeridilər. Arxa sıralarda adamlar piçıldışmağa başladı: gəlin, kapraldan xahiş edək, leytenantı qandırsın ki, burada yollar təhlükəlidir, eger səhər tezdən düşərgəni tərk etməliyiksə, artıq geri dönmək lazımdır. Gözlənilmədən Blayxordenin özü “Dur!” komandası verdi. Təpəlik yerdə dayanmışdılar, buradan Marlottu görmək olurdu. Leytenant kəkliyi marıtlayan it sağayı susub tərpənmirdi. Yenə təbil səsləri eşidildi. Saat doqquz olan kimi Monkur, Qrets, Burron və Nemurda kilsə

zəngləri insanları axşam messasına səsləməyə başladı. Marlott kilsəsinin zəngi digər kilsə zənglərindən bərk çıxırdı. Bu səs, sanki “Kömək edin! Kömək edin!” deyə fəryad qoparırdı, ancaq cənab fon Blayxorden heç nə eləyə bilməzdi. Bu zaman elə bil yerin təkindən yüksələn bir səs ətrafa yayıldı – bu, Şalondakı mənzil-qərargahda axşam atışının sədalarıydı. Luan çayının üzərinə pambıq kimi lopa-lopa axşam dumani çökmüşdü. Ay işığı dumani yarıb, Fonteneblo kraterindən axan lava kimi çayın içine dolurdu. Bürkülü axşam çağdı, ancaq əsgərlərin sıfəti pambıq kimi ağappaq görünürdü, havada uçuşan yarasalar, az qala, onların qulağına toxunurdu: yarasalar ağaran şeyləri xoşlayır. Leytenantın niyə fikrə getdiyini hamı başa düşürdü, ancaq özünü bu dərəcədə qəribə apardığını görməmişdilər. İşlək yolda hansı kəşfiyyatdan söhbət gedə bilər?

Nəhayət, kapral cüret edib, leytenantı yaxınlaşdı və raport vermiş kimi bildirdi ki, artıq axşam zəngi çalınır. Cənab fon Blayxorden kapralın sözünü axıracan dinləmədi, arxaya dönüb dəstəyə qayıtmaq əmri verdi.

Təxminən bir saat sonra Malottun küçələri ilə irəliləyərkən, kapral gördü ki, leytenant dabaq olmuş at kimi sol ayağını çəkə-çəkə yanpörtü yeriyr. Meydانا çatan kimi leytenant çıxb getdi və dəstə dağlılığı.

Ancaq leytenant öz otağına qayıtmağa tələsmirdi. Özü də bilmirdi, niyə? O, küçələrdə dolaşırı, gözleri böyümüşdü, burun pəreləri genişlənib ov itinin burnuna bənzəyirdi. Leytenant divarlara göz gəzdirir, ona yaxşı tanış olan qoxunu tapmaq istəyirdi. Küçələr bomboş idi. O, hadisənin “baş verdiyi” yeri axtarıb tapmaq istəyirdi. Ancaq bu yeri öz gözləri ilə görmək istəsə də, qorxurdu. Nəhayət, bihudə axtarışlardan yorulub, evə yollandı. Həyətin ortasında dayanıb, mətbəxə sarı getdi. Mətbəxin yanında serjantla üz-üzə gəldi və elə qorxu

ki, müvazinətini saxlamaq üçün divara söykənməli oldu. Serjant ondan da çox qorxmuşdu, ancaq tez özünü ələ alıb, məruzə etdi:

— Cənab leytenant, sizi axtarırdım, rapport vermək üçün...

— Çox yaxşı. Deməli, hər şey qaydasındadır. Gedin, yatın, — cənab Blayxorden tələsə-tələsə dedi, sanki təfərrüatları eşitməkdən qorxurdu.

— Hər şey qaydasındadır, cənab leytenant, ancaq...

— Oldu! Lap yaxşı, gedin, gedin! — Cənab fon Blayxorden elə tez-tez danişirdi ki, serjant söz deməyə macal tapmirdi. Hər dəfə nəsə demək istəyəndə, leytenant onun sözünü ağızında qoyurdu. Nəhayət, serjant bezib getdi.

Leytenant döyülməkdən yaxa qurtarmış uşaq kimi yüngülləşib, rahat nəfəs aldı. İndi o, bağdaydı. Gözqamaşdırın ay işığı metbəxin sarı divarlarını nura qərq etmişdi, üzüm tənəyi gərnəşərək, qollarını yana açan skeletə bənzəyirdi. Bu nədir? Vur-tut iki-üç saat əvvəl tənək yarpaqsız, quru, ölümqabağı qıcolmaya tutulmuş boz gövdəni xatırladırdı, indi isə ondan tünd-qırmızı üzüm salxımları asılıb, özü də, elə bil yarpaqlayıb. Leytenant hətta yaxınlaşdı, görsün, bu həmin tənəkdir, ya yox? Bir az yaxın gelmişdi ki, ayağını nəsə yapışqan bir şeyin üstünə basdı, kəsif, ürəkbulandıran salsaqxana iyi ətrafi bürüdü. Tənəyi də tanıdı, həmin tənək idi, yalnız divarın suvağı güllələrdən didik-didik olmuş və qana bulaşmışdı. Deməli, buradır! Onları burada vurublar!

Dərhal ordan uzaqlaşdı. Mənzilin kendarında ayağı ilişdi, çəkmələrini çıxarıb, qapıdan küçəyə tolazladı. Sonra öz otağına keçdi, stolun üstünə şam yeməyi qoyulmuşdu. Acından ölsə də, heç nə yeyə bilmədi. Oturub mat-mat süfrəyə baxırdı. Hər şey çox səliqəli görünürdü: dümağ yağ kürəcikləri, kürəciklərə sancılmış qırmızı

turp dilimləri; ağappaq süfrə (indi fikir verdi, gördü ki, süfrədə nə onun, nə də arvadının inisialları qeyd olunmayıb); üzüm yarpaqlarının üstünə qoyulmuş iştahaçan qoyun pendiri; çovdar köməsinə oxşamayan gözəl ağ çörək dilimləri; çapma stekanda qırmızı caxır; qızardılmış ləziz quzu əti — yeməklər böyük zövqlə hazırlanmışdı. O dəqiqə bilinirdi ki, yeməkləri hazırlayan adam hərbi məhkəmədən və ya kontribusiyadan qorxduğuna görə deyil, başqa səbəblərdən xüsusi səy göstərib. Ancaq leytenant yeməyə əlini də vurmadi. O, birdən zəngi götürüb, silkələməyə başladı. Xadimə dərhal gəlib, sakitcə qapının ağızında dayandı. Qadın əmrə müntəzir dayanmışdı, ancaq leytenant artıq nə demək istədiyini unutmuşdu, zəngi nə üçün çaldığını da xatırlamırdı. Amma hər halda, nəsə deməliydi.

— Mənə acıqlanmırınız ki? — nəhayət, soruşdu.

— Yox, cənab. Nəsə istəyirsiz? — fağır qadın gözlərini yenidən onun ayaqlarına zillədi.

Qadının baxışlarını yönəldib, corabda oturduğunu gördü. Döşəmə onun ayaq barmağının izlərilə doluydu — uzun sürən yürüş zamanı corabları tamamilə yırtılmışdı.

— Əlinizi mənə verin, xeyrxah qadın, — o, əlini uzatdı.

— Yox, — xadimə düz onun gözünün içində baxaraq çevrilib otaqdan çıxdı.

Bu təhqirdən sonra cənab fon Blayxorden sanki cəsarətlənib, yeməyə girişmək istədi. Ət olan kasanı götürdü, ancaq ətə xaxından baxıb, qoxusunu alan kimi ürəyi bulandı. Qalxıb pəncərəni açdı və kasanı çölə tolazladı. Leytenantı əsməcə tutmuşdu, özünü xəstəhal hiss edirdi. Birdən-birə gözləri o qədər həssaslaşmışdı ki, adı işığa baxanda belə yaşıardı, parlaq rənglər isə, ümumiyyətlə, ona dözülməz gəlirdi. Ət kasasının ardında caxır şüşəsini də bayırı

tulladı. Qırmızı turp dilimlerini yağı kürəciklərindən çekib çıxardı, rəssamların qırmızı papaqlarını qamarlayıb çölə atdı. Qırmızıya çalan nə vardısa, hamisindən qurtulmaq isteyirdi. Sonra yatağa uzandı. Ancaq yorğun gözlərini yuma bilmirdi. Bir müddət beləcə uzandıqdan sonra meyxananın zalından gələn səsləri eşitməyə başladı.

— İkişü ürəkli oğlan idi, amma hündürboylu zəif çıxdı.

— Divarın öndə büzüşüb yixildi deyə, ona zəif demək olmaz. Axi demişdi ki, onu divara bənd eləsinlər — ona qalsa, yixılmazdı.

— Amma o ikisi, lənət şeytana, görürdün necə dayanmışdır? Qollarını sinələrində çaprazlayıb durmuşdular, elə bil şəkil çəkdirildilər.

— Keşiş bilyardxanaya gedib, bəd xəbəri çatdıranda hamısı sarsılıb, döşəməyə oturublar, hər halda serjant belə deyir, amma heç biri haray-heşir salmayıb, əfv diləməyib.

— Hə, cəsur uşaqlar idil! Sənin sağlığına!

Cənab fon Blayxroden başını balışın altına soxdu, qulaqlarını məlefəyle tixadi. Amma sonra yerində qalxmalı oldu.

Anlaşılmaz bir qüvvə onu içki içənlərin yanına çəkirdi. O, başqa təfərruatları da eşitmək isteyirdi,ancaq əsgərlər, nədənse sakit səslə danışmağa başlamışdı. O, qapının yanına gəlib çömbələrək qulağını açar deşiyinə dayadı.

— Sən bizim uşaqlara fikir verdinmi? Rəngləri bozarmışdı, bu qəlyandakı kül kimi. Çoxusu havaya atəş açdı. Bax ha, heç kimə demə. Amma, bunun xeyri olmadı, üçü də yerindəcə keçindi. Bu, qırmayla sərcə ovlamaq kimi bir şey idi.

— Bəs sən dua oxuyan qırmızı palтарlı oğlanları gördünmü? Noxud tarlasında alova bənzəyirdilər. Yaylım atəşi açılanda, dediyin sərcələr kimi tarlaya səpələndilər. İlahi! Mühəribədir də, neyləyəsən? Sənin sağlığına!

Cənab fon Blayxorden eşitmək istədik-lərinin hamisini eşitdi. O qədər həyəcanlıydı ki, gözünə yuxu getmirdi. Sonra meyxanaya keçib, əsgərlərə dağılışmağı əmr etdi.

Bundan sonra başını su dolu ləyənə soxdu. Şopenhauerin kitabını götürüb, yatağa uzandı və oxumağa başladı: “Doğuluş və ölüm – bunların hər ikisi həyata məxsusdur, onlar bir-biri ilə tarazlıq təşkil edir, biri digərini şərtləndirir; ikisi birlikdə insan həyatının iki qütbüni təcəssüm etdirir. Mifologiyaların ən ağıllısı olan hind mifologiyasında ölümü, faniliyi təcəssüm etdirən Tanrı – Şivanın atributu həm kəllə sümüklərindən düzəldilmiş boyunbağı, həm də, yaranış simvolu olan fallosdur... Ölüm – ehtirasların girdabından qurtuluş, varlığımızın əsas sehvinin düzəldilmesi, sərgərdanlığımızın sonu deməkdir”.

O, qəflətən öz yatağında qəribə bir hərəketlilik, səs-küy eşitdi və kitabı əlinən saldı. Burada kim ola bilər axı? Aşağı hissəsi qıç olmuş, sinəsi isə çəllək kimi şışmiş bir bədən gördü. Mələfənin üstünə sərələnmiş bədəndən dəhşətli boğuq səslər çıxırdı. Bu, onun öz bədəniyidi! Doğrudanmı o dərəcədə ikiləşmiş, haçalanmışdı ki, özünü kənardan görə bilir, öz səsini kənar adəmin səsi kimi eşidirdi? Qapı açıldı, fağır, itaətkar xadimə otağa girdi. Yəqin ki, qapını tıqqıldatmayı da unutmamışdı.

— Nə buyurursunuz, cənab leytenant? – Qadın soruşdu. Gözleri alışib-yanırdı, dodaqlarına qəribə bir gülüş qonmuşdu.

— Mən? – Xəstə leytenant təəccübləndi. – Heç nə. Özümü yaxşı hiss etmirəm, xahiş edirəm, həkim çağırasınız.

— Buralarda həkim olmur, adətən, bize keşish kömək eləyir, – qadın cavab verdi; o artıq gülümsemirdi.

— Elə isə adam göndərin, keşishi çağırınsın, – leytenant dedi, – düzdür, keşislərə aram yoxdur... Amma xəstəsənse, istər-istəməz, aranı düzəltmeli olursan.

Pater gələn kimi xəstənin biliyini tutdu.  
– Sizcə mənə nə olub? – Xəstə soruşdu.

– Nə olub mənə?

– Vicdanınıza ləkə düşüb! – Keşış qısa cavab verdi.

Cənab Blayxorden hirslənib, özündən çıxdı:

– Öz borcunu yerinə yetirən adamın vicdanına ləkə düşüb?

– Hə, – keşış xəstənin alnına yaş dəsmal qoydu. – Hövsələnizi basın, mənə qulaq asın. Siz böyük bir bəlaya düçar olmuşunuz! Siz o üç nəfərdən də betər gүnə qalacaqsınız. Mənə diqqətlə qulaq asın. Bu xəstəliyin simptomlarını bilirəm. Siz dəli olmaq dərəcəsinə çatmışınız. Yaxşı-yaxşı fikirləşin, var gücünüzle fikrinizi cəmləməyə çalışın, bəlkə onda beyniniz rahatlana. Məni diqqətlə dinləyin və sözlərimə fikir verin, görün nə deyirəm. Sizdə ikiləşmə gedir. Siz özünüüz başqa bir adamın daxilində hiss edirsınız. Bu necə baş verib? Bax belə: böyük sosial yalan bizim hamımızın ikişəməsinə səbəb olub. Bu gün səhər-səhər arvadınıza məktub yazarkən siz başqa adam idiniz – dürüst, xeyrxah, sadə. Mənimlə söhbət eləyəndə çevrilib başqa adam oldunuz. Necə ki, aktyor artıq özü olmur, oynadığı rolların nizamsız yiğinina çevrilir, eləcə də, sosial insan özündə, ən azından, iki şəxsiyyəti birləşdirir. Adamın ruhu sarsılında, çıxılmaz vəziyyətə düşəndə, qarşısında iki insan təbiəti peydə olur, biri o birinin hərəkətlərinə göz qoymağa başlayır... Bax, mən döşəmədə tanış bir kitab görürəm. Onu dünyanın, bəlkə də ən zəkalı, ən ağılli adımı yazıb. O, sanki Tanrıının özündən dərs almışdı, dünyanın bütün faniliklərinə, yaramazlıqlarına bələd idi, amma gəl ki, özü də ikişəmədən qurtula bilmədi. Çünkü doğuluşu, vərdişləri, insana xas zəif cəhətləri onu geriyə çekirdi! Gördüyünüz kimi, mənim ağam, biz təkcə dua kitabları oxumuruq. İndi mən sizinlə keşış yox, həkim kimi

danişıram. Ona görə ki, – sözlərimə fikir verin! – biz bir-birimizi başa düşürük. Elə bilirsiniz, ikili həyatın lənətindən xəbərsizəm, bu hiss mənə yaddır? Düzdür, mən müqəddəs şeyləre şübhə etmirəm, cünki bunlar iliyimə işləyib, qanıma hopub, ancaq onu da bilirəm ki, sizinlə Allahın adından danışmırıam. Başa düşürsünüzüm, biz yalana anamızın bətnində öyrəşirik, onu ana südü ilə birlikdə həzm edirik. Ona görə də, indiki vəziyyətdə kim həqiqəti dilə gətirmək istəyər?.. – Dediklərim aydındır?

Xəstə paterin sözlərinə diqqət kəsilmişdi, gözünü belə qırpmadan onu dinleyirdi.

– Gəlin, indi sizdən danışaq, – pater sözünə davam etdi. – Əlində məşəl tutmuş balaca, məkrli bir xain var, özüylə qızılğıl dolu səbət gəzdirir və zir-zibil qalaqlarının üstünü çiçəklərlə örtür. Bu, gözəllik mələyidir, adı – gözəllikdir! Qədim Yunanıstanda gözəlliyə sitayış edirdilər, knyazlar onun dərdindən deli-divaneydi. Cünki o, insanların gözünü tutur, dünyanı olduğu kimi görməyə imkan vermirdi. Bu, indi də belədir. O, diyar-diyar dolaşır, insanlara kələk gəlir, onlara hər addımda xəyanət edir. Bax, siz döyüşçülər nə üçün qızilla işlənmiş dəbdəbəli paltaqlar geyinirsiniz? Niyə həmişə musiqinin müşayiətilə, dalgalanan bayraqların altında iş görürsünüz? Bəlkə peşənizin gerçək üzünü gizlətmək isteyirsiniz? Həqiqət vurgunu olsaydınız, qan ləkələri daha yaxşı görünüşün deyə, sallaqxanadakı qəssablар kimi ağ xalat geyərdiniz. Beyin iliyinə bulaşmış, qan daman bıçağı və baltonı əlinizdən qoymaz, heç kimdən gizlətməzdiniz. Siz mühabibəyə musiqiçiləri yox, döyüş meydanında ağılını itirmiş adamları aparmalısınız, bayraq əvəzinə kəfən yelləməlisiniz, arabalarda əsgəri təchizatın yerinə tabut daşımalısınız!

Ağrıdan qırırlan xəstə, əllərini dua üçün açıb, dırnaqlarını gəmirirdi. Keşış isə nifret saçan amansız sözlərinə davam edirdi:

– Sən təbiət etibarilə yaxşı adamsan, içindəki yaxşı adamlı işim yoxdur. Mən, özün dediyin kimi, “təmsilçi”ni cəzalandırmaq istəyirəm ki, başqalarına da görk olsun. O üç meyiti görmək isteyirsən? Görmək isteyirsənmi onları?

– Yox, yox, Allah xatırınə, lazımdır! – Xəstə qeyri-iradi qışkırdı. Onun soyuq tərdən islanmış köynəyi kürəyinə yapışmışdı.

– Qorxursan? Bu, onu göstərir ki, sən də bütün insanlar kimi ürəksiz və qorxaqsan. İnsan belə də olmalıdır.

Xəstə qırmanc yemiş adam kimi qıvrıldı. Sonra birdən-birə sakitləşdi, artıq sinəsi körük kimi qalxıb-enmiridi. O, sağlam adamlar sağayı, gümrah səslə dedi:

– Əl çək məndən, keşiş libasına girən iblis, yoxsa əlimdən xata çıxar.

– İkinci dəfə çağırıldırsan, gəlməyəcəyəm ha, – pater dedi. – Bunu yadında saxla! Gözünə yuxu getməsə, məni günahlandırma, bunun səbəbi bilyardxanadakı ölüldərdir. Bilyardxanadadırlar, başa düşdün?

Pater bilyardxananın qapısını açdı, karbol turşusunun dəhşətli iyi otağı doldu.

– İylə, iylə! Bu, səninçün barıt qoxusu deyil, bu barədə evə telegram vurub lovğalanmırlar. Telegram vurub, nə deyəcəksən: “Böyük qələbə qazandıq, üç nəfəri öldürdük, biri dəli oldu, şükür Allaha?” Belə şeylərə görə şeir yazmırlar, səkiyə gül-çiçək düzmürlər, kilsədə hönkürüb ağlamırlar! Bu, qələbə deyil, qırğındır, başa düşürsən, qətlidir!?

Cənab fon Blayxorden yatağından sıçrayıb, özünü pəncərədən çöle atdı. Həyətdəki əsgərlərdən biri onu havada tutdu, ancaq o, əsgəri dişləməyə çalışdı. Sonra onun əl-qolunu bağlayıb, mənzil-qərargahının yanındakı lazaretə, ordan da birbaşa psixiatriya müalicəxanasına apardılar. Onun tutmasını yalnız orada müalicə etmək olardı.

1871-ci ilin günəşli fevral günü idi. Cavan bir qadınla orta yaşılı kişi qol-qola verib,

yavaş-yavaş Lozannadakı Marterey təpəsinə qalxırdılar. Hamiləliliyinin son günləriydi deyə, qadın çətinliklə yeriyirdi, az qala, kişinin qolundan sallanmışdı. Onun uşaq üzünü xatırladan kədərli, solğun sıfeti ölü rəngindəydi, özü də başdan-ayağa qara geyinmişdi. Böyründə addımlayan kişi isə adı kostyumdaydı; qadının əri olmadığı dərhal gözə çarpırdı. Kişi çox qayğılı görünürdü, hərdən bəstəboy qadına sarı əyilib nəsə deyir, sonra yenidən fikrə gedirdi. “Ayının yanında” restoranının önündəki Köhnə gömrük meydanında ayaq saxladılar.

– Bir az da qalxaqmı? – qadın soruşdu.

– Qalxaq, bacı, – kişi dedi, – amma əvvəlcə bir az dincəlek.

Onlar restoranın qarşısındaki skamyaya əyləşdilər. Qadının ürəyi ləp zəif vururdu, sinəsi güclə qalxıb-enirdi, nəfəs almaqda çətinlik çəkirdi.

– Yazıq qardaşım, – qadın dedi, – səni başa düşürəm, fikrin-zikrin evdəkilərin yanındadır.

– Nə isə, bacı, gəl bu barədə danışmayaq. Doğrudur, fikrim uzaqlardadır – mən evdə lazımmam, ancaq sən doğma bacımsan, qanın qanımdan, canın canımdandır. Səni tek qoya bilmərəm.

– Ümid edirəm ki, yeni müalicə üsullarının, təmiz havanın ona köməyi dəyəcək, necə fikirləşirsen?

– Ola bilər, niyə olmasın? – qardaş gümrah səslə dedi. Ancaq bu sözləri deyərkən üzünü kənara tutmuşdu ki, bacısı üzündəki ifadəni görməsin.

– Bu qış yaman nəhs gəldi. Taleyin bu qədər amansız olduğunu bilməzdəm. O, indi diri-dirisi basdırılmış adama oxşayır. Tanrıya ağır getməsin, ölsəydi, mənə bu qədər təsir eləməzdi.

– Ümidiñi üzmə, – qardaş inamsız səslə dedi. Yenə ev-eşiyi və tarlaları barədə düşünməyə başladı və elə o dəqiqə özünə acığı tutdu – onun ekoizmi bacısının dərdini bölüşməyə mane olurdu.

Elə bu vaxt təpənin o üzündən paravoz fitini xatırladan sürəkli bir səs eşidildi.

— Qəribədir, məgər dağların başında dəmir yolu var? — Frau fon Blayxroden soruşdu.

— Yəqin ki var, — təəccübən gözləri geniş açılan qardaş səsə qulaq kəsildi.

Səs təkrarlandı, ancaq bu dəfə suda boğulan birisinin çıçırtısına bənzəyirdi.

— Gəl qayıdaq, — cənab Şantsın rəngi ağarmışdı, — onsuz da bu gün təpəyə qalxa bilməyəcəksən, sabah arabayla gələrik.

Ancaq qadın qayıtmak istəmədi və onlar yenidən dikdirlə irəliləməyə başladılar. Bu, doğrudan da məşəqqətli yol idi. Yolboyu sıralanan yemişan pöhrəliklərində saridimdik qaratoyuqlar ucuşur, barıları bürümüş sarmaşıqların arasında qırvaq boz kərtənkələlər vurnuxur, dəlmə-deşiklərdə gizlənirdi. Bu il qış mülayim keçmişdi deyə bahar da tez gəlmışdı; yolun kənarlarında primula və asırqallar çıçəkləmişdi, ancaq bu gözəllik Qolqofa qalxanların zövqünü oxşamırdı. Yamacı yarılamışdılar ki, həmin çıçırtını bir daha eşitdilər. Frau fon Blayxordenin ürəyinə dammışdı ki, nəsə pis şeylər olacaq. Qardaşına sarı çevrilib, sönük baxışlarını onun üzünə zilledi — öz ehtimalının doğru olub-olmadığını yoxlamaq istəyirdi. lakin bu, uzun sürmədi, qadın birdən-birə kəsilmiş ağac kimi yerə sərildi, onun yixıldığı yerdən sarı toz dumanı qalxdı. Qardaş özünü toparlayana kimi hansısa diqqətli bir yolcu fayton çağırıldı. Frau fon Blayxordeni faytona mindirdilər və o, əzab-əziyyətlə, elə oturduğu yerdəcə dünyaya uşaq gətirdi. İndi iki çıçırtı gəlirdi, dərdə-kədərə qərq olmuş iki adam yalvarıb, köməyə çağırırdı. Vurnuxma və təlaş zamanı şlyapasını salıb itirmiş cənab Şants isə, faytonun basamağında dayanıb, gözlərini səmaya dikmişdi: "Ah, göylər bu nalələri eşitsəydi... ancaq yox, göylər çox uzaqdi".

Yuxarıdakı müalicəxanada cənab fon Blayxordeni pəncərəsi cənuba açılan

palataya yerləşdirmişdilər. Palatanın yumşaq üzünlü divarları gözoxşayan mavi rəngə boyanmışdı, tavanında isə üzüm tənəklərilə örtülü talvar şəkli çəkilmişdi. Palata göyümtüləğ metalla döşənmişdi, metalın altına isə küləş sərmişdilər. Mebelin üzərinə arası quru yosunla dolu ikiqat parçadan yumşaq örtük çəkmişdilər, palatada bir dənə də olsun iti kǔnc-buqaq qalmamışdı.

Palatanı ele düzəltmişdilər qapının yerini tapmaq mümkün deyildi. Ona görə xəstə özünü qapısı bağlı məkanda hiss etmir, buradan çıxməq barədə fikirləşmirdi. Təbii ki, palatanın pəncərəsinə dəmir barmaqlıq vurulmuşdu, ancaq gözəl işləndiyi, üstündə yarpaqlar və güllər təsvir olunduğu üçün barmaqlıq təsiri bağışlamırdı.

Cənab fon Blayxordenin dəliliyi vicdan əzabı şəklində üzə çıxmışdı. Ona elə gəlirdi, sırlı şəraitdə hansıa üzümçünü öldürüb və necə öldürdüyünü xatırlaya bilmədiyinə görə, cinayəti boynuna almir. Ona ölüm hökmü kəsiblər, indi həbsxanada oturub, hökmün yerinə yetirilməsini gözləyir. Bu əzablı gözləntinin bəzən işqli saatları da olurdu. Bu zaman palatanın divarlarına böyük vərəqlər yapışdırır, onları sillogizmlərlə yazıb doldururdu. Bəzən yadına düşürdü ki, fransız frantiryerlərinin güllələnməsi əmrini o verib. Ancaq evli olduğunu heç cür xatırlaya bilmirdi. Elə biliirdi, arvadı onun yanına məntiq dərsi almağa gelən şagirddir.

Söhbət düşəndə deyirdi ki, frantiryerlər satqın, xəyanətkar adamlar idи və onları güllələmək əmri yuxarıdan gəlməşdi. Adətən, onun hər sözü ilə razılaşan arvadı bir dəfə ehtiyatsızlıq edib, bütün frantiryerlərin satqın olması fikri ilə razılaşmadı. Onda divara yapışdırıldığı, özünün bu məsələylə bağlı məntiqi müləhizələrini qeyd etdiyi vərəqləri yiğisidirib, dedi ki, iyirmi il sonra belə fikirlərini sübut etməyə hazırlıdır. Bəzən möhtəşəm layihə işləyib-hazırladığını bildirdi, elə bir layihə ki, reallaşsa, bütün bəşəriyyət xeyir

tapacaq. Bizim bu dünyadan umacağımız nədir, nəyə çalışırıq, – o, soruşurdu. – Kral nəyə görə hökmranlıq edir, keşş niyə moizə oxuyur, şairlər, rəssamlar nə üçün yazıb-yaradır? – Bədənə azot vermək üçün. Azot – ən bahalı qida maddəsidir, ət elə ona görə bahadır. Azot – intellekt deməkdir, çünki çoxlu ət yeyən varlı-hallı adamlar karbohidratlarla qidalananlardan daha kübar və ziyanlı olur. Ancaq azot ehtiyatları tükənməz deyil. Bütün müharibələr, qəzetlər və dövlət istiqrazları azot qıtlığının nəticəsidir. Odur ki, azot əldə etmək üçün yeni mənbələr tapılmalıdır, cənab fon Blayxroden belə bir mənbəni aşkarlayıb və bundan sonra hamı xoşbəxt olacaq. Azadlıq, bərabərlik, qardaşlıq həyatımızın reallığına çevriləcək. Həmin tükənməz mənbə – havadır. Havanın tərkibinin 79 faizi azotdur. Qalır azotu havadan almağın yolunu tapmaq. Elə etmək lazımdır ki, orqanizmin ehtiyaclarını ödəmək üçün ciyərlər azotu birbaşa bədənin özündə emal etsin, aralıq mərhələlərə – azotun ota, buğdaya, göyərtiyə çəvrilməsinə və mal-qaranın onları ət halına salmasına ehtiyac qalmasın. Cənab Blayxroden əmin idi ki, bu problem gələcəkdə öz həllini tapacaq, onda kənd təsərrüfatı və heyvandarlıqla məşğul olmaq ehtiyacı aradan qalxacaq və hamı elliklə səadətə qovuşacaq... Qalan vaxtlarda isə, cənab fon Blayxroden elə hey “öldürdüyü” üzümü haqqında fikirləşir, qəm dəryasına batırı.

... Beləliklə, həmin fevral gündündə xanım fon Blayxroden yarı yoldan qayıtmalı oldu. Bu zaman onun əri palatada oturub, pəncərədən çöle baxırdı. O, pəncərənin önündəki rahat kresloda əyləşmişdi, bayırbacanı seyr etməyə heç nə mane olmurdu. Dünən axşam soyuq vanna qəbul edib, gecəni yaxşı yattığı üçün özünü əla hiss edirdi. Bilirdi ki, indi fevral ayıdır, ancaq harada olduğunu heç cür anlamırıldı. Qar yoxdur – ilk diqqətini çəkən bu oldu. Əvvəllər

cənub ölkələrində olmamışdı deyə təəccübəndi. Bayırda hər tərəf yaşıllaşmışdı; hamaşçıçəyi ilə örtülmüş başınağacı, qışda belə öz rəngində qalan parıltılı-yaşıl yarpaqlı dəfnəgilas, şümsəd ağacı, budaqlarına qədər sarmaşıqlı qarağac. Bağban primula çiçəkləri açmış qazonu biçir, bir qız da onun biçdiyi otları dırımqılayırdı. O, gözlərinə inanmayıb, təqvimə baxdı: yox, fevral ayıdır. Belə çıxır ki, fevral ayında ot biçib-yığırlar? Mən haradaya?.. Sonra bağın o tərəfindəki əydəmlili yamacları olan dərin dərəyə göz gəzdirdi. Yamaclar yayın ortalarında olduğu kimi yamyasıl idi. Adda-budda kiçik kəndlər və kilsələr gözə dəyirdi. Söyüd ağacları da yaşıllaşmışdı. Çəmənliliklər durğun, səma kimi mavi gölə qədər uzanırdı. Gölün o biri tərəfində əkin sahələri və dağ silsiləsi vardi. Yumşaq-ağ rəngə çalan, yenice yuyulmuş yun kimi ağaran, diş-diş buludlar dağların başı üstünü almışdı. O, harada olduğunu bilmirdi. Fikirleşirdi ki, yer üzündə bu cür gözəllik ola bilməz. Bəlkə ölüb, indi başqa dünyadadır? Hər halda, bura Avropa deyil. Yəqin ki, ölüb. Onu fikir götürmüştü. Sonra gözünü qaldırıb, yenidən bu günəşli mənzərəyə baxdı. Pəncərəyə vurulmuş şəbəkənin üstündəki döymə zanbaqlar və yarpaqlar sanki havada süzürdü. Əvvəlcə onlara baxıb qorxdu, sonra yenidən sakitləşdi; qarşısındaki mənzərəni yenidən diqqətə seyr etməyə başladı. Havada süzən diş-diş buludlara xüsusi zövqlə baxırdı. Birdən-birə sevinc hissi bütün varlığını çulğadı, dolaşq fikirləri aydınlaşmağa, beynini sarmış duman çekilməyə başladı. Cənab fon Blayxroden o qədər sevincək oldu ki, qəlbi, ruhu oxumağa başladı – hər halda, ona elə gəldi. Ömründə heç vaxt mahnı oxumadığı üçün melodiya əvezinə, sine-sindən çıçırtı qopdu, bu, sevinc-şadyanalıq nidası idi. Onun arvadı məhz bu çıçırtını eşidib, məyus olmuş, ümidsizliyə qapılmışdı. Bir müddət beləcə, mahnı oxuya-oxuya

oturduqdan sonra, Berlin ətrafındaki oyun zallarından birində gördüyü, yağılı boyayla çəkilmiş şəkli xatırladı. Şəkildə guya İsveçrə mənzərələri təsvir olunmuşdu. Birdən ağılna gəldi ki, İsveçrədədir, pəncərədən gördüyü diş-diş buludlar isə, sadəcə, Alp dağlarıdır.

Xəstelərə baş çəkən həkim cənab Blayxrodenin palatasına gələndə, o, kresləda oturub, zülmətə eləyirdi. Həkim nə illah elədişə, cənab Blayxrodeni baxdığı mənzərədən ayıra bilmədi. Xəstənin ağılı yerindəydi, hansı vəziyyətdə olduğunu da yaxşı başa düşürdü.

— Cənab həkim, — o, dəmir şəbəkəyə işaret etdi, — bu gözəl mənzərəni dəmir çıçəklərlə korlamaq nəyə lazım? Qorxusunuz ki, otaqdan çıxaram? Qorxmayın, söz verirəm, qacmağa cəhd etməyəcəyəm — bilirom, bu, mənim xeyrimədir.

Həkim xəstənin əlindən tutdu — hiss etdirmədən nəbzini yoxlamaq istəyirdi.

— Yetmiş dəfə vurur, cənab həkim, cəmisi yetmiş dəfə, — pasient gülümşəyərək dedi.  
— Gecəni də yaxşı yatmışam. Qorxulu heç nə yoxdur.

— Çox gözəl, — həkim dedi, — müalicə fayda verir, buna çox sevinirəm. Etiraz etmirəm, otaqdan çıxa bilərsiniz.

— Bilərsiniz, cənab həkim, — xəstə birdən-birə canlandı, — bilərsiniz, içimdə qəribə bir hiss var, mənə elə gəlir bir müddət ölü olmuşam, sonra başqa bir planetdə dirilmişəm. Buraların bu qədər gözəl olduğunu bilmirdim. Yer üzündə necə gözəl yerlər varmış.

— Elədir, cənab Blayxroden, mədəniyyətin korlamadığı yerlər hələ öz gözəlliyini saxlayır, buralarda isə təbiət insanın bütün yaramaz səylərini puç eləyəcək qədər güclüdür. Elə bilərsiniz, sizin ölkəniz həmişə belə qısır olub? Əlbəttə, yox! Keçilərin belə yem tapa bilmədiyi qumlu çöllərin yerində haçansa gözəl meşələr varmış, möhtəşəm palid, şam, fistiq ağaclarının budaqlarında ovluq

quşlar daldalanır, şimallıların çox sevdiyi saysız-hesabsız heyvan sürüləri palid qozaları və şirəli otları yeməkdən doymurmuş.

— Siz russoistsiniz, cənab həkim, — pasient onun sözünü kesdi.

— Russo cenevrəliydi, cənab leytenant! Odur, bax, o gölün sahilində, qarağacların başı üzərindən görünən o körfəzin yanında doğulub. Orada dünyaya gelib, ağrı-acılarla orada üzləşib, onun “Emil” və “İctimai Müqavilə” kitabları — təbiətin bu iki müqəddəs kitabı orada yandırılıb, özünün “Yeni Eloiza” sevgi kitabını isə Pennin dağlarının ətəyində, kiçik Klarens qəsəbəsində yazıb. Sizin oturub baxığınız yer, bilərsiniz, haradır? Lak-Leman!

— Lak-Leman! — cənab fon Blayxroden həyəcanla təkrarladı.

— Bu gözəl vadidə dinc, fağır adamlar yaşayırdı, — həkim sözünə davam etdi, — iztirab çəkən, yorğun insanlar onların arasında şəfa tapırdı! İndi isə sağ tərəfə diqqət yetirin. Furne kiçik kilsə və qovaq ağaclarından o tərəfdə yerləşir. Parisdə insanlarla dil tapa bilməyən Volter başını götürüb, Furneyə qaçmışdı. Burada torpaq becərdi, insanlığa şərəf gətirən işlər gördü. Koppe ondan bir az aralıdadır. Xalqlara qənim kəsilmiş Napoleonun qatı düşməni madam de Stal orada yaşayırdı. Bu, həmin madam de Staldır ki, fransızların başına ağıl qoyur, onlara başa salmağa çalışırı: alman xalqı Fransanın düşməni deyil, çünki millətlər heç vaxt bir-birinə nifrət eləmir. İndi isə sağ tərəfə nəzər yetirin: odur, o sakit gölü görürsünüz? Əli hər yerdən üzülən Bayron, əsir alınmış bahadır kimi, möhtəşəm ruhunu sarmış irtica və cəhalət dövrünün zəncirlərini qıraraq, o gölün sahilinə qaçmışdı. “Şilyon məhbusu” əsərini məhz burada yazıb, tiranlara nifrətini bəyan edib. Bayron bir dəfə uca Qrammon dağının ətəyində, Sen-Jenqolf balıqçı qəsəbəsinin dalında,

az qala, suda boğulub ölücəkdi, ancaq hələ vaxtı deyilmiş. Müqəddəs İttifaq inqilabını və insan haqlarını namərdəcəsinə tapdayıb, məhv etdikdən sonra Avropanın korlanmış, zəhərli havasıyla nəfəs ala bilməyənlərin hamısı buraya pənah gətirirdi. Olduğumuz yerdən min funt aşağıda Mendelson qəmli mahnilər bəstələyib, Quno öz "Faust"unu yazıb. Bəli, o, "Valpurqlar gecəsi"ni füsunkar Alp dağlarından ilham alaraq yazıb. Viktor Hüqo özünün qəzəb püskürən siyasi motivli şeirlərini burada qələmə alıb. Sadova və Kyoniqgrats dəhşətlərini unutmaq istəyən hökmdar – sizin imperatorunuz da aşağılarda yerləşən Veedə, şimal küləyinin tutmadığı sakit, kiçik qəsəbədə dinclik arayırdı. Rusiyada dara düşən knyaz Qorçakov qaçıb, burada gizlənmişdi. Kirli siyasetdən uzaqlaşan Con Rassel bu yerlərin təmiz havasından doymurdu. Siyasi çəkişmələrdən başını itirmiş Tyer öz dumanlı, bəzən də anlaşılmaz-qarışq fikirlərini burada sahmana salmağa çalışırdı. Qoy indi o, bütöv bir xalqın taleyi ilə bağlı qərarlar verərkən, bu şahane təbiətin qoynunda özü ilə baş-başa qaldığı, uzun-uzadı fikrə daldığı saatları xatırlasın! Cenevrə şəhəri, bax, o tərəfdədir. Kral bu şəhərdə yaşayır, ancaq burada elə bir fikir yaranıb ki, bu şəhərin dəyəri öz əhəmiyyətinə görə xristianlıq ideyasından geri qalmır. Cenevrənin də həvariləri xaç gəzdirdir – onların aq bayrağının üstündəki qırmızı xaç təsvirindən danışram. Nə qədər ki, "Mauzer" fransız xalqına, "Şassno" isə almanların qartalına tuşlanmışdı, qara xaça boyun əyməyənlər qırmızı xaçı ən müqəddəs şey kimi mədh edirdilər. Əminəm ki, onlar məhz bu bayraq altında uğur qazanacaq.

Xəstə sakitcə bu qəribə moiəni dinləyirdi. Həkim o qədər hissiyyatlı, odlu-əlovlu danışındı ki, elə bil keşidir, moiə oxuyur. Cənab fon Blayxroden hətta bir qədər karıxdı da.

– Ürəyiniz doluymuş, cənab doktor, – dedi.

– Üç ay burada qalsayıdınız, siz də mənim kimi olardınız, – həkim cavab verdi.

– Demək, mənim şəfa tapacağıma inanırsınız? – xəstə əvvəlki kimi bədbin danışındı.

– Mən təbiətin gücünə inanıram, inanıram ki, təbiət sivilizasiyanın xəstəliklərini sağaltmağa qadirdir! – Həkim cavab verdi və xəstəyə sınaycı nəzərlə baxıb, əlavə etdi. – Bəs siz şad xəbəri eşitməyə hazırlırsınız?

– Hazırıam, cənab həkim.

– Lap yaxşı, danışdıq.

– İlahi... Nə böyük xoşbəxtlik! – xəstə ucadan dedi.

– Əlbəttə, – həkim razılışdı, – ancaq məndən daha heç nə soruşmayın, onsuz da bu gün əlavə heç nə demeyəcəyəm. İndi isə otaqdan çıxa bilərsiniz. Amma əvvəlcə sizi xəbərdar etmək istəyirəm ki, müalicəniz təxmin etdiyiniz qədər də asan olmayıacaq. Ağırlaşmalar ola bilər. Bilirsınız, yaddaş – insanların qatı düşmənidir... Yaxşı, gedək.

Həkim xəstənin qoluna girib, onu bağ'a tərəf apardı. İrəlidə nə dəmir şəbəkə vardi, nə də divarlar. Ancaq alçaq çəperlər, labirint kimi onları hər dəfə çıxdıqları yere qaytarırdı – çəperlərin arkasında xəndək qazılmışdı. Xəndək o qədər dərin idi ki, üstündən adlayıb keçmək mümkün deyildi. Leytenant heyranlığını və sevincini dilə gətirmək üçün söz tapmırıldı. Demək istədiyi sözlər isə bayaq eşitdikləri ilə uyuşmurdu, odur ki, susmağa qərar verdi. O, sakitcə öz əsəblərinin gözəl, həzin nəgməsini dinləyirdi, ona elə gəlirdi qəlbinin simləri yenidən sazlanıb. Leytenant çoxdandı ki, özünü bu qədər rahat, asudə hiss etmirdi.

– Hələ də mənim tam sağalacağımı şübhə edirsiniz? – üzünü həkimə tutub, kədərlə gülümsədi.

– Yavaş-yavaş sağalırsınız, ancaq, dediyim kimi, siz hələ tam sağlamamışınız.

Daş divardakı kiçik, tağlı qapıya yaxınlaşdırılar. Sanitarların müşayiet etdiyi xəstələr qapıdan keçib, harasa tələsirdilər.

– Bunlar hara gedir? – leytenant soruşdu.

– Onların arxasında gedin, özünüz görəcəksiniz, – həkim dedi, – mən etiraz etmirəm.

Cənab fon Blayxroden qapıdan içəri girdi. Həkim isə işaretlə sanitarı yanına çağırıldı.

– Frau fon Blayxroden “Fason” otelindədir, – sanitara dedi, – salamımı çatdırın, deyin ki, əri yaxşılaşıb, amma hələ onun barəsində heç nə soruşmur. Deyin ki, leytenant onu soruşsa, deməli, tamamilə sağalıb.

Sanitar getdi, həkim isə çatma tağlı qapıdan içəri girib, himayəyə götürdüyü xəstənin ardınca yollandı.

Cənab fon Blayxroden əvveller gördüyü məkanlardan heç birinə bənzəməyən böyük bir otağa gəlib çıxdı. Nə kilsə, nə teatr zalı, nə sinif otağı, nə də inzibati kontora oxşayırdı. Otağın o başında yarımqövs şəkilli bir çıxıntı, onun yanında isə rəngli şüseləri olan üçqat pəncərə gözə dəyirdi. Pəncərə şüselərinin yumşaq rəngləri bir-birilə elə yaxşı uyuşurdu ki, elə bil onları əsl sənətkar-kolorist seçmişdi. Pəncərədən içəriyə sızan işiq müxtəlif rənglərə çalışır, adamda xoş ovqat yaradırdı.

Xəstə gördüyü mənzərədən təsirləndi. Sanki Qaydnın “Yaradılış” oratoryasında Xaosun zülmətini yaran do-major akkordunu dinləyirdi. Elə bil ağır zəhmət hesabına təbiətin kortəbii qüvvələri ram edildikdən sonra xor oxuyur: “Qoy dünya nurlansın” və məleykələr də xorun səsinə səs verir.

Pəncərənin altından sallanan stalaqmit tağ əmələ gətirmişdi. Stalaqmitdən sızılış su aşağıdakı hovuza töküldü. Hovuzda açılmış güllərin ləçəyi məlek qanadlarını xatırladırdı. Apsidanın kənarlarındakı

sütunları heç bir memarlıq üslubuna aid etmək olmazdı, sütunları başdan-ayağa boz mamır basmışdı. Divarların aşağı hissəsi küknar ağacından qoparılmış budaqlarla örtülmüş, yuxarıları isə bağamburc, pirkal və dəfnə yarpaqları ilə naxışlanmışdı. Divarların naxışını da hansısa memarlıq üslubuna aid etmək mümkün deyildi; yarpaqların bəziləri əyilib-büzüşüb, hərf şəklini almışdı, bəziləri isə öz əcaib formasıyla Rafaelin arabesklerini xatırladırdı. Pəncərənin önünə böyük gül dəstələri qoyulmuşdu. Divarın yuxarısından naxışlı haşiyə keçirdi.

Cənab fon Blayxroden etrafına boylanıb gördü ki, otaqda skamyalar qoyulub, müalicəxananın pasiyentləri sakitcə oturub, seyrə dalıblar. O, boş skamyalardan birinə əyləşdi. Yanında oturmuş ortayaşlı kişi, əlini üzünə tutub, hönkürtüyle ağlayırdı. Kişinin sıvri burnu, uzunsov saqqalı, eşmə bişi fransız sikkələrinin üzərindəki profili xatırladırdı. Böyük ehtimalla fransızdır. Deməli, iki düşmən yanaşı oturub, öz gününə ağlayır. Sakit musiqi eşidildi. Birdən-birə təlaşlanan cənab fon Blayxroden musiqi səsini eşidib sakitləşdi. Orqanda xoral çalınırırdı. Bu, nə lüteran, katolik, kalvinist, nə də yunanların musiqisinə bənzəyirdi... Leytenant, adama təskinlik verən, insanın qəlbinə ümid qığılçımıları səpən xorun sözlərini həzzlə dinləyirdi. Elə bu vaxt önsərada kimse ayağa qalxdı. Stalaqmitin arxasından bədəninin yarısı görünürdü. Görəsən, kimdir? Keşş deyil ki? Yox, o, açıq-boz pencəkdəydi, açıq-mavi boyun yaylığı bağlamışdı, jiletinin altından nişastalanmış yaxalığı görünürdü. Əlində dua kitabı da gözə dəymirdi. Kişi danışmağa başladı. O, dostlarıyla səhbət edirmiş kimi, sakit səslə danışındı. Yaxınlarını özün kimi sevmək, səbirli və mərhəmətli olmaq, düşmənləri bağışlamaq – kişi xristianlığın məlum postulatlarını təkrarlayırdı; deyirdi ki, İsa Məsih bəşəriyyəti bütöv bir xalq kimi

görmək isteyirdi, ancaq korlanmış insanlar onun bu niyyətinə qarşı çıxdı və nəticədə ayrı-ayrı millətlər, məzhəblər, məktəblər yarandı. Sonda natiq bəyan etdi ki, xristian təliminin tezliklə hər yerdə qəlebə çalacağına əminindir. Yarım saatda qədər çıxış etdikdən sonra kişi aşağıya enib, qısa dua verdi, lakin duada nə İsa Məsihin, Məryəmin, Müqəddəs Nikolayın, Anastasiyanın, nə də rəsmi dini yada salan başqa birisinin adını çekdi.

Cənab fon Blayxroden sanki yuxudan ayıldı. Deməli, bura kilsədir. Mənasız dini çekişmələrdən boğaza yişilib, on beş ildir ki, kilsəyə ayaq basmayan leytenant, dini mərasimin iştirakçısına çəvrilmişdi. Dəlixanadakı “azad kilsə”də Roma-katolik, yunan, lüteran, kalvinist, svinqlian, anqlikan kilsələrini təmsil edən insanlar əyləşib, ümumi Allaha tapınmışdı. Bu zal bütün sektalara və məzhəblərə meydan oxuyurdu – axı insan ekoizmi bu məzhəbləri elə hala salıb ki, bir-birini öldürən, söyüb-yamanlayan insanlar öz hərəkətlərinə çətinlik çəkmədən bəraət qazandırı bilir. Buraya toplaşmış insanlar bir növ “saxta” kilsənin siyasi, dinastik xristianlığa qarşı irəli sürdüyü ittihamları dəstəkləyirdi!

Bəs mehrabın önünə niyə xaç qoyulmayıb? Ona görə ki, insan Roma mənşəli bu dar ağacına baxmağa utanır, haçansa onu ali həqiqətin şəhadəti kimi qəbul edib, başı üzərində ucaltdığına görə xəcalet çəkir. Əslində, bu rüsvayçılıq, rəzillik simvolunu künc-bucaqda gizlətmək lazımdı, necə ki, ötən dövrlərin işgəncə alətlərini muzeylərin gözdən uzaq yerlərində saxlayırlar. Amma insanlar bu dar ağacını bayraq kimi bütün bəşəriyyətin başı üzərinə qaldırdı... Elə isə niyə mehrabın önünə gilyotin qoymurlar, kafedradan ispan çəkmələri və barmaqsındıran məngənə asmırlar, niyə möminləri işgəncə alətlərile sınağa çəkmirlər? Axı bu daha məntiqli olardı.

Cənab fon Blayxroden xəyalında canlandırdığı dəhşətli mənzərdən ayrılməq üçün yenidən bu gözəl məkana göz gəzdirdi. Gözü aspidə ilə üzbeüz divara sataşdı. Dividan asılmış böyük çəlengin üzərində, küknar şaxlarından düzəldilmiş hərflərlə yalnız bir söz yazılmışdı. Fon Blayxroden həmin fransız sözünü oxuyub, tərcümə elədi: “Noel” – “Milad”. Görəsən, bu kilsəni hansı şair təbiətli adam yaradıb? Bu adam hər kimdirse, çox ağıllı və tədbirlidir. O, ən gözəl və xoş xatirələri oyatmayı bacarı. Uşaqlıq dövründə – nə dini və siyasi çekişmələr, nə də boş, mənasız iddialar işqılı könüllərdəki ədalət hissini kölgə salır, adamın ovqatını təlx etmir. Sözsüz ki, məhrəm uşaqlıq xatirələri bir parça çörək üçün bir-birini qırıb-çatan insanların çıxardığı vəhşi səsləri batırmağa qadırdır. Fon Blayxroden fikirləşdi ki, görəsən, məsum uşaqlar sonradan niyə yaramaz, iyərənc məxluqa çevrilir? Bəlkə, bizi bu hala salan sivilizasiyanın tərifli gülü – məktəbdir? Ola bilər! İlk dərsliklər bizə nəyi öyrədir? Bu dərsliklərdə yazılıb ki, Allah qisas alandır, ataların günahına görə uşaqları cəzalandırır, onların yeddi arxa dönənindən öc alır; bu kitablar ölkələri talayan, xalqların arasını vuran insanları qəhreman kimi təqdim edəyir; abırlı insanların hesabına, min bir hiyləyle hansısa mənsəbə çatan insanları böyük dövlət xadimi kimi qələmə verir. İşə bax, bütün bunları uşaqlara öyrətmək üçün valideynlər hər cür məhrumiyyətə, ağır güzərəna dözür, qurban verməkdən çəkinmir, övladlarından ayrı düşməyə belə razılaşır. Dünya böyük bir dəlixana olmasayıd, bu yerlərdə baş verənləri birtəhər sinirmək olardı!

O, kilsənin divarındaki yazıya bir daha nəzər saldı, sözü hərf-hərf yenidən oxudu və yaddaşının dərinliklərində gizlənmiş mənzərə yavaş-yavaş canlanmağa başladı – sanki fotoqraf kamerasından çıxardığı boz

neqativi kuporosla yuyurdu. Fon Blayxroden sonuncu Milad bayramını xatırladı. Yox, onda Frankfurtdaydı, demeli, sonuncudan əvvəlki bayram idı. İlk dəfəydi ki, bayramı nişanlısigildə keçirirdi. Yeri gəlmışkən, onlar bir gün əvvəl nişanlanmışdır. Gələcək qayınatası protestant keşişi idi. Keşisin alçaq tavanlı köhnə evinin zalında ağ bufet və royal vardi. O, pəncərənin önündəki xanıcıçeyini, qəfəsdəki alacaqanadı, gümüş dolçalar və qırmızı gildən tənbəki çubuqları qoyulmuş servanti xatırladı. Nişanlısı yolkaya ceviz və almalar asmaqla məşğul idi. Dumanlı yaddaşında sanki şimşek çaxdı. Ancaq bu, təhlükəsiz və gözəl şimşek idi; elə bil yayın sonlarında artırımda oturub, göy üzünü işıqlandıran şimşəyə baxırsan. Hə, onun nişanlısı vardi, sonra evləndi... onun arvadı var. Əvvəller nifret etdiyi, zəhləsi getdiyi həyata arvadının sayesində bağlanmışdı. Bəs hanı o? Arvadını görməlidir, onunla görüşməlidir, özü də elə indi. Leytenant yerində qərar tuta bilmir, qanad açıb, arvadının yanına uçmaq istəyirdi.

O, tələm-tələsik qalxb, çölə çıxdı və qapının arxasında dayanmış həkimlə üz-üzə gəldi. Həkim burada dayanıb, xəstəni müşahidə edirdi ki, görsün, kilsənin ab-havası ona necə təsir edir. Cənab fon Blayxroden əlini həkimin ciyninə qoyub, həyəcandan boğula-boğula düz onun gözünün içində baxdı:

— Arvadım haradadır? Tez olun, məni onun yanına aparın! Tez olun! Hanı o?

Arvadınızla qızınız sizi Ryu-de-Burqda gözləyirlər, — həkim gülümsünərək cavab verdi.

— Bağışlayın, həkim, belə yerlərdə istər-istəməz duyğulanırsan...

— Elə isə gedin, bayır paltarınızı geyinin, — həkim onun qoluna girib dedi. — Yarım saatdan sonra onların yanında olacaqsınız.

Onlar geniş dəhlizdən keçib, gözdən itdilər.

\*\*\*

Cənab fon Blayxroden müasir düşüncəli adam idı. Taleyin hökmüylə inqilab və irtica adlanan dəyirman daşlarının arasında sıxılıb qalmış leytenant, Fransız inqilabının, Müqəddəs ittifaqın və 1830-cu ilin övladıydı. İyirmi yaşında sanki bəsirət gözü açılmış, şüurlu həyatın nə demək olduğunu başa düşmüştü. Gözünü açıb görmüşdü ki, rəsmi xristianlıq və sülalə torunda çapalayı... Onda özünü yenice yuxudan ayılmış adam kimi hiss edirdi. Ona elə gəlirdi dəlixanadadır və dəlilərin içində düşmüş yeganə ağıllı adamdır. O, dəlixananın divarını yarib, azad olmaq istəyir, ancaq süngüyə və gulləyə tuş gəlməkdən qorxurdu. Nəhayət, bu cəhdlerinin heç bir səmərə verməyəcəyini görüb, ümidsizliyə qapıldı. Heç kəsə inamı qalmamışdı, ümidi hər yerdən kəsilmmişdi deyə, pessimizm girdabına yuvarlandı. Çıxış yolu olmayanda, bu da bir təskinlikdir. Acgözlükə Şopenhauerin əsərlərini oxumağa başladı. Hartmanın simasında dünyanın ən doğru-dürüst adamını tapdı.

Ancaq cəmiyyətdə öz yerini tapmalıdır. Cənab fon Blayxroden elmlə məşğul olmağa qərar verdi və indiki dünyanın işlərindən uzaq bir elm sahəsi seçdi. Geologiya, daha doğrusu, geologiyanın bir qolu olan paleontologiya ilə məşğul olur, qədim dövrlərin bitki və heyvanat aləmini tədqiq edirdi. Bəzən özündən soruşurdu: "Bu, kimə lazımdır?" Hər dəfə də eyni cavabı verirdi: "Mənə!" Onun bu həvəsi get-gedə ehtirasa çevrildi. Cənab fon Blayxroden hər dəfə əlinə qəzet alıb oxuyanda qəzəb hissini cilovlaya bilmirdi — qəzet səhifələri fanatizm aşılıyan materialollarla dolu idi. Odur ki, fon Blayxroden müasir dünyanın işlərindən kənar gəzməyə çalışırı. Ümid edirdi ki, ağır zəhmətlər hesabına əldə etdiyi rahatlığını heç vaxt eldən verməyəcək, ağılını itirməyəcək və həyatını dəli kimi başa vurmayıcaq. Sonra evləndi. Təbiətin əbədi qa-

nununu pozub, subay qalmağı ağlına da gətirmirdi. Fon Blayxroden ümid edirdi ki, arvadı onun köhnə, həssas "mən"ini həyata qaytaracaq və öz dünyasını tərk etməsinə ehtiyac qalmayacaq. Tezliklə, başa düşdü ki, gələcək həyatı iki təməl daşının üzərində intişar tapa bilər – bunlardan biri özünün ən məhrəm hissələrini belə etibar etdiyi qadınıdır; bu qadın olmasa, özü də, qurduğu dünya da məhv olmağa məhkumdur. Bir neçə aylıq evlilikdən sonra ondan ayrılmalı oldu... Bu, ona baha başa gəldi – sanki bir gözündə olmuş, bir ciyərini və əlinin birini itirmişdi; odur ki, azacıq çətinə düşən kimi başını itirdi.

Qızını ilk dəfə görəndə cənab fon Blayxrodenin içində sanki nəsə canlandı, özü bunu "təbii qəlb" adlandırır və təlim-terbiyənin məhsulu olan "ictimai qəlb"dən fərqləndirirdi. O, hiss etdi ki, ailəsinə çox bağlıdır, artıq ölməyəcək, çünkü ölsə də, ruhu övladında yaşayacaq; birdən-birə başa düşdü ki, bədəni fiziki proseslərin nəticəsində ölüb getsə də, ruhu əbədi olaraq yaşayacaq. Odur ki, yaşamağa və ümidi etməyə borcludur. Ancaq sonra, vəcdə gelmiş insanlar qələbəni faytonda oturub, döyüş meydanını müşahidə borusu ilə izləyən şəxslərin ayağına yazanda, yenidən bədbinliyə qapıldı. Baxmayaraq ki, nikbin olmaq onun bir növ əsgəri borcu idi. Leytenant vətənə qayıtmaya ürək elemirdi – tamamilə ruhdan düşüb, həyatın dibinə yuvarlanmaqdan qorxurdu. Odur ki, istəfa verib, kiçik sərvətini yerbəyer eləyəndən sonra həmişəlik İsvəçrədə məskunlaşdı.

\*\*\*

1872-ci il. Vevedə gözəl bir payız günü idi. "Sidr" adlanan kiçik pansionda yeddi dəfə dalbadal vuran zəng hamını ümumi süfrəyə səslədi. Süfrə arxasına əyləşib, bir-biri ilə hal-əhval tutmağa başladılar – neytral torpaqdaydilar deyə, canbirqəlb yaşayırdılar.

Cənab fon Blayxrodenlə arvadı psixiatriya müalicəxanasında tanış olduğumuz kədərli fransız, iki rus, ər-arvad iki alman, ispan ailəsi və Tirollu iki qızla eyni stolda əyləşmişdilər. Həmişəki kimi söhbətə başladılar. Günün vacib məsələlərində danışırdılar, lakin heç kəs qızışib özündən çıxmır, bir-birinin sözünü kəsmirdi.

– Heç ağlıma da gəlməzdi ki, yer üzündə bu cür gözəlliklər ola bilər, – cənab fon Blayxroden eyvanın açıq qapısından çölə baxa-baxa dedi.

– Təbiət hər yerdə gözəldir, – alman səsləndi, – sadəcə, əvvəllər kor kimi olmuşuq.

– Düzdür, – ingilis sözə qarışdı, – ancaq buralar daha gözəldir. Cənablar, barbarların başına gələnləri eşitmış olarsınız. Den-Camanın zirvəsinə qalxıb, oradan Lak-Lemana baxan barbarlara elə gəlib ki, səma yerə yapışib, yerlə göy birləşib. Barbarların canına vəlvələ düşüb, qorxub geri qayıdıblar. Bunları bələdçi kitabçasından da oxumaq olar.

– Mənə elə gəlir – ruslardan biri sözə başladı, – nəfəs aldığımız bu hava yalan-palanla çırklənmədiyi üçün buralar bizə belə gözəl görünür. Ancaq onu da inkar etmirəm ki, təbiətin gözəlliyi bizim hissiyyat orqanlarımıza təsir edir və yanlış fikirlərə düşməyə qoymur. Qoy bir müddət keçsin, Müqəddəs ittifaqın varisləri ölüb qurtarandan və hündür ağacların başı kəsiləndən sonra, bizim çəmənliyə də gün düşəcək.

– Haqlısınız, – cənab fon Blayxroden dedi, – ancaq ağacların başını kəsməyə ehtiyac yoxdur. Daha insani üsullar var. Bir müəllif tanıyıram, onun miyanə bir pyesi vardı. O, çox istəyirdi ki, pyesdə qadın rolunu tanınmış aktrisa oynasın, çünkü başqa cür uğur qazanmaq mümkün deyildi. O, teatrın primadonnamasına yaxınlaşıb, xahiş-minnətlə rolu ona sırimaq istəmişdi. Primadonna nəm-nüm eləyəndə isə qadına

xatırlatmışdı ki, qaydalara görə teatrın rəhbərliyi istəsə, bu rolu ona məcburən verər. "Elədir, – primadonna ona cavab vermişdi, – ancaq, nəzərə alın ki, mən də rolun öhdəsindən gəlməyə bilərəm". Bax, biz də həmin aktrisa kimi hərəkət eləyə bilərik! Məsələn, hazırda İngiltərədə dövlət büdcəsi müzakirə olunur. Əgər İngiltərə parlamenti kral sarayı üçün nəzərdə tutulmuş məbləği azaltsa, saray əhli əvvəlki dəbdəbəylə yaşaya bilməyəcək. Bu, qanuni islahat deməkdir. Mənimlə razısanız, cənab ingilis?

– Tamamilə razıyam, – ingilis cavab verdi, – bizim kralçıımız buyurub, kroket oynaya bilər, ancaq siyasetə qarışmasa yaxşıdır.

– Bəs müharibələr? Bu dava-dalaş nə vaxt qurtaracaq? – İspan sözə qarışdı.

– Qadınların səsvermə hüququ olsaydı, ordular bu dərəcədə artıb-çoxalmazdı, – Fon Blayxroden dedi, – düz deyirəm, əzizim?

Frau fon Blayxroden razılıqla başını tərpətdi.

– Ona görə ki, Fon Blayxroden sözünü davam etdi, – heç bir ana öz oğlunu, arvad – ərini, bacı – qardaşını qanlı qırğına göndərmək istəməz! Kişiləri qızışdırıb, bir-birinin üstüne salan olmasa, irqi ayrı-seçkilik də aradan qalxardı. Dostumuz Jan-Jakın dediyi kimi, insan xeyirxah varlıqdır, amma insanlar yox. Bax, niyə burada, bu gözəl ölkədə insanlar daha sakit, daha rahatdır, hamı öz həyatından razı görünür? Ona görə ki, hansısa magistratlar onların boynuna minib, hökm eləmir. Öz başçılarını özləri müəyyənləşdirir, ən əsası isə, başqalarının paxılılığını çəkmir, heç kəsə qıbtə eləmirlər. Burada nə kral korteji gözə dəyir, nə təmtəraqlı qarovul dəyişməsi, nə də hansıa qala-mərasimlər. Zahirən dəbdəbeli, amma içi çürük şeyləre insan məhz belə yerlərdə aldanır! Haçansa Avropa da bu İsveçrə modelinə keçəcək!

– Buna inanırsınız? – İspan maraqlandı.

– İnanıram, – cənab Fon Blayxroden cavab verdi, – əvvəllər pessimist idim, inanmirdim.

– Beləliklə, siz inanırsınız ki, əhalisi üç dildə danışan İsveçrə kimi kiçik ölkənin təcrübəsi Avropada da işə yaraya bilər? – İspan dil-boğaza qoymurdu.

Cənab Fon Blayxroden tutuldu, deyəsən, özü də şübhəyə düşmüdü, ancaq elə bu vaxt tirollu qızlardan biri sözə qarışdı:

– Bağışlayın, cənab İspan, – o dedi, – siz deyirsiniz ki, altı-yeddi dildə danışan Avropaya bu təcrübə əl verməz. Ancaq sizə nümunə göstərə bilərəm, orada iyirmidən çox millət yaşayır: çinlilər, yaponlar, zəncilər, qırmızıdərililər və bütün Avropa xalqlarının təmsilcili, hamısı bir arada, dinc, firavan həyat sürür. Bu dövlət – Amerikadır, mən orada olmuşam, hər şeyi öz gözlərimlə görmüşəm.

– Əla, eşq olsun, – ingilis dedi, – cənab İspan, məğlubiyyətinizi etiraf edin.

– Cənab fransız, sizə gəlincə, – tirollu qız davam etdi, – siz Elzas-Lotaringiyanın xiffətini çekirsiniz! Revanş müharibəsinin qəçiləz olduğunu zənn edirsiniz, Elzas-Lotaringiyanın həmişəlik almanlarda qalması fikrini ağlıñiza belə gətirmirsiniz. Sizə elə gəlir ki, bu problemi başqa yolla həll etmək mümkün deyil.

Fransız ah çəkib, onun sözlərini təsdiqlədi.

– Yaxşı, cənab Fon Blayxrodenin dediyi kimi, əger Avropa İsveçrə təcrübəsindən yararlansa və burada dövlətlər birləyi yaransa, Elzas-Lotaringiya nə fransız, nə da alman torpağı olacaq, sadəcə Elzas-Lotaringiya kimi qalacaq. Belə olsa, problem həll oluna bilər, ya yox?

Fransızın üzünə kədərli bir gülüş qondu, o, nəzakətlə qədəhini qaldırıb, Tirollu qızı təşəkkür etdi.

– Gülürsünüz, – qız qətiyyətlə sözünü davam etdi, – biz həmişə bir-birimizin üzünə

gülümsəyirik, ancaq bu, çarəsizlikdən və inanmsızlıqdan doğan təbəssümdür. Güldüyüümüz yetər. Siz burada Avropanın əksər ölkələrinin təmsilçilərini görüsünüz. Hər şeyə qulp qoyanların görmediyi bir yerdə oturub, şərab içə-içə, rahatca dərd-sərimizi bölüşə bilirik. Amma parlamentdə, qəzet və kitab səhifelərində söz deməyə can çəkirik, daha doğrusu, ehtiyat edirik, qorxuruq ki, bizə gülüb, ələ salarlar. Odur ki, hamı necə, biz də ələ, axına düşüb gedirik. Boş-boşuna gülməkdən nə fayda? Gülüş qorxaqlıq əlamətidir! İnsan öz ürəyinin, qəlbinin bütövlüyündən nagüman olanda gülməyə başlayır. Volter masqaraçı-adamoy-nadan idi, çünki öz ürəyinə görə narahat idi, ancaq Russo öz sinəsini yarıb, ürəyini çıxardı, onu günəşə sarı qaldırıb, qədim asteklər kimi özünü qurban verdi. Bəli, bu sonsuz qəzəbin, hədsiz çılgınlığın altında böyük mənalar yatır. Bəşəriyyəti kim dəyişdi, bizim yanlış yolda olduğumuzu ilk dəfə kim dilinə gətirdi? Russo! Genevə, qoca Cenevrə onun kitablarını yandırırdı, yeni Cenevrə isə heykəlini ucaltdı. Bizim burada ayrı-ayrılıqda fikirləşdiyimiz şeyləri, başqa yerlərdə başqa insanlar da fikirləşir. Sadəcə, imkan verin fikirlərimizi ucadan bəyan eləyək!

Ruslar qara çay süzülmüş stekanlarını əllərində tutub, öz dillərində nəsə danışmağa başladılar. İngilis, qədəhini doldurub, yenicə tost deməyə hazırlaşdı ki, qulluqcu qadın stola yaxınlaşıb, ona bir telegram uzatdı. Səs-küy kəsildi, İngilis məktubu gözgöresi həyəcanla oxuyub qurtardıqdan sonra, səliqəylə qatlayıb cibinə qoydu və fikrə getdi. Yemək vaxtı başa çatdı, artıq bayırda hava qaralmışdı. Cənab fon Blayxroden sakitcə pəncərənin önündə oturub, füsunkar mənzərəni seyr edirdi. Mont-Qrammonun və Dent-de Oşun zirvəsi, eləcə də, üzümlükler və Savoyun sahilindəki şabalıd meşəliyi qıruba enən günəşin qırmızı şəfəqlərinə boyanmışdı. Nəmli axşam

havasında dağların silueti görünüb itir və rəngdən-rəngə düşürdü. Adama ələ gəldi onlar işiq və kölgə kimi eyni çekisiz materialdan yaradılıb. Dağlar ucaboy canlı mexluqlara oxşayırdı; onların bir üzü qorxunc-kölgəli, günəşə sarı olan o biri üzü isə şən-gülümsər görünürdü. Fon Blayxroden tirollu qızın son sözlərini xatırladı, birdən-birə ona ələ gəldi ki, Mont-Qrammonun zirvəsi son dərəcə böyük bir ürəkdir, bəşəriyyətin yorğun, yaralı ürəyi... Bu ürək özünü qurban vermək ehtirasıyla səmalara doğru qabarib-qalxıb...

Qəfildən qaranlıq səmanın bağını yaran işıqlı bir şöle göründü və Savoyun maili sahilindən havaya odlu bir raket qalxdı. Raket ləp yüksəkliklərə qalxdı, Dent-d.Oşun zirvəsi ilə bərabərləşəndə, sanki bir anlığa yerində donub, yer üzünə – bu gözəl seyran-gahlara baxdı, yenidən aşağıya doğru milləndi və bir saniyə sonra böyük gurultu ilə partladı. Partlayış səsi Veveyə bir-iki dəqiqə sonra gəlib çatdı. Partlayışdan sonra səmada böyük ağ bulud əmələ gəldi, az keçmiş, bulud düzgün dördbucaqlı forma aldı, sanki ağ alov şöləsindən doğulmuş bayraq idи. Ardınca daha bir partlayış səsi eşidildi və geniş açılmış ağ bayrağın üzerinde qırmızı xaç təsviri göründü.

Adamlar yemək stolunun arxasından hövlnak qalxıb, bayıra töküldü.

– Bu nə deməkdir, – cənab fon Blayxroden dili topuq vura-vura soruşdu.

Heç kəs cavab verə bilmədi, ya da buna macal tapmadı, çünki ələ bu an Vuaronun sıldırımlı dikdirləri üzərində ard-arda raketlər partlamağa başladı, göy üzünü nurlandıran qığılcım topaları yerə səpildi. Səmani bürüyen işiq səli sakit Leman gölünün sularında əks olunurdu.

– Ledi və centlmenlər! – Qapıcı şampan bokalları düzülmüş sinini stolun üstünə qoyarkən, ingilisin səsi gurladı. – Ledi və centlmenlər, aldığım telegramda yazılılanlar

doğrudursa, Cenevrədə ilk beynəlxalq məhkəmə öz işini tamamlayıb. Bu, o deməkdir ki, daha xalqlar bir-birini didib-parçalamayacaq, gələcəyə qarşı aparılan müharibəyə son qoyulacaq. Gələcəkdə yüz minlərlə amerikalı və elə o qədər də ingilis sağ qaldığı üçün bu günü minnətdarlıqla xatırlayacaq. Alabama məsələsi Amerika və İngiltərenin yox,<sup>1</sup> zamanın, haqq-ədalətin xeyrinə həll olunmuşdur. Cənab ispan, siz hələ də mühabibəni qaçılmaz sayırsınız? Siz hələ də gülürsünüz, cənab fransız? Elə isə ürəkdən gülün, qorxmayın. Bəs siz, pessimist alman dostum, görürsünüzmü, frantiryerlər problemini güllələməyə-filana əl atmadan da həll etmək olar. Cənab ruslar, doğrudur, sizinlə yaxından tanış deyiləm, ancaq ağaç başları ilə bağlı fikirlərinizi bilirom, siz hələ də bunu ağıllı fikir hesab edirsiniz? Sizə elə gəlmirmi ki, ağacların başından yox, kökündən başlamaq lazımdır? Belə daha rahat deyilmi? İngilis olduğum üçün bu gün özümü məğlub saymaliydim, ancaq mən fəxr edirəm, öz ölkəmlə qürur duyuram, – ingilislər, məlum olduğu kimi öz ölkələrini öyməkdən doymazlar, – amma bu gün mən xüsusilə sevinirəm, çünkü İngiltərə dürüst insanların məhkəməsini qanlı mühabibədən üstün tutdu. Avropa dövlətlərinin içərisində bunu ilk dəfə İngiltərə etdi. Mən hamınıza, bax, bu cür məglubiyyətlər arzulayıram, çünkü qələbəyə aparan yol belə məglubiyyətdən keçir. Gəlin, qırmızı xaçın şərəfinə içək, onun bayrağı altında, şübhəsiz, qələbə qazanacağıq.

\*\*\*

Cənab fon Blayxroden həmişəlik ısveçrədə qaldı. Leytenant bu gözəl təbiəti atıb gedə bilməzdi. Burada tərk etdiyi yerlərdən tamamilə fərqli, olduqca ürəyeyatan bir dünya tapmışdı.

<sup>1</sup>Amerikanın Şimal və Cənub ştatları arasında münaqişə epizodlarından biri

Hərdən olub-keçənləri xatırladıqca leytenantın vicdanı sızlamağa başlayırdı, ancaq həkim israrla bunun nevrasteniya olduğunu deyirdi; indiki zəmanədə bütün mədəni adamlar bu xəstəlikdən əziyyət çəkir. Cənab fon Blayxroden vicdan məsələsi ilə bağlı kiçik bir traktat yazıb, neşr etməyə qərar vermişdi. Hərdən yazdığı tədqiqat əsərindən hissələri dostlarına oxuyurdu; deməliyik ki, traktat bəzi diqqətəlayiq ideyalar dan xalı deyildi. O, məsələnin kökünü alman ciddiyəti ilə araşdırmış və bu qənaətə gəlmişdi ki, vicdanın iki növü var. Bunlardan biri təbii, ikincisi isə sünी vicdandır. O, belə hesab edirdi ki, təbii vicdan insanın adı ədalət hissidir və frantiryerləri güllələmək əmri verəndə ona əzab çəkdirən məhz təbii vicdan idi. Fon Blayxroden yalnız cəmiyyətə hökm edənlərin qurbanı olduğunu dərk edəndən sonra bu əzablardan qurtula bildi. O, sünī vicdanı da, öz növbəsində, iki hissəyə ayıırırdı: a) vərdişin gücü və b) yuxarıların əmri. Cənab fon Blayxroden öz vərdişlərinə o qədər sadiq idi ki, bəzən səher gezintiləri zamanı belə, geologiya kontorundakı işinin xiffətini çəkirdi. Hər dəfə bu işi yarımcıq qoysunu xatırlayanda dərs buraxmış uşaqları qışqabaqlı olurdu. O, bütün qanuni prosedurları keçib, istəfa verdiyini özünə sübut etmək, vicdanını sakitləşdirmək üçün dəridən-qabıqdan çıxırdı. Ancaq bu zaman xidməti otaqları və bir-birini güdən, bir-birini ifşa edib, müdürüyyətin gözündə xal toplamağa çalışan iş yoldaşlarını xatırlayırdı. Müdirlər də, öz növbəsində, nəfəslərini qısılıb, orden-medal alacaqları günü gözləyir, o isə özünü fərari kimi hiss edirdi.

Leytenant “ikinci vicdan” – yuxarıların buyuruğundan da bezar olmuşdu. Yuxarıların əsas əmri beləydi: kralı və vətəni sevmek, ancaq o, bu əmri yerinə yetirməkdə çətinlik

çəkirdi. Qohumlarından birinə yer-yurd eləmək, onu yeni torpaqlarla təmin etmək üçün ölkəni müharibəyə sürükləyən məhz kral idi. Görəsən, kral özü vətənini sevirmi? Ümumiyyətlə, krallar vətəni sevməyə qadirdilər? İngiltəreyə bir hannoverli başçılıq edir, Rusiya alman imperatorunun sözü ilə oturub-durur, tezliklə Danimarkanın imperatriçası da ona qoşulacaq. Almaniyanın kralıçası ingilis, Fransanınkı ispandır, İsveç fransız kralı və alman kralıçası tərəfindən idarə olunur. Cənab fon Blayxrodenin qənaətinə görə, əger insanlar öz milliyətini bu qədər asan, paltar dəyişmiş kimi dəyişə bilirsə, deməli, kosmopolitizmi gözəl gələcək gözləyir. Lakin cəmiyyətə hökm edən insanların əmrlərile onların həyat tərzi arasındaki fərqlər cənab fon Blayxrodenə iztirab verir, onu rahat yaşamağa qoymurdu. O, ölkəsini bir qurum kimi yox, pişik öz yatacağını sevən kimi sevirdi. Millətlər hökm-darlara nə üçün lazımdır? Əsgəri mükəlləfiyyət daşımaq, vergi ödəmək, taxtaca xidmət etmək üçün – millət yoxdur, hökmdar da yoxdur. İnsanların mühacirətə getməsinə də ona görə əngel törədlər.

İsveçrədə iki il yarım qaldıqdan sonra fon Blayxroden Berlindən bir məktub aldı. Yeni müharibə ərəfəsində onu evə çağırırdılar. Bu dəfə Rusiya ilə müharibə gözlənilirdi. O Rusiya ilə ki, üç il bundan əvvəl Fransayla münaqişə zamanı Prussiyaya "mənəvi" yardımçılar etmişdi. Cənab fon Blayxroden fikirləşdi ki, bu dəfə vuruşmağa vicdanı yol verməyəcək; yaxşı bilirdi ki, bu iki xalq bir-birinə pislik etmək fikrindən uzaqdır. O, qarışısındaki dilemmanı həll etmək üçün arvadından məsləhət istədi – öz təcrübəsindən bilirdi ki, qadınların vicdanı təbiət qanunlarına daha yaxındır. Arvadı bir xeyli fikirləşdikdən sonra cavab verdi:

– Alman olmaq prussiyalı olmaqdan daha çox şeyləri ifadə edir, alman dövlətləri birliyi də elə ona görə yaranıb. Ancaq eyni zamanda avropalı olmaq alman olmaqdan və insan olmaq avropalı olmaqdan yaxşıdır. Sən öz milliyyətini dəyişə bilməzsən, çünkü millətlər bir-birinə düşmən kəsilib və düşmən tərəfə keçmək olmaz. Axi sən nə Bernadot<sup>1</sup> kimi hökmdarsan, nə də qraf Motke kimi general-feldmarşal. Deməli, bircə yol qalır: bitərəf olmaq. Gəl, isveçrəli olaq. İsveçrədə millət yoxdur.

Cənab fon Blayxroden məsələnin bu qədər sadə həllindən razı qalıb, vətəndaşlıq almaq üçün dərhal işə girişdi. Sən demə, İsveçrədə iki ildən çox yaşamaqla, bu ölkənin vətəndaşı (onu da demək lazımdır ki, burada təbəələr yoxdur) olmaq üçün bütün şərtləri yerinə yetiribmiş. Bunu öyrənən fon Blayxrodenin təəccübünün və sevincinin həddi-hüddü yox idi.

Beleliklə, cənab fon Blayxroden neytral ölkənin vətəndaşı oldu. O, indi bitərəf kimi özünü çox yaxşı hiss edir, baxmayaraq ki, vicdanıyla ixtilafa girdiyi vaxtlar da olur.



<sup>1</sup> Jan Batist Bernadot, Fransa marşalı, 1818-1848-ci illərdə Kral XIV Yuhan adıyla İsveçin hökmdarı olmuşdur, Bernadotlar sülaləsinin əsasını qoymuşdur.



129

2015

## İVAN ZAXARYİN (YAKUNİN)

Yazıcı və dramaturq İvan Nikolayeviç Zaxaryin (1837-1906) Rusyanın Tambov quberniyasında anadan olub, 1860-ci illərin əvvəllərində Moskva universitetinin məzunu olub. 1870-ci ildən "Budilnik" jurnalının redaktoru işləyib.

"Cahil camaat" (1889), "Xəyallar-nəğmələr" (1896), "Keçmişin kölgələri" (1885), "Gənclik əyyamı" (1891), "Xivə" (1898), "Xalq üçün" (1897), "Qraf Perovski və onun Xivə yürüşü" (1901), "Görüşlər, xatirələr" (1903) və sairə kitabları geniş yayılıb.

O, Hafiz Şirazidən və Viktor Hüqodan tərcümələrilə də tanınır.

# Ş E Y X Ş A M İ L

## Şamilin oğlu ilə görüşlərim

1898-ci ilin avqust ayında "Vestnik Yevropi" kitabçasında çıxmış "Şamilin yanında, Kaluqaya səfərim" adlı məqaləm keçmiş Qafqaz imamının Rusiyaya xidmət edən və orada yaşayan üç oğlundan yeganəsi – general Məhəmməd Şəfi ilə yeni görüşümə səbəb oldu. Bu görüş aşağıdakı şəraitdə baş verdi.

1899-cu ilin yay aylarında Kislovodskda yaşayırdım. Bir dəfə "Sezonni Listok"u nəzərdən keçirərkən, bura müalicə üçün gəlmış şəxslər arasında general Məhəmməd Şəfi Şamilin adını da oxudum. Onunla otuz səkkiz il əvvəl, hələ on beş yaşı yeniyetməykən Kaluqada görüşdüyüm üçün, indi tamam başqa bir şəraitdə ünsiyət qurmaq mənə maraqlı idi. Bir neçə gündən sonra bu görüş baş tutdu. Mən və general Potto parkda əyələşib Qafqazın keçmişindən danışındıq.

– Qafqaz mühəribəsinin sabiq qəhrəmanları barədə sizə bax, bu şəxs çox şeylər söyləyə bilər, – Vasili Aleksandroviç bizə yaxınlaşmaqdə olan ortayaşlı, dolubədənli, kürən saqqallı, ucaboy, cüssəli generala işarə etdi.

Mən bu şəxsi Kaluqada gördüyüm, bığ yeri yenice tərləmiş bəstəboy oğlana qətiyyən bənzədə bilməzdim.

Vasili Aleksandroviç bizi bir-birimizə təqdim edən kimi general Məhəmməd Şəfi Şamil soruşdu:

130

2015



– Ötən il "Vestnik Yevropi"da atam haqqında dərc olunmuş məqalənin müəllifi siz deyildiniz?

Mən təsdiq etdim.

– Sizinlə görüşümə çox şadam, – Məhəmməd Şəfi dedi. – Şadam ki, həmin məqaləyə görə size şəxsən təşəkkür etmək imkanı əldə etdim. O məqalədə atamın yanında pristav olmuş polkovnik Prjet-slavskinin yazılarındakı uydurmalardan yoxdur.

General təhsilini rusdilli məktəblərdə almayan dağlılar kimi sınız-salxaq rus dilində danışındı, amma nitqi səlis idi.

– Mən ötən il Kemmerndə dəniz vannaları qəbul edirdim. Həmin kitabçanı mənə bir tanış general yollamışdı.

... O gündən etibarən biz, Kislovodsk parkında tez-tez görüşür və söhbətləşirdik. Bir müddətdən sonra bir-birimizə qonaq da getməyə başladıq.

Avqustun axırında Məhəmməd Şəfi Şamil Kislovodskini tərk etdi. Qışda isə mən artıq Peterburqdə idim. Günlərin birində eşitdim ki, kimsə qulluqçudan mənim evdə olub-olmamağımı soruşur. Qapını açanda general Şamili gördüm. O, Peterburqa bir aylıq gəlmişdi və Liteynidəki "Zabitlər məclisi"nin binasında yaşayirdı. Həmin bir ay ərzində ona tez-tez baş çəkdim. Kislovodsk və Peterburqdakı görüşlərimiz zamanı Məhəmməd Şəfi Şamil öz məşhur atası barədə mənə çox şeylər danışdı.

Mənə belə gəlir ki, həmin söhbətlərin bir qismini size təqdim etməyim İmam Şamilin özü və onun ailəsi barədə indiyədək dərc olunmuş yanlış məlumatların dəqiqləşdirilməsinə xidmət göstərə bilər. Eyni zamanda təqdim edəcəyim məlumatların bir qismi tam yenidir və ictimaiyyətə, ümumiyyətlə, məlum deyil.

Amma istəyirəm, əvvəlcə general Şamilin Kislovodsk səfərindən söz açam. Çünkü bunun özü də oxucularımız üçün maraqlı ola bilər.

Məhəmməd Şəfi Şamil Qafqaz mədən sularında olduğu müddətdə, demək olar ən populyar adam idi. Kislovodska səfər edən şəxslərin hamısı nə vaxtlarsa, Qafqazın böyük bir hissəsinin yiyesi, dağlıların həyat və ölümünə fərman verə bilən tamhüquqlu rəhbəri, dünyanın ən əzəmətli hərbi dövləti sayılan Rusiya ilə düz iyirmi beş il yorulmadan müharibə aparan bir insanın oğlu kimi onunla çox maraqlanırdılar. General Məhəmməd Şəfinin Qafqaza gəlişi barədə söhbət Kislovodski yaxınlığında yerləşən aullara yayılan kimi, Kislovodsk parkının xiyabanlarında çox qəribə müsafirlər görünməyə başladı. Onların arasında artıq belləri bükülmüş, lakin hələ də öz qamətlərini şax saxlamağa çalışan, gözəl milli paltarlar geymiş dağlı aqsaqqalları da görmək olardı. Onların hamısı Şamilin oğluna, heç olmasa, bir dəfə baxmaq üçün bu yolu qət etmişdilər...

Keçmiş dini və mülki rəhbərlərinin qarşısından keçən, əyninə general poqonlu mundır geymiş oğlunu görəndə bu insanlar kim bilir, hansı hissələri keçirirdi!..

Əlbəttə, general Məhəmməd Şəfi dağlılıarda doğurduğu marağı görməyə bilməzdi. Məsələ bundadır ki, bütün bu maraq yalnız dinməz müşahidə ilə məhdudlaşdırıldı. Dağlıların heç biri onunla kəlmə kəsməyə cəsarət etmirdi... Elə general özü də heç vaxt ayaq saxlayıb onlarla söhbətə başlamırdı...

Məhəmməd Şəfinin qohumlarından yalnız biri, Şamilin dünyasını çoxdan dəyişmiş qızı Fatimətin əri Əbdürəhim Qafqazda yaşıyırdı.

General Şamilin isə Qafqazda malikanəsi yox idi. İmperator İkinci Aleksandrın onun rəhmətlik atasına "bağışladı", Dağıstanda (indiki Dağıstan quberniyası), Avar mahalında yerləşən, İmamın özünün anadan olduğu Gimri aulundakı malikanə havadan asılı vəziyyətdə qalmışdı. Şamil 1870-ci ildə Məkkə ziyarətinə yollanarkən geniş malikanəsini idarə etməyi qardaşı oğlu Cəmaləddinə tapşırmışdı. O, malikanədən götürülen gəlirin tən yarısına sahib çıxmali, ikinci yarısını isə Qafqaz mühəribəsində həlak olan çerkəzlərin və rusların övladlarına sərf etməli idi. İllər keçdi, Şamil də, Cəmaləddin də dünyasını dəyişdi. Və general Məhəmməd Şəfi yalnız bu il özünün Peterburq səfərində atasına bağışlanmış, hal-hazırda Cəmaləddinin vəresələrinin əlində olan malikanənin geri qaytarılması üçün xahişname tərtib etmişdi. Bu malikanə kifayət qədər qiymətli idi. Orada istehsal olunan bir neçə min pudluq quru meyvə Rusyanın hər yerində, əsasən də Moskva və Peterburq şəhərlərində yaxşı satılırdı.

O vaxt general Məhəmməd Şəfi Şamil Əlahəzətin konvoyunda sayılır, Kazan hərbi dairəsi rəhbərinin sərəncamında olmaqla, Kazan şəhərində yaşıyırdı. Şamil Kazanda

evlənmişdi. Onun birinci arvadı Dağıstanın Çox mahalının naibi Enkoy Hacının qızı Əminət Kaluqada yaşayarkən oranın iqliminə davam gətirməyərək dünyasını dəyişmişdi. Məhəmməd Şəfi bu qadınla hələ əsirliyindən qabaq, 1858-ci ildə, özünün 13, nişanlısının isə 12 yaşı olanda evlənmişdi. General Şamilin indiki arvadı isə tanınmış Kazan mirzəsinin qızı idi. Bu qadın dünyaya iki qız gətirmişdi. Ataları Məhəmməd Şəfiyə baş çəkərkən gördüyü portretə əsasən, deyə bilərəm ki, onun qızları çox gözəl idi.

Məhəmməd Şəfi Şamil imperatora sədaqət andını ailələrinin qalan üzvlərindən qabaq içmiş və artıq 1863-cü ildə Konvoyun siyahısına daxil edilmişdi. 1866-cı ilin sentyabr ayında taxt-tacın varisi, şahzadə Aleksandr Aleksandroviçin toyu günü keçirilən paradda gənc Şamil, Əlahəzrətin Konvoyu adından imperator İkinci Aleksandrın hüzuruna gəlmişdi. Həmin axşam Qış sarayında, qoca Şamilin də iştirak etdiyi təntənəli balda imperator İmama yaxınlaşaraq belə demişdi: "Mən bu gün sənin oğlunun at belində oturuşuna valeh oldum".

Türklərlə Rusyanın apardığı sonuncu müharibə zamanı Məhəmməd Şəfi artıq polkovnik rütbəsində idi. Özünün yeni vətəninə sədaqətini göstərmək üçün Əlahəzrətə müraciət etmişdi ki, onu Türkiyəyə, hərbi əməliyyatlar yerinə yollasınlar. İkinci Aleksandr isə bu xahişi özünə xas olan nəzakətlə rədd edərək demişdi:

– Mən istəmirəm ki, sən dini bir qardaşlarınla döyüşəsən. – Sonra isə gülümşünərək əlavə etmişdi: – avropalılarla müharibəni gözlə, onda səni ən qaynar nöqtəyə birinci yollayacağam.

İmparator Aleksandr Aleksandroviçin onun atasına göstərdiyi mərhəmətlili münasibət barədə general Şamilin söhbətləri də maraq doğurur. Bir dəfə Kazandan Pe-

terburqa, Konvoyun sabiq rəisi, o zamanlar ağır xəstə olan general Çerevenə baş çəkmək üçün ikgünlük məzuniyyətə gəlmiş Məhəmməd Şəfi onun yanına, Sarskoye Seloya yollanmışdı. Məhəmməd Şəfi xəstənin böyründə oturduğu vaxt yavər içəri girərək məlumat verir:

– Əlahəzrət imperator təşrif gətirib!

Məhəmməd Şəfi cəld o biri otağa keçmək istəyir. Çünkü Peterburqa cəmi iki günlük gəldiyindən özünü nə hərbi nazirə, nə də imperatora təqdim etmək niyyətində deyildi. Heç belə hallar üçün nəzərdə tutulmuş parad mundiri və ordenləri də yanında yox idi. General Çerevin isə Şamilin yan otağa kecməsinin Əlahəzrət imperatordan gizlənmək cəhd kimi qiymətləndiriləcəyindən ehtiyatlanaraq buna yol verməmişdi.

İmparator içəri girən kimi birbaş Məhəmməd Şəfiyə yaxınlaşmışdı:

– Salam Şamil, çıxdan gəlmisiniz?

– Dünən yetişmişəm, Əlahəzrət, – Məhəmməd Şəfi cavab vermişdi.

İmparator xəstə Çerevinin yanında yarım saatdan artıq qalmış və bütün bu müddət ərzində Şamilə böyük səmimiyyət nümayiş etdirmişdi. Bu görüşdən sonra təbii ki, Şamil imperatoru rəsmi ziyyət etməyə borclu idi. Orden tapmaq çətin deyildi. Amma onun əyninə gələ biləcək general mundiri əsl probleme çevrilmişdi. Sifariş edib tikdirmək variantı ağlaşıgan deyildi. Çünkü ziyyət növbəti gün baş tutmalı idi...

Belə bir çıxılmaz vəziyyətə düşən general Şamil sarayın hərbi dərzisine müraciət etmək qərarına gəlir. Dərzi deyir ki, bir gün ərzində mundiri tikib başa çatdırmaq qeyri-mümkündür. Amma onun emalatxanasında imperator üçün hazırlanmış bir general mundiri var. O, həmin mundiri Məhəmməd Şəfiyə verər və imperator gedənə kimi onun üçün təzəsini tikə bilər. Məhəmməd Şəfi həmin mundiri əyninə geyib yoxlayır və dərzinin heyrəti baxışlarından anlayır ki,

mundir elə bil öz əyninə biçilibmiş. Beləliklə, o, imperatorun mundirində imperatoru ziyarət edir, Aleksandr Aleksandrov üçün isə bir neçə gün sonra yeni mundir tikilir.

General Məhəmməd Şəfi Şamilin həyatında baş vermiş maraqlı bir epizod isə Paris şəhərində olmuşdu. O, Parisdə qraf K. ilə birlikdə yaşayırırdı. Və bir dəfə "Fiqaro" qəzetiñə göz gəzdirən qraf bir elanla rastlaşır. Ünvani göstərilmiş bu elanda Qafqazın sabiq başçısı, ruslarla qırx il ərzində müharibə aparmış məşhur Şamilin oğluna tamaşa etməyə dəvət edilirdi. Elanda sonra deyildirdi ki, adı Məhəmməd Şəfi olan bu şəxsin bədənində saysız-hesabsız müharibə yarası var və o, Qunib döyüşü zamanı möcüzəli bir şəkildə canını qurtara bilib. Lap axırda da əlavə olunurdu ki, belə böyük bir şəxsə tamaşa etməyin qiyməti cəmi bir frankdır...

Məhəmməd Şəfi bundan son dərəcə əsəbileşir. Qraf K. bu dağlı balasını fırıldاقını tapıb cəzalandırmaq fikrindən daşındırmaq üçün çox əziyyət çekir. Qəzəb dalğası yatandan sonra polkovnik Şamil və qraf K. göstərilən ünvana yollanırlar. İki frank ödəyəndən sonra onları "Şamilin oğlu"na tamaşa etməyə buraxırlar...

Həmin şəxs əynində çərkəzi libas, başdan-ayağa silahlanmış, qarabuğdayı, son dərəcə ucaboy bir adam idi. Sən demə, fırıldاقçı milliyətçə erməni imiş. O, tamaşaçılarla erməni və fransız dillərin bilən bir tərcüməçi vasitəsilə danışındı. Qraf K. ona fransız dilində müraciət edərək sorğu-suala çəkməyə başlayır... Amma gənc Şamil adı müşahidəçi rolundan çıxbı fırıldاقçıdan birbaşa rus dilində soruşur:

– Siz həqiqətən Şamilin oğlusunuz?

Rus dilində sual eşidən erməni əvvəlcə çəşqin-çəşqin duruxsa da, tez özünə gəlib həyasız yalanlarını toqquşdurmaqdə davam edir...

Şamil qraf K.-nın qoluna girərək onu bir kənara çəkib deyir:

– Səfirliyə gedib bu hadisə barədə məlumat verin, xahiş edin ki, bu fırıldaqçının həbs olunması üçün təcili tədbir görülsün. Mən isə ona göz qoymaq üçün burada qalıram.

Az keçmiş yanında fransız polisinin bir neçə məmuru olan qraf geri dönür və erməniyi elə həmin dəqiqə həbs edərək Rusiyaya yollayırlar ki, layiq olduğu cəzanı alsın.

General Şamillə sonuncu görüşüm isə Peterburqda, Zabitlər klubundakı xudmani otaqda olmuşdu. O, tək idi, möhkəm xəstələnmişdi. Bundan savayı Kazanda yaşayan bir general dostunun qəfil ölümü barədə xəber ona təzəcə yetişdiyindən ruh düşkünlüyü içindəydi. Həmin general son zamanlar Peterburqda onunla bir yerdə yaşamış, ölümündən cəmi bir həftə qabaq şəhəri tərk etmişdi. Sözarası mən generala Cənubi Afrikadakı burların mühabibəsindən, bütün Avropa dövlətlərinin, hətta Amerikanın da bu mühabibədə onlara kömək göstərməsindən səhbət açdım. Şamil məni diqqətlə dinləyərək köksünü ötürdü və dedi:

– Amma əlli il qabaq mənim atama heç kəs yardım etmədi!..

### İmam Şamil barədə oğlu general Məhəmməd Şəfidən eşitdiklərim

Şamilin tərcüməyi-halını qələmə alan bəzi şəxslər onun uşaqlıqda Dağıstan dağlarında keçi otarmaqla məşğul olduğunu deyirlər. Bu kökündən səhvdir. Şamil Denqau Məhəmməd adlı avar uzdeninin oğludur. Anası Bahu Mesed isə avar bəyi Pir Budağın qızı olub. Uzden – əsil-nəcabətli, bəyzadəgan nəslindən olan şəxslərə deyilir. Dağıstan uzdenlərini Rusyanın knyazları ilə müqayisə etmək olar. Sonralar Şamil 1859-cu ildə knyaz Baratinski ilə görüşəndə özünü uzden adlandırmışdı: "Mən öz

diyarının azadlığı və müqəddəs dinimiz naminə otuz il vuruşmuş adı uzdenəm".

Şamilin tərbiyəsi və təhsili ciddi sayıla bilər. Atası onu ibtidai təhsil almaq üçün dağlılar arasında çox məşhur sayılan alim Cəmaləddinin yanına, Untukul kəndinə yollamışdı. Şamil bu alimin yanında düz səkkiz il – on iki yaşından iyirmi yaşına kimi təhsil almışdı. Cəmaləddinin yanında oxuyarkən, müxtəlif dünyəvi elmlərlə yanaşı, ərəb dili, fəlsəfə və hüquqa da yiyələnmişdi. Gənc Şamilin diqqətini ən çox antik Yunanistan və Roma qəhrəmanlarının həyatı cəlb edirdi. Ömrünün bu dövrü yalnız elmlə məşğul olmaqdə, dini ibadətlərdə keçib. Müəllimi Cəmaləddin həm də böyük din alimi olduğundan islami dəyərləri öz şagirdinə yorulmadan təlqin edirdi. Həmin dövrdə gənc Şamil dağıstanlılarının sırasında çox nadir hallarda döyüş əməliyyatlarında iştirak eləyirdi. O, fövqəladə fiziki gücü, çox böyük cəsarətə malik olan bir şəxs idi. Qaçmaqdə, hündürlüyü və uzağa tullanmaqdə Şamilə heç kəs yarışa bilməzdi. Məhz fiziki üstünlükleri və cəsareti sayesində sonralar dəfələrlə ölüm dən qurtara bilmişdi. Güлəşdə isə, deyilənlərə görə, dağlılar arasında heç kəs Şamilə bacarmamışdı.

Şamilin çəçen dəstələrinin sırasında hərbi uğurları otuzuncu illərə təsadüf edir. Qafqazın ilk imamı Məhəmməd (Qazi Molla) rus hökumətinə satılmış avar xanları üzərinə hücumlar təşkil edəndə, Şamil də həmin dəstələrin tərkibində döyüşüb.

Onun bütün dağlı tayfalarının diqqətini cəlb etmiş ən əfsanəvi igidliyi, məlum olduğu kimi 1832-ci ildə Gimridə baş vermişdi. Baron Rozenin dəstəsi tərəfindən dörd səmtdən mühasirəyə alınmış, dağıstanlıların qoyub getdiyi Qazi Məhəmməd Şamil və daha on beş sadiq müridi ilə qalanın bürcündə müdafiə qurmuşdular. Müridlərin yaridan çoxu həlak olandan sonra Qazi Molla Şamilə təklif edir ki, bürcün

pəncərəsindən atılıraq rus dəstələrinin arasından keçməyə cəhd göstərsinlər. Şamil razılaşır. Pəncərədən yerə birinci atılan Qazi Molla əsgərlərin süngüsünə tuş gəlir. Şamil isə əlinde təfəngini hazır tutmuş iki əsgəri qapı ağzında gördüğünü görə, lap üst mərtəbəyə qalxaraq özünü ordan tullayıır. Bunu elə qəfil eləyir ki, həmin əsgərlərin başının üstündən ötüb arxalarına düşür və bir göz qırpmında hər ikisini əlindəki qılıncla doğrayaraq, üçüncü əsgərin dalınca yürüür. Çatıb onu da öldürür. Həmin döyüşdə Şamilə gülə atmağa heç kəs ürək eləmir. Çünkü dörd bir tərəf rus əsgəriylə dolu olduğundan, atılan gülə çox güman ki, özünükülrə dəyəcəkdi. Döyük yalnız soyuq silahla, əlbəyaxa aparılırdı. Şamilin üçüncü əsgəri öldürdüyü an, başqa bir döyüşü ona yaxınlaşaraq süngü ilə sinəsindən zərbə endirir. Sinədən girən süngü Şamilin sağ kürəyindən çıxır. Zərbənin təsirində onun sağ əli iflic olur. Onda Şamil qılıncını sol əlinə alaraq onu süngüləyən əsgərin başına zərbə endirib kəlləsini iki yere bölür. (Şamilin həyatındaki bu epizod onunla maraqlananların diqqətini özünə çəkərək, tarixçilərin belə bir qənaətə gəlməsinə əsas vermişdi ki, Şamil guya solaxay imiş. Amma bu da səhvlərdən biridir. Bu döyüşü bütün xırdaçıqları ilə mənə danışmış general Məhəmməd Şəfi deyir ki, atası həm sağ, həm də sol əlle eyni məharətlə döyüşə bilirdi. Döyük zamanı bir əli yorulanda, qılıncı o biri əlinə ötürürədi.) Yalnız bundan sonra bürcün yaxınlığındakı sıx meşəliyə tərəf yürüüb gözdən itir. Onun igidliyi, cəsareti və fövqəladə qüvvəsinə heyran qalmış, canına qorxu dolmuş əsgərlər dörd nəfər silahdaşlarını qətlə yetirmiş bu şəksi təqib etmək fikrindən vaz keçirlər...

Şamil meşəyə girəndə Qazi Mollanın döyüşdə yaralanmamış müridi Məhəmməd Əli də özünü ona yetirir. Məhəmməd Əli bütün diqqətin Şamilə yönəlməsindən istifadə

edib, bürcdən çıxaraq “Allah! Allah!” sədaları ilə yürüüb Şamilin yanına gəlmişdi.

Mesə ilə xeyli qaçandan sonra çoxlu qan itmiş Şamil halsiz vəziyyətdə yerə yixılır və qılıncını Məhəmməd Əliyə verərək deyir: “Mənim qılıncımı yaxşı qoru. Artıq ona ehtiyacım olmayıacaq, ölürem”. Bu sözlərdən sonra Şamilin ağızından qan açılır və huşunu itirir...

Ruslar onun öldüyünü zənn edib geri dönlərlər. Bir az aralıda gizlənmiş Məhəmməd Əli şər qarışanda öz dostunun yanına qayıdır yaralarını sarıyrı və elə həmin gecə onu yaxınlıqdakı Unsukul auluna aparır. Unsukulda Şamilin qayınatası Əbdül Əziz yaşayırı. O, bütün Dağıstanda mahir loğman kimi tanınırı. Şamil düz üç ay həyatla ölüm arasında çarpışır. Axırda onun güclü orqanizmi ölümə qələbə çalır və Şamil yavaş-yavaş sağalmağa başlayır.

Son döyüsdə aldığı yaralar Şamilin imam seçilmesinə mane olur. Qafqazın növbəti imamı Həmzət bəy seçilir. Həmin döyüsdə Şamilin istifadə etdiyi qılınc da adı deyildi. Silah o qədər ağır idi ki, Şamilden başqa heç kəsin karına gəlməzdi. Oğlunun dediyinə görə, həmin qılınc hal-hazırda Məkkə şəhərində, imamın böyük oğlu Qazi Maqomdadır.

Oğlunun söylədiklərinə əsasən, Şamilin bədənində on doqquz qılınc, xəncər, süngü və üç gülə yarası vardı. Bu rus güllələrindən biri onun bədənində hemişəlik qalmış və Şamilə birlikdə dəfn olunmuşdu.

1834-cü ildə, ikinci imam Həmzət bəyin vaxtında müridlərin Xunzaxa hücumu baş verdi. Xunzax ruslara sadıq avar xanlarının əlində idi. Bu hücum vaxtı avar xanlarına bərk divan tutulmuşdu. Qafqaz mühəribəsində yazan tarixçilərin əksəriyyəti bu qanlı epizoddan bəhs edərkən Şamili onda ittiham etdilər ki, guya o, xanların Tobot çayı yaxınlığında dağıstanlıların düşərgəsinə gəlməsindən istifadə edib Həmzət bəy bu

hücumu təhrik eləmiş və bu yolla avar xanlarını məhv edərək, sadə avarları öz tərəfinə çəkmək, qazavata cəlb etmək istəmişdi. Qazavat – rusların əleyhinə aparılan müqəddəs mühəribəyə deyirdilər. Avar xanları xalqın qazavata qoşulmasına və avar aullarının imamın təsiri altına düşməsinə maneçilik törədirdilər.

General Şamilin dediklərinə görə isə Həmzət bəyi heç də avar xanlarını qılıncdan keçirməyə atası təhrik eləməmişdi və bu qırğının baş verməsini qətiyyən istəməmişdi. (Amma tarixçilər deyirlər ki, guya avar xanları onların düşərgəsinə gələndə Şamil Həmzət bəyə “Dəmiri isti-isti döyərlər” deyib.)

Atasının bu faciəvi və hiyləgər əməliyyatda iştirak etməməsinə sübut olaraq general Şamil bu dəlilləri gətirirdi ki, Həmzət bəy qətlə yetiriləndən sonra imam seçilən Şamil həmin hadisəni töredənlər, yəni Həmzət bəyin tapşırığı ilə avar xanlarını və onların yaxınlarını qətlə yetirən şəxslərin başlarının kəsilməsi barədə əmr verir. O, həm də xanların qətlindən iki il sonra Həmzət bəyi öldürən avarları da ölüm cəzasına məhkum edir.

Avar xalqına tutulan divanın təfərrüati barədə mənə məlumat verən general Şamil çox maraqlı bir epizoddan da danışdı. Avarlar və Həmzət bəyin müridləri arasında qaranlıq çökən kimi başlamış döyüsdə, təbii ki, Şamil də əldə qılınc vuruşaraq onu öldürmək istəyənlərdən müdafiə olunurdu. Xanların nökərləri Şamilin Həmzət bəyin dostu olduğunu bildiklərindən onu mütləq qətlə yetirmək istəyirdilər. Döyüşün qızığın yerində avar bəylərindən biri qışqırı: “Şamili vurun. Onun başında ağ çalma var...”

Bunu eşidən Şamil başındaki çalmanın cəld çıxarıb yaxınlığındakı müridlərdən birinin qara papağı ilə dəyişir. Avar bəyinin qışqırtısını eşidən mürid isə Şamilə itaet göstərir və tezliklə, qılıncla doğram-doğram

edilir. Şamil isə həmin döyüsdə sağ qalaraq yalnız yüngül bir yara alır.

Məlum olduğu kimi bu qanlı hadisə demək olar ki, təsadüfən baş vermişdi. Həmzətin müridləri öz imamlarının əmrinə əsasən, avar xanları arasından yalnız Tsudaxar kəndinin sakini uzden Buğanı əsir götürmək isteyirdilər. Buğa Həmzət bəyin əmisi oğlu Əmir Əlini qətlə yetirmişdi. Avarlar bu tələblə razılışmadıqlarından müridlər Buğanı zor gücünə tutub aparmaq istəmişdilər. Qızgın mübahisə zəminində avar xanının nökərlərindən biri müridlərdən hansınasa atəş açmışdı. Məhz bu atəş bir-birilə çıxdan bəri düşməncilik aparan avarlarla Çeçenistan və Dağıstan müridlərinin arasında qırğına səbəb olmuşdu.

Şamil hər bir vəchlə Həmzət bəyi avarların intiqamından qorumağa çalışırdı. Məsələn, Şamil imama məsləhət verirdi ki, öz iqamətgahını avar aulu Xunzaxda qurmasın, əvvəlki kimi Qotsatılda qalsın. Həmzət bəy isə onun məsləhətinə qulaq asmayaraq sövq-təbii ilə öz ölümünün pişvazına gedirdi. Bu barədə general Məhəmməd Şəfi mənə çox maraqlı məlumatlar verdi. Demək lazımdır ki, o, bütün məlumatları rəhmətlik atasından almışdı. Qəldən iki gün qabaq Şamil Həmzət bəyi qarşidakı müsəlman bayramı ilə əlaqədar məscidə getmək fikrindən daşındırmaq isteyirdi. Lakin qəzavü-qədərə möhkəm inanan Həmzət ona belə cavab vermişdi:

— Qorxmuram, alnıma nə yazılıbsa, o da baş verəcək. Əger Allah artıq Əzrayılı kiminsə canını almağa yollayıbsa, onun qabağını heç nə kəsə bilməz...

Bu sözleri Həmzət bəy Şamilin məktubunu gətirən çapara demişdi. Bu cavabı alan Şamil təcili olaraq Həmzət bəyə ikinci məktubu ünvanlamışdı: "Sən qəzavü-qədərə kor-koranə inanırsan. Bu yaxşıdır. Amma bir sına, özünü qayadan at.

Görəcəksən ki, öldün. Amma səhhətin elə idi ki, qayadan atılmasdın, hələ çox yaşaya bilərdin". Bu ikinci məktub Həmzətin əlinə yetişməmişdi. Birinci məktubu isə qətlə yetirilmiş imamın cibindən tapmışdilar...

Şamilin həyatında faciəvi hadisələr az olmamışdı. Məsələn, bir dəfə Vedenoda gecə vaxtı onun başına belə bir hadisə gəlmışdi. Şamilin yanına bir uzden gətirmişdilər. (Xanım Çığaqovanın öz məqalələrində yazdığı kimi rus əsgəri deyil, dağlı uzdeni.) Həmin uzden ruslara satılıraq öz kəndini sülh zonası elan etməkdə günahlandırılırdı. Şamil əmr verir ki, həmin şəxsin gözünü çıxaraq, hələlik həbsxana kimi istifadə olunan dərin xəndəyə salsınlar...

Sonrakı hadisələr bir qədər müəmmalıdır. Gözləri çıxarılmış uzden həmin xəndəkdən necə çıxıb, Şamilin qapısı ağızında mürgüleyən cangudənlərə səssiz-küysüz necə yaxınlaşıb, onları necə öldürüb, silahı uzdenə kim verib?..

Bütün bunlar qaranlıq qalır. Amma bir şey yəqindir ki, Şamilin həyatı həmin gecə tükən asılı olmuşdu. Qatil gözətçiləri öldürərək sakitcə İmamın yataq otağına keçmiş, hər şeydən bixəbər Şamilə böyründən xəncər zərbəsi vurmuşdu. Xoşbəxtlikdən yuxulu İmama dəyən zərbə öldürүү olmamışdı. Şamil yalnız özünün qeyri-adi gücү hesabına xilas ola bilmişdi. Yuxudan xəncər zərbəsinə ayılaraq üstünə hücum çəkən şəxsi qüdrətli qolları ilə möhkəm tutub onun boğazını gəmirməyə başlamışdı. Səs-küye adamları özünü yetirəndə Şamil qollarını açaraq qatili buraxmışdı. Yarımcan uzden halsiz vəziyyətdə yerə yixilib bir neçə dəqiqədən sonra canını təpsirmişdi. Onun ölümü Şamilə qarşı kimlərin sui-qəsd hazırlamasının sərrini də o dünyaya aparmışdı.

Gecə basqınından sonra Şamil öz şəxsi konvoyunda islahatlar aparmalı olur. Əsasən, Çirkey bölgəsindəki aulların sakinlərindən

ibarət olan iki yüz nəfərlik təzə konvoy yaradır. Bu aulların sakinləri ruslara nəhayətsiz nifrətləri ilə seçilirdilər.

Şamil digər dirlərə də dözümlülük nümayiş etdirirdi. Məsələn, rus hökuməti tərəfindən dini təqiblərə məruz qalaraq Şamilin yanına, dağlara qaçan raskolniklərə icazə vermişdi ki, öz dini ayinlərini icra etmək üçün xüsusi ibadət evləri tiksinlər və daxmalarını harda ürekleri isteyirse, orda da qurşunlar. Şamil bu adamlardan hətta torpaq vergisi belə tutmurdu. General Məhəmməd Şəfinin dediyinə görə, onun atası hətta öz tabeliyində olan dağlı qəbilələrinə bütün qulları azad etmək isteyirdi. Həmin qəbilələrin naibləri və bəyləri bu xəbəri eşidən kimi Şamilin Vedenodakı iqamətgahına gələrək xəbərdarlıq etmişdilər ki, fikrindən daşınmasa, Rusiya təbəəliyini qəbul edəcəklər. Təbii ki, bu təbəəlik qəbul olunacağı təqdirdə, Rusyanın bütün qayda-qanunu, o cümlədən, təhkimçilik hüququ qüvvəyə minəcəkdi...

Bir xəbər də son dərəcə maraq kəsb edir.

Kaluqada Runovskidən sonra Şamilin pristavi olmuş polkovnik Prjetslavskinin təxribatı, az qalmışdı, İmamın Vyatkaya sürgünü ilə nəticələnsin. İmamla pristav arasındaki toqquşma, vaxtında heç kimə məlum olmamışdı. Şamil hətta öz düşmənlərini belə, heç kimə satmamışdı. Bu hadisənin üstündən otuz yeddi il ötdüyüünü nəzərə alaraq mənə belə gəlir ki, onların arasındaki toqquşma, daha doğrusu, Şamillə pristavin qarşılıqlı nifrətinin kökləri barədə məlumat vermək olar. Bu nifrətin həqiqi səbəbləri haqqında mənə general Məhəmməd Şəfi danışdı. Onun danışdıqları, eyni zamanda, polkovnik Prjetslavskinin 1877-ci ildə "Russkaya starina"nın səhifelerində dərc olunmuş "Gündəliklər"indəki bəzi qeyri-dəqiq və hətta uydurma məqamlara aydınlıq gətirə

bilər. Pristav Prjetslavski ilə Şamil arasında ləp əvvəldən mübahisə yaranmışdı. Qafqazda qulluq etmiş pristav bir salnaməçi-molladan ərəb dilində "Üç imam haqda" əlyazma almışdı. "Üç imam" deyəndə Qazi Molla, Həmzət bəy və Şamil nəzərdə tutulur. Sonra polkovnik bu əlyazmanı nəşr etmək üçün rus dilinə çevirərək əslini yox, tərcüməsini Şamilə təqdim edir ki, yazıdırak məqamları öz əliyə təsdiq eləsin. Şamil yazının orijinalını görmədiyindən və rus dilində oxumağı bacarmadığından Prjetslavskinin tərcüməsini imzalamaqdan imtina edir. Bax, əsirlikdə olan İmamla pristavın arasında baş vermiş, o qədər də əhəmiyyətli olmayan ilk narazılıq bundan ibarət olub. Amma pristav Prjetslavskinin Şamillə düşməncilik aparmasının əsl səbəbi bu deyildi. Düşməncilik, general Şamilin dediklərinə əsaslanıq, tamam başqa səbəbdən yaranmışdı.

1863-cü ildə Polşa qiyamı yatırılandan sonra, bu qiyamın günahkarları üzərində məhkəmə qurulmuşdu. Polkovnik Prjetslavski Şamillə çox tez-tez həmin qiyam barədə danışır və Litvadakı polyakların Muravyovun, Varşavadakı həmvətənlərinin isə qraf Berqin tapşırığı ilə olmazın işgəncələrə məruz qalmasını çox tünd boyalarla təsvir edirdi. Və söhbət əsnasında Şamili inandırmağa çalışırı ki, bütün bu qəddarlıqlardan imperator tamamilə xəbersizdir və bədbəxt polyakların başına gətirilənləri çara çatdıraraq onları bağışlanması xahiş etsə, ele imperatorun özünə böyük xidmət göstərmış olar...

Polşa qiyamı ilə qətiyyən maraqlanmayan Şamil, pristavın dediklərini ciddi qəbul etməyərək, onları adı söhbət sayır. Lakin günlərin birində polkovnik Prjetslavski yenə də həmin qiyamdan söhbət salıb, Şamili hazırladıqdan sonra, qəflətən cibindən hökmədarın adına ünvanlanmış bir məktub çıxarıır, İmamın qarşısına qoyur və imzalamasını xahiş edir...

Məktub iki dildə yazılmışdı: ərəb və rus dillərində. Ərəb dilində Şamil üçün, rus dilində isə imperator həzretləri üçün. Şamil polkovnikin zəhlətökənliyindən təngə gəlsə də, məktubun ərəbcə mətnini oxuyur. Məktubda təxminən bunlar yazılmışdı: "... Dörd il qabaq rus çarı ilə yarım əsrən artıq müharibə etmiş Qafqaz dağlıları üzərində qələbəni hökmdara qadir İlahi bəxş etmişdi. Təbiətindəki insansevərlik hökmdarın həmin müharibənin ziyanlarını, dağlıların axıtdığı qanları unutmağına səbəb olmuş, İmamın özü isə bağışlanaraq, ondan sonsuz mərhəmət görmüşdü. İndi də buna bənzər hadisə baş verir. Əlahəzrətin yenilmez ordusu üşyan etmiş polyakları yerində oturdu, müharibə başa çatdı. Amma dörd il qabaq dağıstanlıların və digər dağlı qəbilələrinin imperatorдан gördükleri mərhəməti, məğlub edilmiş polyaklar görmürlər. Onlar çox ağır cəzalara məruz qalır, qətlə yetirilir, sürgün edilir, əmlakı əlindən alınaraq həbsxanaya salınırlar. Və aqsaaqqal Şamil bütün bunlardan xəbər tutduğuna görə Əlahəzret hökmdara müraciət eləyərək 1859-cu ildə onun özünə, ailəsinə və onunla ciyin-ciyinə vuruşanların hamısına göstərilmiş münasibətin Polşa xalqına da göstərilməsini iltimas edir..."

General Şamilin dediklərinə görə, polyak polkovnik özünün bədbəxt qardaşlarını müdafiə etməyə çalışırdı. Amma məlum oldu ki, polkovnik son dərəcə ağıllı və ehtiyatlı Şamilin xasiyyətinə kifayət qədər bələd deyilmiş. İmam öz pristavının dediklərini nəzakətlə, hövəsələ ilə dinləyib məktubu oxudu və sonra da onu imzalamamış geri qaytararaq qətiyyətə dedi:

— Cənab polkovnik, xahiş edirəm, məni bir də bu qəbil müraciətlərle narahat etməyəsiniz. Mən bu cür məktublarla hökmdarı narahat eləyə bilmərəm.

Polkovnik Prjetslavski həmin an Şamildən narahat qaldığını tamamilə gizlədərək ondan

belə bir vəd almışdı ki, bugünkü xahiş barədə heç kəsə bircə kəlmə də söyleməsin. Bax onların arasındaki narazılığın, qarşılıqlı nifrət və kinin əsas səbəbi bu olub. Həmin vaxtdan etibarən polkovnik, Şamili özündən çıxarmağa çalışırdı. Şamil və ailəsinin daxili işlərinə qarışır, ailə üzvlərini bir-birindən və xidmətçilərdən küsdürür, İmamın hər bir addımına ciddi göz qoymaqla onu təhqir edirdi. Bundan savayı, onun barəsində bütün Kaluqaya elə şayiələr yayırdı ki, nəticədə, şəhərin hörmətli şəxsləri İmamı ziyarət etmək fikrindən vaz keçirdilər. Sonra polkovnik Prjetslavski hərbî nazirə məlumatlar ünvanlayırdı ki, guya Şamil imperatorдан çox narazıdır, daima deyinir, ayrılmış təqaüdün az olmasından şikayətlənərək, əvvəlki hakimiyətini özünə qaytarmaq barədə düşünür. Amma əslində Şamil Kaluqada Suxotinin mülkündə əla bir mənzildə qalır, ildə on beş min rubl vəsait alındı.

Onsuz da ağır olan həyatının bu cür xırda təhqirlər və xoşagelməz hadisələrlə zəhərlənməsindən bezən Şamil, gubernator Lerxeden pristavının dəyişdirilməsini xahiş edir. Tezliklə, Moskvadan Kaluqaya Semyonov soyadlı bir kapitanın yavəri gəlir. Semyonov polkovnik Prjetslavskinin əvəzinə İmama pristav təyin olunmuşdu. Yavər kapitanın polkovnikə ünvanlanmış məktubunu da gətirmişdi. Məktubda deyilirdi: "Mən sizin yerinizə təyin olunmuşam. Xahiş edirəm, əşyalarımın qəbul olunmasını təşkil edəsiniz" və s. Lakin bir müddət sonra məlum olur ki, polkovnik Prjetslavski yenə də öz yerində qalıb...

Cox güman polkovnik öz vəzifəsini qorumaq üçün nəsə bir fırıldaq işlətmışdı. Şamil şübhələnirdi ki, polkovnik onun adından hərbî nazirliyə məktub yollayaraq, vəzifədə qalmasını xahiş edib. Bu şübhələr sonralar sübuta yetdi...

Beləliklə, daha iki il keçdi. Bu müddət ərzində polkovnik Prjetslavski elə əvvəlki kimi Şamili alçaldaraq onun heysiyyətinə toxunmağa çalışırdı...

O vaxt İmam özünə xas olan qətiyyətlə birbaş general-major Çığaqova müraciət eleyir. Çığaqov həmin ərefədə Kaluqaya yenicə gələrək quberniya hərbi rəisi vəzifəsini tutmuşdu. Şəhərin bütün vəzifəli şəxslərinin iştirakı ilə keçiriləcək məclisdə İmam öz pristavı polkovnik Prjetslavskidən şikayətini gubernatora təqdim etmək istəyirdi.

Məşhur əsirin arzusuna əməl edilir. Qubernator Spasskinin mənzilində general Çığaqovun, vitse-qubernator qraf Şudenberqin və quberniya zadəganlarının başçısı Şukinin iştirakı ilə keçirilən məclisdə Şamil pristav Prjetslavskinin ona etdiyi təhqirlər barədə məlumat verir və xahiş edir ki, həmin şəxsin dəyişdirilməsi üçün tədbirlər görsünlər. O, sözəsə “Üç imam” barədə yazını öz imzasıyla təsdiq etmək təklifindən imtina elədiyini də dilinə gətirir. Amma Prjetslavskiyə verdiyi sözü tutaraq, polyakların xeyrinə yazılmış petisiyan imzalamamasından birçə kəlmə də demir.

Məclisə yiğişanlar Şamili diqqətlə dinləyirlər və qubernator hərbi nazirdən pristavin dəyişdirilməsini xahiş edir. Amma bu xahişin nəticələri Şamil üçün çox gözlənilməz və xoşagelməz olur. Peterburqdan Kaluqaya məsələni aşaşdırmaq üçün hərbi nazırın gönderdiyi polkovnik Brok intriqabaz pristavı deyil, əsirlikdə olan Şamili sorğu-suala çəkir.

Şamilin xoşbəxtliyindən qubernianın hərbi rəisi Çığaqov Kaluqada olduğu müddətdə həm imamın özü, həm onun ailəsi ilə artıq yaxından tanış idi, pristavin bu şəxsiyyət ətrafında qurduğu intriqalar barədə müfəssəl məlumatı vardi. General Çığaqov polkovnik Broka Prjetslavskinin firıdaqlarını açmaqda kömək göstərir. Bu firıdaqların arasında Şamilin guya hərbi

nazirə ünvanladığı yalançı məktub da vardi.

Araşdırmanın sonunda, nəhayət ki, pristavı dəyişirler. Beləliklə, Şamil bir addimlığında olduğu ağır cinayət əməlindən xilas olur. Çünkü bütün intriqaları, mərdimazarlıqları və təhqirləri yaxşı anladığından, öz nanəcib düşməni ilə dəfələrlə üzbeüz haqq-hesab çəkmək istəmişdi. Əgər pristavın dəyişdirilməsi barədə xahiş yerinə yetirməsəydi, yəqin ki, qan tökülcəkdir...

Şamilin sonrakı həyatı və taleyi daha ağır oldu. Qafqazın iqlimi ilə müqayisədə sərt olan Kaluqa ab-havası İmama bədənindəki on doqquz yaranın vura bilmədiyi ziyanı vurdu – onun sehhəti pisləşməyə başladı... Bu iqlim Şamil ailəsinin üzvü olan qadınlarda özünü daha tez bürüzə vermişdi. Hamidian əvvəl ailənin bütün qadınları arasında ən gözəli sayılan, İmamın böyük oğlu Qazi Maqomun xanımı Karimat vərəmdən dünyasını dəyişdi. Onun ardınca vərəm Şamilin sevimli qızı, Əbdürəhmanın arvadı Nəfisəti öldürdü. Beləliklə, Kaluqada yaşadığı on il ərzində Şamilin ailə üzvlərindən, yaxın ətrafindan və nökerlərindən düz on yeddi nəfər dünyasını dəyişdi. Yumşaq dağ havasına, six meşələrin təravetine öyrənmiş Qafqaz övladları Kaluqa ab-havasından əziyyət çəkirdilər...

1861-ci ildə Şamil Peterburqda olarkən Məkkə ziyarətinə getmək xahişlə hakimiyət dairelərine müraciət etmişdi. O vaxt onun bu xahişini hələ yetişməmiş hesab edən çinovniklər rədd cavabı verərək, məsələni İmama eyhamla anlatmışdır. 1866-ci ildə Peterburqda şahzadə Aleksandr Aleksandroviç təntənəli nigah mərasimində qonaq sıfətilə iştirak edəndə Şamil bu arzusunu yenidən dilə gətirməyə ürək etməmişdi. Nəhayət, 1869-cu ilin oktyabr ayında Şamili yaşamaq üçün iqlimi daha yumşaq və isti olan Kiyevə köçürürlər. 1870-ci ilin əvvəlində isə artıq yetmiş dörd yaşına yetişmiş İmam,

ailəsi və yaxınları ilə birgə Məkkə ziyarətinə yollanmaq üçün razılıq alır. Ziyarətə onunla birgə arvadları, qızları, kürəkənləri və kiçik oğlu Məhəmməd gedəcəkdi. İki böyük oğlu – atasını Odessa şəhərinədək yola salan Qazi Maqom və artıq əlahəzərətin konvoyunda zabit işləyən Məhəmməd Şəfi Rusiyada qalacaqdı.

Qoca Şamil azadlıqda bir ildən az yaşadı. 1871-ci ilin fevral ayının 4-də o, dünyasını dəyişdi. İmam ölkəkən, demək olar bütün ailəsi onunla birlikdə idi. Qazi Maqoma da can üstündə olan atasını ziyarət etmək imkanı verilmişdi. General Şamil atasının ölümünü belə təsvir edir: "1870-ci ildə Mədinədən Məkkəyə Həcc ziyarətinə yollanan Şamil ziyarəti başa çatdırır. 1871-ci il yanvar ayının axırlarında isə növbəti dəfə ibadət etmək üçün ora bir də yollanmaq qərarına gəlir. Artıq kifayət qədər yaşı olduğuna və bədənindəki yaraları ona çox əziyyət verdiyinə görə, səfərə at belində yollana bilmir. Onun üçün xüsusi olaraq iki dəvənin üstündə bərkidilmiş kəcavə düzəldirlər. Xüsusi sarvan isə bu təlim görmüş dəvələri asta addimlarla aparmalı idi ki, zəifləmiş Şamilin oturduğu kəcavə çox silkələnməsin. Mədinəni tərk etdikləri

elə ilk gecədə təsadüfən qəza baş verir. Sarvanın diqqəti yayınır və dəvələrdən biri o birini qabaqlayır. Və bunun nəticəsində kəcavənin bir qolu qabaqda gedən dəvənin hürgütündə açılır və qoca Şamil yere yığılaraq möhkəm ezzilir. Karvan təcili olaraq Mədinəyə qayıdır. İmam isə tezliklə, dünyasını dəyişir. O, Mədinədə, Baqı qəbiristanlığında dəfn edilir".

Məkkə, Mədinə və hətta İstanbulun müsəlman əhalisi arasında Şamilin hörməti o qədər böyük idi ki, Türkiyənin heç bir rəhbəri sabiq Qafqaz hakiminin gördüyü məhəbbəti görmürdü. Şamilin ibadət etmək üçün təşrif gətirdiyi Məkkə məscidlərində elə bashabas düşürdü ki, türk polisi və mollalar İmam üçün gecə saatlarında xüsusi ibadət vaxtları ayırmaga məcbur olurdular. Şamil küçəyə çıxanda xalq onun ardınca yürüür, əllərini, paltarını öpüşlərə qərq edirdi. İmamin ayaq basdığı məsciddə onun dua etmək üçün dayandığı torpağı öpenlər də tapılırdı.

İmam Şamil Kaluqadakı on illik əsirliyi dövründə rus qoşunları ilə Qafqazda apardığı müharibənin bütün təfərruatını ərəb dilində yazmışdı. Həmin əlyazma hal-hazırda Şamilin Mədinədə yaşayan böyük oğlu Qazi Maqomdadır.





## MARIO BENEDETTİ

Mühacir italyan ailəsində doğulmuş görkəmli Uruqvay yazarı Mario Benedetti (1920-2009) ilk təhsilini dörd yaşıdan etibarən yaşadığı Montevideodaki alman məktəbində, daha sonra "Miranda" liseyində alıb. Maddi imkansızlıq ucbatından təhsilini davam etdirmədən Buenos-Ayresə köçməyə məcbur olub. 1945-ci ildə yenidən Montevideoya qayıdır və hərbi çevriliş qədər həftəlik "Marça" qəzetində işləyib. İngiləbi hərəkata hələ 70-ci illərdən qoşulan yaziçi hərbi çevriliş baş verən il – 1973-cü ildə Uruqvayı tərk edib və uzun müddət, əvvəl Argentinada, sonra Kubada, daha sonra İspaniyada mühacir həyatı sürüüb.

İlk kitabı 1945-ci ildə Montevideoada işıq üzü görsə də, Mario Benedettiyə uğuru 1959-cu ildə nəşr olunmuş "Montevideolular" adlı hekayələr toplusu qazandırıb. Növbəti il çapdan çıxan ilk irihəcmli "Nəfəsdərmə" romani yazıçıya dünya şöhrəti gətirib.

Səksən doqquz il ömür sürən sənətkar, ümumilikdə 60-dan çox romanın, yüzlərlə şeir və hekayənin, həmçinin pyeslərin müəllifidir.

Oxulara təqdim edilən "Yaxın sahil" (1977) Latin Amerikasında baş verən inqilabi hərəkata həsr olunub.

141

2015



142

2015

## YAXIN SAHİL

**B**ilmirəm niyə, ancaq təyyarəyə tərəf addımlayarken mənimlə vidalaşmaq üçün Karrasko aeroportuna yığışıb gəlmış cəmi qohum-əqrəbamı eyni vaxtda həm topa şəklində gördüm, həm də tək-tək – budur, mənə əl eləyirlər, anam aşkarca süzülən göz yaşlarını saxlamaq üçün barmağını eynəyinə sıxır və lənət şeytana, özüm də çəresizikdən gözlərimi silməyə başlayıram. Bir sözlə, onların yuxarıda candərdi bir-birinə qıslılıb, əslində isə, həmişə olduğunu ayrı durduqlarını (çox güman ki, öz dilimin ucbatından) görəndə, keçmiş günlərin solğun xatirələri birdən-birə yaddaşımı silkələyib oyatmağa başladı. Xatirələr o qədər uzaq idi ki, əvvəlcə hətta şübhəyə də düşdüm: bunlar həqiqətənmə mənimkilərdi? Amma mənimkilər idi, ona görə də sonradan, daha doğrusu, hal-hazırda ələ təyyarənin içindəcə, oturduğum doqquzuncu sıradə (xalis Tanrı bəxşisi olan

uzun ayaqlarımı rahat uzatmağım üçün münasib yerde) yaddaşımın ən dərin qatlarını eşələyib, bütün olub-keçənlərin təfərrüatına varmaqla həmin o xatirəyə qayıdır, o çoxdanlı epizodu gözlərim önündə tam canlandırmamış yazı dəftərçəmdə qeydə başlamağa qərar verə bilmirəm – hər şeydən göründüyü kimi, bu qeydləri heç kəs heç vaxt oxumayacaq. Amma nə bilmək olar, bəlkə kimsə oxudu?

Deməli belə: ailə, nahar edirdi. Lap dəqiqi, nahar süfrəsinə yığışan yaşıllar idil: qocamlı qarım (o vaxt onlar çox da yaşlı deyildilər), babam, dayım və deyəsən daha bir nəfər. Dörd, ya beş yaşlı özümsə qəttəzə üçtəkərli velosipedimi – təsəvvürümüzdə guya şəhərlərarası avtobusu – siqnal verə-verə evdən bağa sürürdüm, bağdan evə. Qocam hərdənbir işarə edirdi ki, səs-küy salmayıbm, amma buna qəti məhəl qoymurdum. Birdən o, hirsə yerindən qalxdı, siqnallarından ən yaxşısını qırıb tulladı, qulağımdan yapışib elə dartdı ki, gözüm dən qığılçım çıxdı. Qisascıl-filan deyildim, heç indi də deyiləm. Bircə Allah bilir o vaxt mənciyəzi yerimdən

oynadan nə olmuşdu – emosional çılgınlıq, yoxsa adı maraq. Bildiyim budur ki, velosipedi sakitcə aparıb qapının ağızına qoydum, dayımın böyründəki stula dırmaşıb, gözlənilməz şahid ifadəsinə birbaşa atamın üzünə oxudum: "Dünən axşam stolun altında Klarita ilə ayaqlarınızı bir-birinize necə sürt-düyünüzü görmüşəm". Anamın gözləri kəlləsinə çıxdı (o bərəlmış bəbəkləri heç vaxt yaddan çıxartmaram); qocam isə dodaqlarını bir-birinə sıxıb mənə elə bir dəhşətli itaətkarlıqla baxdı ki, sanki bu, İsa Məsihə tam əksini söyləyən antipodun baxışlarıydı: "Amandır, uşaqları mənim yanımı buraxmayın!" Amma kim bilir, mənə baxa-baxa bəlkə o, sadəcə, belə düşünürdü: "Iyrənc gonbul". Hər halda, həmin dəqiqliyən etibarən atamlı anam üç ayacan küsülü qaldı; bir-birini dindirmədilər. Bir də görürdün anam mənə ucadan səslənib məsləhət verirdi: "Atana de, sənə süd pulu saxlasın". Qoca da mənim vasitəmlə sözünü ona başqa cür eşitdirirdi: "Anana de, mən bu gün şam yeməyinə gəlməyəcəm".

Aydındır ki, Klaritanın ayağı evimizdən kəsilmişdi; o bir daha bizim doğma ata ocağımızda peyda olmadı.

Əlbəttə, hazırda mənim belə hesab etməyə cürətim çatar ki, pərpərəng çalarlı qəşəng gözləri olan bu yaraşıqlı, bu sarışın gözəlçə qocamın çox xoşuna gəlirdi (Klarita atamdan on, anamdan beş yaş kiçik idi). Belə sifeti yalnız yuxuda görə bilərdin, hələ necə də süzgün baxışları vardi! İncə, yumşaq əllərinin maviyə çalan zərif damarları güclə gözə carpsa da, onları hamı sezə bilirdi, o cümlədən, şahid ifadəsinə imza atan mənim kimi beş (bəlkə də altı?) yaşılı gicbəsər də. Görünür, həqiqətən də xalis gicbəsər olmalısan ki, hansısa salsaq bir ifadə ilə zavallı qocanın bütün həyatını zəhərə döndərəsən. Hələ bunlar bir yana dursun, məncə, elə o özü də Klaritanın xoşuna gəlirdi. Məsələ ondaydı ki, Klarita ilk

gündəncə onu xoşlamayan anamdan bərk çəkinirdi; qorxudan az qala qarnına sancı dolurdu. Ərindən bədgüman olan qadın qısqanlığı deməzdim buna, yox, bu – yavaş-yavaş közərib alışan və heç cür ipəsapa yatmayan şüurlu bir nifrət hissiyidi.

Koka-kola gətirən stüardessa mənə yaxınlaşır, mənse – vicdan əzabı içində qovruluram. Qocamın həyatına zəhər qatan o lənətə gəlmış ifadəni artıq heç bir şey mənim şüurumdan çıxara bilməz. Atam heç əvvəldən də anamla yola getmirdi, daha doğrusu, sözləri tutmurdu. Mən heç vaxt bir-birindən bu dərəcədə fərqli, bu dərəcədə peşmanlıqlı keçirən ər-arvad görməmişəm. Atam hər şeydən təsirlənən həssas və duyğusal adamdır; qızgınlığına rəğmən, məncə, ağciyərin yekəsidir, üstəlik də ziyalı. Təxminən mühəndis qədər ziyalı idi (özü tam mühəndis olmasa da, ziyalılığı mühəndisinkindən də artıq idi). Kitab həvəskarı, mütaləxə xəstəsi olan əsl oxucu. O cür də təsviri sənətin, musiqinin aludəsidir və xoşbəxtlikdən, həmkarı sayıla biləcək bəziləri kimi heç də belə düşünmür ki, guya həyat – loqarifmdir. Anam isə, əksinə, kifayət qədər inadkarıdır (sevən oğul üçün nə qədər yolverilməz də olsa, subyektivliyi bir kənara qoysaq, belə demək lazım gələrdi ki, lap qatır kimi tərsdir), hissəyyatı korşalıb (yalnız şəxsi dərdini dərd bilər, özgəninkin vecinə gəlməz), özünün ensiklopedik cəhalətindən qürur duyur, kitabı, ümumiyyətlə, incəsənəti görən gözü yoxdur, əvəzində ev işlərini yaxşı bacarır, qəlbə də mərhəmət yuvasıdır (intəhası, bu yuvaya baş vuranəcan adamınkı adama dəyir). Daha çox tənbəh-qınağa meyillidir, nəinki təmkinli davranışa – bir sözlə, qəliz adamdır.

Düşünürəm ki, qocamın həqiqi azadlığına (belə də deyirlər: ikinci müstəqilliyinə) sıper çəkən iki səbəb oldu: a) böyük ümidi lə vəd edən əlaqələri beşiyindəcə boğan mənim stolaltı kəşfiyyatlarım və b) valideynimin

boşanmaq imkanını qəti şəkildə istisna edən sağalmaz katoliklik mərəzi. Halbuki belə bir imkan ondan ötrü azadlığa açılan nicat qapısı ola bilərdi.

Yaddaşımda (o uzaq, solğun xatirələrimdə) Klarita şən, güləruz, son dərəcə məlahətli bir qadın kimi qalıb; o dərəcədə qəşəng idi ki, hətta mənim də qəlbimi fəth etmişdi. Özümün hazırlığı (yeri gəlmışken, həbsxana kamerasında layiqincə qeyd edilmiş) on yeddi yaşimdə xəyalımdan dəfələrlə keçib ki, rastlaşmaq, görüşmək necə də xoş olardı – ayındır ki, onunla yox, öz qəşəng ayaqlarını qocamın şalvarına sixan o vaxtkı Klarita kimi qaynar, şıltaq birisiylə. Klarita özü isə, lap əgər sağdısa da, indi yəqin otuz səkkiz yaşılı bir qarı olmalıdır.

## II

Bu son aylarda baş verənlərin, çox ehtimal ki, valideynlərimin yaxınlaşmasına təsiri olub. Kəsəsi: mən barmaqlıq arxasına düşmüştüm. Aeroportda onların ifrat həyecanlı görünmələri də bu səbəbdəndi – nəhayət ki, məni Buenos-Ayresə göndərməyə müvəffəq olmuşdular. Başa düşürəm, onlar üçün salamatı budur. Elə mənimcün də. İkinci məhbəsi heç kinoda görməyi də arzulamazdım. İndən belə kinofilmlər mənimcün iki kateqoriyaya bölünür: həbsxanali filmlər, həbsxanasız filmlər. Yalnız ikincilərə baxmağa üstünlük verirəm. Vur-tut otuz dörd gün yatsam da, türmə canımı boğazima yihib. Necə deyərlər, mən bu mövzunu tükətdim. Sizlərin isə ("siz" deyəndə, yəni kim?) məni ədalət uğrunda mübarizə aparan gənc inqilabçı, yaxud hansıa görkəmli şəxsiyyət kimi qəbul etməyinizə, xəyallar qurmağınızca heç bir lüzum yoxdur; özümə borc bilirəm bəribaşdan bildirim ki, mən ora heç də siyasi məsələyə görə yox, səfəh bir hərəkət ucbatından düşmüştüm. Əlbəttə, bunu etiraf etmək

ağirdır, ancaq düzü budur: həbsə düşməyim səfəhlik ucbatından oldu.

Günahımı boynuma alıram: siyasetə girişmək – mənlik deyil. Oxuduğum sinifdə usaqlarvardı ki, burunlarını heç yerə sox-murdular, o cümlədən, siyasetə. Çünkü hamisinin fikri-zikri oxumaq idi; siyaset isə adamın xeyli vaxtını aparır – burası dəqikdir. O ki qaldı özümə, mən dərslə maraqlanmirdim, heç indi də maraqlanmırıam. Mənim adımı nə istəsən qoymaq olar, birçə əzbərcidən başqa. Sinfimizdə nəslİ kəsilmış növün yeganə nüsxəsi mən idim – o adamlardan ki, nə dərs döşünə yatandı, nə siyaset. İntəhası, lap ölüvay da deyildim: sinifdən sinfə keçirdim, neyçün ki, ən vacib sayılanları oxuyurdum. Hətta deyərdim ki, mizildanamızıldana sinifdə baş-beyin aparan müəllimi dinləmək – gen-bol bəsimdi. Vəssalam. Kəlləm elədir ki, faktlar, tarixlər, düsturlar, adlar hamısı orda ömürlük ilisib qalır. Amma elə düşünməyin ki, siyasetə bigənəyəm. Qətiyyən elə deyil. Əgər mən riyaziyyatın əleyhinəyəməsə, onda niyə də faşizmin əleyhine olmayım? Xoşlamıram məni arxadan itələsinlər, üstəlik də avtomatla. Burası ayındır. Siyasetdə xoşuma gəlməyen bilirsiz nədir – acı bağırsaqtək sübhəcən uzanan diskussiyalar, səhərə yaxın keçirilən səsvermə, ələlxüsus da, özünütənqid. O mənə candərdi tövbə elədiyim çoxdankı xoşagelməz çağları xatırladır – bu isə qəti ürəyimcə deyil. Ona görə yox ki, o vaxt nəyisə gizlətmək lazım gəlirdi, yaxud hazırda gizlədiləsi nəsə var. Yox, heç vaxt elə bir ciddi günahım olmayıb ki, iş tövbəyə, yaxud özünütənqidə gəlib çatsın. Yəqin, elə buna görə onlara dözmüm yoxdur. Ola biler bağışlanmaz günahlarını heyrətdən gözləri bərəlmiş keşşə rahatca nəql eləyən, yaxud tələbə yığıncaqlarında öz xırda burjua keçmişindən dəm vuran tiplərə bir az paxılığım da tutur. Lakin (təkrar edirəm)

mənim tutulmağım konkret nəyin üstündəsə yox, səfəhliyə görə olub.

Ayın iyirmi ikisində, cümə axşamı Merseditas Pombonun ölümünün birinci ili qeyd edilirdi. Olsun ki, bu ada qəzetlərdə (əlbəttə, Montedə yox, Bayresdə<sup>1</sup>) rast gəlmisiniz. Dözülməz işgəncələr altında tələf olmuş əntiqə bir qızdı. Belə danışırlar ki, orda ona itin zülmünü veriblər: başına plastik torba keçiriblərmiş, tifilinse astmasıvardı... Hə, ideya tədricən yetişməyə başladı (onu birinci Eduardo dilə getirdi), nəhayət program aydınlaşdı: cümə axşamı hərə özüylə bir ədəd qırmızı qızılıqlı getirməli və onu müəllim stolunun üstüne qoymalıdır. Əməliyyat barədə məxfi danışılmışdı. Siyasetdən o qədər uzaq idim ki, ən axırıncı mənə bildirmişdilər. Amma yenə də "hə" dedim. Haçan ki, acı bağırsaqtək uzanan yiğincalar, sübh çağı keçirilən səsvermə, yaxud özünütənqid yoxdur – mən həmişə onlarlayam. Üstəlik də, qırmızı qızılıqlı məsələsi xoşuma gəlmişdi. Mən onlara dedim: "Bax, bu çağırış – poetikdir, romantik çalardan xali deyil". Və liseyə qırmızı qızılıglı gəldim. Gülü bir "otleyə" (bilməyənlər üçün deyim: istefada olan leytenanta) məxsus qonşuluqdakı bağdan dərmişdim. Hamı özüylə gül gətirib masanın üstünə qoydu. Sözdən qaçan bir nəfər də olmadı. Onda bizi liseyin patiosuna çıxartdılar, hamımızı divara söykədilər. Neyləmək olar, onlar poetik duyğudan xalidirlər. Sonra bir sürü mundır tökülsüb gəldi, sual da həminki sual: kim fikirləşib bunu? Fikirləşən Eduardo olduğunu hamı bilirdi, amma heç kim cincirini çıxartmadı. Gözəl bir sükut. Bizi beş-beş çağırıb dəftərxanada sorğu-suala tutmağa başladılar. Bax, səfəhliyi də ele orda elədim. Öz qrupumda mən beş nəfərdən birincisi idim. Tip soruşdu ki, bunu kimin fikirləşdiyini bilirəmmi? Dedim, bəs öz qızılıglüm

haqqında şəxsən özüm düşünmüşəm, o birilərin isə kimin işi olduğunu bilmirəm. Mənə elə gəlirdi ki, guya fərasətli çıxmışam, çox ağıllı cavab vermişəm. Amma bu cür olmadı. İkinci də eyni cavabı verdi: getirdiyi qızılıqlı öz ağlığının məhsuludur, o birilərdən xəbəri yoxdur. Qalan üç nəfər də həmin sözü dilə gətirdi.

Bilmirəm necə, ancaq bizim bu kələyimizdən tezliklə hamı xəbər tutdu, növbəti kvintet içəri girəndə beş cavabın bei də eyni cür oldu, axıracan da belə davam elədi. Yorğunluq ilk yarım saatın ərzində susanların qətiyyətini qırmağa başlamışdı. Uşaqlardan bir neçəsi utanıb-çəkinmədən (razılıq əlaməti kimi) başlarını yellədib, mənə təbriklərini çatdırıldılar, bircə əl çalıb alqışlamaları qalmışdı. Qəhrəmanlar cərgəsində deyiləm, amma nəyini danım – əcəb xoşuma gəldi. Hər şey çox asan oldu. Bilmirəm bu fikir ağlıma necə gəlmişdi, amma nəticə pis deyildi. Bununla belə, mundırlar məni qaralamışdılar: axı, birinci mən izahat vermişdim. Fikirləşmişdilər ki, yəqin başçı mənəm, yaxud nəsə belə bir şeyəm. Məni təzədən içəri çağırıldılar. "Hə, deməli, bunların hamısı sənin işindir?" – gözünün altında iyrienc ekzema olan nazik biaklı tip dilləndi. Ağzımı gələnən çərenləməyə başladım: guya ürəyimdən keçib ki, müəllimə üçün qızılıqlı gətirim, cünki o çox xeyirxahdır, fənni də çox yaxşı başa salır – söhbət riyaziyyat fənnindən gedir ha! Buna deyirlər canqurtaran yalan; ayrı adı yoxdur. Mən bu kaftarın fənnindən heç nə qanmirdim, özündən də zəndəyi-zəhləm gedirdi; ona görə yox ki, eybəcərdi, yox, sadəcə, riyaziyyatçıydı. Ancaq tip nəinki mənim parlaq ifadələrimə maraq göstərdi, üstəlik sağ yanağımdan elə ilişdirdi ki, sıfətim top kimi şিষ্টি. Yəqin, bu, patioda nüfuzumun artmasına xidmət edə bilərdi, intəhası,

<sup>1</sup> Monte, Bayres – Montevideo və Buenos-Ayres şəhərlərinin danışıqda qısaltılmış adları

qürrələnmək fürsəti ələ düşmədi – mundırlardan ikisi qolumdan yapışib (hərəsi bir tərəfdən) məni dəftərxanadan bayır çıxartdı, həbsxana maşınına basıb polis məntəqəsinə apardı. Başa salmağa çalışırdım ki, bəs hələ həddi-buluğa çatmamışam – böyrəyimə bir zərbə... Ha istəyirdim deyəm ki, bəs bu, qanuna ziddir – topuğumdan bir təpik... Axırdı yeniyetməlik mövzusundan vaz keçmeli oldum. Məni iy-qoxusundan baş çatlayan kameraya saldılar. Orda qaldığım bir ayın ərzində çox çağırıldılar məni, dəfələrlə kameradan çıxarıb apardılar – hamısında da döymək üçün. Demək olar, heç nə soruşturmalar, sadəcə, ezişdirildilər. Amma nə “pikana” oldu, nə “sumbarina”<sup>1</sup> – yalnız təpik-yumruq. Necə deyərlər, imtiyazlılar cərgəsindəydim. Öz statusumu iştirakçısı olduğum “pikana” və “sumbarina” seanslarıyla müqayisədə qiymətləndirirdim. Yəqin, məni ora qorxutmaq üçün getirildilər. Həqiqətən qorxunc səhnələrdi, belə vəziyyət kimi istəsən dəhşətə getirər. İşgəncə verdikləri adamlar mənim kimi həddi-buluğa çatmayanlardan olmurdu, amma veteran da deyildilər. Qocalardan birinin əzələsi eynən yaşı otuzu adlamış o birilərinki kimi bürüşük idi. Bilmirəm ağısaq idi, ya yox – həmişə başlıqda olurdu. Amma ay dözürdü ha! Cavanlar sorğu-sual vaxtı dillənmirdilər, heç nəyi boyunlarına almıldılar, cəlladların hərisliklə eşitmək istədiyi heç bir ad-soyad dillərindən çıxmırdı, intəhası, işgəncə başlayanda hamısı delicəsinə bağırışındı. Qoca isə, sanki bu “məmnuniyyəti” də cəlladlara çox göründü. Bircə dəfə eşitmədim ki, onun cinqiri çıxsın; hətta bilmədim səsi necədir – gurdur, yoxsa yavaş. Təkcə yumruqlarını bərk-bərk sıxırdı, vəssalam. Heç vaxt da huşunu itirmirdi, seans başa çatanda – hərdən bu, saatlarla uzanırdı – həmişə özü durub gedirdi.

<sup>1</sup> “Pikana”, “sumbarina” – burda: işgəncə aletləri

Bir oğlan huşunu itirmişdi, uzandığı yerdə də düşüb qaldı. Belə şeylər cəlladları cin atına mindirir. Dustağın cəllada ən böyük pisliyi – ölməkdir. O saat həkimi çağrırlar ki, ölümü diriltsin. Doktor eclaf da (ölüm həddinə çatmaması üçün işgəncənin nə qədər verilə biləcəyini deyən həmin o it oğlu it) özünü oda-közə vurur, əlindən gelən hər şeyi edir. Amma hərdən ölürlər təsliliklərinə salıb dirilmir ki, dirilmir, heç kimə də müyəssər olmur inandırsın ki, bəs onlar təzədən nəfəs ala bilər. Belədə cəlladlar həkimi günahkar çıxarırlar, o isə ağızına su alıb durur – hərif yaxşı bilir ki, eyni cəzalardan özünə də pay düşə bilər. Başlayırlar huşunu itirmişin, hissiyyatdan məhrum olmuşun üstünə su tökməyə, yanaqlarını şillələməyə – görünür, bu, cəlladların yaşatmaq istədiyi, həyata üstünlük verdikləri yeganə məqamdır. Amma hər necə olsa, işgəncəyə məruz qalanların bəziləri etibarsız çıxırlar – yəni, ölürlər. Belə hallarda mübahisə qızışır, çox vaxt əlbəyaxaya çevirilir. Bir dəfə cəlladların ikisi əməlli-başlı tutuşmuşdu, hətta mən elə düşündüm ki, indicə bir-birinə “pikana” tətbiq edəcəklər, amma, əlbəttə, iş bu həddə çatmadı. Məni də həmişə gözübağı saxlayırdılar, başlığı üzümdən yalnız onda çıxarırdılar ki, zorən tamaşaçı olum; məcbur edirdilər hamısını gözümlə görüm. Özümü saxlaya bilməyib bir neçə dəfə öğümüşdüm, birində hətta polisin şalvarına qusmuşdum. Qəsdən eləməsəm də, pis alınmamışdı. Həmin axşam məni bəs deyincə çırpıb əzişdirildilər, az qala boksçu çuvalına döndərdilər. Düşündüm, işgəncə dəzgahına da salacaqlar – amma bunsuz ötüşdü. Görünür, onlarda təlimat var: həddi-buluğa çatmayanlar üçün yalnız təpik-yumruq.

Necəsə, qonşu kamerada yatanlardan ikisiylə danışa bilmişdim. Öz darısqal, iyili-qoxulu kameramda tək qalırdım, onlarınkı

isə bir az gen idi, nəcisin iyi də, təbii ki, daha çox gəlirdi. Deyəsən, üç nəfərdilər: tələbə, bank məmuru, bir də fəhlə. Bir az özlərinə gəlib, nəfəsləri yerinə qayıdan kimi başlayırdılar mübahisəyə. Eşidilən yalnız bu olurdu: gərginlik mənbəyi, partiya, xırda burjua meyilləri, başıpozuqluq, təftişçilik və-ə... ucundan tut ucuzluğa get. Eynən liseydəki yiğincəqlər kimi. Hərdən mübahisə o dərəcədə qızışırkı ki, səsləri bütün mərtəbədə eşidilirdi. Amma dediklərindən heç nə qanmirdim, heç indi də ağlıma bir şey batdır. Cəlladlar isə hər üçünə eyni işgəncə verirdilər. Deməli, həbsxana işçilərinin gözündə onlar üçü də eyni idi: xalq. Həbsxana işçilərində yanaşma tərzi həqiqətən eynidir, hamiya eyni gözlə baxırlar.

Bir ay həbsdə qaldım. Yanımı heç kəsi buraxmırıldılar. Yalnız dəyişək alt paltarları alırdım. Kitab qəti olmaz. Qorxduğum məqam da olmuşdu: əlavə cəza qismində, iraq-iraq, birdən mənə riyaziyyat dərsliyi getirirler. Şükür, bunsuz ötüşdü. Təpiklənin şillələndikcə növbəti şillə-təpik mərasimini gözləyə-gözləyə darıxmaqdan lap az qala çərləyir, üzüntü içinde ilbiz kimi içimə qapanırdım. Aydın məsələdir ki, darıxmaq – ciyər, yaxud qasıq ağrısından daha yaxşıdır. Bir dəfə mənə elə gəldi ayağımı sindiriblər, amma bir həftədən sonra şış çəkilib getdi. Təzə vaxtlarında hərdən çağırıb nəsə sorğu-sual edirdilər, sonra elə soruşmadan döyürdülər. Amma hər necə olsa, etiraf etməliyəm: tutulmağım səfəhliyim ucbatından idi, deyəsən, elə buraxılmağım da səfəhliyə görə oldu. Ən azından burda bir ardıcılıq, bir qanuna uyğunluq mövcud idi: qızılğül haqqındaki ilkin poetik versiyanın üstündə axıracan durdum. Düşünmürəm ki, inandılar. Əvəzində, yəqin ki, məni bu dünyadan olmayan bir başdanxarab hesab etmişdilər. Bəlkə də atamın vaxtilə Paysan-

duda tanış olduğu bir “otpol” (bilməyənlər üçün deyim: istefada olan polkovnik) dostuya söhbəti nəsə rol oynamışdı. Hərçənd bu az ağlabatandır, üstəlik polkovnik özü hazırda məhbəsdədir, çətin ki, bu işdə onun əli olsun. Amma nə bilmək olar, bəlkə o – təxribatçı elementdir? Öyrənəndən sonra ki, mehrabın oyuqlarında filan-filan şeylər aşkalanan padre Baryentosu həbs ediblər, məni daha heç kəs təəccübləndirə bilmez. Nəgmələr Nəgməsi əbəs yerə ona xoş gəlmirmiş. Ən azından, padre ora səfəhliyə görə düşməmişdi.

Qısaçı, necə oldusa bir səhər başlığı məndən çıxartdılar, eşidəndə qulaqlarına inanmadığım bir-iki zarafat eləyib diyircəkli qələmimi, prezervativ paketimi, pul kisəmi, kəmərimi – yəni, birinci gün üstümdən götürdükləri bütün əşyalarımı qaytardılar. Amma heç kəs babamın hədiyyəsi olan qızıl saatdan bir söz demədi. Xamlığımı salıb, az qala saatı tələb edəcəkdəm ki, ani bir baxış məni yanlış addımdan xilas etdi: babamın yadigarı mənə buraxılış kağızı yazan əzələli qolda parıldayırdı.

### III

Düzünü deyim ki, Buenos-Ayres şəxsən mənim xoşuma gəlir. Yox, bunu heç də məhbəslə müqayisədə demirəm, türmədən sonra, ayındır ki, adamın gözünə lap nə istəsən gözəl görünər. Hər halda, düşünürem ki, turist olsaydım, şəhər indiki qədər xoşuma gəlməzdi. Oy, nə gözəl meydanlar! Oy, nə qəşəng ağaclar! Oy, necə işıqlı mağazalar! (Mən “oy!” deməklə anamı yamsılayıram.) Adamlar yaman tələskəndirlər, ancaq bu mənim ürəyimcədir. Oy, necə maraqlı plakatlar! Oy, nə böyük metro! Heç vaxt burdakı kimi qəşəng geyinən qadınlar görməmişəm! Hərçənd bu vaxtadək “Gümüş hövzə”dən<sup>1</sup> o yana adlamağım olmayıb. Gör

<sup>1</sup> La-Plata (Gümüş) körfəzini əmələ gətirən Parana və Uruqvay çaylarının mənsəbi nəzərdə tutulur.

Əcdadlarımız necə də orijinal ifadə ediblər: gümüşü fincan! İndi o – dəmir tüpürçəkqabıdır, ancaq bu baredə hər kündə-bucaqda çığırmaga dəyməz. Oy, nə gözəl avtobuslar! Vay-vay, Bayresdə əimərlik yoxdur! Hayif, çox hayif. Amma necə olsa, şəhər xoşuma gəlir. Yeganə narahatlıq – “qarşılıqlı atəşlər” sarıdanırdır, ancaq avtomatların şaqquiltisi eşidiləndə özümü pasaja verirəm. Daldalanmaq üçün yaxınlıqda həmişə bir pasaj tapılır. Adamların bəxti ayaq üstədir! Dünən prezident xanımının necə keçib getdiyini öz gözlərimlə gördüm. Maşında eynən maneken kimi düppədüz oturmuşdu. Maneken görəndə nədənsə həmişə atamın “Kasa Spera” manekenləri haqqında dedikləri yadına düşür. Bu bir dərzi firmasıdır – Montedəki Sarandi küçəsində, kafedral kilsənin böyründə. Yadimdadır ki, vitrində köhnə, çox köhnə manekenlər qoyulmuşdu. Atam deyirdi, sifətlərinə əl gəzdirib cavanlaşdırılsalar da, əlüstü bilinir ki, bunlar prezident Vieranın<sup>1</sup>, zənci Qradinin<sup>2</sup> müasirləridir – “Ultra Plyus” ansamblının, Oksford truppasının yarandığı çağları... Deyirdi, heç bir kostyum da onların əyninə oturmur – elə bil kök manekenə arığın kostumu pərcimlənib, ariq manekenə gonbulunku. Prezident xanımı da manekenə oxşayırdı, amma “Kasa Spera”nınına yox, “Kristian Dior”unkuna.

Şəhəri dolaşıram. Fərq eleməz, onsuz da mənimcün küçələrin hamısı təzədir. Hərdən rastıma çıxan ilk stansiyada metroya minirəm. Yaxud qərara alıram ki, adı V hərfiylə başlayan ilk stansiyaya qədər gedim. Bax elə bu yerdəcə ilışirəm: baxıram ki, ən axırıncıya (“Lakrose”) gəlib çatmışam, intəhası, rastıma V hərfi ilə başlanan bircə stansiya da çıxmayıb. “Lakrose”də isə baxılaşır bir şey yoxdur. Bir az təcrübə

toplayıb, növbəti dəfə K hərfini seçirəm (axı tez-tez rast gəlinən hərfdir). Qərar isə belədir: adı K ilə başlanan ilk stansiyada qatardan çıxmaq, başqa xəttə keçib “Konqreso”ya getmək. Bax, bu əladır – “Konqreso”da qatardan düşürəm, yerin təkindən bayırı çıxan kimi saysız-hesabsız mağazalarla, adamlarla dolu mərkəzin qələbəliyində peyda oluram. Əsl mən istəyəndir – bir gözüm vitrinlərdə, bir gözüm qızlarda – geniş Kalyao prospekti ilə rahatca addımlayıram. Ancaq seçimdə tələsmirəm, çünki hər ikisi (vitrinlər də, qızlar da) sikkə tələb edir, mənse müflis gündəyəm, bütün varidatım qohum-eqrəbamın Karrasko aeroportunda verdiyi xırda pullardan ibarətdir. Onları da başa düşürəm: qocam donluğununu almayıb (bildirim ki, mühəndislər qonorar alır, mühəndis kimilərsə – vur-tut donluq), anam da məcbur idi bilet pulunu Felipe dayıdan borc götürüsün. Hələ bu harasıdır, burda bir neçə günümü ucuz aşxana axtarmağa sərf etmişdim. Çarə nədir, saatlarla boş-boşuna gəzirən, avaralanırsan, ümidsizliyə qapılırsan və birdən gözlərin hər cür zır-zibilin düzüldüyü yerə sataşanda düşünürsən ki, hə, deyəsən, gəzdiyimi tapmışam. Ancaq gördükərin heç də zır-zibil deyil, çünki bura hərdən məşhurların da yolu düşür – Palito Orteqa, yaxud Leonardo Favio kimi müğənnilər daimi müştərilərin pul kisəsini yaxşıca boşaldırlar. Belə baxanda, əcəb də eleyirlər, çünki bura bifşteks, yaxud kolbasa dalınca yox, avtoqraf almağa, yaxud qeybet eşitməyə gəlirlər, odur ki, giley-güzara yer qalmır. Bax mənim Kalyao prospekti ilə rahatca addımlamağım elə buna görədir – düzünə gedib əvvəlcə sağa, sonra sola burulmaqla nisbətən münasib bir pitseriyanın düz üstünə çıxmışdım. Güman ki, “Antisanitariya” adı ona daha çox yaraşardı, hər halda içəridə

<sup>1</sup> Felisiano Viera (1872-1927) – 1915-1919-cu illərdə Uruqvay prezidenti

<sup>2</sup> Isabelino Qradin – 1919-cu ildə yüngül atletika üzrə keçirilən Cənubi Amerika çempionatında qəlebə qazanmış Uruqvay idmançısı

hökm sürən ab-hava bunu təsdiqləyir. Bəlkə o səbəbdən ki, bura məşhurlar yox, adı dəftərində olmayan ən adi adamlar, yaxud narıncı xalat geyinmiş qəhvəyi yaxalıqlı satıcılar, yeyə-yeyə həm də masa arxasında öz kağız-kuğuzuyla qurdalanın məmurlar gəlirlər. Aydındır ki, heç pitsa da "Kapri" dəki (yaxud hadisələrin Kapridə cərəyan etdiyi amerikan filmlərindəki) kimi deyil. Növbəti səhər yeməyinəcən geyirməyim yəqin, elə bu üzəndəndir. Yox, bu pitsa bizim orda, Montedə yediyimiz "Tasende" pitsalarıyla müqayisəyə gəlməz – dərsdən sonra biz trolleybus puluna qənaət edib, pitsa yeməkdən ötrü bütün dəstəmizlə birgə piyada otuz məhəllə yol ölçürdük.

Amma hər necə olsa, pitseriyaya gedib çatmırıam, çünki Kanqalyonu qırmızı işıqdə keçərkən (hər kəsin öz prinsipi var) adımı çağırın cir qadın səsi qulağıma dəyir. Senyora de Akunyadır – anamin rəfiqəsi; vaxtilə aralarından su keçməzdi, indi çaylar axır. Yolu "bu qiyamət şəhərdən" keçirmiş – "talancılar daş düşmüş başlarını sindirib məzənnəni yenidən dəyişənəcən" özünü bura yetirib, sərfəli valyuta məzənnəsindən istifadə edərək nəsə almağa, alış-veriş yapmağa gəlib. Əri də yanındadır, bir cüt qızı da. Qızlardan biri mənim yaşimdə görsənir, o biri – öz yaşında. Yaşıdım kimi görsənən qız elə mənim kimi Libra şəhərində doğulmuşdu, intəhası, o – ağıllı qaydanı təsdiq edən mənasız istisnadır. Ərinin, senyor Akunyanın əzabkeş sifeti var, bir az da özü üstünə qoyur, bacardıqca daha çox ah-uf edib dəridən-qabıqdan çıxır, istəyir qanuni arvadı onun fədakarlığını qiymətləndirsin. Ona görə "qanuni arvad" deyirəm ki, senyor Akunyanın gizli məşuqə saxlaşdırğından xəbərdaram, üstəlik, bunu bildiyimi özü də bilir: bir dəfə onların Rivera küçəsindəki ucuzvari bir mebel dükanına necə xəlvəti və məzəli şəkildə girdiklərini gözümlə görmüşdüm. Gizlədiləsi bir şey də

yoxdı – veteran maymaq deyil, – qız ağında ona çəkməyib. Hə, bax senyora de Akunya deyəndə ki, bəs məni heç yana buraxan deyillər, birgə şam edərik, həm də türmələrdə başıma gələnləri onlara danışaram (hörməti xanımın türməni niyə cəm şəklində işlətməsi mənə məlum deyil) – əlüstü razılaşdım. Niyə də razılaşmayım: bir halda ki, senyor Akunya işdən xəbərdar olduğumu bilir, deməli menyunu vərəqləyərkən simiclik etməyəcək. Mənim yaşimdə yox, öz yaşında görsənən qızın adı Sonyadır; elə hey üzümə gülümşəyir, amma xoşlamıram ki, kimsə üzümə gülümşəsin, belədə qızarıram, bu isə yaxşı deyil. Odur ki, gözümü öz yaşimdakı balqabağa, yelbeyin Doritaya zillədim: daha neyləyəsən, bir halda ki, Sonyanın ara vermədən şit-şit üzümə irişməsindən ürəyim bulanır – içimi qarsan həyəcan atəşini söndürmək üçün meyt sarılığından yan ötmək mümkünsüzdür. Kompensasiya zərurətə çevrilir – növbə ilə gah onun, gah bunun üzünə baxa-baxa axırda istəyimə çatıram, yəni indicə izah elədiyim kimi, əndazədən çıxmış yanaqlarım, burnum, alnım öz təbii rənginə qayıdır. Senyora de Akunya türməni mənə cəm şəklində sırımaqdan əl çəkmir; ona tam ciddi şəkildə izah edirəm ki, bəs bu andır vur-tut birçə dəfə olub, özüm də tək halı cəm hala dəyişmək fikrində deyiləm. Onsuz da bildiyimi bilən senyor Akunyanın guya bu zarafat əcəb xoşuna gəlir, elə ürəkdən sevinir ki, ləp ele bil məşhur bir təlxeyin zarafatına gülür – əslində isə, mənimlə curlyşmaq, arxasını möhkəmlətmək üçün dəridən-qabıqdan çıxır; amma şorgöz hərif bir şeyi qanmir ki, mən uzaqbaşı şəntajçı ola bilərəm, deməqoq yox. Bununla belə, Sonya orda mənə işgəncə verilib-verilmədiyini titrək səslə soruşanda, başıma gələnləri bütün təfsiliyyəti, yerli-yataqlı danışmağa girişirəm; həm də ona heç bir əhəmiyyət vermədən. Bu isə, əslində, söhbəti mənalı etməyin ən

doğru üsuludur. Onda Dorita əlini əlimin üstünə qoyur (ürəkbulanma, rəngin avazımı və ilaxır). Sonyanın sağ əlinin barmaqları tərpəssə də, heyhat, çox aralıda oturub – mənə heç cür toxuna bilmir. Mənse həyəcanımı bir qıraqa qoyub, diqqətimi masa üzərindəki qovunlu vətçinaya, qızartma kartoflu bifşeksə, qaymaqlı dondurmaya yönəldirəm (özü də dondurma iki porsluqdur); hələ bu harasıdır, böyründə iki parç köpüklü pivə də var. Kəsəsi: senyor Akunya tədbirli tərpəndi, hesabı qəşəngcə ödədi, bununla da aramızdakı sözsüz müqavilənin sütunlarını möhkəmlətdi.

#### IV

Qaldığım pansion taxtabitiyle, tarakanla doludur. Şeytan da baş açmaz ki, nəmənə şeydir bu, üstəlik divarlar da tərləyir. Elə özüm də tərləyirəm. Bu azmiş kimi, yeddi nömrəyə cəmi-cümlətanı bircə vanna var, daha doğrusu, altı nömrəyə – nömrənin birində duşla qəti arası olmayan fransız cütlüyü, cavan ər-arvad qalır. Oğlanın at yali kimi uzun saçına mətbəxin bütün iy-qoxusu hopub, qızın burnuaçıq səndəlləri isə çirkli ayaq dırnaqları ilə yaxından tanışlıq üçün ictimaiyyətə geniş imkanlar yaradır. Heç şübhəsiz, fransız cütlüğünü hesaba almasaq, vanna problemi nisbətən şükürlü görünür, di gəl ki, duşa yerdə qalan altı nömrənin saknləri cumursa, unitaza yeddisi də cumur. Hə, yuyunmaq məsələsinə barmaqarası baxan qallar, əvəzində mədə-bağırsaqlarını xalis avropalı dəqiqliyi ilə yüngülləşdirirlər. Bütün bunlarsa o deməkdir ki, mənim yaşayış yerim (şaqqanaq çəkməyə hazırlaşın) "Hilton", yaxud "Şeraton" kateqoriyasına yox, "Vater" kateqoriyasına mənsubdur! Hayif ki, bu dəhşətli zarafat senyor Akunyanın, onun müqəddəs ailə çevrəsinin yanında ağlıma gəlməyib. Bildiyimi

bildiyi üçün yüz faiz əminəm ki, o şorgöz mənim sözümdən hayıl-mayıł olacaqdı.

Adı boyuna biçilmiş "Hirondelle"<sup>1</sup> pansionunda sahibənin özü demiş, hamımız, yəni bütün saknlər – köçəri quşlarıq. Elə buna görədir ki, pansionda həyat həmişə qaynayır. Düzgün anlayın: "həyat" deyəndə mən kef-damağı nəzərdə tuturam. Məsələn, üçüncü nömrədə qalan – cib ogrusudur, özü də Britaniya məktəbinin yetirməsi olduğunu vaxtaşırı göze soxub tələb edir ki, ona cibgir yox, ingiliscə "Pikpocket" desinlər. İntəhası, ingilis sözü dilə yatırı, tələffüzü çətindir, odur ki, hamı ona Pik deyir; hətta "Piki" deyənlər də tapılır. Cibgirsə bundan inciyir, iki ayağını bir başmağa direyib inad edir ki, bəs Piki itə deyirler. Burda daha heç nə eləyə bilməzsən: üçüncü variant elə bir yerə gedib dırənir ki, mənim tarix müəlliməm onu şifahi ənənə adlandırırırdı.

Dördüncü nömrədə qalan cavan ər-arvadın barəsində mən (yəni, qonşu beşinci nömrədə qalan özüm), bəzi əlavə səslər də daxil olmaqla, istər-istəməz çox şey bilirom. Səslər birbaşa stereofonik səslərdir və öz istəyimdən asılı olmayıaraq, məni zor-xoş məcbur edir ki, cavan xanımı paltarsız təsəvvür edim, yəni çılpaq. Ərdir, ya nəmənədir bilmirəm, amma divarın bu üzündə mənim nələr çəkdiyimi, necə dözülməz vəziyyətə düşdüyüm yaxşı qanır. Qanmağına qanır, di gəl ki, rastlaşanda halıma acımaq əvəzinə hər dəfə zarafata keçir: "Dostum, nəsə bu gün gözümə pis dəyirsən. Nolub sənə?" Zilsəs xanımına hörmətim səbəbindən lənətimi ona ürəyimdə yağıdırıram, o isə təlxək kimi şaqqanaq çəkib hırıldayıր.

Altıncı nömrədə fransızlar qalır, aradabir çatlardan, dəlmə-deşiklərdən keçib gələn iyələri burnuma dəyir. Amma boynuma alım ki, Veneranı vəsf edən səslər eşidilmir.

<sup>1</sup> Hirondelle – "qaranquş" (*frans.*)

Eşidilən başqa səslərdir: hərdən kişi gitara çalır, bir-birinə qoşulub, ispanca etiraz mahnısı oxuyurlar – o ispancada ki, birbaşa mədələrindən süzülüüb gəlir. Onların heç kəsə maneçiliyi yoxdur, əger iyiləri də bir az yaxşı olsaydı, lap xoşuma gələrdi.

Yeddinci nömrədə – bütün günü makinaya divan tutan bir cüt “xala” yaşıyır. Yaxşı, qoy olsun iki qız. Hərdən sübh tezdən yuxudan ayılıram, eşitdiyim yalnız polis maşınlarının siqnalları, bir də bu makinaların tıqqıltısı olur. Nə yazırlar görəsən?

Birinci və ikinci nömrə hesabdan deyil – bunlar adı Rosa olan pansion sahibəsinin ehtiyat nömrələridir. Donya Rosa. Haqqında onu bilişem ki, duldur, əri də hələ Evitanın<sup>1</sup> vaxtında, Peron<sup>2</sup> idarəciliyinin birinci yarısında qatı peronçu olub (əslində, bunu bilməmək mümkün də deyil, neyün ki, donya Rosa həftədə iki-üç dəfə bundan danışır). Bir dəfə ürək qızdırıldığı adama sərr açılmış kimi, qulağıma nə piçildəsa yaxşıdır: “İndi o, başqalarının yanında olardı. Başa düşürsünüz?”

## V

İş tapmalıyam – sikkələrim qurtarır. Valideynlərimin göndərə biləcəyi puldan asılı qalmaq olmaz, lap boğazlarından kəsib nəsə göndərsələr də, guya o pul məni görəsidir? Onse rayonuna üz tutdum, “Klarin” qəzetində elanı çıxmış iki-üç mağazaya baş çəkdim, ancaq Argentinada daimi yaşayış üçün hələ icazəmin olmadığını eşidəndə, təəssüflə başlarını buladılar. O gündəyəm ki, hətta siqaret kötüklerinə də qənaət edirəm, bu isə səfəh fədakarlıqdır. Olur ki, hərdən dəlicəsinə çəkmək isteyirsən – amma hanı? Dünən bəxtim getirdi – arıq Dieqo ilə görüşdüm, bütün axşamı onun siqaretinə ortaqlı oldum. O da polisdən qurtulub aradan çıxanlardandır. Düzdür, onun bəxti mənimkin-

dən daha pis gətirmişdi, neyün ki, səfəhlik ucbatından yox, daha abırlı səbəblərə görə ilişmişdi. Özü də iki dəfə: birincisində – Buseo qəbiristanında divara aerozolla müharibə əleyhinə şur yazarkən; ikincisində – üstündən tapılan vərəqə görə (təbii ki, vərəq heç də hökumətin təbliğinə xidmət etmirdi). Hər ikisində də yazığa qan uddurmuşdular: “pikana” da işə düşmüşdü, hələ başqa şeylər də. Cinqirini çıxartmadan kötük kimi döyüb durmuşdu, axırda məcbur qalıb buraxmışdilar. O da özünə söz verib and içmişdi: “Ələ keçmə – üçüncüdə canını qurtara bilməyəcəksən”. Və dabanına tüpürüb əkilmışdı, katerə minib Vilyadieqodan biryolluq getmişdi.

Ötəri tanıydım onu – məndən dörd yaş böyükdür, üstəlik də siyasetlə məşğıl olurdu. “Hə, deməli, sən də ilişmişdin, – aşkar maraqla dedi. – Kimin ağılna gələrdi bu, sən axı həmişə qıraq gəzirdin”. Qanadları simurq quşundan betə yanmış birisinə öz passivliyimin səbəbini – niyə qıraq gəzdiyimi, niyə gendə durduğumu başa salmaq çətin işdir. “Bəhanədir, çocuq, bəhanədir”. Vurut dördcə yaş böyük olan tip səni çocuq sayanda necə cinlənməyəsən?! “Bəs indi necə, qoşulacaqsan?” Soruşuram ki, bu xaosun içində neyləmək, necə qoşulmaq olar? Heç bilmirəm bu “xaos” kəlməsi ağlıma hardan gəldi. “Olar, – deyir, – həmişə olar”. İzah edirəm ki, hər şeydən qabaq iş tapmaq lazımdır. “Düzdür, – deyir, – mən artıq işləyirəm. İstəsən, sənə də taparam”. Əlbəttə, istəyirəm. Tanımadığım hansıa naməlum ad-ünvanı yazdırır mənə. Deyir, sabah gəlməyim lazımdır, indi isə gedək mənimlə. Bir xeyli getdik, təxminən iyirmi məhlə adladıq. Məndən olsayıdı, avtobusa minərdik, amma deyir oturaq həyat keçirənə piyada gəzməyin faydası var, guya qan dövranına

<sup>1</sup> Evita (Mariya Eva Duarte de Peron) – Argentinanın vitse-prezidenti olmuş Peronun arvadı

<sup>2</sup> Xuan Domingo Peron (1895-1974) – 1946-1955 və 1973-1974-cü illerdə Argentina prezidenti

kömək edir. Bu cəfəngiyat təbiət həvəskarı olan Felipe dayımın da dilində bitib. Nəhayət, çoxmərtəbəli bir binanın qarşısında ayaq saxlayırıq. On beşinci qata qalxırıq. Boy-nundan amuletlər sallanan uzunsaç birisi qapını bizə açır. İçəridə on beş nəfər var, hamısı da cavanlardır. Terminologiya bir qulağımdan girib, o birindən çıxır – heç nə anlamırıram. Kündə bir qız oturub, demək olar, səhbətə qarışırı. Üzdənə darıxdırıcı bir ifadə var. Elə bu sözü də ondan eşidirəm: "Bezdirdi sizi?" Çiyinlərimi çəkirəm. Yəqin, bu hərəkət qızə təsdiq kimi göründü, çünkü "Bura gəl" deyib dəhlizə çıxdı...

Qızın dalına düşüb gedirəm, üstünə xalı çəkilmiş taxta pilləkənlə yuxarı qalxırıq. Bura elə-bele mənzil yox, dəbdəbəli apartamentdir. Pilləkənlə qalereyaya keçirik, ordan da bağa. Hə-hə, məhz bağa. Ağacları, stol-stulu, yüngül divanı, bir sözlə, hər cür avadanlığı olan əməlli-başlı bağdır. On beşinci mərtəbədə ha! "Gəl bura" – qız yenə məni çağırır, gedib divanda oturur. Mən də gəlib otururam, bayaqdan bəri ilk dəfədir onu diqqətən sözü, hər ehtimala qarşı gülümsünürəm. Qaraşındır, qəşəng gözləri var. Yaşıl olarıq, uzaqbaşı məndən bir-iki yaş böyük olar. Paltarının yaxası açıqdır, özü də çox açıqdır. Belə baxanda, pis deyil. "Xoşuna gəlirəm?" – sakitcə soruşur. Ola bilsin, təbəssüm məni elə vermişdi. Qızın üzündə analıq qayığının nəsə bir əlameti var, mənsə analara olmazın rəğbətlə yanaşırıram. "Ümumiyyətlə, hə, – deyirəm. – Xüsusən də əger bu, behdirse". Qız sadəlövhəsinə gülümsünür, yaxasının düyməsini açmadan döşünü çölə çıxarır. Ona kömək etmək istəyirəm, amma qız qəti hərəkətlə məni dayandırır. "Haqqımda pis şeylər ağlına gətirmə. Ən azından bu gün". Yəqin, üzümdəki peşmanlılığı görməmək mümkün deyil. Odur ki, tez də əlavə edir: "Bağıشا, bağısha. Səni darıxdığına görə bura gətirdim". Və döşünü içəri salır.

## \VI

Dieqonun mənə verdiyi ünvan – nəşriyyatıdır. Əlbəttə ki, solların nəşriyyatı. Mənim Argentinaya turist qismində gəlməyim barədəki rəsmi statusum bu dəfə qeydiyyat üçün əngəl törətmir. "Sonra bir çıxış yolu axtararıq, – müdirlə deyir. – Əsas odur ki, işə başlayasan. Güman edirəm ki, sənə yemək lazımdır. Düzdür?" Onun doğru dediyini canı-dildən təsdiqləyirəm; müdirlə mənə məvacib ayırır. Heç də pis deyil. Buenos-Ayresə bir qədər hazırlıqsız gelişimi nəzərə alsaq, hətta yaxşı məvacibdir. Müdirlə minnətdarlıq edirəm, eşitdiyim cavabdan isə ürəyim dağa dönür: deyir dəfələrlə Uruqvaya mühacirət etmiş argentalılar indi sizlərə öz həmreyiliyini göstərməlidirlər, çünkü çətin vəziyyətə bu dəfə siz düşmüsünüz. "Biri elə mən özüm. Balaca olanda, yadımdadır ki, atam düz iki il Montevideoda yaşamışdı, orda ətli pirojna bişirib satırdı, adamlar ondan Köməyini əsirgəmirdi". Təsəvvür edə bilməzsınız ki, həmvətənlərinin onun valideyninə el tutmasından necə sevinirəm. İntəhası, özüm də ətli pirojna istədim, az qala ağızımın suyu axdı! Belə şeylər məndə tez-tez olur: elə ki, səhbət yeməkdən, ələlxüsus da şirniyyatdan, dondurmadan düşdü – mədəm o saat şirə buraxır. Belədə lap nə qədər desən ödəməyə hazırlam, təki yeməyi tez elə keçirir, di gəl ki, bu "nə qədər desən" andır məndə heç vaxt olmur, iştaham isə olduğu kimi qalır. Neynək, bu hələ dönyanın axırı deyil. Əzab çəkən tək mən deyiləm, üstəlik də, bu – sinfi nifretin nə demək olduğunu başa düşməyimə kömək edir.

İndi nəşriyyatda korrekturaya baxıram, mətnlərdə düzəlişlər aparıram. Lap da naşı deyilem, bir dəfə Montedə korrektoru əvəz etməli olmuşdum. Amma məni işdən bayıra atmışdır, o səbəbdən ki, adı bir səhv necəsə gözümüzdən qaçmışdı, müəllif isə həmin səhvi yolverilməz, təhqirəmiz, hətta

ədəbsiz hesab edirdi: xadimlər yerinə xədimlər getmişdi. Nədən belə narahat olmuşdu? Hərçənd ziyalılar ümumən dəymədüşər olurlar. İnşallah, burdakılar o dərəcədə vasası olmaz.

Ariq yeni vəzifəmin icrasına başlamışam, odur ki, anama məktub yazdım: nigaran qalmasın, acıdan ölmərəm; hərçənd, Libertador prospektinin keçidində, yaxud Argentina paytaxtinın həyatına rəngarənglik qatan atışmaların hər hansı birində qəfil gülleyə tuş gəlmək imkanı da istisna olunmur. Axırıncı ifadəni bilərkdən yazdım ki, narahatlıq üçün əsasları olsun: nigarançılıq əsas tapılsa, bu onların ər-arvad münasibətlərini yaxşılaşdırırdar.

“Yaxın sahilin” adamlarıyla tez-tez rastlaşırıram. Hərçənd onları belə adlandırmaq düzgün deyil. Bayres haqqında “yaxın sahil” ifadəsini yalnız bizimkilərin işlətməsini müəyyən narahatlıqla müşahidə edirəm, çünki Buenos-Ayres sakinləri Monte haqqında belə demirlər. Radionun idman şərhçiləri bizi nəzərdə tutarkən “digər sahil” ifadəsini işlədir və nə vaxtacan ki, bizimkilər üçün “orada, “La-Plata” arxasında” yazılışı vərdişə çevrilməyib, deməli, “Diario”, yaxud “La-Manyana” qəzetlərimizdə heç zaman idman səhifələri apara bilməyəcəklər.

Rastlaşdığını, yaxud tanıdığını yerlilərimin, demek olar, hamısı artıq özünə iş tapıb hardasa çalışırdılar, baxmayaraq ki, heç birinin uzun, ya qısa müddətə daimi yaşayış yeri yoxdur. Təsadüfən qarşılaştığım birinin heç sənədi də yox idi. Nəzakət xatirinə soruşmadım ki, bəs onda ölkəyə necə girib? Hərçənd sənədlərini itirə də bilərdi. Başqa bir həmyerlim mənə Uruqvay konsulluğunun yerini göstərdi. Hər ehtimala qarşı əks səkiyə keçirəm. Kiçik vətənimdən olan nə qədər tanış sifətlər var, amma üzümü yana çevirib başqa səmtə – dünyanın qalan hissəsinə baxmağa üstünlük verirəm, çünki bizimkilərin əksəriyyəti casusdur, qabaqlar Kordon

küçəsindəki barın daimi müştərileriydi. Onların hamısını bircə-bircə tanıyan Ariq Dieqo tapşırır ki, Korrentes prospektindəki kafelərdən gen gəzim, pitseriyalarda qəti görsənməyim – xüsusən də bir-birinə göz qoymalı olan bizim uruqvaylı casuslarımızdan xeylisinin avaralandığı Obelisklə Kalyano arasında. Amma hayif, kinoteatrдан bol olan Korrentes prospekti çox xoşuma gəlirdi, xüsusən də axşamlar.

Məvacib alacağımı göz önünə gətirib, iqtisadi siyasetimin dəmir sərtliyini bir qədər yumşaldıram – özümə siqaret alıram. Anam həmişə deyir ki, bu qədər çəksən, axırda baban kimi ciyər xərçəngindən ölcəksən. Di gel, babam qoçaq, səksən bir ilin Kürəyini yerə vurdu! Deməli, bu hesabla qarşıda mənim hələ düz altmış dörd ilim var – vaxtından qabaq niyə el-ayağa düşüm ki? Həm də özünü bəsiрət sahibi kimi qələmə verməyə nə hacət? Çox ola bilər ki, gələn həftə məni oğurlasınlar, yaxud gülə-qurşuna tutub bədənimi aşsuzənə döndərsinlər (Allah, özün saxla!) – o dünyaya göndərilənəcən qoy heç olmasa doyunca siqaret çəkim. Və budur, üç gönlüçə kimi düz yarım saatdır tüstüldərem. Adətən belə deyirlər, amma mən heç vaxt siqaret çəkən gönlüçə görməmişəm, üstəlik də üçünü bir yerdə. Əslində, belə deyilməlidir: “üç meymun kimi”. Bu ifadə frazeoloji lügətə düşməyib, hərçənd siqareti hərisliklə çəkən erkək meymunlarının varlığı bəllidir – Vilya-Doloresdə belə birisini öz gözümlə görmüşəm. Birinə də Palermo parkında rast gəlmışdım – hələ külü də dişisinin ovcuna çırkırdı.

Donya Rosaya xəbər verəndə ki, bəs nəhayət işə düzəlmışəm – sevincindən vəcdə gələn tərli arvadın kefi kəlləçarxa qalxır, fürsəti bada verməyib o üzümdən, bu üzümdən öpür. Əcəb işə düşdüm – tualet zilsəs xanımın sərençamına keçdiyindən üzümdəki pomadanı yumaq üçün indi gərək otuz səkkiz dəqiqə gözləyim. Əlbəttə, qoca

donya Rosanın başqa niyyəti yoxdur, bununla belə, ifratçılığı ikrəh doğurur. Belə baxanda xeyirxah qadındır, amma bu dərəcədə heyranlığa lüzum yoxdur. Şəxsən mən belə hesab edirəm ki, hazırkı əyyam vəcd üçün deyil. Hətta futbol da. Deyəsən, biz portenyoşla<sup>1</sup> bir-birimizi sevmişik: idmanın bu kişiyanaya növündə nəyi uduzmaq olarsa hamisini uduzmuşuq – biz də, onlar da. Yaman günün dostları. Hə, bax donya Rosa "Veles" in vurğunudur. Daha bundan o tərəfi olmaz. Heç olmasa, özünə "Boki", yaxud "Rivera" kimi daha yaxşı komanda seçəydi. Radioda əvvəldən-axıradək dinlədiyi matça axşam da televiziyyada baxıb, ekranda qolları təkrar-təkrar izləyir, özü də bu toplar sevimli komandasının – "Veles" futbolçularının vurduqları deyil, onların öz qapısına vurulanlardır. Daha bir mazoxist qadın. Hər iki yanağımdan öpməsinə bu səbəbdən icazə verirəm – qoy, heç olmasa bir az boşalsın, içinde yiğilib qalan bütün entuziazm ehtiyatlarına sərbəstlik verib, onları üstündən ata bilsin. Zilsəs xanım içəridən çıxanda isə (nəhayət ki!) tualetə girib pomadanı üzümdən yuyuram.

## VII

İşim qaydasında gedir. Ən azından bu ilk həftə ərzində. İndiyəcən şükür, hələ heç kəs məndən şikayətlənməyib. Düzdür, işin axırında gərginlikdən başım az qalır çatlaşın. Zehni gərginlik. Mənim bu həddə – hansısa əzbərcidə olduğunu zehni gərginlik həddinə çatacağım (məktəbdə heç vaxt özümü zora salmamışam) kimin ağlına gələrdi? Zehni gərginlik ha! Hələ bəxtim də gətirmədi: çıxışda Leonorla qızına rast gəldim. Bu ailəyə həmişə rəğbətim olub, intəhası, bu gün lap axırıma çıxdılar. Leonorun əri "Libertad" türməsindədir. Qadın onu tutulandan dörd ay sonra görmüşdü və deyir ki, dördcə

ayın içinde kişi azından on il qocalıb. Yazıığın içalatını çıxarıb töküblər. Özü israr edib, yalvarıb ki, çıxıb getsinlər. Leonor bunu istəmirmiş, amma əri elə həyəcanlı danışmış ki, axırdı razılaşmalı olub. Çıxıb geliblər, indi də bilmirlər neyləsinlər. Qızı Laura gözlərini üzümə zilləyib; mənə elə baxır, elə baxır ki, guya xilasedici bir fikir söyləməyə, nəsə bir ideya verməyə qadirəm. Fikrimi ha toparlayıb, beynimi nə qədər sıxsam da, andırın içindən heç nə çıxmır ki, çıxmır. Leonor isə göz yaşlarını gizlədərək kirimişcə ağlayır. Laura üçün, yaxud mənə ağlamır, yox, elə-belə ağlayır, özü üçün. Lauradan qardaşını, ilk sınıflarda eyni parta arxasında əyлəşdiyim Enrikeni xəbər alıram. "Bir ildir xəbər-ətər yoxdur, itib, yoxa çıxıb, – deyir. – Hər gün Montevideodan qəzet alırıq ki, bəlkə adını hansısa siyahıda tapdıq, lap düzü, birdən adına rast gələcəyimizdən də qorxuruq". Laura danışır, mənse gözümü döyə-döyə key kimi, lap gicbəsər sağa yerimdə bitib qalmışam: bilmirəm nə deyim, necə eləyim. Nəşriyyatda işləməyimdən danışıram, hərgah Laura üçün hardasa bir iş yeri eşitsəm, mütləq xəbər çatdırmağı boynuma götürürəm. Dostlarının telefonunu yazıb verirlər. Sonra da ana-bala bir-birinə qışılmış halda aralanıb gedirlər.

Boğazımdan heç nə keçmir. Ayıbdır. Gecənin bir aləmi birdən-birə yataqda məni nəsə silkələyir, bədənimi əsməcə tutur, az qala düz yarım saat göz yaşlarını saxlaya bilmirəm. Hamısı da özgənin dərd-sərinə görə. Amma nə bilmək olar, bəlkə bu dərd həm də özümənkü olacaq?

## VIII

Selso Dakostanı orda, Montedə cəmisi iki dəfə görmüşdüm – ikimiz də Prado parkındakı "Ataualpa" klubuna gedirdik. Amma indi Pueyrredonla Viamonte

<sup>1</sup> Portenyoş – Buenos-Ayres sakinləri

küçələrinin kəsişməsində, avtobusların arxasından məni görən kimi tanırı, adımı çağırıb atıla-atıla üstümə qaçıb, çatıb qucaqlayıb, soruşur, burdamı yaşayıram. Sonra təzədən bir də qucaqlayıb. Deyir, indi bərk tələsirəm, amma biz görüşməliyik. Dərhal da soruşur ki, de görüm, şənbə günü boşsanmı? Deyir, dostların yanında balaca bir toplantı olasıdır. "Pullu camaatdır, – deyir, – amma hamısı solpərəstdir; bəzəkli-düzəkli xalqdır, məğlub olan deyil.<sup>1</sup> Burcumağın yeri yoxdur, bax bu da sənə ünvan. Axşam saat ondan sonra gələrsən". Yaxşı, deyirəm.

Gəldim də. Bu dəfə *Libertador* prospektinə. Namünasib mənzildir. Saat on birin yarısında gəlmışəm, amma Selso hələ yoxdur. Yad yerə düşmüş kimiyəm, özümü burda artıq sayıram. Altmış nəfərdilər. Məlum xalqdır. Bu sıfətləri "Xente", yaxud "Syete dias" jurnallarında görmüşəm. Üç-dördünə təqdim olunuram, amma imkan düşən kimi kənara çəkilirəm, əlimdə stəkan hansısa cındır rəsmiñ qarşısında durub tamaşa edirəm. Xoşbəxtlikdən məni unudurlar, yaxşı da eləyirlər, qonaqlara diqqət yetirməyə girəvə tapıram. Paltarımın ən yaxşısını geyinib gəlmışəm, hərçənd başqa yuvanın quşu olduğum dimdiyimdən bəllidir – bunu lap səfəh də əlüstü anlayar. Qonaqların hamısı idman geyimindədir, amma necə geyim – *mamma mia!*<sup>2</sup> Qadınlar candəri gülümsünür ki, qrimləri korlanmasın. Gülüşlərini boğa-boğa zorla içlərinə saldıqlarından səsləri sanki mağaranın çıxır. Kişiər də hərif deyil – qəsdən məzəli əhvalatların birini o birinə calayırlar ki, zorxoş onları güldürsünlər. Axırda istəklərinə çatırlar – qadınlardan hansısa şaqqanaq çəkib qırışlarını faş edir.

Nəhayət, Selso gəlib çıxır, özü də məni o yerde yaxalayır ki, gözümün qıraqıyla alt-

dan-altdan qaraşın bir gözəlcəyə baxıram. Dilinə başqa heç nə vurmayan, bayaqdan bəri yalnız portağal şirəsi içən bu qaradınməz qızı tanıyırammı, onun kimliyini-nəçiliyini bilirəmmi? İsteyirəmmi Selso bizi tanış eləsin? Cavab verməyə macal tapmamış artıq bir-birimizə təqdim olunuruq. Selso gözüne döndüyüm elə həmin dəqiqə aralanıb gedir, qalırıq ikimiz – qızın əlindəki stekanda portağal şirəsi, mənimkində viski. Astadan köks ötürüb, sanki bununla "necə də düzülməzdir" (əlbəttə ki, Selso) ifadəsini işlədir; mənse sadəcə qaşlarımı düyünləyirəm. Nə deyim, nədən başlayım, görəsən? Deyirəm ki, bəs onu "Gerçək arzular"da görmüşəm, amma zənnimcə, daha artığına qadirdir. "Cındır tamaşadır", – deyir. Fikir verirəm ki, nəsə deyəndə üzü qəşəngləşir, hətta belə mənasız mövzularda danışanda da cazibədarlığı beş-on qat artır. Susanda isə sıfətinin ifadəsi sərtləşir, sanki ləçərliyi də çoxalır. Danışan kimi – sıfət yumşalır, hətta incə-mincə olur. Bunu özünə də bildirirəm. Cavab verir ki, "sizin müşahidə qabiliyyətiniz güclüdür". Ümumiyyətlə, məndə müşahidə qabiliyyəti-filan yoxdur. Sadəcə, ona tamaşa elemək xoşuma gəlir, vəssalam. "Niyə?" Niyəsi budur ki, qəşəngdir (qız gülür, mən köks ötürürəm), həm de baxışlarında sırr gizlənib (qaşlarını çatır); düzdür, bu sırr elə də böyük deyil, ufacıqdır. Qrimini vecinə almadan ürəkdən qəhqəhə çəkir. "Belə çıxır ki, böyük sırr deyil? Niyə?" – "Çünki istənilən vaxt açılıb üzə çıxa bilər". – "Bəs bilmək olarmı bu sırr kimin sirridir?" Bayaqdan bəri ikisinin arasında qalmışdım: "sən" yoxsa "siz?" Lap düzü, ikisindən də yayınmaq üçün nala-mixa vururdum, indi isə qərarlı olmaq lazım gəlir, odur ki, qətiyyətlə "səninkı" deyirəm. Seçimim onu əməlli-başlı təccübəldəndirir (hər halda, yaşı iyirmi altı, ya bir az artıq olar) – bunu qəti gözləmirdi,

<sup>1</sup> Latin Amerikasında populyar olan "Birləşmiş xalq məğlub olmaz" şüarının imitasiyası

<sup>2</sup> **Mamma mia** – ah, anacan! (*italyanca*)

bunun arkasında nəyin gizləndiyini isə ağlına belə gətirə bilməzdi. Şirədən bir qurtum alır ki, əlavə vaxt udsun. Qara gözlərində parıltı sezilir. "Sən nə işləyirsən?" Nə işlədiyimi izah edirəm. "Niyə də sabah məşqdən sonra mənim yanımı gəlməyəsən?"

Bu qız könlümə yatır da, yatmır da. Zahiri görkəmi ürəyimcədir, xüsusən də sıfəti; həmçinin ayaqları və əlləri. Ürəyimcə olan bir də odur ki, onunçon məxsusi sirr uydurmuşam. Amma üç şey məni açmır: aktrisalığı, məşhurluğu və bu dərəcədə qocalığı. Təsəvvür edin: mən – iyirmi altı yaşılı qarıyla! İntəhası tamah andır güclüdür. "Qorxursan? Qorxma, yemərəm səni. Söhbət edərik, başqa heç nə. Sənin dediyinlə razıyam, ürəyimdən xəbər verdin. Düşünürəm ki, haqlısan: balaca bir sirr var, məsələ də mənim özümdədir. "Sən hətta ondan xilas olmağıma kömək də edə bilərsən" – vaxt udmaq üçün bu dəfə də mən viskidən qurtum alıram.

## IX

Belə fərz edək ki, qızın adı – Isabeldir. Misalçın deyirəm. Aydındır ki, bu onun həqiqi adı deyil. Neyləyim, yazıçı ələ vermək istəmirəm. Hərçənd risq həmişə var: ola bilə günü sabah, ya bir neçə gün sonra "Antena", yaxud "Radiolandiya" kimi nəşrlər xəbər yaysınlar ki, bəs "Gerçək arzular"ın (bu ad da uydurmadır) gözəl qəhrəmanı boylu-buxunlu yeniyetmənin kompaniyasında görünüb.

Deməli, belə fərz etdik ki, gözəlin adı Isabeldir. Boylu-buxunlu yeniyetmə də neçə saatdır baş sindirir: məşqdən sonra bu adlı-sanlı qəhrəmanın hüzuruna nə cür, nə görkəmdə getsin. Əsas problem – geyim problemidir. Amma bu problemin öhdəsindən asanlıqla gəlirəm. Bir halda ki, şıq geyinməyə paltarım yoxdur, onda avarasayağı sadə geyimlə ötüşərem. Heç kimi, heç nəyi vecimə almadan. Anamın toxuduğu jaketdən sellənə-sellənə.

Vaxtı o dərəcədə düzgün hesablamaşdım ki, bu dəqiqlikdən adam lap utanır da. Teatrın qarşısında münasib yerimi tutanacaq binanın başına düz üç dəfə hərləndim. Ümumiyyətlə, on yeddi dövrə də vura bilərdim, çünki qaraşın gözəlcə bir saat doqquz dəqiqə iyirmi saniyə gecikir. "Burdan uzaqlaşmağı və görkəmlı aktrisanı unutmağı israrla qulağıma piçildayan şəxsi ləyaqət hissimlə amansız savaşa (yəqin ki, "Radio Karve" faktı belə çatdırardı) birtəhər dözüb, qalıram. Heç yana uzaqlaşmırıam. Bilmirəm niyə, amma qalıram. Gözləməkdən bezsəm də, qalıram.

Nəhayət ki, peyda olur. Liftdən bütün dəstə ilə birlikdə çıxır. Mən – yeganə gözləyənəm, səhv salması mümkün deyil. Amma işə bax ki, Isabel bərkdən gülə-gülə, əl-qolunu ölçə-ölçə (bu jestlər həmin anlarda onu gözümüzde bayağılaşdırırırdı) böyrümdən saymazyana adlayır, otağın pərvazına, qapının cəftəsinə, yaxud tarakana baxırmış kimi, məni etinasızcasına süzüb, öz taytuşunun əhatəsində yan ötüb-keçir. Mən – onlara tay deyiləm. Dəstə üç maşına təpilir, maşınlar nərliylə yerindən götürülür. Hə, deməli, boylu-buxunlu yeniyetmənin adı nə "Radiolandiya"da çəkiləcək, nə "Antena"da. Necə tərlədiyimi yalnız indi hiss edirəm. Yəqin, anamın toxuduğu jaket çox qalındır.

## X

Siqaretə güc verdikcə hiss edirəm ki, əhvalım yaxşılaşır. Belə baxanda, mənim bu adamlarla ortaqlı nəyim var? Axı burda aktyor, ya aktrisa olmaq Montedəkindən qat-qat fərqlidir. Montedə tamamilə mümkündür ki, sən Kandoya trolleybusda, yaxud Estela Medinaya çörək dükanında rast gələsən. Bilmirəm bu cür yaxşıdır, ya pis – amma bunlar eyni şey deyil. Orda aktyor peşəsi böyük pullar gətirmir, üstəlik öz kinomuz da yoxdur. Burda isə var. O kino ki, içindən milyonlar axır. Elə bu cür də

deyirlər: milyon pesoluq filan müqavilə. Bunu televiziyyada, hətta teatrda deyirlər. Reklamin bütün mexanizmi isə şayılərə və bu kimi bekara şeylərə söykənir! Bəs bu adamlar indi necə inanmasınlar ki, dünyanın məhvərində durub onu fırladan elə özləridir?

Gecənin bu saatında metro işləmir, avtobus da tək-tük olur. Düzdür, taksi var, amma boş ciblə taksi tutmaz. Bu səbəbdən "Hirondelle" pansionuna piyada qayıdırıam. Yəqin, yüz iyirmi məhəllə olar. Bəlkə də üç yüz on beş məhəllə. Amma bunun xeyri var, cana faydalıdır. Əvvəl içimdəki peşmançılıq hissi ötüb-keçir, sonra hırsım yavaş-yavaş soyuyur, axırda nisbi sakitliyimi bərpa edirəm. Bəlkə mən artıq yetmişim. Amma yox! Yetişməkdən təntəneli surətdə imtina edirəm! Heraklit əcəb yaxşı deyib: yetişmiş meyvələr – indicə çürüməyə başlayacaq meyvələrdir. Hərçənd bunu Heraklitin dediyinə çox da əmin deyiləm, amma gərək həmişə nüfuzlu mənbəyə istinad edəsən. Ya bəlkə heç kəs deməyib? Onda mən qabağa düşüb bu kəlamı öz adıma çıxar, altından imzamı ataram. Yetkinlik və Ölüm arasındaki seçimdə üstünlüyü əlbəttə ki, Ölümə verərəm. Əger srağagün axşam bunu Isabelə desəydim, ola bilsin, məni yadında saxlayardı. Sözlərdən qorxmaq lazımlı deyil. Söz dünyani fəth edir. Elə qadınları da.

Gecə vaxtı heç də bütün şəhərlər gözəl görsənmir, xüsusən də küçələri kədərlər ovqatla dolaşanda. Bayres isə taleyin amansız zərbələrinə tuş gələn vaxtlarında da səni özünə cəzb etməyi bacarıır. Atılmış boylu-buxunlu yeniyetməni müşayiət eləməyə həmişə bir avara köpək tapılar, lap bəzən belə köpəklərin sayı dördə çatır. Bu gecə olduğu kimi. Hərəsi bir tərəfə qaçıb dağılışır, az keçmiş yenidən cəmləşirlər; əvvəl sağa, sonra sola baxıb (təhlükənin soldan gəldiyini, görünür, hansısa zirək sağçı uydurub) yol ayrıclarında məni

müşayiət edirlər, uzun sisternin ötüb-keçməsini gözləyirlər ki, sonra qarşı səkiyə çıxbı yan-yörəmdə təzədən öz yerlərini tutsunlar. Onlar fəxri mühafizə dəstəsinin rolunu elə yaxşı mənim səyiblər ki, yolda heç zibil çelləklərini də iyləmirlər. İncil ibarəsilə desək, kürsəyə gelmirlər. Bütün bunlar isə onu göstərir ki, köpəklər öz gecə paradlarını heç də məmnunluqdan deyil, vəzifənin ciddi icrası naminə düzəldiblər. Beləcə, biz beşlikdə işgüzər addımlarla irəliləyir, ötən gündən qalan çirkli kağız tallantılarını küləyin necə uçurduğuna tamaşa edə-edə, nəfəs dərmədən qabağa gedirik. Bu vaxt donqarburun bir tip çox ehməlca (sanki qulaq çəperini zədələməkdən qorxurmuş kimi) toppuş fahişəyə iki qapaz ilişdirir, o da əvəzini yol yoldaşının çanaq-bud oynağına (görün ki, anatomiyadan necə baş çıxardıram) yağılı bir təpik ilişdirməklə çıxır. Bölmə tərəfdən (xoşbəxtlikdən, mənim bilavasitə sərhədlərim xaricində) polis sirenasının uğultusu eşidilir. Hərçənd polis maşınları hələ çox uzaqdadır, amma itlərin dördü də ayaq saxlayır, diqqətlə mənə baxıb sanki nə qərar verəcəyimi, situasiyanı necə qiymətləndirəcəyimi gözləyir. Ya da, ola bilsin, sadəcə həyəcan siqnalını dinləyirlər. Amma mən soyuqqanlı tövrümü pozmadan öz yolumla irəliləməyə davam edirəm. Onda köpəklər də öz aralarında qısa məşvərət aparıb, həmrəylik marşına davam qərarı verirlər. Uzaqdan iki mundir bizi qaralayıb, maritlaya-maritlaya durub gözləyirlər. Amma bizim mövcud beşliyimiz – çox heybətli mənzərədir; polislərin qarşısından heç bir manə olmadan şəstlə ötüb-keçirik.

## XI

Nəşriyyatda baş-beynim büsbütün keyləşənəcən korrektura səhvərini tapıb düzəltməklə məşğul oluram. Düz bir həftədir iqtisadi dərginin üstündə tər tökməkdəyəm. Bundan qabaq oxuduğum yetmiş səhifəlik

məqalə İngiltərenin iqtisadi inkişaf dövründən start götürüb, ta sənaye inqilabının baş verdiyi dövrəcən uzanırdı. Qoyunçuluqda – on beş, ictimai torpaqların mənimsənilməsində – iyirmi, kilsə mülkiyyətindən bəhs edən hissədə – on iki səhv tapıb üzə çıxardım. Zəhlətökən mövzudur. Gecələr yuxuma gah feodalizmin qalıqları girir, gah da istehsal prosesinin səmərələşdirilməsinə dair parlaq ideyalar. Bu günsə iqtisadi qanunların tətbiqi barədə daha bir zöhlətökən məqalənin girinə keçmişəm. Obyektiv qanunların kor-təbii təsirində – doqquz; ictimai istehsal qanunlarının obyektiv zərurətində – on səkkiz, fəhlələrin mütəşəkkil çıxışlarında isə vur-tut dörd xəta aşkar etmişəm. Deməli, bu gecə yuxuma elmi şəkildə əsaslandırılmış texniki-iqtisadi göstəricilər gırəsidir, bir də ictimai əhəmiyyətli zaman. Mənim yuxuma ha – riyaziyyatdan zəndeyi-zəhləsi gedən bir mağmının yuxusuna! Qəti qərara almışam ki, korrekturanı yoxladığım müddətdə mövzunun içini girməyim. İki səbəbə görə. Birinci səbəb: hətta lap dərindən oxuyanda belə, söhbətin nədən getdiyini qanmıram. İkinci səbəb: mahiyyətə varmağa cəhd edəndə səhv gözüməndən qaçır. Bir dəfə geri qayıtmalı oldum, neyçün ki, yazının məğzinə varmışdım. Çox yaxşı da elədim (məgzə varmaqdə yox ha, geri qayıtmadə) – oxuyub keçdiyim bir neçə yerdə gözüməndən elə səhvlər qaçmışdı ki, Allah göstərməsin: “islah” əvəzinə “ishal” getmişdi, “andırır” əvəzinə “anqırır”.

Hərdən mənə elə gəlir ki, uzun müddət kirpik calmadan diqqətlə bir nöqtəyə baxıb oxuyanda gözlərim daşlaşmağa başlayır. Bilirəm ki, ağlıma gələn səfəh şeydir, amma qorxuram birdən gözümü qırpsam bu qədər iqtisadi qanunun arasında özünə yer eləyib gizlənmiş səhv, elə həmin andaca nəzərimdən qaçar. Onda ilişib qaldığım sözə dırnağımla işarə qoyub (yeri gəlmışkən,

dırnağı təmizləmək lazım gelir), başımı yana döndərirəm, gözlərimi bəs deyincə qırır, doyunca yumub-açıram və qrankanın üzərinə artıq bir qədər nəmlənmiş, gərginliyi nisbətən azalmış gözlərlə qayidıram. Yalnız bundan sonra barmağımı ottiskin üzərindən götürürəm ki, dırnağımı təmizləyim.

## XII

Sabiq qonşum Dionisioya – iyirmi iki yaşlı kimyaçı tələbəyə Kanninqlə Kordoba küçələrinin kəsişməsində rast gəldim. Onu görmədiyim cəmisi yarımdır, amma elə bil bu aylarda Dionisio neçə-neçə illeri yola salıb əməlli-başlı qocalmışdı. Əvvəlki çılğın həyat eşqindən, çeviklikdən, şıltaqlıqdan onda əsər-əlamət qalmayıb. Hələ yaxşı ki, rast gəldiyim yerlilərimin çoxundan fərqli olaraq isteriyalı deyil, zahirən sakitdir. Doğrusu, heç bilmirəm hansı daha pisdir. Çünkü zahiri sakitliyin arxasında Dionisionun ağlaşıgmaz müsibəti gizlənir. Çaşib qalmışam, əvvəl ağlıma bir şey batdır, bilmirəm söhbətə nədən başlayım, nə soruşum ondan. Qabaqlar o bizim ən istedadımız idи, aramızda hamidan ağıllı sayılırdı; heç kəs özünə Dionisio qədər inamlı deyildi. İndi mən ona nə məsləhət görüm, necə kömək edim, halına nə cür acıyorum? Və hansı dərdinə acıyorum? Pivə içməyi təklif edirəm. Razılaşır.

Ofisiant parçları qarşımıza qoyanda Dionisio əvvəlcə gülümsünür, amma bu ayri təbəssümdür – içi ağrı dolu sönük, ölgün təbəssüm. “Mən hər şeyə necə də inamliydim! Yadındadır?” Əlbəttə, yadimdadır. Sual verməkdən daha özümü saxlaya bilmirəm. Soruşuram. Türməyə düşüb, burası aydındır. Ora kim düşməyib ki? Cəmisi dörd aylığa. Yaxşı bilirəm ki, onunla birgə daha beş nəfəri, o cümlədən Rubeni tutmuşdular. Vikinin yanında keçirilən iclasda. “Viki yadındadır?” Hələ bir olmasın da! Viki kimisi yaddan çıxar? Az qala bunu dilə də

gətirəcəkdir, yaxşı ki, dilimi vaxtında dişlədim. Dionisio hönkürtüsünü güclə boğur. Məsələnin məzgi də eley bundadır: Viki onun nişanlısıydı. Onların sevgi-məhəbbət macərasının əbedi olacağına heç kəs şübhə etmirdi. Həmişə bir yerdə olurdular: parkda da, tələbə yiğincıqlarında da, avtobusda da, kinoda da, fakültədə də. "Vikini bizimlə apardılar. Əvvəlcə hamımızla yaxşı davranırdılar, hörmətlə. İstintaqı "xeyirxah" aparırdı. Heç nə əldə etməyəndə bizi "qəddara" ötürdürlər, o isə şillə-şapalağa vaxt itirmədi. Dərhal işgəncə verdilər. Yox, sən bunu təsəvvür edə bilmezsen! Bilirsən, adam həm özünə görə əzab çəkir, həm başqalarına görə. Bizi heç vaxt eyni vaxtda "sındırmırdılar". Tək-tək. Başa düşürsən? Qəsdən hansı birimizdənse yapışdılar, vəssalam – qalanlar başlıq altında qoy ən pisini təsəvvür eləsin. Axırda o həddə çatırsan ki, növbə özünə yetəndə bilmirsən neyləyəsən, çalışırsan bacardığın qədər az çıçırib-bağırasan (çıçirmamaq mümkün deyil axı). Neyçün ki, çıçırtını eşidib özünü görməyən uşaqların ürəyini qopartmaq istəmirsən. Düz iki həftəmiz bu cür keçdi, bu cür davam elədi".

Dionisio artıq dözə bilmir, özünü saxlamağı bacarmır, üzünü əllərinin arasına alır. Qıç olmuş yaş barmaqların arasından səsi qırıq-qırıq çıxır. "Başlığı mənim üzümdən tək bir dəfə çıxardılar. Bilirsən haçan? Vikini gözümün önündə zorlayanda. Məni lüt soyundurub qollarımı burdular. Vikinin də paltarını soyundurmuşdular, el-ayağını bağlayıb yekə bir lövhənin üstündə çarmixa çəkmədirələr. Azından on nəfər olardılar. Viki mənim yaxılıqda olduğumu bilirdi; bilirdi ki, burdayam, özüm də heç nəylə kömək edə bilmirəm, heç nə əlimdən gəlmir. Əvvəlcə dəli kimi bağırırdı, çıçırtısı aləmi götürmüştü, sonra huşunu itirdi, amma cəlladlar əl çəkmədirələr. Baxa bilmirdim, gözlərimi bərk-bərk yummağa çalışırdım, zorla açdırırdılar,

məcbur eləyirdilər ki, açıb hamısını görüm. Sonra Vikini hospitala apardılar. Az qala ölücəkdi, ölümdən qayıtdı. Bir aydan sonra bizi buraxdılar. Hamımızı buraxdılar, bircə Ruben qaldı".

Onunla neyləyəcəyimi bilmirəm, heç bunu təsəvvür də etmirəm. Bacardığım bu olur ki, əlini sıxıram. Kafedəkilər onun necə zarlığıni, necə inildədiyini eşidirlər. Ofisiant yaxınlaşış soruşur: "Dostunuzun halı pisdir?" Yalan danışram ki, guya bu dəqiqə evdən bəd xəber alıb. Ofisiant "yazıq" deyib, müştəriyə zeytun vermək üçün qonşu masaya yönəlir. Dionisio bir az sakitleşir. Soruşuram ki, bəs indi Viki hardadır, necədir? "Sağdı, – deyir, – amma yaşamır, başa düşürsən? Düzələ bilmədi, sağalmadı. Dinib-danişmir, bütün günü lal-dinməz oturub susur. Mən onu gördüm, danışdırmağa çalışdım. Amma cavab vermir, heç kəsi də tanımır. Atasının pulu var, istəyir onu Avropaşa aparsın, bəlkə orda nəsə eləyə bildilər. Həkimlər məsləhət gördü ki, hələlik özümü ona göstərməyim, ən azından bir müddətə. Dedilər, Viki üçün belə yaxşı olar. Bundan başqa, dalımcə hələ iki dəfə də gəldilər axı. Çarə nədir, axırda getməyə məcbur oldum. Amma heç özüm də bilmirəm bu necə qismət oldu, necə alındı. Əvvəl Riveradan Braziliyaya, orda da Uruqvayanadan Argentinaya keçdim, yollarda rastıma çıxan maşınların birindən düşüb o birinə minəminə axırda gəlib çıxdım bura. Düz iyirmi gün çəkdi". Gözlərimin önündə hamidan yaxşı oxuyan şən, üzügüller qızın – qızlarımız arasında ən yaxşı idmançı sayılan, yorulmaq nə olduğunu bilməyən, bütün dəstəni də arxasında aparan gözəllər gözəli Vikinin sıfəti canlanır.

Dionisio başını qaldırır, üzünün yaşı quruyub, gözünü ayaqqabısının ucuna dikib piçiltıyla deyir: "Ən pisi bu deyil, hələ bundan da bətəri var". Onu yaxşı eşitmək üçün qabağa əyilməli oluram. "Viki hamilədir".

İndi gördünüz mü? Bu əclaf, bu murdar həyatda gör nələr baş verir!

### XIII

Daldalanmaq üçün özümü Santa-Fe prospektinin pasajına salıram – atışma səsləri lap yaxınlıqda eşidilir. Vaxtı öldürmək üçün məcburam vitrinlərə tamaşa edim. İçeri adamlı doludur. Atışma pasaj boyunca sıralanmış bu xırda, bahalı mağazaların sahiblərinə əməlli-başlı gəlir gətirir: hər şeydə bir səbəb axtaran xoflu adamlar qəfil hadisə vaxtı, yəni atışma başlananda Santa-Fenin yaxınlığında olduqlarına taleyin xoş qisməti kimi baxıb, minnətdarlıq naminə təbərrükərdən hansı birinisə mütləq seçib alırlar. Ən pisi onda olur ki, “qurğunşun leysanı” (televiziyalarda deyildiyi kimi) səni Santa-Fe ilə Talkauanonun tinində, yaxud Doqquz İyul prospektini keçdiyin geniş asfaltın ortasında yaxalasın. Mənim nəsə almağa pulum yoxdur, odur ki, bekarcılıqdan kasetlər düzülmüş vitrinə göz gəzdirirəm, ardınca dəbdə olan pleyboy kostyumlarına baxıram, daha sonra xippilərin taxlığı zəncir və qolbağıların, həmçinin keramikanın, rəngberəng şamların, maqnitofonların, fotoaparatların düzüldüyü vitrinlərə. Birçə qalır xanımlar üçün boutinques.<sup>1</sup> Vitrinə baxmadan tərəddüb içinde ayaq saxlayıb dururam. Birdən gözümə dəyir ki, kimsə içəridən mənə əl yellətdi. Yellənən əli bir də görürəm; fikirləşirəm ki, yəqin, arxamda gəzişən, yaxud atışmanın nə vaxt kəsiləcəyini gözləyən adamlardan kimisə içəri çağrırlar. Amma bu vaxt Isabeli görürəm – qoy onun adı Misalçün-Isabel olsun. Onu təbəssümündən tanıdım. Salamını həvəssiz alıram, o isə işaret edir ki, gözləyim. Onu dərhal tanımaq çətindir – saç düzümü başqadır, sifətinin rəngini dəyişib (indi dərisi misə çalır), ən başlıcası da, geyimi ayrı

cürdür: tanış olduğumuz gün gördüğüm idman paltarının, yaxud iyirmi gün qabaq yanımıdan ötüb-keçərkən əynində olan uzun pencəyin əvəzinə indi bədəninə yapışmış jaketdə, gen şalvardadır. Yadımdadır ki, anam bu cür şalvarlara “banan” deyirdi, halbuki bu, sadəcə, bayır pijamasıdır.

Nəhayət o, paketlərlə yüklenmiş halda içəridən çıxır, bu dəfə məni tarakana, yaxud pərvaza baxan kimi yox, boylu-buxunlu yeniyetmə kimi süzür; dodağını toxundurmadan yanağımdan yüngüləcə öpür. Ondan hər tərəfə etir yayılır. Bilmirəm, siz məni başa düşürsünüz mü (bu “siz” kimdir görəsən?). Zərif qoxulu, əla etir. Birdən mənə elə gəldi ki, bütün pasaj bu etrin qoxusuna bürünüb. Bu gün nəsə kefi kökdür. Həmin gecəki yığıncaqdə olduğunu susqun və qaşqabaqlı deyil, yanımıdan ötüb-keçdiyi o axşamkitek səsini başına atmış abırsız da deyil. Sadəcə, şəndir. Baş tutmayan görüşümüzü xatırlamır, heç mən də yada salıram. Bunu yada salmaq, nəsə danışmaq mənimcün təhqirdir. Bu gün köynəkdəyəm – bəlkə o axşam məni tanımadammasına səbəb anamın toxuduğu jaket idi? Yox, belədə məntiqlə məni danlamalıydı ki, niyə görüşə gəlməmişəm. Amma belədə özünü alçaltmış olardı, bəlkə buna görə danlamır? “Burda neyləyirsən? Nəsə alırsan?” İzah edirəm ki, pasaja küçədəki atışmanın ucbatından girmişəm. “Elə mən də. Amma bu mənə baha oturdu. Gör nə qədər şey-süy almışam”. Paketləri qaydaya salmaqda ona kömək edirəm. “Gedek mənimlə. Yoxsa işin var?” Yox, heç bir işim yoxdur. “Maşın tindədir. Atışma da qurtarır. Ən azından bugünlüye”.

Bu, doğrudur – adamlar yavaş-yavaş pasajdan çıxmağa başlayıb. Prospekt özünün həmişəki çılgın ritminə qayıdır. Camaat ucadan danışib-gülür, bir-birini səsləyir.

<sup>1</sup> Boutinques – dükanlar (*fransızca*)

İçi harınlamış cayilla dolu bir cüt üstüaçıq avtomobil avtobusları da, taksiləri də sürətle ötüb-keçir – qırmızı işiq yanananacan özlərinin yol ayricına çatdırmaq isteyirlər. Heç kəsin aqlına gelməz ki, bu il siyasi baxışlarına görə doqquz yüz nəfər öldürülüb.

Biz hələ maşın dayanacağına çatmamış yağış cıseləməyə başladı. Hər necə olsa, Misalçün-İsabel iki avtoqraf verməyə macal tapır: birini – bərkdən danışan qızçıgaza, birini də hörmətli matronaya. Görünür, bu cür xahişlərlə yüklənmək Misalçün-İsabelin ürəyincədir. O birilər heç nə istəmir, ancaq onu tanıyırlar. Bu vaxt yağış da artıq leysana çevrilib. Özümü sərbəst hiss edirəm: şükür ki, mənə diqqət yetirən yoxdur. Misalçün-İsabel paketləri arxa oturacağa yerləşdirir. "Yaman soyuqdur, ha! Gedək bize, dostum, gedək boğazımızı yaşlayaq. Bu qədər atəş, bir belə də alış-veriş – nəfəs dərmək lazımdır, ya yox, düz demirəm? Həm də görüşümüzü qeyd edərik".

Mənzilin təmtəraqlı olduğunu deməzdim, amma əcəb rahatdır. Əcaib bir qurğunu xatırladan nəyinsə üstünə uzanıram: çarpayı kimi balacadır, safə kimi çox yekə. Adamın ürəyindən keçir ki, saatlarla beləcə sərənib qalsın. Otağa elə bu qəribə mebelin üstündən nəzər salıram. Oturaq həyat sürsəydim, belə mənzil mənimcün ideal olardı. Amma bu gün – yox; bu gün hələ ki, köçəriyəm. Mənim fikrimcə, daimi oturaq həyat sürenlər – ahil adamlardır. Ya da yaşıllar, deyək ki, Misalçün-İsabel kimi. Soruşuram özünü oturaq adam hiss edirmi? "O nə olan şeydir?" – cavab əvəzinə sual eşidilir, amma səs aydın deyil, çünkü Misalçün-İsabel nəsə soruşa-soruşa həm də vanna otağında dişlərini təmizləməklə məşğuldur. İzah etməli oluram: oturaq o adamdı ki, mənzildən-mənzilə, otlaqdan-otlağa, ölkədən-ölkəyə köç etmir; kimlər ki, tez-tez ordan-bura, bur-

dan-ora köçür – bax, onlar köçəridir. Tarix müəlliməm bu sözləri eşitsəydi, mənimlə qürur duyardı. Amma hardan eşitsin: yazıl neçə vaxtdı həbsdədir. "Belədə mən – oturağam. Otlaq mənlik deyil. Ora-bura köçməkdən, gündə yer dəyişməkdən zəhləm gedir". Elə də bilirdim. Axi ora-bura köçsəydi, gör nə qədər şey-süy daşımalo olardı. "Mənimse bütün baqajım – elə özüməm". "Gözəldir. Lap Antonio Maçadoda<sup>1</sup> olduğu kimi. Deyim biləsən: mən öz teatr həyatıma Antonio Maçadonun şeirlərinin deklamasıyası ilə başlamışam. Sən heç bunu bilirdin?" Yox, bilmirəm. Yəqin, özünə elə gelir ki, bioqrafiyası hamiya bəlliidir. Amma Antonio Maçadonu tanıdıǵıma əmin olması üçün bədii qiraətə keçirəm: "Sən ey mənim qaraqabaq rəfiqəm (pauza), O nə sirridi odlu baxışlarında (pauza). Sevgi daha çoxdur, yoxsa ki, nifrət (pauza), Qara gözlərinin parıltısında?" Poetik sitat onu vanna otağından çıxmaga məcbur edir. "Nə qədər mədəni bir yeniyetmə. Bəyənilsin, hamılıqla təqdir edirik!"

İndi o, cins şalvarda, göy sviterdədir. Paltarını göz qırıpindən dəyişib. Ax-x, bu aktrisalar! Gör necə də tez soyunub-geyinirlər! "Viski? Buzlu, yoxsa adı?" Əlbəttə ki, buzlu. Əlində iki stəkan, yaxınlaşmış xovlu xalının üstündə oturur. Budda pozasında. "Düş taxtdan aşağı. Sadə xalqın səviyyəsinə en". Əcaib qurğunu tərk etməyə heyif silənirəm. Həm də yerdə oturmaq ürəyimcə deyil, lap döşəmənin üstünə yumşaq xalı salınsa da. Andır ayaqlar çox uzundur, bilmirəm onları necə rahatlaşım. Yerde oturanda sanki məni dövrəyə alırlar. Amma burda bir iş var: əslində, ona taxtdan (öz ibarəsiylə desək) tamaşa eləmək çox da ləzzət eləmirdi. Yaxşısı elə döşəmədir – təkcə öz ayaqlarının dövrəsində deyil, həm də kimsənin mane olmadığı bu rahat otaqda

<sup>1</sup>Antonio Maçado (1875-1939) – məşhur ispan şairi

Misalçün-İsabellə yanaşı oturmaq nəyə desən dəyər!

“O gecə sən dedin ki, məndə hansıa sərr var, balaca bir sərr. Onu da dedin ki, bu sərr şəxşən özüme aiddir”. Artıq heç bir inciklik-filan hiss etmirəm. Son dəqiqlərlərdə ona münasibətim xeyli yaxşılaşıb. Amma göz qırpmında yox – tədricən, yavaş-yavaş. Olur ki, aktrisaların üstündə bir-birini parçalamağa hazır dayanmış idiotlarla rastlaşırsan. Məni o sıradan çıx. Məndə belədir: xoşuma ya gəlir, ya gəlmir – vəssalam. Daha onlara görə boynuma ilgək keçirənlərdən deyiləm. Biri elə Misalçün-İsabel. Hamının xoşuna gəlir. Özü də nəsə qayğılıdır. Və yəqin ki, bize – boylu-buxunlu yeniyetmələrə yaxşı bələddir.

“Mənə aid olan o balaca sərrin nə olduğunu güman edirsən?” Şotland viskisinin iki qurtumu arasında başımı bulayıram – yox. Bəs əger bilsə ki, həmin gecə vəziyyətdən nə cursə çıxməq üçün sərr haqqında dediyimi özümdən uydurmuşam, onda necə?! Yəqin, elə düşünür ki, ya münəcciməm, ya da hiromant. “Sərr ondan ibarətdir ki, mən saxta həyat yaşayıram”. Gör ha! “Sən deyən söz o gündən ilişib qalıb beynimdə. Bilirsən, bunu etiraf etmək çətindir”. Aha. “Bax ona görə ötən dəfə, məşqdən çıxanda səni görməzliyə vurdum; özümü elə göstərdim ki, guya sən heç orda yoxsan”. A-a-h-a-a eleməyə hazırlaşıram, amma öskürək vaxtında dadıma çatıb məni xilas edir. “Nolub, olmaya yağışda naxoşlamışan? Hə, dəli kimi gülə-gülə səndən yan ötməyim buna görəydi. Əmin deyildim”. Nəyə əmin deyilmiş? “Səninlə həqiqətən danışmaq istəyində olmağima. Belə qərara gəldim ki, münasib vaxtı gözləyim. Sən, yəqin, bilmirsən: biz aktyorlar ifrat dərəcədə xurafatçıyıq. Fikirləşdim ki, əger rastlaşsaq – deyəcəm, rastlaşmasaq – məsələ bitdi”. Və o mənə rast gəlmışdı.

Misalçün-İsabel sanki büsbütün dəyişib.

Bilmirəm nolub ona. İşiq saçır, ya da durulub, şəffaflaşıb. Yox, bu lap ağ oldu. Lənet şeytana, doğrudanmı vurulmuşam? Aha, şəffaflıq yavaş-yavaş əriyir. Lap yaxşı. Amma sayıq olmaq lazımdır. “Hə, mən saxta həyat yaşayıram. Axı qabaqlar belə deyildim, bundan xeyli yaxşıydım. Adı proletar ailəsindənəm mən. İnanmırsan? Cəmisi üçcə il qabaq atam hələ fabrikdə işləyirdi, anam qonşular üçün paltar tikirdi. İndi hər şey başqa cürdür – mən pis qazanmır, onlara ev almışam, əl tuturam. Üstəlik, atam pensiyaya çıxbı. Qardaşım da onlara kömək eləyir – sinxron tərcüməcidir, pis qazanmır. Bunları sənə niyə danışıram ki? Hə, yadına düşdü! Dedim axı, proletar ailəsindənəm. Mənde anadangəlmə aktrisalıq qabiliyyəti varsa, bu ondan ötrü deyil ki, “Gerçək yuxular” kimi cındırın səviyyəsinə enim. (Güman edirəm ki, tamaşanın başqa adı olduğunu siz artıq bilirsiniz.) Aktrisa olmayı həmişə arzulamışam. Başlıca məqsədim o idi ki, nəsə faydalı bir iş görüm, adamlara nəyisə anlamaqda kömək edim, daha onları indi elədiyim kimi çəşbaş salmayım. Mahiyyət etibarilə elə özümü də dolaşdırıb çəşbaş qoyuram”.

Misalçün-İsabelin səsində qətiyyətsizlik hiss olunur, özü də tərəddüb elədikcə qəşəngləşir. Qısa müddətə səsini kəsib dinmir. Mən viskinin axırıcı qurtumunu içirəm.

“Bilirəm ki, gec-tez qərar qəbul etmək lazımlı gələcək. Haçansa verməliyəm öz qərarımı. Asan olmayıacaq. Ya mən camaati çəşbaş salıb özümü də azdırıram, ya da hazırda əhatə olunduğum bütün şeylərə əlvida deyirem. Asan deyil. Səninlən bəlkə də asandır, sən sıfırdan başlayırsan. Bayaq etiraf elədin ki, yeganə baqajın – özünsən. Mənse özümçün illüziyalar yaradıb onlara boyun əymışəm. Bax görürsən, bayaq sən o əcaib taxtda on beşcə dəqiqə oturdun, xalının üstünə çağıranda rahat yerini tərk etəmək səninlən çətin idi. Hər şey belədir.

Komfort resor kimidir – yumşaldır, rahatlığa alışdırır, ərköyünləşdirir, adamın əl-ayağını bağlayır. Yox, əgər sən heç nəyə baxmadan tərəpənirsənsə, silkələnirsənsə – bu yalnız puldan ötrüdür, zəngin komfort üçündür. Bu taxtı ondan ötrü almışdım ki, üstündə uzanıb kitab oxuyum. Amma boynuma alıram ki, həmin vaxtdan heç nə oxumamışam, orda yalnız nahardan sonra uzanıb gözümün acısını alıram. O yalnız yatmağa yarayır, onun üstündə heç sevişmək də münasib deyil”.

Güman eləyirəm ki, bütün bunlar heç də boşuna deyil, nəsə bir məna var burda, amma Misalçün-İsabel deyəsən heç nəyə eyham vurmur. Ya bəlkə vurur, sadəcə, mənə çatmır? Yəni doğrudanmı mən hələ çəğayam? Hələ ki, stekanıma viski süzür, butulkanı əl altında saxlayır, xalının yanında. Bəlkə qandırmaq istəyir ki, taxtin üstü bu işə yaramır, əvəzində yumşaq xalının üstü olsun, hə? Özlüyümde qət edirəm ki, Misalçün-İsabelin üzünə baxım, amma qəfildən dalağım sancır: yox, nəyəsə eyham vurmağı heç özüm də istəmirəm. Yəqin, mövzu çox ciddidir. Soruşuram sənətindən niyə belə zəhləsi gedir? “Yəqin, eləmək istədiyimlə gerçəkdən elədiyimin arasındaki məsafənin hədsiz uzunluğu səbəbindən”. Lənet şeytana, bəs niyə axı lazım olduğu kimi eləmir? “Səbəb nömrə bir: qorxuram. Çox qəliz qorxudur bu. Qorxuram ki, bomba qoyar, ya da oğurlayarlar; hədə-qorxu gələrlər, öldürərlər. Nə qədər ki, mən bu zir-zibilin içində eşələnirəm – hesab elə ki, təhlükəsizlikdəyəm. Gizlətmirəm, dolayisilə mən guya onlarla əməkdaşlıq edirəm, onlara lazımmam. Vecsizlik – özünüqoruma amiliidir. Bir sosioloq dostum öz məruzəsini belə adlandırmışdı, hələ abırsızlığına salıb onu ithafla mənə bağışlamışdı. Qəsdimə duran, məni qarabaqara izləyən başqa növ qorxu da var: qazandığım mövqedən, nüfuzdan, bu mənzildən, komfortdan, avtomobilən,

mebeldən, xalıdan, şotland viskisindən ayrılməq qorxusu. And içərəm ki, bu iki cür qorxunun hansından daha bərk xoflandığımı özümçün aydınlaşdırıa bilmirəm; bilmirəm ki, məni tutub saxlayan, eyni zamanda da axırıma çıxan bunlardan hansıdır. Hardasa orta yol seçə bilərdim, ən azından abırlı, ədəbli yol. Düşünmürem ki, siyasi pyeslərdə, yaxud konsertlərdə çıxış etməyə mənim baritim kifayət etsin, indi buna görə adamın başını üzərlər. Bir halda ki, ədalətin müdafiəsinə qalxmaqdə qərarsızam, əvəzində abırlı repertuarı olan teatrda, kinoda, yaxud konsert proqramlarında çıxış edə bilərdim. Hələ onu demirəm ki, inqilabi işə öz payımı vermək üçün mədəniyyəti qorumağı bacarardım”. Və yoxsa nə?.. “Heç nə, onda pul qazanmazsan. Mən bu çirkab quyusunun necəliyinə yaxşı bələdəm. Özüm xirtdəyəcən onun içindəyəm. Bilirəm şöhrəti nə cür düzüb-qoşular. İnan mənə ki, çox iyriñç şeydir”.

Mən onun sözlərini artıq nə vaxtdı qatı duman arasından eşidirəm, danişdılqlarına da getdikcə az əhəmiyyət verirəm. O, xalının üstündə, əlinin ucundadır, gözlərini tavandakı hansısa nöqtəye zilləyib. Sviteri bir az yuxarı dərtlilib, dərisinin zolağı mis rənginə əlalır. Əlimi irəli uzadıram. Mozalanları hürküdən madyan kimi dərisinin necə səyridiyini hiss edirəm. Amma mən hürkmürəm. Üstəlik də, günəşdən yanmış dəri çox zərifdir. Misalçün-İsabel öz ifadəsini nöqtəli vergüllə kəsir. Yarımçıq. Ola bilər mən onu qəflətən yaxalamışdım. Susur. Sərbəst hərəkət etməyimə imkan yaradır. Zəncir andır həmişə olduğunu təsdiq etmək nəyəsə ilisib pərcimlənir; onda əlini aşağı gətirib mənə yardımçı olur. O, sakitdir, həyəcansızdır, sanki hansısa labüb bir şeyə yaxınlaşıb. Bədəni inanılmaz dərəcədə cavandır – elə bil yaşı iyirmi altı yox, on beşdir. Soyunanda qəti tələsmirəm, sanki hər şey bu cür də olmalıdır. Lənet şeytana, heç demə aktyorluğunu mən də

bacarıram. Hətta yanaşı uzanmağa da cürətim çatır (amma bir az soyuqdur), o isə hələ də gözünü tavandan çəkmeyib. Əlimi uzadıb başını özümə tərəf çevirirəm ki, gözlerinə baxa bilim. Görürəm ağlayır. Düzü, bunu gözləmirdim. Necə pis olmayasan? Barmağımla ehmala boynunu sığallayıram. “İndi aramızdakı fərq azalıb, – deyir. – Nə dəxli var ki, mənim paltarım sifarişlə tikilib, səninki isə ucuzundandır. Eynən mənim San-Nikolasda məktəbə geydiklərimdən. Vacib deyil. İndi paltarlar hamısı orda, hamısı bir topadadır, bizim bir-birimizə bənzəməyimizə mane olmurlar. Məni əzizləyəndə (sən məni əzizləyəcəksən?) o qədər də vacib deyil ki, sənin ciblərin boşdur, mənimse sanballı bank hesabım var. Bədəndə cib yoxdur, görürsən. Heç o da vacib deyil ki, sən polisdən qaçmışsan, mənsə özümdən qaçmağa çalışıram. Bax ha, bizim saçlarımız da eynidir”.

Lap yaxınlaşıram ki, Misalçün-İsabellə saçlarımızı tutuştura bilek. Doğrudan da hər ikimizin saçı demək olar eyni rəngdədir. Fərq qətiyyən sezilmir. Elə bil eyni qoyunun yunudur.

#### XIV

Dionisio məglubiyyətin səbəblərini araşdırmaq niyyətinə düşüb – həm ölkənin, həm də öz məglubiyyətinin. “Bir haldə ki, Viki qurbanlıq oldu, mənsə aşib-daşan nifretin, rüsvayılığın şahidine çevrildim – belədə özümü sindirilmiş saymağa haqqım çatır mı? Biz gücümüzü həmişə qələbəyə hesablamaşdıq və heç zaman məglubiyyət barədə düşünməmişdik – bu sənə bağışlanılmaz səhv kimi görünmür?” Bilmirəm ona nə cavab verim. Məsələ ondadır ki, şəxsən mən öz gücümü heç nəyə hesablamamışdım: nə qələbəyə, nə də məglubiyyətə. Bəlkə riyaziyyati sevmədiyimə görə? Nə bilim. Heç polis idarəsində mənə vurulan yumruq-təpikləri, şillə-şapalaqları da

hesablamamışdım. “Bu bizim yetkin olmadığıma daha bir sübutdur. Düşünürdük ki, düşmən – xeyirxah bir kabalyero olan konservatordur, amma heç demə o, qaniçən vəhşi imiş. Yaxşı. De görüm, indi mən içimdəki bu nifretlə neyləyim?! Nə iş görüm?! İnan mənə, bu hissə heç nə yaratmaq mümkün olmayıacaq. Özü də bu nifretin gözü kordur, axı mən onları tanımiram, kimdilər-nəcidilər bilmirəm: başlığı məndən çıxarıb özlərinə taxırdılar. Düzdür, səslərini tanıyıram, o səslər ömür-billah mənim qulağımdan gedən deyil. Amma səsə görə sıfəti, adı necə tanışan, necə müəyyənləşdirəsən? Siyasi baxımdan ən pis cəhəti ondan ibarətdir ki, mənimcün qələbə artıq o qədər də gərəkli deyil; mənə imkan lazımdır, girəvə lazımdır ki, Viki ilə bizi məhv edənlərin başını əzim. Yaxşı iş deyil, amma başqa cür bacarmıram”.

Belə baxanda, özüm də bu cür düşünürəm. Yoxsa mənə elə gəlir? Hər halda, başqasının qəlbinə girmək çətin işdir. Mənimcünsə lap çətindir, axı mən o dərəcədə sevməmişəm, onlar kimi vurğun olmamışam – nə Dionisio kimi, nə də Viki kimi. Odur ki, burasını heç cür təsəvvür edə bilmirəm: yəni, bir dəstə yaramaz növbəyə durub bir-birinin bəhsinə adamın sevgilisini murdarlayanda, gözlərinin qabağında sevdiyi qızın başına min cür oyun açanda o bədbəxt hansı hissələri keçirir? O qız ki, sənincün hər şeydir; demək olar hər şey. Görəsən, bu cür bir sürü meymun Misalçün-İsabelin üstüne töküllüsəydi, mənimse əl-qolum bağlı olsayıdı, kömək etməkdə aciz qalsayıdım – özüm nə hissələr keçirərdim? Aydındır ki, mən Misalçün-İsabelin vurğunu, onun divanəsi deyiləm, amma yene də belə bir murdarlığın şahidi olmaq, bunu təsəvvür etmək – dəhşətdir. Lap həmin qadını tanımışan da, dəhşətli haldır.

Hə, görünür, mən Misalçün-İsabelin divanəsi deyiləm, hərçənd bizim görüşümüz, bu yaxınlardakı təmasımız məni çox həyəcanlandırmışdı – dərisi həqiqətən

möcüzədir; bədəni də adamın ağılnı başından çıxarır. Amma mən başqalarının dilindən eşitdiyim həmin o ən çılğın məqamda da başımı itirmədim (hələ ki). Yox, bütün həyatımı onunla keçirmək həvəsinə düşmədim: heç sinəmdə (infarktta yaxın olacaq dərəcədə) sıxılma da hiss etmədim; nəyin bahasına olursa-olsun ay işığında, ay yoxdursa – işıqlorların altında təkbaşına dolaşmaq da istəmirdim. Yox, bu mənlik deyil. Mən özümü çox sərbəst hiss edirdim, sinəmdə heç bir sıxıntı duymasam da, əvəzində bütün həyatım boyu dadını-tamını bilmədiyim inanılmaz həzz alırdım. O da mənə eyni şövqə, eyni hərarətlə cavab verir, hisslerini faş etməkdən zərrəcə utanıb çəkinmirdi. Həmin anlarda neyleyib-neyleməyəcəyi qəti vecinə deyildi. Heç şübhəsiz, geri çəkilmək onunçun artıq çətin olacaq. Komfort ləngiyir, yaman ləngiyir! O əcaib taxt üçün də, yumşaq xalidan ötrü də burnumun ucu göynəyir, hətta hansı dərəcədəsə onların xiffətini çəkirəm. Ən çox da xovlu xalının! Təkcə bu deyil. Küçədə adamlar ona tərəf boylanır, yolunu kəsir, avtoqraf verməsini xahiş edirlər. Hərcənd özü inkar edir, amma belə şeylər ürəyincədir, onu maqnit kimi özüne çəkir. Mühakimə etməyəcəm. Hamisini başa düşürəm. Yəqin, özüm tanınmış birisi olsaydım, qızlar küçədə məni görərkən ayaq saxlayıb heyranlıqdan ağızlaçılıq qalsayırlar – Misalçün-İsabel mənim yanımıda şükürlü olardı. Çox güman ki, şöhrətpərəstlik talantla düz mütənasibdir: şöhrətpərəstlikdən uzağam, cünki məndə talant yoxdur. Görəsən, olmayıacaq da? Yəqin, talant hələ vecimə deyil, amma sonradan buna ehtiyac duyacam. Hazırda mənə cavan olmaq yetərlidir; doğrudur, haçansa otuz yaşlı cındır qocaya çevriləndə, talantımın olmasını çox arzulayacam. Görəsən o andırı böyük iradə hesabına əldə etmək mümkündürmü? Bu, əlbəttə, çox şeydə asılıdır. Tanıdığım bəziləri var ki, nə qədər

tər töksələr də yenə talantlı ola bilmirlər. Belə baxanda, bu dəqiqə talant mənim nəyimə lazımdır? Dəhşətli narahatlıq. Dəhşətli məsuliyyət. Dəhşətli iş. Bir məsələ də var: əger sən sindirilmişsə (məsələn, Dionisio kimi), mənçə, onda tek birçə şey qalır – öz bədbəxtliyinlə barışmaq. Mənsə ümidsizliyə qapılmaq istəmirəm. Mənə elə gəlir, özünü cavan saxlamağın yeganə üsulu – ruhdan düşməməkdir. Bunu bacaracammı?

## XV

Onu məşqdən sonra teatrın çıxışında gözləyirəm. Bu dəfə mənə uzaqdanca işaret verir, yaxınlaşanda dodaqlarını toxundurmadan üzümdən yüngülə öpür, sonra da yəqin ki, tipaj ustası olan cantaraq xaladan başlayaraq məni öz curlarına – rejissora, işıqçıya, dekoratora təqdim edir. Bir də gözlərini məndən çəkməyən hansısa müəmmalı cavana. Hamisina da eyni adı çəkir: Eduardo. “Bu – Eduardodur” ifadəsi dilində elə təbii səslənir ki, adının Eduardo olduğuna az qala özüm də inanıram. Amma yox. Bir halda ki, mənə ad icad eləyib, gərək bir az da sırlısını fikirləşib tapayıdı – məsələn, Asdrubal, Eusebio, yaxud Saul. “Dostum Eduardo!” – bunu işıqçı deyir, mənse ona heç bir reaksiya göstərmirəm, yalnız inciyib arxasını çevirəndə mənə çatır ki, bəs Eduardo – elə özüməm. Tez də soruşuram: mənimləsiz? O da başlayır reaksiyamın çevikliyini tərifləməyə.

Bütün dəstə ilə birgə şam yeməyinə yollanırıq. Mən heç nə yemirəm, cünki “artıq şam eləmişəm”. Yesəm, gərək yediyimin pulunu ödəyim, bunlarsa hətta dişqurdalayana görə də haqq-hesab çəkilən “Edelveys” aşxanasını seçiblər. Odur ki, önumdən, arxamdan, yan-yörəmdən süfrəyə ötürülən qızartmalara, salatlara, dovşan bozartmasına, Bolonya nyokilərinə<sup>1</sup> baxabaxa özümü tox kimi göstərirəm, tüpürcək

<sup>1</sup> Nyoki – gürzə tipli italyan xörəyi

vəzilərim isə şidirgi işləyir, çünki əslində acıdan olurəm. İşin tərsliyindən yerim Misalçün-İsabeldən aralı düşüb (ümumiyyətlə, mən bütün truppa ilə yox, tək onunla görüşəcəyimi düşünmüştüm), bu azmış kimi hələ üstəlik qonşularım da – müəmmalı cavanla cantaraq xaladır. Çaşib-qalmışam, bilmirəm onlarla nə danışım, nədən danışım. Ağla gələn yeganə mövzu yeməkdir, menyudur, ədviyyatdır; mənse çalışıram hamisini beynimdən çıxarıram, çünki qorxuram ağızımın suyu qurusun.

Masanın o biri başında Misalçün-İsabel işıqcının sağa-sola səpələdiyi qeybətləri, cürbəcür lətifələri dirləyə-dirləyə elə hey gülür. Parikini silkələməsi heç xoşuma gəlmir. İşıqcının onunla yanaşı oturmasından da qəti xoşlanmır. Birdən baxışlarını üzərimə yönəldir, göz vurub nazlanır. Reaksiya vermirəm. Yəqin, acliq adamı həm də karixdirir. Belədə çantasını açıb içindən kağız çıxarı, nəsə yazır, kağızı iki qatlayıb ofisəndən xahiş edir ki, mənə çatdırınsın. Açıb oxuyuram: "Bir azdan evə gedərik. Sən və mən". Kağızı təzədən qatlayıb cibimə qoyuram.

Dekorator siyasi nitq irad edir. Guya işgəncələr barədə cürbəcür şayılər gəzir. "Düzdür, – deyir, – işgəncə verirlər, amma yaxşı da eləyirlər. Bir halda ki, nadanlar, yelbeyin cavanlar ölkədə hökm sürən qaydaları, nizam-intizamı dəyişmək isteyirlər, bir halda ki, ölkəni qərb ölkəsinə, xristian ölkəsinə çevirmək isteyirlər, bir halda ki, bu vətənin ataları olan Rivadaviyanı<sup>1</sup>, Saavedrani<sup>2</sup> unudaraq, onlardan ötrü həmişə müqəddəs sayılmış xüsusi mülkiyyətə son qoymaq isteyirlər, bir halda ki, ailəyə, ana kultuna, həzrəti İsanın mövluduna, başqa sözlə, indiki nəslə miras qalmış bütün yaxşı şeylərə xitam vermək isteyirlər – yaxşı, onda qoy bədəlini ödəsinlər, dostum. Əgər

bunun bədəli işgəncə ilə ölçülürsə, qoy işgəncə verilsin". Sonra da izah edir ki, işgəncəni lap gözüyle də görsə, bircə tükü tərpənməz. Cantaraq xala qulağıma piçıldayırlar: "Hara tərpənir, başında tük var ki?!"

Mən Dionisionu düşünürəm, Vikini düşünürəm. Ola bilər ki, burda, Argentinada cəza növləri başqadır. Başqadır mı? Dekoratoru eşidə-eşidə büsbütün özünə qapanmış, diriykən ölüyə çevrilmiş Dionisionun, onun gözləri qarşısında zorlanmış Vikiinin surəti xəyalımdan getmir; yaddaşimdakı bu suretlərdən heç cür xilas ola bilmirəm. Vəssalam, xirdəyəcən bəsimdir. Cantaraq xala, bir də müəmmalı cavanla xudahafızlaşdır ("sübh tezdən durmaq lazımdır"), masanın o başına baxıram. Misalçün-İsabel daha parikini silkələmir, mənim masa arxasından qalxdığımı, təmkinlə xudahafızlaşdırıdı, getməyə hazırlaşdığını, çıxış qapısına yönəldiyimi də, yəqin, buna görə görür. Çöl qapısını açanda qanrlıb geri baxıram: hərə öz işindədir. Hamısı yerində eləcə oturub – özündənrazi halda, sıqaret çəkə-çəkə, tikəsini ağızında çeynəy-çeynəyə.

## XVI

Görəsən, dəftərçəmdə qeyd aparmağa hələ çoxmu imkanım olacaq? Bu gün gördükərim məni əməlli-başlı şübhəyə salır. Nəşriyyatdan çıxıb Rivadaviya prospektiyle gedərkən Billinqherst küçəsinin yaxınlığında qəribə hərəkətlər gözümə dəyir. Geri qayıtmırıam, bu həmişə şübhə doğurur. Əllərini yuxarı qaldırmış yüzlərlə adam üzüdivara dayanıb. Ancaq əsgərlər onların üst-başını yoxlamır, yalnız keşik çəkirlər. Bu vaxt ora dörd dənə "ford-falkon" yaxınlaşır, əli avtomatlı qoçaqlar maşın gedə-gedə

<sup>1</sup> Bernardino Rivadavia (1780-1845) – Argentinanın ilk prezidenti (1826-1827-ci illərdə)

<sup>2</sup> Kornelio de Saavedra (1759-1829) – hərbçi ve siyasi xadim; 1810-cu ilin May inqilabının iştirakçısı

yerə atılırlar. Deyəsən, hədəfləri – cavan cütlükdür. Qadın sarışındır, əynində açıq rəngli palto, əlində toxunma çanta var; kişi – ucaboydur, qaraşındır, bığlıdır, əlində də qara portfel. Qəfil həmlə hər ikisini birdən yaxalayır. Qadın birbaşa çirkabin ortasına yığılır. Kişi irəli atılır ki, qadına qahmar çıxsın, amma üstünə hücum çəkən iki nəfər dörd-beş tutarlı zərbə ilə onu geriyə oturdur. Kişi hər necə olsa dikəlir, təslim olmur. Amma növbəti zərbənin gücündən huşunu itirir. Üç nəfərin tutub saxladığı qadın dəlicəsinə qışqırır: "Biz – Lüis və Norma Syerrayıq! Biz – Lüis və Norma Syerrayıq! Xəbər verin ki, bizi oğurlayırlar!". Qundaq zərbəsi qadının dodağını partladır. Bundan sonra, bayaqkı sözlərə həzin musiqi kimi yalnız kəsik iniltilər eşidilir. Mən otuzca addımlıqda, tindəyəm. Dəhşətli səhnənin davam etdiyi müddətdə əsgərlər divarın böyründəkilərə keşik çekir. Cavan cütlüyü müdafiə eləmək üçün heç kəs yerindən tərpənmir, bircə qırıq da hərəkət etmir. Mən də. Özümü heç vaxt bu qədər aciz, bu qədər miskin hiss etməmişəm. Hələ də huşuz düşüb qalan kişini iki nəfər qaldırıb birinci "falkon" a soxur, qan və çirkab içindəki qadını isə – üçüncüyə. Maşınların dördü də yerindən tərpənib Konqreso meydanına tərəf şütyür. Divarın böyründəki adamlara əllərini aşağı salmağa, yollarına davam etməyə icazə verilir. Mən Billinqherst küçəsiylə addımlayıram. Rivadaviyada görünmək mənə ayıb gelir. Bircə o vaxtkı gecənin köpəkləri çatışır.

## XVII

Misalçün-İsabeli bir daha görmədim. "Edelveys" dəki şam yeməyi bütün həvəsimi öldürdü. Məni tapmaq üçün hara zəng edəcəyini o bilmir. Mənse onun ünvanını da bilirəm, telefonunu da; hələ istəsəm məşqdən sonra gedib görüşərəm də. İntəhası, ayağım getmir. Niyə? Başa düşürəm ki, heç də

hamı dekorator kimi deyil. Həyatını risqə qoyan, istənilən dəqiqə güllələnə biləcəyini göz öünüə alıb səhnəyə çıxan aktyor və aktrisaların mövcudluğundan da xəbərim var. Onlar səhnədə hərəkət edən (bəzən də hərəkətsiz) hədəflərdir. Hə, yaxşı bilirəm ki, onların bir çoxu fabriklərə gedir, səhnəyə çıxanda məhz ordakı münaqışlərə toxunur və bu iş fayda gətirir; aktyor kütlenin fikrinə yaxın olan sözləri söyleməklə adamları bir çox mətləblərdən agah edir. Hə, çox gözəl bilirəm. Bu barədə hətta Misalçün-İsabel də mənə bəzi şeylər danışmışdı. Düzdür, həsədlə, çəşqinliqlə danışmışdı, çünki özünü xof basmışdı, yamanca qorxurdu. Hamısını çox gözəl bilirəm, hələ bu uşaqlarla görüşüb danışmaq da istəyərdim. Ancaq "Edelveys" dəki şam yeməyində gördüğüm adamlarla mənim ortaq nəyim var? Onların tezcənə uşub gedən mənasız, darixdıcı ironiyalarıyla, içlərində yiğilılıb qalan kin-küdürütlə, paxıllıqla, vərdiş etdikləri qeybətlərlə məni nə bağlaya bilər? Misalçün-İsabel elə də pis deyil, üzərində işləsən, bir az tərpədib silkeləsən hələ bəlkə onu əntiqə bir qızə da çevirmək olar. Ancaq bu sayaq vətəndaşlıq təşəbbüsleri mənlik deyil. Mən yaşamaq istəyirəm.

Dionisio yaxşılaşıb. Montedən, özünükkülərdən məktub alıb, Vikinin barəsində ilk dəfədir ümidverici xəber var: öten cümə axşamından qız ağlamağa başlayıb, baxışları artıq nəsə ifadə eləyir. Həkimlər indi daha nikbin ovqata kökləniblər. Əgər Viki abortu keçirə biləcək dərəcədə sağalsa, onda bunu edəcəklər. Bu heç də pis çıxış yolu deyil. Vikinin atası yazır ki, bazar günü kimse qızın yanında Dionisionun adını çəkib, adı eşidəndə qızçıqazın üzünə xərif təbəssüm qonub. Güclə gözə çarpan bir təbəssüm. Amma lap yüngülçə sezilsə də, hər halda Viki gülümsünüb.

Saman çöpündən yapışan kimi, təbəssümün bu cür təsvirindən Dionisionun

necə yapışdığını gərək öz göznlə görəsən!

Biz İtaliya meydanının qarşısındakı kafedə görüşürük. Dionisio məktubu həvəslə mənə göstərir, mən onu bir az da ruhlandıram: "Görərsən, hər şey yoluna düşəcək. Vikini gətirərsən bura, başlayarsız yaşamağa". – "Sən belə düşünürsən?" Əlbəttə, belə düşünürəm. İnanmaq lazımdır, başqa vasitə yoxdur.

Durub üstüne "K" yazılmış otağa keçirəm. Əlimi yuyanda yanaqları alışib-yanan bir oğlan usağı (on iki, ya on üç yaşlarında) özünü içəri salır: "Sizin dostunuz dedi ki, qaçıır, aradan çıxır, polis var". – "Burda?" – "Yox, tində". Daha "sağol-filan" vaxtı deyil, əl yumağı yarımcıq saxlayıb, tələsik tualetdən çıxmıram. Qapiya yönələndə aralıdan məni haylayan ofisiant cumur ki, qabağımı kəssin. Məlum məsələdir, haqqı ödəmədən sivişmək istədiyimi düşünür. Əsginası piştaxtanın üstünə qoyub (çaypulu və başqa şeylər də içinde olmaqla) küçəyə çıxmıram. Ancaq qalisiyalı ofisiantın vay-şivəni polisi şəkləndirib. "Budur", – biri deyir. "Bax, odur", – digəri təsdiqləyir. Allah kəssin bu cür məshhurluğu! Dabanıma tüpürüb götürülürəm. Lap maral kimi qaçıram. Sizin sadiq nökərinizin arxasında sel kimi bir dəstə polis gəlir. Canımı necə qurtaracağımı hələ təsəvvür etmirəm. Bircə onu biliyəm ki, budəfəki ilişmək heç də səfəhliyə görə olmayacaq. Ağılıszlığa görə də olmayacaq, ümumiyyətlə olmayacaq. Heç cür olmayacaq. İlişməyəcəm. Yeddi, ya səkkiz avtobusun arasından sivişib keçirəm, bu avtobuslar sonradan Las-Eras küçəsinə burulasıdır. Düzdür, aradan çıxanda az qala tekerlərin altına düşəcəkdir; qəfildən ayağım büdrədi, ancaq tarazlığımı saxlayıb avtobusa atıldım. Nə sürücü, nə də sərnişinlər bir kəlmə dinmədi, hərcənd hamiya aydın idi ki, toydan çıxmamışam. Agentlər isterika içinde ora-bura qaçışır, avtobusları saxladıb salona baxır, hərdən içəri girib sənədləri tələb

edirlər. Qalstuklu senyor yerində qalxanda ürəyim qopur. "Əyləşin", – o mənə deyir. Başa düşürəm və əyləşirəm. Eyni vaxtda kəkilimə də əl gəzdirirəm. Artıq abırlı görünürəm. Polis avtobusu saxladır. "Bura kimse tullanıb minmədi ki?" Sürücü alını qırışdırır. "Mən idim atılıb minən" – indicə mənə yer verən qoruyucu mələk dillənir. "Hə-e", – polis ikrahla və yorğuncasına başını tərpədib sürücүyə emr edir: "Sür, get". Senyor mələk mənə heç baxmır da. O biri sərnişinlər də baxmır. Heç kim baxmır. Laprid küçəsinə çatanda avtobusdan düşüb supermarketə girirəm. İyirmi dəqiqə növbədə dayanandan sonra, axırdı altı qutu kibrıt alıb öz kapitalımdan ayrılrıam. Kassir qadın məni heyretlə süzür, yəqin, elə bilir Neronam. Bəlkə də ürəyindən keçir ki, yanğınsöndürənləri çağırısn.

### XVIII

Onsuz da həyat dözlüməz həddə çatıb. Sənədlərimi, pulumu, qeyd dəftərəmə həmişə yanımıda gəzdirirəm. Hər ehtimala qarşı. Dionisio da canını qurtara bilib. Birtəhər, güc-bəla ilə. Deyir, sənin ətrafında yaranan qarışılıq sayəsində aradan çıxdım, yoxsa ilişmişdim. Hamısı da o xoflu qalisiyalının ucbatından. "Səni tanıyıblar, necəsə duyuq düşüblər" – Dionisio bildirir. Mən ona inanıram. "Budur!" qışqıranlardan hər birinin məni göz yaddaşında saxladığı məlum məsələdir. "Yox, – Dionisio deyir, – səni daha qabaq nişanlayıblar. Sən Moreno küçəsindəki Uruqvay seksiyasında hesab olunursan. Bunu mənə Dieqo çatdırıb. Bilirsən ki, onun tanışı var. Bir nəfər siyahını görüb. Dieqo hələ siyahıya düşməyib, amma hər ehtimala qarşı qorunur. Xahiş edir ona zəng vurasan. Hara zəng vurmağı özün bilirsən".

Yaxşı. Çox da təəccüblənmədim. Pansiona gedirəm, lap dəqiqi, ora yaxınlaşırıam. İki məhəllə qalmış zilsəs xanımın əriyle

rastlaşırıam. Dirsəyimdən yapışır. "Donya Rosa dedi ki, buralığa heç yaxın da düşməyəsən. Bu səhər sənin dalınca gəlmışdilər. Biz dörd nəfər, hərəmiz bir küçədə bayaqdan səni gözləyirik, kim birinci görsə, bu xəbəri sənə çatdıracaqdı". Sonra çantanı mənə verib deyir: "Sənin paltarlarındır. Donya Rosa xahiş etdi ki, ona zəng vurasan, amma telefonda adını çəkmə. Servando deyərsən".

Nəhayət ki, mənim də adım var, özü də məxfi işlərlə məşğul olan siyasetçi adı kimi səslənir: Servando.

## XIX

Dieqo mənə gecələmək üçün yer düzəldib. Bir həftəliyə. "Sən itməlisən, – deyir. – Bir həftədən sonra baxarıq görək səni neynirik". Nəşriyyat müdürüyle danışmağı da öz boynuna götürür: "Bu adam başa düşər, əminəm ki, başa düşər". Artıq, mənə de görüm, niyə axı?" – "Nə niyə?" – "Niyə mən burda da itməliyəm?" – "Bəs qanmırısan ki, səni axtarırlar? Yoxsa istəyirsən tutub aparsınlar? Qulaq as, burda adamin naziyla çox oynamırlar. Təpəsinə bir güllə, vəssalam.

Deyəcəklər qaçmağa cəhd eləyib, qurtardı getdi... İndi qandın?". – "Yaxşı, bəs nəyə görə?" – "Of-f, nəsə asan bir şey soruş!" – "Həyatım boyu mənim elədiyim yeganə siyasi şey odur ki, məktəbə qızılıgül aparmışam". – "Sənə elə gəlir ki, bu azdır?"

Qeyd dəftərcəmdən Misalçün-İsabelin telefon nömrəsini tapıb, kafeyə zəng vururam. "Ki-m-dir?" – dekoratorun səsi eşidilir. Dəstəyi asıram. Sinəmdə heç bir ağrı hiss etmirəm: deməli, infarkt-filan yoxdur, özüm də aşiq-filan deyiləm. Belə lap yaxşı.


Gizlənmək alçaq işdir, amma neyləyəsən? Visente Lores küçəsiylə (şimal rayonu hələ ki, çox təhlükəli deyil) bayaqdan yol ölçürəm. Yoxa çıxmazdan qabaq istəyirəm özümü poçt şöbəsinə yetirim. Balaca kitab dükanından qəşəng bir zərf alıram, üzərinə ünvanı və Misalçün-İsabelin həqiqi adını yazıram. Qeyd dəftərcəmi zərfə qoymazdan qabaq üz qabığında (yaşıl karandaşa, iri çap hərfləriylə) bu sözləri yazıram: "Getməliyəm. Öpürəm. Bunu taxtın üstündə rahatca uzanıb oxuyarsan. Ona görə göndərirəm ki, ümidiyi itirməmişəm – sən hələ tam korlanmamışan".





170

2015




## Mark Tvenin məktubları tapılıb

ABŞ-ın Kaliforniya ştatının Berkli şəhərində dünya şöhrətli yaziçi Mark Tvenin məktubları tapılıb. Məktubların 1865-1866-cı illərdə yazıldığı ehtimal edilir. Alim və ədəbiyyatşünaslar hal-hazırda tapılan mətnlər üzərində araşdırma aparır.

Mark Tven uzun illər jurnalist kimi fəaliyyət göstərib. Tapılan məktubların yaziçinin 1865-1866-cı illərdə jurnalistika fəaliyyəti zamanı etdiyi qeydlərdən ibarət olduğu bildirilir. Tvenin poçt vasitəsi ilə göndərdiyi yazılar San-Fransiskonun nəşriyyatları tərəfindən çap edilirdi. Belə əməkdaşlıq forması o dövrlər üçün çox populyar idi. Nəşriyyata göndərilən materiallar tez-tez yerli mətbuatda – qəzet və

jurnallarda dərc edilirdi. Tədqiqatçıların verdiyi məlumatə görə cəmi 110 məktub tapılıb. Məktubların bəzisində Mark Tvenin imzası yoxdur. Lakin yazıların üslubu, ifadə tərzi və yaziçinin xətti bu məktubların M.Tvenə aid olduğuna şübhə yeri qoymur. Məktubların məzmunu, fikir azadlığı və yaziçinin mülahizələri tədqiqatçılarda daha çox maraq doğurur.

Jurnalistikən Mark Tvenin həyatında önemli yer tutduğunu nəzərə alsaq, bu məktubların onu bir insan və yaziçi kimi daha dərindən tanıdacağına ümidi doğurur.





## Karlson nağıllarının müəllifinin evi muzey olacaq

Uşaq nağıllarının müəllifi, dünya şöhrətli İsveç yazıçısı Astrid Lindgrenin nəvəsi Olle Nayman nənəsinin evini muzeyə çevirmək qərarına gəlib. Əgər bu planı baş tutarsa, Nayman muzeyə gələnləri qeyri-adi eksponat və əşyalarla təəccübələndirəcəyini bildirir. O.Naymanın sözlərinə görə nənəsi 46 il bu evdə yaşayıb-yaradıb. Ölümündən sonra doğmaları onun heç bir əşyasına toxunmayıblar. Hətta yazı masasındaki kağız və karandaş da Astridin qoyduğu kimi qalıb.

“Ümid edirik ki, bu ilin sonunda muzeyin açılışını edə biləcəyik. Hal-hazırda bu işlə bağlı hüquqi məsələlər həll olunur və bəzi

detallar dəqiqləşdirilir,” – deyə Nayman jurnalistlərə bildirib.

Xatırladaq ki, bir müddət əvvəl Lindqrenin 1939-1945-ci illərə aid hərbi gündəliyi nəşr edilib.

Rəsmi statistikaya görə indiyə qədər Astrid Lindgrenin bütün dünyada 144 milyon nüsxədən artıq nağıl kitabları satılıb.





## Günter Qrassın çap olunmayan gündəlikləri

Almaniya yazıçısı, Nobel mükafatçısı Günter Qrassın çap olunmayan gündəlikləri tapılıb. Medianın yaydığı xəbərə görə gündəliklərdəki ilk qeyd 1955-ci ilə aiddir.


Payızda yazıcının əvvəllər məlum olmayan məktubları da sərgiyə çıxarılcacaq. Həmin məktublar 1950-ci illərdə yazılıb və Qrassın vaxtilə Düsseldorfda yaşadığı evdən tapılıb.

Qeyd edək ki, XX əsr alman ədəbiyatının ən böyük nümayəndələrindən olan Günter Qrass 1927-ci ildə anadan olub. 1999-cu ildə yazdığı "Tənəkə təbil" əsərinə görə ədəbiyyat üzrə Nobel mükafatına

layiq görülüb. O, həm də "Sığovul", "Mənim yüz ilim", "İblisin gündəliyindən" və s. məşhur romanların müəllifidir.

Günter Qrass bu il aprelin 13-də, 87 yaşında vəfat edib.





## IMPAC Dublin mükafatının qalibinin adı açıqlandı

İngilis romançısı Cim Qrase 100 min avroluq IMPAC Dublin ədəbiyyat mükafatının qalibi olub.

İki il bundan əvvəl "Məhsul" romanı "Man Booker" mükafatının qısa siyahısına düşmüşdü.

Cim Qrase "Məhsul" romanını nəşriyyata borclu qaldığına görə yazdığını deyib: "Onu yazmazdan qabaq ayrı bir roman yazırdım, bir az yazandan sonra fikrimi dəyişdim, romanı başa çatdırmadım. Nəşriyyatın əvvəlcədən verdiyi pulu xərcləmişdim və buna görə çətin vəziyyətdə qalmışdım."

Cim Qrase 1946-ci ildə İngilterədə anadan olub. O, "İstilik", "Altıncı", "Karantin",

"Peşmanlılıq işarəsi", "Arkadia", "Qite" kimi əsərlərin müəllifidir.



The International  
I M P A C  
Dublin  
Literary Award

## Beynəlxalq Buker mükafatı təqdim edildi


Beynəlxalq Buker mükafatı macar yaziçi Laslo Krasnxorkaiyə verilib. 61 yaşı yaziçi mükafatı “Müqavimətin melanxoliyası”, “Si-van-mu burada bizim aramızdadır” və “Şeytan tanqosu” romanlarına görə qazanıb.

Krasnxorkai mükafata “dərin təxəyyülə malik heyrətamız əsərlər” yazdığı üçün layiq görüldüb.

Laslo Krasnxorkai 1954-cü ildə Gyulada doğulub. Jozef Atilla univeristetində hüquq təhsili alıb. İlk əsərini 1977-ci ildə çap etdirib. Səkkiz il sonra “Şeytan tanqosu” romanı ona şöhrət qazandırib.

Krasnoxorkai əsasən insanların qroteskvari mövcudluğu haqda antiutopist pritçalar yazar. Onun dünyası adətən izolə olunmuş və gələcəkdən məhrumdur.

Laslo Krasnxorkai həmçinin “Müharibə və müharibə”, “Sonuncu yaxşılıq”, “Urqa əsiri”, “Sonuncu qurd” romanlarının müəllifidir.



2005-ci ildə təsis olunmuş Beynəlxalq Buker Mükafatı iki ildən bir təqdim olunur. Mükafat həm ingilisdilli müəllifə, həm də əsərləri ingilis dilinə tərcümə olunmuş yazıçıya verilir.

Buker sahibinə 60 min funt qazandırır. Krasnxorkai bu nüfuzlu mükafatın 6-cı sahibidir.

The Man  
Booker  
Prizes



## Dünyanın ən çox qazanan yazıçıları

Bu günlərdə dünya mətbuatında ən çox qazanan müəlliflərin siyahısı və onların gəlirləri təqdim edilib. Siyahıya Ceyms Petterson başçılıq edir.

Ceyms Petterson – 94 milyon dollar

Pettersonun 270 milyon nüsxə ilə çap olunan kitabları dünyanın müxtəlif ölkələrində satılıb.

Stiven King – 39 milyon dollar

Stiven Kingin kitabları 350 milyon nüsxə satılıb. Müəllifin 50 romanı, 200-dən çox hekayəsi var.

Ceynet Evanoviç – 33 milyon dollar

Ceynet 19 roman müəllifidir. Robert de Nironun iştirakı ilə çəkilən məşhur "Gecəyarısı qaçış" filmi Ceynetin eyniadlı əsəri əsasında ekranlaşdırılıb.

Con Qrişam – 26 milyon dollar

Onun əsərləri dünyanın bir çox dillərinə tərcümə olunub.

Cef Kinne – 25 milyon dollar

Cef Kinneyə ən çox qazanc gətirən

əsər "Vimpi Kidin gündəlikləri" kitablar toplusudur.

Bill O'Reyli – 24 milyon dollar

Bill O'Reyli daha çox siyasi mövqeyi və fəaliyyətilə tanınsa da, müəllifi olduğu kitablar tez bir zamanda məşhurluq qazanıb və yazıçıya milyonlarla gəlir gətirib.

Nora Roberts – 23 milyon dollar

Nora Roberts 209 kitab müəllifidir. Xanım yazıcının sözlərinə görə bu kitablari yazmaq üçün 861 həftə sərf edib.

Daniela Stil – 23 milyon dollar

Daniela Stil dünyada ən çox əsəri satılan dördüncü müəllif hesab olunur.

Suzan Kollinz – 20 milyon dollar

"Aclıq oyunları" trilogiyası ilə məşhurdur.

Din Kuntz – 19 milyon dollar

Din Kuntz kitabları mütəmadi olaraq ilin ən çox satılan müəllifləri siyahısında yer alır.

175

2015

**XƏZƏR 2 /2015  
dünya ədəbiyyatı dərgisi  
Azərbaycan Tərcümə Mərkəzi**

Çapa imzalanıb: 09.07.2015. Kağız formatı: 60x84 1/8.  
Ofset çapı. Fiziki çap vərəqi: 22. Sifariş . Tiraj: 500.  
Qiyməti: 7 AZN

Azərbaycan Tərcümə Mərkəzi  
Bakı, Ə.Topçubaşov küçəsi, 74.

Təqdim olunmuş hazır fayldan “Təhsil Nəşriyyat-Poliqrafiya”  
müəssisəsinin mətbəəsində çap olunmuşdur.  
Ünvan: Bakı, AZ 1052, Fətəli Xan Xoyski küç., 121<sup>A</sup>